

# AZƏRBAYCAN

**9'2018**

1923-cü ildən çıxır

## AZƏRBAYCAN YAZIÇILAR BİRLİYİNİN AYLIQ ƏDƏBİ-BƏDİİ ORQANI

Baş redaktor: **İntiqam QASIMZADƏ**

Baş redaktor müavini: **Südabə AĞABALAYEVA**

Məsul katib: **Tofiq MAHMUDOV**

***REDAKSİYA HEYƏTİ:** Ağasəfa, Vilayət Quliyev, Firuzə Məmmədli,  
Məmməd Oruc, Vaqif Bəhmənli, Vahid Əziz, Seyran Səxavət, Saday  
Budaqlı, Əli Əmirli, Yaşar, Asim Yadigar, Elçin, Əjdər Ol, Musa Yaqub,  
Afaq Məsud, Rüstəm Kamal, Ənvər Əhməd, Kamil Əfsəroğlu,  
Vaqif Yusifli, Fəxri Uğurlu, Paşa Əlioğlu, Əli İldirimoğlu*

**Redaksiyanın ünvani:**  
Bakı - Az1000  
Xaqani küçəsi, 25

**Çapa imzalanıb:**  
29.08.2018  
**Sifariş 2549**

**E-mail:**  
intigam.gasimzade@gmail.com  
qasimzadeh@azyb.az

**Telefonlar:**  
*Redaksiya –*  
498-78-10  
493-28-32  
493-28-34  
*Mühasibat –*  
493-29-41

**Tiraj 600**  
**Kağız formatı**  
70x108 1/16 - 6,5  
kağız vərəqi  
12 çap vərəqi  
16,8 şərti çap vərəqi

**Qiyməti**  
**1 manat 50 qəpik**  
**Bakı şəhəri,**  
**“Azərbaycan”**  
**nəşriyyatının mətbəəsində**  
**ofset üsulu ilə çap olunur**

**Çap olunmuş yazılar qəbul edilmir.**  
**Əlyazmalara rəy verilmir və qaytarılmır.**

## **BU SAYIMIZDA:**

### **P O E Z I Y A**

ƏHMƏD QƏŞƏMOĞLU - Şeirlər.....	3
KƏRAMƏT - Cəzb və kütlə hökmü (poema).....	33
İSLAM SADIQ - Şeirlər.....	70
TƏRLAN ƏBİLOV - Şeirlər.....	96
OFELYA BABAYEVA - Şeirlər.....	163

### **N Ə S R**

MƏMMƏD ORUC - Veteran (povest).....	14
QORXMAZ ŞİXALIOĞLU - Bürkü (povest).....	78

### **E S S E**

AZƏR ABDULLA - Sandıq .....	103
-----------------------------	-----

### **D R A M A T U R G İ Y A**

NATİQ MƏMMƏDLİ - Əmanət (İki hissəli dram).....	40
---	----

### **Y A Z I Ç I N I N A R X İ V İ N D Ə N**

ADİL MİRSEYİD - Akvarium şəhər (kinopoema) .....	133
--	-----

### **Ə D Ə B İ S Ö H B Ə T L Ə R**

ÖLKƏDƏ KİTABLARI ƏN ÇOX SATILAN ÜÇ YAZIÇIDAN BİRİ Yazıcı Varislə təqnidçi Nərgiz Cabbarının söhbəti.....	146
---	-----

### **D E B Ü T**

ÜLVİYYƏ HEYDƏROVA - Uşaqlıq (monopyes).....	157
---	-----

### **Ə D Ə B İ T A L E L Ə R**

GÜNEL NATİQ - Mixail Bulqakovun həyatı və müəmmalı ölümü... 168
--

### **T Ə N Q İ D V Ə Ə D Ə B İ Y Y A T Ş Ü N A S L I Q**

GÜLDƏNİZ QOCAYEVA - Məgər mən Xristofor Kolumbdan əskik oğlanam .....	180
--	-----

### **K İ T A B R Ə F İ**

191

# ◆ P o e z i y a



*Əhməd QƏŞƏMOĞLU*

## MƏN AZƏRƏM

mən azərəm...  
qədimlərdən qədim türkəm...  
min-min ildi mən burdayam,  
Azərbaycan - doğma ölkəm.

"bay"- zənginlik, "can"- insandır.  
Azərbaycan qədimlərdən  
azər adlı insanları çox-çox olan  
azərlərlə zəngin olan  
bir məkandır.

od ilk dəfə  
bu torpaqda alovlanıb.  
başqaları od deyəndə,  
məni anıb...  
od, adını məndən alıb!

mən az - ərəm, mən as - ərəm  
yer üzünүн bir ulusu...  
mənim yurdumda ilk dəfə  
aşıq oldu bir-birinə  
od, torpaq, hava və su.

bütün Qafqazı oyatdım,  
başdan-başa məskən saldım,  
Asya adlı bir məkanın  
üstündədir mənim adım.

aşiq oldum kainata,  
nizamından qüdrət aldım.  
bu nizama kökləməkçün yer üzünü  
sübh üzünə and içdim,  
at üstündə yollar keçdim.

ruhu ruhuma doğma  
ellərimlə Altaylarda  
Tanrı eşqiylə birləşdim.

bütövləşdim, mən türk oldum  
mərdliyimlə, hünərimlə  
tarixlərə bir görk oldum.

nizam apardım hər yana,  
düzlük apardım hər yana.  
ruhu ruhuma doğmaydı,  
qüdrət oldum mən islama.

hər bir xalqa qardaş dedim,  
nə istədilər, mən verdim...  
düşmən olmazdım kimsəyə,  
naxələfi düşmən bildim.

şər dövranı əsir aldı,  
yeritdi mənim üstümə.  
nurumdan nur alanları  
qaldırıdı mənim qəsdimə.  
yer üzünün gözü yaşı,  
hər yanda dərd burulğanı,  
yer üzünün başı itib,  
itəndən türkün nizamı.

mən azərəm!  
qədimlərdən qədim türkəm...  
yer üzüdü mənim ölkəm!

## TÜRKLÜK

Türklük bir məfkurə, türklük bir ahəng,  
Türklük qəlb işığı, haqdan rəngarəng.

Gözələ türk deyib ulu babalar  
Türkün mənasında - gözəl olmaq var.

Nizam, ahəng, gözəllikdir - türk sözü,  
Ululardan ulu, ilkdir türk özü.

Şumerdən, hunlardan üzü bu yana  
Hər yanda izi var, getsək hayana.

Ən qədim sözlərdən türk ruhu axır,  
Ən qədim izlərdən türk ruhu qalxır....

Türkdür yer üzünün ulu memarı,  
Nuruyla dayanıb tarix divarı.

### AZƏRBAYCANIM

...od səndən başlayır...  
həyat səndən başlayır,  
ruhumda ruhu olanım,  
qəlbimdə odu olanım  
doğma Azərbaycanım.

...ilk səndən başlayır...  
TÜRK səndən başlayır  
tarixim tarixlərə  
tarix olanım, işiq salanım  
doğma Azərbaycanım...

yer üzü kainatda  
bir ulu varlıq, canlı,  
sən onun qəlbini, ürəyi.  
haqdan ilham alanım,  
doğma Azərbaycanım.

barın, bəhrən, sərvətin,  
təbiətin, niyyətin  
nurdan gələn bir paydı.  
dünyaya nur yayanım,  
doğma Azərbaycanım.

### BU DAŞI BU GÖLƏ NİYƏ ATDILAR?

Bu gölə bu daşı kim atdı belə?  
Daş suya dəyəndə o nə səs idi?  
Qəlbimdə telləri niyə dindirdi?  
Suyun işvəsiydi, ya naləsiydi?

Daş düşcək çicəktək qalxdı damlalar,  
Sular diskindilər, yol ayırdılar.  
Daş gözdən yox oldu, sırlı ləpələr  
Dairə-dairə nə deyirdilər?

Havada uçurdu o sırr dolu səs,  
Daş da yol gedirdi gölün dibinə.

Quşlar olanları nəql edirdilər  
Sahilin otuna, çiçək, çöpünə.

Kövrəlib huşunu itirmişdi daş,  
Nələr baş verirdi? bilmirdi hələ.  
Eşikdə qalatək görkəmi vardı,  
İndi qərq olurdu bir dərin lilə.

Hər yanda sakinlik olan bir vədə  
Kimdi, nə səbəbə, axı, daş atdı?  
Görünən, görünməz neçə aləmdə,  
Sirli aləmləri niyə oyatdı?

### **YER ÜZÜ GÖZƏLDİ...**

Yer üzü gözəldi, düzdü,  
Mən öz dövrümdə gəlmədim.  
Qəlbimdəki məqamlara  
Yer üzündə yüksəlmədim.

Ulduzum hansı ulduzdu?  
Yer üzündə istəyi nə?  
Təəccübə baxdı çoxu,  
Bu istəyi desəm kimə.

Misal çəkdim çiçəkləri,  
Ya kainat düzümünü.  
Çoxu əlini yellədi  
Elə hey yordum özümü.

Yer üzü gözəldi, düzdü,  
Mən öz dövrümdə gəlmədim.  
Qəlbimdəki məqamlara  
Yer üzündə yüksəlmədim.

### **MƏN GƏLƏ BİLMƏDİM BU YER ÜZÜNƏ...**

bir parça göy üzü, bir uluz, ya da  
bir süzgün buludam, bilmirəm nəyəm...  
mən gələ bilmədim bu yer üzünə...

Adəmdən bu yana gör nələr olur?  
hər nəhsdən cürbəcür nəhslər doğulur.  
çiçəyə bənzəmək əvəzinə, yer  
qanların içində üzür, boğulur...

mən gələ bilmədim bu yer üzünə...

burdan - göy üzündən aydın görünür -  
yerdə kimlər nəyə sitayış edir.  
kim nəyin eşqiylə xəlvəti, aşkar  
iblisə baş əyib, nə xahiş edir...

burda göy üzündə, bir xəlvətdəyəm  
hələ mələklər də bilmir kiməm mən -  
hələ tək özünə məhkəmə quran  
görünməz, bilinməz bir hakiməm mən...

göydən yağış tökür, bir leysan yağış  
yağışın səsiylə oynayır ruhum.  
bir otaq içində bir pəncərədən  
baxır, içün-için ağlayır ruhum...

sevdim torpağını, vüsal yolunda  
elə hey can atdım yer üzünə mən...

oldum bu həsrətlə, oldum, dirildim,  
mən gələ bilmədim bu yer üzünə....

## DOĞMA ELLƏR

göy üzü pərdə-pərdə,  
hər tül pərdə sərr dolu...  
hər pərdənin o üzü  
yeni aləmin yolu....

aləm aləm içində,  
hər aləmin aləmi  
özünün yetirdiyi  
bir qızıl gül bicimdə...

...səndəmi darıxırsan, doğma adam?  
səndəmi kövrəlirsən tez-tez?...  
bəlkə  
yad aləmdəyik biz....

...çıskin bir havada,  
dərin bir dərənin dibində,  
bulağın başında  
suya təşnəyəm.....

elə tənhayam ki...  
səndəmi tənhasan, doğma adam?

...ey, tarzən,  
əlindəki tarın

tellərinəmi kökləyirsən telləri?  
bəs qəlbindəki aləmin  
qızıl gulləri?

köklə o telləri, köklə, çal  
bəlkə bitə tənhalıq....  
bəlkə kimsə deyə mənə  
hardadı qəlbimin  
doğma elləri?...

## HƏYAT

nədən axı, nədən,  
qəfil ölüm  
aparır insanı birdən,  
of demədən?

sorusdum özümdən,  
kədərləndim...

...qəmli-qəmli,  
heç özüm də bilmədən  
əl atıb qırdım  
bir çinar yarpağını,  
sıxdım əlimdə...

birdən səs gəldi yarpaqdan,  
ürək göynədən:  
-nədən axı, nədən  
qırdın məni  
uf demədən?

## İNAM

qıran qırır, quran qurur...  
fələk də öz hörgüsünü  
astaca, aramla hörür...

qıranlar pozur ahəngi,  
ahəngə aparr  
yer üzünü quran...

hələ  
nadanlıq çox olduğundan  
iblisin gümrah vaxtı...

amma  
heç vədə yer üzünü tamam  
qıranın əlinə verməz quran...

### SƏN ONA OXŞAYIRSAN...

...eşitsən qəfil ölmüşəm  
çəkilib bir tərəfə, tənha  
elə mənim sözlərimlə  
zildən bir ağı deyərsən...  
heç olmasa bir saatlıq  
qara paltar geyinərsən...

Ramiz demiş, hər kişinin  
öləndən sonra  
qara paltarlı bir qadının  
göz yaşına ümidi var...

ömrüm boyu ürəyimdə  
həsrəti yatan qadını,  
neçə dəfə gül dəstəsi  
almaq istədiyim qadını,  
heç bir yanda tapmadığım,  
heç adını tutmadığım,  
kəlmə kəsmədiyim qadını,  
çox olsa da ehtiyacım,  
ətrini duymadığım qadını  
hardan tapım ki, ağlasın məni...

ümidsizəm...  
ömrümə bir şey qalmadı...  
qəlbimdəki o qadını  
ha çağırırdım, gəlmədi...  
gecə-gündüz səssiz-səssiz  
dedim ona:  
mən sənsizəm... mən sənsizəm...

çox işim yarımcıqdı onsuz,  
çox sevdam qalxmamış, solmuş...  
kim bildi ki, tənhalıqda  
qəlbim necə viran olmuş...

o olsaydı qəlbimdəki  
tellər ona köklənərdi,  
neçə sevgi dastanı, neçə uğur  
yer üzünə gələrdi...  
nəğmə-nəğmə dillənərdi...

nə olsun ki, o deyilsən,  
sən ki ona oxşayırsan.

qəfil öldüyümü eşitsən  
çəkilib bir tərəfə, tənha

elə mənim sözlərimlə  
zildən bir ağı deyərsən...

həm mənə ağı deyərsən,  
həm də qəlbimdəki,  
yer üzünə gəlməyən gözələ....

heç olmasa bir saatlıq  
qara paltar geyinərsən...

### **GƏL NUR İÇİNDƏ**

Ömrümə xoş gəldin, gəl nur içində,  
Xərabə ömrümə bir həyat gətir.  
Tulla bir tərəfə daşı, kəsəyi  
Öz qəlbinə oxşar bir busat gətir.

Bir qəsr ucaldaq dağlar başında,  
Dörd yanı bağ-bağat, ən zərif güllər.  
Ağaclar boy versin nəgmələrintək,  
Bulaqları sənin qəlbinə bənzər.

Ağappaq buludlar gömgöy səmada,  
Baharın günüşi nur yağışıtək.  
Mən sənin qarşında - əmrinə tabe,  
Sən mənim qarşısında ilahi mələk.

Muğamin ən şirin məqamı olaq,  
Sözləri mən olum, avazı sən ol.  
Sənin hər bir nəgmən duamız olsun,  
Yerin, kəhkəşanın ta özü sən ol.

### **HƏLƏ ŞƏFƏQ-ŞƏFƏQ GÖY ÜZÜNDƏSƏN**

sübh üzü qalıbdı hüsnünə heyran,  
sənsə yuxudasan, göy üzündəsən.  
yataqda yayılıb tellərin ürkək,  
təbəssüm içində, gül mislindəsən.

qəlbin arzu dolu, nurundan bəlli,  
mələklər aləmi sənin aləmin,  
hələ şəfəq-şəfəq göy üzündəsən,  
hələ uzaqlardan yol gəlir gəmin.

ilahi aləmdə ilahi gözəl,  
qəlbinin hər teli nura köklənib,  
indi xəbərin yox, bu sübh üzü də  
sənə xeyir-dua verməyə gəlib.

## GƏL MƏNİ DƏFN ELƏ

sənə gələn yollarım üstə,  
öz qollarım üstə  
öldüm...

gəl, qoşul kölgəmə,  
dəfn edin məni....

istəyirsiz ağı deyin,  
istəyirsiz gülə-gülə,  
xatırlayıb məni  
rəhmət diləyin....

...yalnız  
sənin sevginin içindəydi ömrüm.

sevginsə bulud kimiymiş,  
gəldi, nur səpdi hər yana, getdi...

o getcək, şükür ki, dözmədim,  
dünyadan itdim.

cənazəm ortadadı..

gəl, qoşul kölgəmə,  
dəfn edin məni....

## OTUZ İKİ YAŞIMDA ÖLƏCƏYƏM...

...otuz iki yaşimdə ömrüm  
yer üzünүн  
gözə görünən nağıllarından keçdi...

Sakit okeanda,  
Kamçatkada, Berinq boğazında,  
adalarda, yay vədəsi  
dalğaya, küləyə, buluda döndüm,  
yerdə idim? göydə idim?.... bilmirdim...

pıqqır-pıqqır qaynaya-qaynaya,  
nəğmə-nəğmə, duman-duman  
qalxan bulaqların  
sehrinə düşdüm....  
qeyzer fontanları vadı boyunca...  
meşələrində, düzlərində yaşıllığın  
ilahi rənglərinə qarışdım...

Kamandor adasında  
quruyan ağaclar, yixılan kollar,

çürümür nə qədər illər də keçsə,  
göbələk, elə bil, çəməntək bitib.

hər tərəf firuzə, rəngi nur daşlar,  
sevdalar içində bitib ağaclar,  
növrəs yaşıllıqda qarşida bir çay...  
dumdurularda saysız balıqlar,  
yaxında ağ ayı balıq ovlayır...  
balinalar fəvvərə dilində  
bilmirəm ki, gülür, yoxsa ağlayır?

cöngə boyda dəniz pişikləri...  
ailə-ailə sahil boyunca...  
arada gəzişir pinqvinlər...  
bihuş bir ədayla uçuşur quşlar...  
çiçəklərin ətri ruha ruh verir...  
yan-yörədən keçir əlvan buludlar...

İlahi, nə dilində danışır? nə deyir  
Sakit okeanın dalğaları, ləpələri?

bilmirsən çiçəkdimi, ya pəri,  
məlaikədimi, insandımı  
bu sehərdən doğulan, itən,  
qızılıgül rəngində aleut\* qızlar-  
bu yerin özlərinə bənzər  
gözəlləri...

... otuz iki yaşimdə, yay vədəsi  
qəlbim qarışdı o aləmə... yayıldı kainata.....

... bilmirəm, hansı tarixdə, hansı gündə  
hansı yerdə ölcəcəyəm....

amma, bilirəm ki,  
otuz iki yaşimdə,  
o aləmdə ölcəcəyəm!

### HƏVVADAN UCA MƏQAMDA

Aləmlərdən doğulan bu aləmin,  
Mən bir Adəmiyəm, sən bir Həvvəsi...  
Adəmin eşqi var mənim qəlbimdə,  
Səsində müqəddəs Həvva nəvası.

Bu aləm nur dolu ahəng aləmi,  
Onun torpağından yoğruldum, qalxdım.

---

\* Alyaskadan olan insanlara aleut deyirlər.

İllərlə tənhaydım, dualar etdim  
Axan şəfəqlərə ümidlə baxdım.

Sədan çiçəklərə işvə verirdi,  
Sübh üzü ruhunla piçildayırdı,  
Başımın üstündə bir meh əsirdi,  
Ağaclar eşq ilə puçurlayırdı.

Eşqimlə yarandın, eşqimlə qalxdın,  
Sən yoxdan var oldun məleykə kimi,  
Sən gəldin, bildim ki, Allahdan sonra  
Sənsən ürəyimin bir tək hakimi.

Sən mənim Həvvamsan, əlin əlimdə,  
Amma ki, Həvvadan uca məqamda -  
Qadağan olunmuş ağacdan uzaq,  
Şükür, üzü ağıq Allah yanında.....

### ÜMİD YERİM

Yer üzünü duman alıb,  
Dövranın daşı çoxalıb,  
Ən doğmalar da yad olub,  
Ümid yerim bircə sənsən.

Ögey-ögey baxır ömür,  
Tale susub, salam vermir.  
Sən görəni kimsə görmür,  
Ümid yerim bircə sənsən.

Şükür, sən nur çiçəyisən,  
İlhamımı dindirirsən,  
Məni ki belə sevirsən,  
Ümid yerim bircə sənsən.

Biz əl-ələ kainatıq,  
Hər nəhsə, əyriyə yadiq,  
Bir-birimizdən doymadıq,  
Ümid yerim bircə sənsən.

Sən mənə qüdrət verirsən,  
Məlakələrdən birisən,  
Sənə qurbanam, bilirsən...  
Ümid yerim bircə sənsən!



## ◆ P o e z i y a

**Məmməd ORUC**

# VETERAN



◆ **Povest**

Təxminən bir həftə götür-qoy eləyəndən, el arasında deyildiyi kimi, yüz ölçüb bir biçəndən sonra qərara gəldi ki, dərdini birbaş Ali Baş Komandana ünvanlaşın, cünki nazirin adına yazdığı üçüncü məktuba da ağla batmayan cavab almışdı və bu səlis makina yazısında bildirilirdi ki, onun qulluq etdiyi hərbi hissə haqqında nazirliyin arxivində səhih bilgi yoxdur; son cümlə isə bəlkə də bir qədər məzə doğurduğuna görə yadından çıxmırıd: «...belə bir məlumat əldə olunarsa, şikayətiniz araşdırılacaq və sizə müvafiq cavab ünvanlanacaq».

Əlbəttə, belə bir cavab cavaniğının iki ilini Qarabağ uğrunda döyüşlərdə keçirmiş, soyuq səngərlərdə yatmış və bu müəmmalı müharibədən əllil olub qayıtmış Camal Qənizadəni qane etmirdi; axı, necə ola bilər ki, yüzlərlə əsgərin, zabitin qulluq etdiyi hərbi hissə haqqında nazirliyin arxivində səhih bilgi olmasın? O, uşaq deyil ki, belə başdansovdu cavabla toxtaya, çəkili bir tərəfə?

Yaşı altmışı haqlamış Camal Qənizadənin istəyi - hərbi qulluğuna görə dövlətdən son umacağı «Veteran» adı idи və ona elə gəlirdi ki, şairin məşhur sözü nə qədər pafoslу səslənsə də, gec-tez ədalət zəfər çalacaq və o, bu fəxri adı alacaq...

1992-ci ilin payızında kontuziya zədəsi alıb müharibə əllili kimi ordudan tərxis olunanda bu fəxri ad üçün kiməsə ağız açmağı özünə sığışdırmadı, amma bir çox müharibə əllilləri kimi torpaq sahəsi istədi və onun xahişini dərhal təmin etdilər; Abbalılıq (Vişnyovka) deyilən bağ massivində ona 12 sot torpaq sahəsi verdilər...

O zaman bu fikirdə idi ki, torpaq sahəsi fəxri addan qat-qat vacibdi, yaşılaşanda bir koma qaraldıb girər içinə, şəhərdəki mənzili də qalar oğluna. O zaman ona elə gəlirdi ki, (imtiyazları çox-çox sonralar meydana çıxan) «Veteran» adını onsuz da günlərin birində çağırıb ona verəcəklər, nəyə lazım kiməsə ağız açmaq? Üstəlik də bu fəxri adın matahi sonralar çıxdı.

Əslinə qalsa, Camal Qənizadənin bu imtiyazlarda gözü yoxdur, amma hər il 9 May günü Büyük Vətən müharibəsi iştirakçıları ilə yanaşı «əfqanların» və Qarabağ müharibəsinin rəsmi veteranlarının Qələbə xiyabanlarına dəvət olunması və onun yada salınmaması xətrine dəyir, axı, o da vuruşub və sağalmaz bir zədə ilə müharibədən qayıdır: «kontuziya».. Nə olsun ki, ona rəsmi olaraq «Veteran» adı verməyiblər, axı, hər halda o, veterandı...

Onu bu fəxri adı almaq sövdasına isə oğul nəvəsi Oğuz saldı. Oğuzu həftədə üç dəfə üzgüçülük hovuzuna aparıb-gətirir və ailədə hələ nəyəsə yaradığı üçün təsəlli tapır.

Neçə illərdir ki, Oğuzu Azərbaycan dilində dindirir, Oğuz isə ona rusca cavab verir. Bu hal başqalarına qəribə gəlsə də, o, bu sayaq mukalimə tərzinə alışır. Amma bununla belə bu günlərdə gülə-gülə Oğuzdan soruşdu: «Görəsən, biz haçan eyni dildə danışacaqıq?» Oğuz da ona gülə - gülə cavab verdi: «Ya ne znayu».. Və bu mehribanlıq anında Oğuz soruşdu ki, doğrudanmı babası Qarabağ uğrunda döyüslərdə vuruşub? O da cavab verdi ki, necə bəyəm, buna şübhəsi var? Oğuz da dedi ki, bəs onda niyə onun ordeni, medalı yoxdur, niyə onu 9 Mayda Qələbə xiyabanına çağırımlar?

Doqquz yaşılı nəvəsinin ürəyindən keçənlər bir anlığa ürəyini sizildatdı, onu kövrəldi və bu qənaətə gəldi ki, «Veteran» adı onun özündən çox, Oğuza lazımdı, Oğuzun tərcüməyi-halı üçün lazımdı və ona görə də bu adı almalı və Oğuzu sevindirməlidii.

Oğuzu sevindirəndə içində rahatlıq tapırdı, xoş anlar yaşayırdı və ona elə gəlirdi ki, xəzani çıxdan başlayan həyatında onu yaşadan elə bu və buna bənzər xoş anlardı.

Və elə bu xoş ovqatla da ertəsi gün birbaş qeydiyyatda olduğu rayonun komissarlığına ürəklə gəldi, amma komissar 1992-ci ilin payızında müharibədən qayıdanda onu gülərüzlə qarşılıyan, qollarını boynuna dolayan, dərd-sərini, istəyini soruşan komissar deyildi, cavan, qaraqabaq bir polkovnikdi və bu yaşına görə o qədər də uyarlı olmayan bu rütbə sahibi onun üzünə belə baxmadan dedi ki, bütün fəxri adları, o cümlədən «Veteran» adını nazirlik verir, biz yox. Camal Qənizadə isə söylədi ki, məncə təqdimat komissarlıqdan getməlidii. Və bu sözün tamamında polkovnik onu təpədən - dırnağa soyuq-soyuq sözəndən sonra bildirdi ki, təqdimat göndərəcək, amma fəxri adın alınması onluq deyil, bunu bilsin...

Camal Qənizadə elə o anda da təəssüfləndi ki, gərək bu işin üstünə 1992-ci ilin payızında - müharibədən qayıdanda düşəydi. Əsgər libasında, zabit mündirində hara gedirdi, gülərüzlə qarşılıanırdı, hətta icra hakimi onu görəndə tanımaza-bilməzə ayağa qalxdı, çay gətirdi və torpaq sahəsi almaq barədəki ərizəsinə öteri nəzər salandan sonra isə harasa zəng vurdur və heç on dəqiqə çəkmədi ki, ona on iki sot torpağın sərəncamını gətirdilər.

O hadisənin üstündən çox yox, qısa bir zaman kəsiyi keçsə də, hər addımda hiss eləyirdi ki, əsgərə, zabitə münasibət kökündən dəyişib. Bunun səbəbini anlaya bilmirdi, sadəcə, təəssüflənirdi. Və hansı şairinsə şeirində oxumuşdu ki, təəssüf özü də məglubiyyətdir. Elə bu təəssüf hissi ilə də soruşdu:

-Təqdimati haçan göndərəcəksiz?

Komissar nə üçünse ona gülümşəyəndən sonra cavab verdi:

-Bunun məsələyə dəxli yoxdur, onsuz da nazirlikdən fəxri adları ildə bir kərə verirlər, 9 May ərefəsində, - dedi, - hərbi biletinizin surətini mənim köməkçimə verin ki, Sizi qeydə alsın.

Komissardan fərqli olaraq, komissar köməkçisi onu bir xeyli sorğu-suala tutdu: orduya könüllü gəlib, yoxsa yoldan tutub aparıblar; kombriqi kim olub? Alay komandirinin adı yadındadır mı?; harda yaralanıb?; hansı qospitalda yatıb və s.

Komissar köməkçisinin suallarına məktəb uşağı kimi həvəslə cavab verirdi və ona elə gəlirdi ki, alacağı fəxri ad elə bu sorğu-sualdan asılıdır.

-Bilirsiz 1992-ci ildə,..-sözünə ara verib o ili və ümumiyyətlə o illəri yamanlaşdı, -getsin o illər gəlməsin, -dedi, -bu ad məsələsində, bütün sferalarda olduğu kimi, boşluqlar var, çatlar yaranıb, fərarılər də Veteran adı alıb, ona görə də...-Sözünün ardını gətirmədi və dünyagörmüş Camal Qənizadənin ağlına

da gəlmədi ki, o nə isə umur və həsrətlə günləri, həftələri, ayları yola sala-sala «9 May» gözlədi.

...9 may ərəfəsində həqiqətən də hərbi dərgilərin birində Veteran adına layiq görülənlərin növbəti yetmiş nəfərlik siyahısı dərc olundu və Camal Qənizadə o siyahidə öz adını, soyadını görməyəndə gözləri qaranlıq getirdi, az qaldı havalansın və elə havalı-havalı da əvvəl komissarlığa, sonra nazirliyə şıqadı və məlum oldu ki, barəsində yazılmış təqdimat nazirliyə çatmayıb və Camal Qənizadənin komissarlıqda saldığı qalmaqaldan sonra aydınlaşdı ki, təqdimat məktubu göndərilib, amma ünvana çatmayıb və belə çıxırdı ki, məktub yolda itib.

Hərbi komissarlıqla nazirliyi bir xiyaban ayrırdı və o, bu xiyabandakı təzə yarpaqlanmış söyüdlərin altında bir xeyli var-gəl eləyəndən sonra qərara aldı ki, qayıdır təqdimat məktubunun surətini istəsin. Əlbəttə, ciddi bir məqsəd namine yox, elə-bələ xatirat üçün, amma onun bu hərəkəti onunla nəticələndi ki, onu itələyə-itələyə komissarlığın ay-ulduzlu dəmir darvazasından bayır çıxardılar.

Hələ heç vaxt kimdənsə şikayət yazmamışdı və bilirdi ki, belələrinin el arasındaki haqlı, ya haqsız, ayaması nədir, amma bununla belə hiss elədi ki, yazmasa, ürəyi partlayar və həqiqətən də ilk şikayət məktubunu yazandan və yazdıqlarını aramlı oxuyandan sonra toxtadı. Məktubun üzünü hüsnxətlə çıxardanda isə nəvəsi Oğuz aldı başının üstünü.

-Şto pişəş, ded?

Ən acıqlı, əsəbi halında belə Oğuz onu sorğu-sual tutanda, onunla səhbətleşəndə qəzəbi soyuyurdu və ona elə gelirdi ki, əsəblərinin üstünə sərin su kimi cilənən Oğuzun bulaq şırıltısı kimi saf, son dərəcə aydın səsi və gözlərindəki anbaan təbəssümə, təəccübə çevrilən işiqdi.

Nəvəsinin sualını dərhal cavablandırdı:

-Şikayət məktubu yazıram.

-Kому?

-Müdafıə nazirinə.

-Poçemu?

-İstəyirəm ki, mənə də ad versinlər, Veteran adı.

-Napişi, ded, udaça tebe... Ya nadeyus skoro na tvoyom qrude budut sverkat ordenov i medaley.

Nazirliyə, nazirin adına göndərdiyi «zakaznoy» məktubun cavabı bir aydan sonra geldi: cavab formaca mürekkeb, məzmunca sadə bir cümledən ibarətdi, belə çıxırdı ki, ərizəni araşdırmaq və tədbir görmək üçün komissarlıq göndəriblər.

O vaxtacan şikayət məktubu yazmasa da, şikayət ərizələrinə bu sayaq münasibət yadında idi, amma ona elə gelirdi ki, zəhmətkeş məktublarına bu cür yanaşma, Sovet sistemi ilə birlikdə yaxın keçmişdə qalib...

Cavab məktubundan bir ay sonra hərbi komissarlıqdan rəsmi bildiriş gəldi. Ona bildirildi ki, komissar onu hansı tarixdə, hansı saatda qəbul edəcək. Dərhal həyəcanlanmasının bir səbəbi vardı; komissarın üzünə necə baxacaq? Axı, birbaşa olmasa da, nazirliyə göndərdiyi şikayət məktubu onun barəsində idi.

...Amma komissarlıqda məlum oldu ki, onu komissar yox, köməkçisi qəbul edəcək. Bu xəber onu bir qədər həyəcanlandırdı, axı, şikayət məktubunda birbaşa hədəf o idi, komissar koməkçisinin ona necə zor tətbiq etməsini bir neçə dəfə vurğulamışdı.

Amma nə qədər qəribə olsa da, köməkçi heç nəyi üzə vurmadı. Əksinə:

-Yaxşı eleyib yazmısınız, -dedi, -bize zərəri olsa da Sizə faydası dəyə bilər. Əlbəttə, belə qarşılanacağı yatsa, yuxusuna da gəlməzdi.

-Ad gününüz haçındı?

Bu sorğu da gözlənilməz oldu. Ona görə də təəccübələ soruşdu:

-Ad günüm?

-Hə, ad gününüz?

Duruxdu. Əlbəttə, təvəllüdünü unutmamışdı, amma kəsdirə bilmirdi ki, bu sual nədən ötrüdü? Onun ad günü komissar köməkçisinin nəyinə lazımdı?

Bir xeyli süren sükutu köməkçi istehzalı təbəssümlə pozdu:

-İndi bütün yazarlar özünə ad günü, yubiley eləyir, bəs Siz qeyd eləmirsiz bu mübarək günü?

Bu sualın alt qatındaki atmacanı dərhal tutsa da, rəng verib, rəng alsa da doğulduğu ayı, günü dilinə gətirdi və:

-Altmış yaşı tamam olacaq,-söylədi.

-Çox gözəl, -köməkçi dedi, -biz də öz təqdimatımızda bu məqamı qabardacağıq ki, istədiyiniz adı sizə versinlər.

Camal Qənizadə başa düşə bilmirdi ki, Günəş hayannan doğub? Birdən-birə bu sayaq hörmət, izzət nəyə görədi?

Urəyində özünü qınamağa başladı: «..Mən gərək çay gəlməmiş cirmənməyəydim, bəlkə doğrudan da təqdimat məktubu itib?»

Köməkçi:

-Nə bilmək olar, cənab kapitan, -Camal Qənizadə ordudan kapitan rütbəsi ilə tərxis olunmuşdu və bu sayaq müraciətdən məmənun qaldı, -bəlkə Sizə lap "Şöhrət" ordeni verəcəklər?

Camal Qənizadənin veterandan başqa heç bir təltifatda gözü yoxdu, daha doğrusu, böyük fəxri adlara, titullara özünü layiq bilmirdi, amma fikirləşdi ki, «Veteran» adına tam haqqı çatır, axı, o, Əfqanıstanda da uzun bir döyüş yolu keçmişdi...

Köməkçinin mehribanlılığından bir qədər də ürəklənən Camal Qənizadə:

-Hər şey ola biler, -dedi, -axı, mən Əfqanıstanda da vuruşmuşam.

Köməkçi heyrətlə soruşdu:

-Harda?

-Əfqanıstanda.

-Bəs bunu biz niyə bilmirik?

Camal Qənizadə təəccübələ ciyinini çəksə də, dillənmədi.

Köməkçi soruşdu:

-Voenni biletini saxlayırsan?

-Əlbəttə.

-Haçan gətirə bilərsən?

-Bir-iki saata.

-Di onda tərpən...

Camal Qənizadə stuldan dikələndən sonra köməkçi ona daha bir tapşırıq verdi:

-Yolüstü biletin surətini də çıxardır,-dedi,-bizə lazım olacaq.

Qapıdan çıxhaçıxda isə köməkçi onu geri çağırıldı:

-Bileti sabah da gətirə bilərsən,-dedi, -indi yaxşı olar ki, -köməkçi qarşısına bir yazılı vərəq qoydu, - bu yazını köçürəsən...

Yazı bir vərəqə sığışdırılmış, onun adından səliqəli xəttlə yazılmış izahatdı və bu yazını ötəri oxuyandan sonra anladı ki, köməkçinin ona qarşı göstərdiyi canfəşanlıq nə ilə bağlımış. Amma onu da kəsdirdi ki, daha geriyə yolu yoxdur, izahatın üzünü köçürməlididi.

İzahatdan isə belə anlaşıldı ki, şikayət məktubunu əsəbi halında yazıb və yazdıqları həqiqətə uyğun deyil, ona görə də üzr istəyir.

...Özünü evə çatdırıran kimi hərbi biletini axtarmağa başladı. Sənədi hara qoymağunu unutmuşdu. Evdə yalnız ona məxsus bir neçə köhnə çamadandan

başqa bir yazı masası da vardı və bu çamadanları da, yazı masasının yeşiklərini də eşim-eşim eləyəndən sonra axtardığını tapmayanda onu tər basdı. Çamadanları, yazı masasının siyirmelərini bir də eşələyib lazımlı, lazımsız sənədləri, saralmış qəzet, jurnal saylarını, qat kəsmiş məktubları tökdü otağın ortasına.

Əslinə qalsa, bu sənədlərin heç biri öz əhəmiyyətini itirməmişdi, hərəsi onu ötən ömrün gözəl bir anı ilə qovuşdururdu və bunların bəlkə də ən əzizi həmin hərbi biletidi.

Bu sənədi ona Əfqanistanda hərbi xidmətini başa vuran gün vermişdilər və elə o gün təyyarədə, bu sənəddə nə yazılmışda hamisini oxumuşdu. Qırmızı üzlü bu biletin arasına əl xətti ilə yazılmış iki vərəq də əlavə olunmuşdu və bu vərəqlərin birindəki yazı onun döyüş yolunu əks etdirirdi. İkinci vərəq isə haqqında yazılmış və qərargah rəisi mayor Azarkeviç tərəfindən imzalanmış xasiyyətnamə idi.

Kabildən birbaşa Daşkəndə uçan təyyarədə hərbi biletinə sancaqlanmış bu yazıları döñə-döñə oxumasının bir səbəbi vardı: bu hərbi təyyarədə vaxtı ödürməyə heç nə yoxdu... Onun necə bir əsgər olması haqqında - yaxşısına da, yamanına da - hər şeyi yazmışdır və ümumiyyətlə, yazılıardan narazı qalmadı, hətta bu qənaətə gəldi ki, siması hələ də gözləri önündən çəkilməyən mayor Azarkeviçin hüsnətti ilə yazılmış bu yazılar mənəviiyatına tutulmuş güzgüdü və elə bu üzdən də bu bilet ondan ötrü bir qədər də doğmalaşdı.

Yaddaşının korşalması və tez-tez onu çıxılmaz vəziyyətlərə salması danılmazdı, amma dəqiq bilirdi ki, hərbi biletini atmayıb, harasa qoyub. Amma hara?

Həyəcanın, təşvişin gətirdiyi sopsoyuq təri alnından siləndə Oğuz gəldi və nə yaxşı ki, gəldi.

-Şto işeş, ded?

-Voenni biletimi axtarıram.

-Voenni bilet?

-Hə, sən onu görməmisən?

-Ya nikoda eyo ne videl, mojet bit spratal qde-to?

-Ola bilər.

Nəvəsinin müdaxiləsi bir nəticə verməsə də, hər halda, eyni açıldı, alnındaki həyəcan təri çəkildi və yaddaşında bir işq közərdi...

...Axı, onun daha bir saxlancı vardı. Amma evdə yox, iş yerində. İş yerindəki masasının ən aşağı siyirməsində. Burada gizlətdiyi qovluğun arasında həyatı boyu qarşısına çıxan qadınların şəkillərini və onlardan aldığı məktubları, açıqlarları saxlayırdı və ən gərgin anlarında onlara baxanda, o məktubları, açıqlarları yenidən oxuyanda nəsə bir rahatlıq tapırı. Amma hərbi biletini o qovluğun arasına qoymasını xatırlaya bilmirdi.

Nəvəsi bir də ona yanaşdı:

-Ded, a poçemu tebe voenniy bilet, opyat slujit budeş?

-Yox.

-A poçemu?

-Veteran adı, orden almaq üçün.

-Toqda işi...

Və beləliklə, arvadı ölündən sonra soyuduğu bu mənzildə az-çox gümanı gələn yerləri də axtarmağa başlayanda Oğuz bir də onu dindirdi:

-A mne pora na basseyn, ti zabil şto li?

Səhhəti ilə bağlı vaxtından əvvəl təqaüdə çıxandan sonra ailədə yaradığı iş Oğuzu üzgülük hovuzuna aparıb-gətirməkdə və fikirləşirdi ki, nə yaxşı ki, bu iş meydana çıxdı, yoxsa o neynəyərdi? Bir çox yaşıdları kimi bulvara getmək və xüsusən də orda domino oynamaq ürəyincə olan bir iş deyildi.

\* \* \*

Sir-sifeti öz yerində, artıq xasiyyətinə də az-çox bələd olduğu komissar köməkçisi ilə, bəlkə heç bu şəhərdə üz-üzə gəlməmişdilər, amma o gün Oğuzu uzgүçülük hovuzundan gətirəndə, avtobus dayanacağında qabaq-qənşər gəldilər və köməkçi onun salamını almamış soruşdu:

-Bəs biletini niyə gətirmədiniz, cənab zabit?

Sorğudan yayınmaq üçün gülümsəmək bəs eləmədi, həqiqəti də söylədi:

-Hara qoymuşamsa, tapa bilmirem...

Komissar köməkçisi ondan aralana-aralana təskinlik verdi:

-Tapmasanız, narahat olmayın, -dedi, -Moskvaya yazarıq, surətini göndərərlər.

Komissar köməkçisinin təskinliyi ağlına batmadı, çünki onun ələmində Moskva da artıq Sovet hökuməti kimi mövcud deyildi. İkincisi də bu yazılaşma kim bilir nə qədər vaxt aparacaqdır? O hərbi biletin surətini göndərsələr belə, haqqında mayor Azarkeviçin dəst-xətti ilə yazılmış xasiyyətnamə və Əfqanistanda keçdiyi döyüş yolunun təfsilatını əks etdirən nüsxə orda olmayıacaqdı.

...Amma sən demə nigarançılığa dəyməzmiş, ertəsi gün iş yerinə gələndə və həyatı boyu qarşısına çıxan qadınların şəkillərini, açıqcalarını, məktublarını saxladığı qara meşin qovluqda qırmızı hərbi biletini görəndə içiñə dolan işıqdan gözləri yaşırdı.

Axi, bu bilet həm də cavənlığının Əfqanistanla bağlı iki ilinin nişanəsi idi və o, bu illər ərzində dəfələrlə ölümlə üz-üzə qalmışdı, acısı şirinindən daha çox günlər yaşamış və bu qərib-qürbət diyarda ilk məhəbbət deyilən şeyin şərbətini dadmışdı.

\*\*\*

...Bənd alıqları məkanda dönə-dönə anlatmışdır ki, hərbi hissənin ərazisindən nəyə görə çıxməq olmaz. Demişdilər ki, hər yan sovetlərin qanını içməyə hazır olan fədailərdi. Amma yaz günlərinin birində qulağı çalan səs onu elə ovsunladı ki, bir də gördü ki, hərbi hissənin beton barışından aşib.

...Kimsə hardasa uzaqlarda yox, yaxınlıqda "Qarabağ şikəstəsi" oxuyurdu... Bəyəm aqla gələn şeydimi? Əfqanistanın bu çölli-biyabanı hara, Qarabağ şikəstəsi hara?

Anbaan aydınlaşan və aydınlaşlığı qədər də doğmalaşan səsin iziylə gəlib çox da axar-baxarlı olmayan bir çay vadisinə çıxdı. Burda "Qarabağ şikəstəsi"nə çayın səsi qədər də vadinin yaşillığı, gülü-ciçəyi qarışındı.

Birdən-birə bu məkan ona Qarabağda Xaçın çayının düzənliyə çıxdığı, bir neçə qola ayrıldığı talanı xatırlatdı. Onu ovsunlayan səs isə get-gedə aydınlaşır və yaxınlaşır. Daha bir yovşanlı, alçaq təpəni aşandan sonra yamacə səpələnmiş qoyunları və sonra dəyənəyinə dirsəklənib hələ də «Qarabağ şikəstəsi»nin zəngulələrini vurmaqda olan çobanı gördü. Çoban tek deyildi, ala-boz çaydaq iti də yanında çöməlmişdi və sanki şikəstə bu heyvanı da ovsunlamışdı. Əliyalın olduğu üçün itdən qorxub ayaq saxladı. Sakitcə geriye qayda bilərdi, amma içindəki maraq güc gəldi: «Qarabağ şikəstəsi» hara, Əfqanistanın bu çölli-biyabanı hara?

Bu çaydaq köpək nə üçünsə dibindən kəsilməmiş qulaqlarını şəkərəib bir ağız hürəndə anladı ki, it onun hənirtisini alıb. Çoban səsini xırp kəsib itin hürdüyü səmtə baxmağa başladı. Çobanın da onun kimi həyəcanlandığını sezəndə iki sal qayanın arasından boy vermiş, o qədər də qollu-budaqlı olmayan iydə ağacının iki qolu arasında özünə yer eləyəndən sonra, çobana anlatdı ki, ona yavuq gəlmək istəyir. Amma çoban özü onun yanına qalxdı...

Əvvəl elə güman elədi ki, onu qara basır, çünki çoban onbeş, onaltı yaşlarında əsmər bir qızdı. Qızı, bu yerlərdə bənd alandan az-çox məniməsdiyi fars dilində anlatdı ki, onu buraya gətirən dağın o üzündən

eşitdiyi səsdi, "Qarabağ şikəstəsi"di. Qız da təmiz Qarabağ şivəsində anlatdı ki, o, əslən qarabağlıdır və sonra da:

-İtdən qorxma,-dedi, -sənə dəyməz...

İyde ağacının qolları arasından qorxa-qorxa düşsə də, qızə yaxınlaşmaqdan əsla çəkinmədi, elə bil ana dili bir anda bütün sədləri-sınırları aşmışdı.

Bir qədər aralıda, çayın yatağına ən yaxın təpədəki insan məskənini çomağının ucuyla nişan verən qız:

-Bax o kənd hamısı qarabağlılardı, -dedi, -hamısı da bir soydan, bir şəcərədən...

Yenə də inanılaşı şey deyildi, Əfqanistan hara, qarabağlılar hara? Bu müəmmaya da çoban qız özü aydınlıq gətirdi:

-Şuşada bir erməni kirvəmiz aranı elə qarışdırır ki, eyni şəcərədən olan iki nəslin arasına qan davası düşür, babamın atası görür ki, belə getsə, iki nəslin də kökü kəsiləcək, deyir ki, köçmək lazımdı bu yerlərdən, nənəmin anası da sayılan, sözü keçən bir xatiniymiş, deyib elə yerə köçək ki, orda erməni olmasın...

Camal Qənizadə sovet tərbiyəsilə «qardaş olub Hayistan-Azərbaycan» deyə-deyə böyümüşdü və bu səbəbdən də çoban qızın milli-ayrışęçkilik zəminində söhbəti ürəyincə olmadı, amma bununla belə, qəlbindən keçən sözü dedi:

-Sən çox gözəl oxuyursan!

Qızın əsmər yanaqlarına aşkarca sezilən qızartı çökdü.

-Mən müğənni olacağam, -qız dedi, -Rübəbə Muradova kimi...

-Sən Rübəbə xanımı tanıyırsan?

-Əlbəttə, bizim evdə bütün Azərbaycan müğənnilərinin, xanəndələrinin kaseti var, anam da oxuya bilir, atam da, qardaşlarım da.

-Sənin qardaşların da var?

-Var, mən beş qardaşın bir tək bacısıyam.

-Bəs onlar dura-dura sən niyə qoyun otarırsan?

Bu sualın tamamında qızın qara-qumral gözlərinə yaş gəldi, boğazına çökən qəher səsində əks-səda verdi:

-Onlar əfqan fədailərinə qoşulub dağlara çəkiliblər.

-Haçandan?

-Ruslar Əfqanistana girəndən bir-iki ay sonra.

-Niyə?

Qız təəccübələ dilləndi:

-Necə niyə? Rusları öldürmək üçün...

O, fədailərin dağlara çəkildiyini, onlara pusqlular qurdugunu, əlbəttə bilirdi, amma ağlına da gəlməzdi ki, dəfələrlə gülə mənzilində atışdıqları fədailərin arasında azərbaycanlılar da ola bilər. O, artıq fədailərlə döyüşlərdə üç yaxın dostunu itirmişdi. Biri rus, ikisi azərbaycanlı və bu azərbaycanlılardan birinin nəşini Qusar rayonuna, Xudat stansiyasına aparmaq ona qismət olmuşdu.

-Sənin adın nədi?

-Ceyran...

-Səni Bakıya aparsam, gedərsən?

Qız yalnız onun bu sorğusuna cavab vermədi, amma dedi ki, yaxşı olar ki, o getsin, əfqanlar onu burda görsələr, sağ buraxmazlar.

Əlbəttə, o bunu bilirdi: dəfələrlə eşitmışdı ki, əfqan fədailəri ruslarla bir yerdə əsir alıqları müsəlmanlara - özbəklərə, qazaxlara, azərbaycanlılara daha ağır işgəncələr verirlər.

Qızın xəbərdarlığına cavab olaraq:

-Mən sabah da buraya gələcəyəm,-dedi və dərhal da soruşdu,-bəs sən?

Qız onun bu sorğusunu da cavabsız qoydu və təkidlə:

-Get, bir də buralara üzükmə, -dedi, -anan, bacın yaziqdı...

...Amma ertəsi gün yenə o səsi, o səsin qarşı daqlardakı eks-sədasını qulağı çalanda gözdən yayınb hərbi hissənin beton barışından aşdı.

Bir gün öncə keçdiyi dolamalarla, ciğirlərlə gedirdi, amma daha yeyin, daha yüyrək. Səsə yaxınlaşdıqca ona elə gəlirdi ki, qız onun üçün oxuyur, onu səsleyir.

Hər qəfil şıqqılıtdan səksənib ayaq saxlayır, yerə sinir və ətrafa - ona Aran Qarabağında Haramının qobularını xatırladan yovşanlı, yulğunlu dərələrə göz gəzdirir və sevinirdi ki, qarşıda onu Ceyranla daha bir görüş gözləyir.

...Nəhayət ki, həmin dərəni, həmin dağ çayını, həmin çayın vadisinə səpələnmiş qoyunları, boynu zinqrovlu təkəni, ala-boz çaydaq köpəyi və qızı gördü.

Dəyişən yalnız qızın libası idi. O, təzəliyi aralıdan da bilinən paltarlar geyinmişdi, özü də türkmənsayağı; ayaqlarının ucunu da örən güllü don və bəyaz arxalıq. Donu rəngdə parçadan olan yaylığı ilə başına çalma vurmuşdu və onu yaşıandan böyük göstərən də çox güman ki, bu çalma idi.

Bir xeyli bir kəlmə də kəsmədilər və ona elə gəldi ki, Ceyranə söyləmək istədiklərini elə o anlarda dedi. Sən demə, sadəcə susmaqla da nə isə anlatmaq olurmuş.

Ceyranın sadəlövhəcəsinə söylədiklərindən isə ona məlum oldu ki, burda din birliyi hər shəydən üstündür, cünki din birliyi həm də əqidə birliyidir. Ceyran dedi ki, əfqanlarla yaxşı yola gedirlər, bir düşmənləri varsa - o da xacperəstlər-ingilisler, ruslardı və ruslar Əfqanistana hücum etməsəymiş, kiçik qardaşı Həsret onu kollecə oxumaq üçün Təbrizə aparacaqmış.

-Burdan Təbrizə nə qədər yoldu?

-Bilmirəm, -Ceyran cavab verdi, -amma avtobus burdan səhər saat altıda çıxanda gecə yarı Təbrizə çatır.

O zamanlar onun bu dünyadaki ən böyük arzularından biri də Təbrizi gorməkdi, hələ doqquzuncu sinifdə oxuyarkən getdiyi ədəbi dərnəklərdə hamı Təbrizdən, Arazın o tayindəki azərbaycanlıların həyatından, apardıqları milli mübarizədən danışır, Təbriz şəhəri, Araz çayı haqqında şeirlər oxuyurdular.

Camal Qənizadə istəyirdi ki, Ceyran da nə isə soruşsun və elə bu niyyətlə də arada susur, qızın dillənməsini gözləyirdi.

Ceyranın susmasının səbəbini ehtiyatlanması ilə bağladı və ona görə də:

-Sən qorxma, -dedi, -nədən qorxursan?

-Mən sənə görə qorxuram, -Ceyran cavab verdi, -anana, bacına yazığım gəlir.

Yadında idi, qız onun halına acıdığını dünən də buna bənzər bir sözlə bildirmişdi. Amma bu gün bu söz onu diksindirdi, anası, bacıları gözləri öününe gəldi.

Hansısa bir təkanın nəticəsi olaraq bir səmti oyulmuş təpədən dərə aşağı diyirlənən daş parçasının çıxartdığı səs qoyunları hürkütsə də, ala-boz çaydaq köpək sürüünü dağılmağa qoymadı və Camal aradakı sükutu əritsin və qızın xoşuna gəlsin deyə köpəyi təriflədi:

-Əsil çoban itidi, -dedi,-gör işini necə bilir.

Bayaqdan bəri nədənse çox az danışan qız sözə biganə qalmadı və aşkarca seziklən iftixarla anlatdı ki, köpək 1918-ci ildə Qarabağı tərk eləyərkən gətirdikləri köpəyin nişanəsidir.

Bir səmti oyulmuş təpədən daha bir daş dərə aşağı diyirlənəndə və yenə də sürü ətrafa səpələnəndə qız:

-Get, cavan oğlan, -dedi, -mən sənin ölümünü görmək istəmirəm.

Dünəndən bəri bu, Ceyranın dilindən duyğularına qarşı eşitdiyi ən məhrəm sözdü və elə bu sözdən də ürəkləndi və:

-Mən bu müharibə qurtarandan sonra da bu yerlərə gələcəyəm, -dedi, -sözünün mabədi ilə boğazına ilişib qaldı. Amma bununla belə, qızın rəng verib, rəng aldığını, gözlərinin yaşardığını gördü və bu dəfə araya çökən sükütu Ceyran pozdu:

-Atam deyir ki, bu müharibənin sonu görünmür...

Camal Qənizadə başını bulaya-bulaya, kinayə ilə gülümsədi, çünki ona elə gəlirdi ki, Sovet ordusu Əfqanistani uzağı bir-iki aya alacaq və sonra da Sovet respublikaları kimi kolxozlaşdıracaq. Bu səbəbdən də ürəyindən keçən sorğunu dilinə gətirdi:

-Məni gözləyəcəksən?

Ceyran ani gülümsəsə də suala cavab vermədi:

-Get,-dedi,-get, nə qədər ki, səni bu yerlərdə görməyiblər, get.

O, qızdan beş-altı addım aralanandan sonra yenə arxaya çöndü.

-Mən sabah yenə gələcəyəm!-dedi, -mütləq gələcəyəm.

Qız xəfifcə gülümsəyib ona əl elədi və ona ələ gəldi ki, gülümsəyən qızın yalnız gözleri deyil, həm də xirdaca əlləri, uzun-uzun barmaqlarıdı. Ona görə də dübare dilləndi:

-Sabah mütləq gələcəyəm...

...Amma o, sabahı başqa bir əfqan yurdunda açdı. Gecənin bir vədəsi adına «trevoqa» deyilən həyəcan siqnalı kazarmaya dolanda və o da döyüşü yoldaşları kimi dərhal geyinib silaha sarılında məlum oldu ki, onları döyüşə yox, başqa bir istehkama aparırlar.

...Sabah açılana qədər tankların üstündə yol getdilər və aşdıqları dağların sayı da yadında qalmadı...

İlk günlər ona ələ gəlirdi ki, Ceyrani heç zaman unuda bilməyəcək, amma sən demə, ayrılıq - özü də qanlı döyüşlərə bağlı ayrılıq amansız şey imiş, insana hər şeyi unutdura bilirmiş...

Səngər döyüşlərində hərdən ona ələ gəlirdi ki, nişangahına gələn fədai Ceyranın qardaşlarından biridi və təbii, bu məqamda barmağı titrəyirdi...

\* \* \*

Camal Qənizadəyə Əfqanistanda verilmiş hərbi biletini həm də bu xatirata görə əzizdi. Bu xatirati bir neçə dəfə hekayə kimi yazıya almağa cəhd etsə də bacarmamışdı; hiss etmişdi ki, hadisələri sıralasa da duyğularını sözə çevirə bilmir...

...Hərbi biletinin surətini çıxardanda puluna qızırğalanmadı, biletinə sancaqlanmış xasiyyətnamənin də, iki illik döyüş yolunu əks etdirən əhatəli məlumatın da surətini çıxartdırdı.

Özlüyündə götür-qoy elədikcə, anbaan ona ələ gəlirdi ki, bu sənədlər daşdan keçən dəlil-sübütdu və Qarabağ müharibəsindəki iştirakı nəzərə alınmasa belə, Əfqanistanda keçdiyi döyüş yoluna görə istədiyi fəxri adı ona vermelidirlər

...Hərbi biletinin səliqə ilə çıxarılmış surətini hərbi komissarlıqda - əlavələri ilə birlikdə - komissar köməkçisinə təqdim edəndə bir xeyli rahatlaşdı: demək, indi ona yalnız ad gününü, altmış yaşıının tamamını gözləmək qalırdı, vəssalam...

Ad günü ərefəsində qərara aldı ki, fəxri ad elan olunan gün özünə ad günü eləsin, dost-tanışı, qohum-əqrabəni toplasın bir yerə, kamaraman, fotoqraf çağırırsın, nəmənə şeydir ki, onsuz da dünya malı dünyada qalacaq...

...O ərefədə hər şeydən çox dövlət qəzetlərini izləyirdi, çünki təltifatlar önce bu yayım vasitələrində dərc olunurdu.

Hətta Sovet əyyamından tanıdığı qəzet köşkünün saticısına da anlatmışdı ki, dövlət qəzetləri ilə maraqlanmasının səbəbi nədir.

Bu minvalla ad günü keçəndən bir həftə sonra da dövlət qəzetlərini izlədi və yenə gəldi hərbi komissarlığa, komissar köməkçisinin yanına.

Sixla-sixla, çəkinə-çəkinə gelişinin səbəbini bildirəndə komissar köməkçisi yüngülçə ciyinini çəkdi və:

-Biz neynəye bilerik, -dedi, -biz əlimizdən gələni etmişik.

Naümid halda soruşdu:

-Bəs indi mən neynəyim?

Komissar köməkçisi ciyinlərini çəkəndən sonra sol qolunu başından da bir qədər yuxarı qaldırbı soruşdu:

-Oralarda adamın var?

Camal Qənizadə köməkçinin sol qolunu yuxarı qaldırmaqla hansı məkana işarə vurduğunu dərhal başa düşdü və astadan:

-Yoxdu, -dedi, -yoxdu...

Və köməkçi istehzalı təbəssümle başını bulayandan sonra:

-Rəhmətliyin oğlu, adamın yoxdu, özün də ad istəyirsən?-dedi, -Sən hansı zəmanədə yaşayırsan?

Əlbəttə, Camal Qənizadə, uşaq deyildi, hansı zəmanədə yaşadığını da bilirdi, amma fikirləşirdi ki, bu adı ona mütləq verməlidilər, çünkü o, bir yox, iki qanlı müharibənin iştirakçısı... Özü də ikinci müharibədən yaralı qayıdır.

...Keçən ayın söhbətidir, Oğuzla uzgüçülük hovuzundan dönəndə qarşısında bir minik maşını əyləndi. Sükanın arxasından düşüb onu qucaqlayan, o üzündən, bu üzündən öpən kişi birdən-birə səsini də çıxartdı:

-Nə oldu, kapitan, yoxsa məni tanımadın?

O, saçları öz yerində, qaşları da ağappaq ağarmış bu kişini səsindən tanıdı. Ötən onilliklər ərzində onun səsi zərrə qədər də dəyişməmişdi. Qarabağda - vzvodunda döyüşən əsgərlərdən idi.

-Fikirləşin... fikirləşin. -Kişinin səsi elə bil yaddaşına daha bir işıq saldı və Camal Qənizadə sevincək:

-Tanıdım, -dedi, -familin Fətiyev olmalıdır.

Kişi onu yenidən qucaqladı, yenidən öpdü və bir xeyli çəkən söhbətdən sonra məlum oldu ki, o da müharibədən yaralanıb qayıdır və yaralı qayıdıguna görə də ona əvvəl «Veteran» adı, sonra sürdüyü maşını veriblər.

Camal Qənizadə «Veteran» adı alsa, maşın-filan istəməzdidi, umacağı bir şey varsa da, o da metro stansiyalarından birinə yaxın yerdə birotaqlı mənzildi. O ilin səkkiz-doqquz ayını rütubətli bağ evində kefindən yaşamırıdı. Şəhərdəki üçotaqlı mənzili darisqal olmasa da, gəlini ilə oğlunun münasibətlərindəki soyuqluq, oğlunun tez-tez gəlinə əl qaldırması, gəlinin də vay-şivən salaraq köməyə qohum-əqrabasını çağırması onu haldan çıxardırdı və o, yenə o rütubətli soyuq bağ evinə qaçırdı. Bu bağ evindəki tənhalığa o qədər alışmışdı ki, ona elə gəlirdi ləp göylərin mələyini də göndərsələr, tənhalığından kecməz.

Hələ vidalaşmamış döyüşü yoldaşı maşının qapısını açıb:

-Əyləşin, kapitan, -dedi, -hara istəyirsiz aparım, mən Sizə bütün həyatımı borcluyam...

Camal Qənizadə bəyaz, miniatür maşının arxasında baxa-baxa o əsgər yoldaşına müharibə vaxtı nə yaxşılıq etdiyini yadına salmağa çalışanda Oğuz soruşdu:

-Kto on, ded?

-Əsgərlik yoldaşımıdı, mənim soldatım olub Qarabağda. Veterandi, müharibə əllilidi, maşını da ona əllil, veteran olduğuna görə veriblər.

-Tebe toje dadut?

-Veteran adı alandan sonra yəqin ki, verəcəklər

Bu sözün tamamında Oğuz toppuş əllərini bir-birinə vurub ucadan güldü və dərhal da soruşdu:

-A tı maşınu potom komu podariş?

O da gülə-gülə cavab verdi:

-Əlbəttə, sənə...

O zaman kəsinliklə əmindi ki, ad günü ərefəsində ona «Veteran» adı verəcəklər, sonrakı təltifatlar hərdənbir xəyalına gəlirdi...

Komissar köməkçisinin otağını tərk etmək üçün ayağa qalxanda bir də dilləndi:

-Yaxşı, indi mən neynəyim, bala?-ardını udquna-udquna gətirdi, -Axı, sən bu işlərin içindəsen.

Komissar köməkçisi:

-Yaz, müəllim, yaz!-dedi, -bizdə yanan adamlardan qorxurlar, -və sözünü bitirməmiş soruşdu, -bilirsən niyə?- və sirr açılmış kimi, astadan, piçiltıyla dilinə gələn sualın cavabını da özü verdi,-çünki hamının əskisi tüstülüdü...

...Və beləliklə, nazirliyə növbəti - üçüncü şikayət məktubunu elə axşam yazmağa başladı və gecə yarını keçəndən sonra tamamladı. Çünkü bu dəfə Qarabağ uğrunda döyüşlərdə keçən həyatını daha əhatəli əks etdirmək isteyirdi, üstündən illər ötsə də, hər şey yadında idi.

\*\*\*

Əfqanistandan qayıdanan sonra sevdiyi bir sənətə yiyləlmək üçün əsgər libasında bəxtini sınayanda, qəbul imtahanlarının hamisindən «kafı» qiymət alsa da, həmişə olduğu kimi, isti keçən avqustun sonuncu həftəsində adını instituta qəbul olunanların sırasında gördü və ona elə gəldi ki, bu dünyadaki ən böyük arzusuna çatdı və onu da anladı ki, buna səbəb Əfqanistandan əynində gətirdiyi əsgər libası və bir də qəbul zamanı əsgərlidən gələnlərə üstünlük verən müsabiqə qaydalarıdır.

Tələbəlik illərində yalnız bir fənnindən əla qiymət alırdı: hərbi hazırlıqdan.

Ali məktəbi bitirən gün ona memar ixtisası ilə yanaşı kiçik leytenant rütbəsinin də sənədləri təqdim olunanda ağılna da gəlmədi ki, bir də əsgər çəkməsi geyinər, bir də ciyinlərdə paqon gəzdirər.

Qarabağ uğrunda mübarizə qanlı toqquşmalarla sonuclananda və onunla bir zamanda kiçik leytenant rütbəsi almış bir neçə tələbə yoldaşı orduya çağırılınca komissarlığa gedib öz köməyini birbaş komissara təklif elədi və komissara məlum olanda ki, Camal Qənizadə həm də Əfqanistanda əsgərlik çəkib, o:

-Get ailənlə vidalaş, səni göydə axtarırdıq, yerdə əlimizə düşmüsən, -dedi, -bu axşam yola düşürsən...

...Son illər siyasetlə yaxından maraqlandığından bu müharibənin qondarma səbəblərini də, gözlənilən nəticələrini də bilirdi və fikirləşirdi ki, onun kimilər bu tufanda bir zərrə, bir qəm dənəsidi, o neynəyə bilər?

Təyinatla göndərildiyi hərbi hissədə rütbəsinə uyğun vəzifə verdilər: vzvod komandiri.

O, zabitlik kursunda topçu peşəsinə yiylənmişdi, vzvodundakı əsgərlərə də bu peşəni öyrətməyə çalışırdı, əlbəttə, əyani şəkildə, hər gün geri çəkilə-çəkilə, hər gün qaçmaqdə olan düşməni qova-qova. Amma günlərin birində onların gecələdiyi çadırı elə bir mərmi düşdü ki, vzvodundakı əsgərlərin sayı yarıbayarı azaldı.

Adına Haramı deyilən, hər şeydən çox, yovşan bitirən çölün gündüzləri nə qədər isti olsa da, gecələr əsgərlər toyuq kimi bir-birinə qışılıb yatırlılar ki, soyuqlamasınlar.

Əsgərlərin arasında topçuluq sənətinə maraq göstərənlər azdı, amma bir zaman hərbi hazırlıq dərsinə dırnaqarası baxlığına təəssüflənirdi, fikirləşirdi

ki, bu peşəni daha kamil öyrənə bilərdi. Hədəfdən yayınanda az qalırdı, ağlasın, çünkü hiss eləyirdi ki, silah-sursatın dalı gəlmir...

Nə qədər qəribə olsa da, burda da qarşısına Ceyran çıxdı. Amma bu Ceyrana dəli demək olmasa da, ağıllı da söyləmək olmazdı.

Kəsdire bilmirdi ki, adı kimi gözəl olan bu qızçıqaz son aylar qaçaq-quldur oylağına çevrilmiş bu çölli-biyabana necə, hansı yollarla gəlib çıxb. Casusdu? Yox, casusa bənzəmirdi. Qız hönkür-hönkür ağladığı yerdə birdən-birə gülməyə başlayanda, qət elədi ki, ona kömək etməlidи.

Qızın sözündən belə çıxırdı ki, sevgilisini axtarır və yuxuda görüb ki, o, Haramıdadır, özü də topçu alayında.

Qızın gözəlliyi bütün əsgərləri məftun etmişdi və hiss eləyirdi ki, aylardan bəri qız, qadın üzü görməyən əsgərlərin heyrəti nəyə görədi.

Bu qənirsiz gözəl təbəssümünü heç kimdən əsirgəmirdi, anbaan bu təbəssümə göz yaşı qarışındı.

Qız birdən-birə qışkırmışa başladı.

-Mən bilirom, o, Sizin aranızdadır, mənim yuxularım həmişə cin olub.

Camal Qənizadə orta məktəb illərində, özfəaliyyət dərnəklərində yaddaqlan bir obraz yarada bilməsə də, roldan-rola girməyi bacarırdı, hətta hərdən eyni tamaşaada iki, üç rolun öhdəsindən gəlirdi.

Astadan soruşdu:

-Axırıcı dəfə haçan bir yerdə olmuşunuz?

Ceyran da astadan cavab verdi:

-O, həmişə mənimlədir,..

Nahaq demirlər ki, dəlidən doğru xəbər.

«Dəlini qorxutmaq isteyirsənsə, özünü qoy dəliliyə». Yox, o, Ceyranın üstünə qışqıra bilmədi və ona elə gəldi ki, onun dilini bağlayan qızın qeyri-adi gözəlliyyidi.

-Nişanlanmışınız?

-Yox, amma onun da ata-anası bilir, mənim də...

-Bax, tutaq ki, Haramıdakı hərbi hissələri bir-birinə vurub, onu tapdıq, nə deyəcəksən?

-Bir kəlmə söz, -Ceyran göz yaşı içində dedi, -deyib çıxb gedəcəyəm.

Bu mükaliməni sonsuz bir maraqla izləyən əsgərlər ucadan gülüşsələr də, Camal Qənizadə bir qədər də qəhərləndi. «Görəsən o nə sözdü ki, bu cür gözəli bu çöllərə salıb?».

-Dayım qızı da onu yuxuda görüb.

-Kim?

-Dayım qızı, onu Daşburunda, dördyoldan keçən tankın üstündə görüb.

-Yuxuda?

-Hə, yuxuda...

Və o, bu mükaliməni başqa məcraya yönəltmək qərarına gəldi

-Anan var?

-Var.

-O bilir indi sənin harada olduğunu?

-Yox, heç kim bilmir.

-Oxuyursan, yoxsa?

-Hə, oxuyuram.

-Harda?

-Bakıda, Tibb texnikumunda.

-Hansında?

-Bir nömrəlidə.

Bu söhbəti bir qədər də uzatmaq isteyirdi, çünkü ona elə gəldi ki, bu sualların cavabı bu yad qızı ona anbaan doğmalaşdırır; bir qədər önce gəldiyi şübhəni dağıdır.

Bu mütaliməyə son qoyan top səsindən sonra Ceyrana daha bir sual verdi:

-Üstündə bir sənədin var?

-Yoxdu...

«Bəlkə casusdu?»

Ağlınə gələn bu fikirdən sonra istədi ki, Kombriqin müavinlərindən birinə zəng vurub məsələni anlatsın, amma elə o anda da bu qənaətə gəldi ki, Ziyarət dağında oturub bütün Haramını nəzarətdə saxlayan düşmənin nəyinə lazımdı buralara casus göndərmək?

Hər halda bu Ceyranın şəxsiyyətini öyrənmək üçün ona daha bir neçə sual verdi:

-Bakının harasında yaşayırsız? Hansı küçədə, hansı binada, hansı mənzildə?

Ceyran bu sualları cavablaşdırıcı-cavablaşdırıcı elə bil nə isə anladı və hətta mənzillərinin telefon nömrəsini də söylədi.

...Haramıdakı hərbi birləşmələrin hamısına bir-bir zəng vurub Kamran Dadaş oğlu Mədətovu soruşmaq olardı, amma məlumdu ki, heç bir qərargah rəisi ona dərhal cavab verə bilməz. İkincisi də, əksəriyyətini şəxsən tanımadığı qərargah rəislərinin nəyinə lazım bir leytenantın xahişi ilə arxivini araşdırmaq, hansısa sırvını axtarmaq?

-Yalvarıram sizə, tapın onu,-Ceyran yenə ağlaya-ağlaya dedi, -mənim ona bircə kəlmə sözüm var...

...Bir qədər də götür-qoy eləyəndən sonra tabeçiliyində olduğu hərbi birləşmənin komandirinə zəng vurub məsələni anladanda isə komandirin əsəbileşdiyini dərhal sezdi.

Hiss eləyəndə ki, komandirin söylədiklərini Ceyran da eşidir, onu tər basdı.

-Qov onu, qov getsin,-komandir deyirdi, -qızıixmişlərin hoqqası ilə oynamaq bizə qalmayıb! Qov onu! Qov getsin!

Əlindən gələn bu müəmmalı qızın duyğularına hörmətlə yanaşmaqdı, vəssalam...

-Eştdin komandır nə dedi?

-Mən Kamranı tapmayıncı, heç yana gedən deyiləm, -Ceyran dedi, -meyidimi burda qoyacam, amma getməyəcəm.

-Bəs qabaqdan axşam gəlir, harda yatacaqsan?

Qız bu suala da ağlaya-ağlaya cavab verdi:

-Siz harda yatsanız, mən də orda...

Xəfifcə gülümsündü:

-Bu mümkün deyil, Ceyran bala, -dedi, -niyə başa düşmək istəmirsən?

Mütaliməyə gözünü bayaqdan bəri Ceyrandan çəkməyən əsgərlərdən biri müdaxilə elədi:

-Qoy qalsın da, cənab leytenant, qızın qəlbini niyə sindirirsiz?

Bu atmacadan sonra əsgərlər sırtıq-sırtıq gülüşəndə, qız özü də onlara qoşulub ucadan güldü və Camal Qənizadə bir daha bu qızçıqazın halına acıdı və onun havalanmasına, dəlilik sınırında olmasına şübhəsi qalmadı...

Hələ ayrıca möhürü, ştampı olmayan bu hərbi birləşmənin yeganə minik maşını işlətmək ona həvalə olunmuşdu, çünkü zabitlər və eləcə də əsgərlər arasında peşəkar sürücülük vəsiqəsi olan o idi.

Maşını işə salmaq üçün yerindən qalxanda əsgərlər qızı dövrəyə aldılar. Qızın buna əsla dərinmadığını, əksinə, məmən qaldığını dərhal sezdi.

O, elə bil bir bəyaz qızılgüldü və əsgərlər də onu qoxlamağa can atırdılar. Hərəsi bir söz soruşur, hərəsi bir söz deyib qızı güldürmək istəyirdi..

-Gəl, Ceyran, gəl otur, gedək...

Maşın işə düşəndən sonra bu, onun qızı dediyi sözdü. Ceyran təşvişlə soruşdu:

-Hara?

O, dərhal cavab verdi:

-Kamranı axtarmağa...

-Nə yaxşı! Maşının gedirik? -Qız qollarını başı bərabərində qaldırıb ağappaq əllərini bir-birinə vurdu, -Əla!

Torpaq yolun o qədər də hamar olmayan asvalta çıxdığı yerdə qız dedi:

-Mən elə Sizin yanınızza bu yolla gəlmışdım, -və təəccübə soruşdu,-biz hara gedirik?

Bir qədər ötkəm cavab verdi:

-Bayaq sənə dedim, axı... Kamranı axtarmağa... -Amma Araz boyuna enən dolayların birində bir söyündə ağacının kölgəsində maşını əylədi və qızdan soruşdu:

-Neçə yaşın var?

-Onbeş...

..Və Ceyranın nədənsə hürkdüyünü sezdi və dərhal da mətləb üstə gəldi.

-Mən səni Horadiz stansiyasına aparıram, -dedi, -orda da qatara mindirib Bakıya yola salacam.

-Axı...

Ceyranı sözünü tamamlamağa qoymadı.

-Artıq söhbətə lüzum yoxdu, -dedi, -mənim səndən çox sənin atana, anana yazığım gəlir, heç bilişənmi indi anan nə çəkir?

Elə bil bu arada Arazdan qalxan meh Ceyranı ayıltmışdı: daha ağlamırdı, şıltaqlıq eləmirdi, sakitcə ona qulaq asırdı və o da qızı daha ince mətləbləri anlatmağa çalışırı.

-Bir vaxt gələcək ki, tutduğun bu əmələ görə xəcalət çəkəcəksən, inanırsan?-Qız yenə dillənmədi.-Sən bu çöldə bir nadürüstün birinə də rast gələ bilərdin... Duzdür?

Qız bu dəfə onun sözünü başını tərpətməklə təsdiqlədi və o:

-Onda gedək, -dedi, -yolcu yolda gərek...

Bu yolu o, hər gün olmasa da, günaşırı, üç gündən bir gedib-gelirdi və demək olar ki, hər qarışına, hər döngəsinə bələddi. Hələ həyat əlamətlərini özündə saxlayan, itləri hürən, xoruzları banlayan bir kənddən keçəndə yenə Ceyranı dindirdi:

-Ac deyilsən?

-Ac deyiləm, -Ceyran cavab verdi, -amma su olsa, içərdim..

Kölgəsində manqal tüstülənən bir çinarın altında maşını əylədi və üzünü qız tutdu:

-Düş, həm su içək, -dedi, -həm də görək bizə yeməyə nə verirlər?

Manqalı yelləməkdə olan qoca kababçı uşaq kimi onlara sarı qaçıdı:

-Xoş gəlmisiniz, -dedi, -həmişə siz gələsiz.

Əlbəttə, bu kababçı onu tanıya bilməzdi. Hər gün olmasa da, günaşırı, üç gündən bir bu yoldan keçə də, bir dəfə də burda maşın əyləməmişdi. Maaşının üçdə ikisini evə göndərir, onun belə yerlərdə pul xərcəməyə imkanı hardandı? Amma indi özü də bilmədi onu bu həvəsə salan nə oldu?

Haramı düzünün Araza yaxın kəsimlərində tez-tez nəzərə çarpan, diqqət çəkən söyüdlü arxlardan birinin üstündə tikilmiş bu kababxana aralıdan komaya oxşasa da, içərisi səliqəli-sahmanlı idi və dərhal anladı ki, onları hörmət əlaməti olaraq yeməkxananın ümumi zalında yox, hətta pəncərəsi də pərdələnmiş otağında oturdular. Bu otaqda hətta yumşaq stol, stul dəstindən başqa enli bir divan da yerləşdirilmişdi, divardan lüləyinli əlüzyuyan və qırmızı

güllü məhrəba asılmışdı və o dərhal kəsdirdi ki, kababxanadakı bu təm-təraq nədən ötrüdü.

Kababçı üç şış kababı bişirib gətirənəcən demək olar ki, Ceyrandan daha heç nə soruşmadı. Qız da onu dindirmirdi və ona elə gəlirdi ki, bu zavallı qızçığazı, əsasən yarıçılpaq qadın şəkilləri ilə bəzədilmiş bu otağın xofu basıb. Ancaq kababçı çoban salatı, qarpız-yemiş və mer-meyvə ilə, aran Qarabağına məxsus zəngin süfrə açandan sonra o:

-Ye, Ceyran bala, -dedi, -yəqin səhərdən acsan?

-Yox, ac deyiləm, -Ceyran cavab verdi, -səhər şair mənə şirin çayla şor-kərə yedirdib...

Təəccübə soruşdu:

-Şair kimdi?

-Əmirseyidli kəndinin tuşunda - Haramıda bostan əkən kişini deyirəm...

Camal Qənizadə Haramıda demək olar ki, hamının şair kimi tanıdığı kişiyyə yaxından bələddi. Cavanlıq illərində dostluq etmişdilər, Sabir kitabxanasındaki ədəbiyyat dərnəyinə bir gedib-gəlmışdilər, yazın əvvəlində bu çöldə də köhnə dostlar görüşmüşdülər və vədələşmişdilər ki, bu məkanda köhnə ünsiyəti bərpa eləsinlər.

Camal Qənizadə, ətri otağı dolduran kabab tikələrinə el vurmasa da, aramsız su içən qızı heyrətlə dindirdi:

-Şair hara, sən hara?

Və Ceyranın etirafından məlum oldu ki, ötən gecəni şairin komasında gecələyib.

Camal Qənizadə cavanlıq dostunun zorla bir çarpayı yerləşdirilmiş taxta-puşunda olmuşdu, ona görə də daha nə isə soruşmağa üzü gəlmədi və araya çökən sükütu Ceyran özü pozdu:

-O bostançı kişi həqiqətən şairdi, yoxsa?

Sualı sualla və kinayə ilə cavablandırıldı:

-Özündən soruşmadın?

-Soruşdum, amma o, sualdan yayındı, deyəsən o, ümumiyyətlə az danışan insandı, -Qız cavab verdi və bir stəkan su içəndən sonra dilləndi:

-Siz onu yaxşı tanıyırsınız?

Əlbəttə, Camal Qənizadə onu yaxşı tanıyordu, hətta onu da bilirdi ki, uşaqlığında şeir yazdığını və hətta «Azərbaycan pioneri» qəzetində şeiri çıxdığına görə ona hələ də bu yerlərdə «şair» deyirlər, o, bu çölün yaddaşında şair kimi qalıb.

Bütün bunları Ceyrana anlatmaqdə mənə görmədi, çünkü o anlarda onu düşündürən bu cavan qızın ürək eləyib yad bir kişi ilə bir yerdə, yalnız bir çarpayı yerləşdirilmiş komada gecələməsi idi.

Qız sanki onu narahat eləyən, əzən bu müəmmənə gözlərində oxudu və astadan:

-Mən yaxşı insanları tanıya bilirəm, -dedi. Və Camal Qənizadə bu kəlməni həm də öz ünvanına deyilmiş xoş söz kimi qəbul elədi və əlini buğlanmaqdə olan kabab tikələrinə uzatdı, -ye, -dedi, -sən bütün gecəni yol gedəcəksən...

Qız tikələrdən birini götürüb nimçəsinə qoyandan sonra soruşdu:

-Sizin o bostançının yaxşı insan olmasına şübhəniz var?

-Əsla.

Həqiqətən də cavanlığından tanıdığı şairin yaxşı insan olmasına Camal Qənizadənin şübhəsi yoxdu, amma onu da bilirdi ki, son dərəcə gözəl bir qızın nəfəsi gedib-gələn bir komada hər kişi sakitcə uyuya bilməz.

Camal Qənizadə şairin son illərlə ədəbi aləmdə diqqət çəkən esselərinə də bələddi, amma o, yenə baş aça bilmirdi, səhərdə işi-gücü ola-ola, onu bu çöldə fermerlik sövdəsinə salan nədir?

Onun düşmən ateşi altında olan Haramıda Yazıçılar İttifaqı üçün yardımcı təsərrüfat yaratması, adını «Turac» qoyması barədə «Xalq qəzeti»nin yazısını döñə-dönə oxumuşdu. Yazının başlığı da yadında qalmışdı. «Turac» Beyləqana qonur».

Ha fikirləşirdi ki, görəsən bu «Turac»ın Beyləqana qonmasına səbəb nədir? Və son nəhayətdə bu qənaətə gəldi ki, ömrün qürubunda şair sadəcə darixb, ona görə də doğma yerlərə gəlib çıxb.

Şayiələrə isə inanmirdi: deyirdilər ki, guya onu bu yerlərə hansıa xüsusi idarədən göndəriblər, özü də xüsusi tapşırıqla. Hər halda fikirləşirdi ki, görüşsələr bu barədə soruşar, amma görüşməyə vaxt nə gəzirdi? Son zamanlar kəsinliklə bu qənaətə gəlmüşdi ki, başçılıq elədiyi vəzvodu lap bir günlüyə də olsa başsız qoya bilməz. Elə indinin özündə də ürəyi qalmışdı əsgərlərin yanında, amma fikirləşirdi ki, başqa yolu da yoxdur. Bu sırr, müəmmə dolu qızı yola salmalıdır və bu onun, ən azı, insanlıq borcudur.

Süfrə arxasında özünü toparlayıb qızı ikibaşlı bir sual da verdi:

-Bəs gecə şair sənə heç şeir oxumadı?

Ceyran deyəsən bu sözün alt qatındakı mənəni tutduğuna görə qızardı və:

-Yox, oxumadı, -dedi, -səhər isə o məni avtobusla Bakıya yola salmaq istəyirdi.

-Bəs nə oldu?

-Nə olacaq, mən onu aldada bildim, dedim ki, -ucadan güldü,-ağillanmışsam, özüm Bakıya qayıdacam.

-İnandı?

-Hə, inandı, o deyəsən, hər şeyə inanır...

Cavanlıq dostunun bir qədər sadəlövh olması onuncun təzə xəbər deyildi və onu düşündürən onların necə qarşılaşması idi.

-Bəs Sizi kim görüşdürdü?

Qız birbaşa cavab verdi:

-Yəqin ki, mənim Allahım.

Cavab müəmməl olsa da, bu görüşün təfsilatı ilə maraqlanmadı: bircə şey aydın idi: o, şairlə bir yataqda gecələmişdi, çünkü şairin komasında nə ikinci bir çarpayıvardı, nə çarpayı qoymağa boş yer...

Artıq hər tini, hər döngəsi, hər ağacı, hər işıq dirəyi ona tanış Horadiz stansiyasına çatanda artıq hava qaralsı da, Bakıya gedəsi sənişin qatarının qapıları açılmamışdı. Perrona toplaşmış əli zənbilli, selafan torbalı, çamadanlı insanların arasında bir neçə silahlı əsgər də gözünə dəydi və davranışlarından bildi ki, əfqanlardı, Azərbaycanın tərəfində döyüşmək üçün gətirilmiş əfqan muzdluları. Qarabağ uğrunda mübarizəni onun gözündən salan, siyasi bir oyuna çevirən şeylərdən biri də bu əfqan muzdluları idi. Onları kim gətirmişdi, Araz boyunda doğma elini-obasını qoruyan qanuni, qanunsuz birləşmələrin arasına kim salmışdı? Onun bu suallarına hələ cavab verən olmamışdı...

Perronda çoxalmaqdə olan insanların arasında ucadan danışan, danışdıqca gülən, uğunub gedən bir neçə Adəm övladı varsa da, bu əfqan əsgərləri idi. O, yaxşı bilirdi ki, hələ Əfqanistanda müharibə bitməyib. Fikirləşirdi: bəs Əfqanistanda müharibə bitməyib, bu əfqan əsgərləri burda nə gəzir?

Bilet növbəsinə dayanmış insanlar dərhal ona yol verəndə təəccübənləmədi: artıq bilirdi ki, bu, müharibənin yazılmamış qanunlarından, zabitə saygı əlamətidi.

Axşamın müharibə ab-havalı, üzücü sükütu aramsız mərmi səsləri doğrananda, onun hərbi telefonuna zəng gəldi və o telefonu söndürən kimi üzünü qızı tutdu:

-Mən getməliyəm, Ceyran, al, bu da biletin, -dedi, -biletin üçüncü vaqona-di, kupedi, aşağı yerdi, bağışla ki, səni axıra qədər yola sala bilmədim.

Ceyran:

-Siz məni bağışlayın, -dedi, -Sizə zəhmət verdim.

Sonra qız ona əl verdi və o, dərhal hiss elədi ki, minnətdarlıq əlaməti olaraq qızın yalnız buna gücü çatır.

Beləcə sağıllaşanda qız yenə dilləndi:

-Amma mən yenə bu yerlərə gələcəyəm...

O, bu sözü təbəssümlə qarşılıyib soruşdu:

-Kamranı axtarmağa?

Qız başını buladı:

-Yox, Sizi axtarmağa, -dedi,-mən Size borclu qaldım.

O, bəlkə də qızə söyləməyə başqa söz tapmadığına görə:

-Əlvida!..-dedi və yeyin addımlarla qızdan aralanandan sonra yadına düşdü ki, o, yeniyetmə vaxtı ən çox məhəbbət romanlarında rast gəldiyi bu sözü hələ heç kimə deməyib...

\*\*\*

Bir həftə sonra, təxminən onun həmyaşdı olsa da, artıq mayor rütbəsinə qədər yüksəlmiş gödək, amma enlikürək müstəntiqin ilk sualından təşvişə düşdü.

-Qız hanı?

Söhbətin hansı qızdan getdiyini dərhal təxmin eləsə də, təəccübə soruşdu:

-Hansı qız?

Hərbi müstəntiq hər şeydən önce vəzifəsinə, hərbi rütbəsinə yaraşmayan sırtıq bir gülüşlə soruşdu:

-Haramıda nişanlığını axtaran qız. Bir böyük əsgərin gözü baxa-baxa maşına mindirib Kürdmahmudlu Tofiqin köndələndəki kababçısına apardığın, elə orda da - sözünün ardını çılpaq, loru bir ifadə ilə gətirdi, - ..... qız?

Dərhal başa düşdü ki, Ceyran Bakıya gedib çıxmayıb və isti avqust gündündə atlığı addıma görə ürəyində özünü qınadı və anladı ki, heç nədən, ağrımayan başına dəsmal bağlayıb... və Ceyran adlı qızla əhvalatı təfsilatı ilə, onu diqqətlə dinləsə də arabir xəfifcə qımışan müstəntiqə yerli-yataqlı danışdı və mükəlimənin bu sayaq tamamında müstəntiqin üzündəki ifadə çəkildi.

-Bu nağılı qoyaq bir qırğın,-müstəntiq dedi, -indi sən mənə söylə görüm, qızı neynəmisən?

Başa düşdü ki, müstəntiq ona inanmır, başa düşdü ki, bu xəmir çox su aparacaq və hiss elədi ki, içində bu müstəntiqə qarşı doğulan qəzəb anbaan böyüyür, ona görə də rəsmi nəzakət sınırların aşıl səsini qaldırdı:

-Mənim düşmən öündə, səngərdə gecələdiyimi bilirsən, -dedi, -mən sözümüz dedim, mənim vaxtim azdı, başqa sualın varsa, buyur...

Və bu minvalla istintaq nə az, nə çox, düz bir ay sürdü, gah onun əsgərinə təlim keçdiyi Bozbobuda, gah da Daşburunda - «PMK» deyilən ərazidə yerləşən zona hərbi prokurorluğununda və sərin olsa da yağılı, yağmurlu keçən o ayın sonunda müstəntiq ona bildirdi:

-Sabah da qızın yerini söyləməsən, sanksiya verib səni atdıracam içəri, cünki, mən bu işi çürütməsəm, mənim özümü salacaqlar qoduqluğa, heç bilirsən o, kimin qızıdır?

Əlbəttə, o, bundan xəbərsizdi, amma yaxşı bilirdi ki, belə ərköyün, şıltaq qızlar hansı ailələrdən çıxır.

Hiss eləyirdi ki, bir ay çəkən bu sorğu-sual onu yalnız təngə gətirməyib, həm də acizləşdirib, qorxaqlaşdırıb. Çünkü tanıdığı onlarla günahsız insanın on illərlə türmələrdə çürüdüyünü bilirdi.

-Niyə, axı, sən mənə inanmaq istəmirsən?

-Çünki sənin kimiləri çox görmüşəm.

Bu, əlbəttə, ona qarşı aşkarca təhqir idi, amma neynəyə bilərdi?

Ayrılarda müstəntiq yenə ona, necə deyərlər, tanış bayatılardan birini oxudu.

-Özün fikirləş, mənim nəyimə lazım səni damlamaq, qarğış yiyəsi olmaq, başqa yol yoxdur, -dedi, -papağını qoy qabağına, soyuq başla düşün, sabaha qədər vaxtin var... Sabah səhər saat doqquz tamamda səni gözləyirəm... Gəlməsən... -sözünün ardını gətirmədi, astadan: -gedə bilərsən, -dedi.

Müstəntiqin kabinetindən çıxanda gözlərinə inanmadı, qarşısında dayanıb üzünə gülümsəyən bu yerlərdə görünməsile çoxlarının diqqətini çəkən cavanlıq dostu şair idi.

Qucaqlaşsalar da, dərhal da aralandılar və elə bil bir anda harda olduqlarını anladılar.

Hər şeydən önce diqqətini şairin əynindəki əsgər şalvari, ayaqlarındaki əsgər çəkməsi çəkdi, çünki o, cavanlıq dostunu bu qiyafədə təsəvvürünə də gətirməmişdi.

Bozarıb qaralmış üzünü, boynunu-boğazını qapqara tük basmış cavanlıq dostuna zarafat etmək istədi:

-Hüqonun qəhrəmanlarına oxşayırsan...

Camal Qənizadənin yaxşı yadında idi; Hüqonu ona, o sevdirmişdi.

Cavanlıq dostu kimi o da gülümsədi, amma üzündən təbəssüm dərhal çəkildi.

Atüstü söhbətdən aydın oldu ki, Ceyranla bağlı bu prokurorluqda dindirilənlərdən biri də şairdi.

-Bəzi şeylərdən xəbərim var, -Camal Qənizadə dedi, -bilirəm, bir gecə də sənin yanında gecələyib.

-Elə məni buna görə suçlayırlar,-cavanlıq dostu dedi, -deyirlər ki, -sözünün mabədini gətirmədi, kövrəldi və,-türmələrdə günahsız çürüyənlərdən nəyimiz artıqdı, -dedi, -hər şey ola bilər.

Son günlər istintaqın gedisi Camal Qənizadəni qorxudurdu, amma yenə də tanımadiği bir qızı mərhəmət göstərdiyinə görə özünü qınamırdı.

-Mənə sabaha qədər vaxt verdilər, -Camal Qənizadə dedi, -sabaha qədər.

Və Şair köks ötürdü:

-Yəqin elə mənə də sabaha qədər vaxt verəcəklər.

...Amma o sabah nağıllarda olduğu kimi möcüzə baş verdi, məlum oldu ki, İnterpol deyilən beynəlxalq quruma axtarışa verilmiş Ceyran tapılıb; məlum oldu ki, qızı əfqanlar aparıb və o, indi Əfqanıstandadır.

Həmişə silahlı, sursatlı gəzən əfqan döyüşçülərinin Horadiz-Daşburun arası yerli camaata qarşı törendikləri amansızlıqlardan hamı danişirdi. Onlarla faşır-füqəranın arvadını, qızını günün günortasındaca silah gücünə əlindən alıb aparmışdır və heç kim anlaya bilmirdi ki, bu azığlıqlara kim son qoymalı? İnzibati orqanlara - polisə, məhkəməyə olunan şikayətlərə isə təxminin eyni cavabı verirdilər: «sevimli prezidentinizə - Əbülfəz Elçibəyə yazın. Bu işlərin başında o durur».

Əlbəttə, o, prezidentin bu işlərin başında durduğuna inanmırı, çünki eşitmişdi ki, düşmən tərəfdə də muzdlu əfqanlar vuruşur və orda da qara camaat onların əlindən dad eləyir.

O sabah o, Ceyranın taleyinə acısa da, hər halda sevinirdi, əsgərləri ilə zaraflatlaşır, deyib-gülürdü, hətta macal tapıb arvadına da zarafat ovqatlı bir məktub yazdı: yazdı ki, gözün aydın, daha türməyə peredaça gətirməli olmayıacaqsan. Axi, arvadının da ona qarşı irəli sürülən ittihamdan, istintaqın gedisindən xəbəri vardı. Sevincini özü kimi leytenant dostlarından biri ilə Araz

boyuna gedən yoldakı kababçılardan birində qeyd etmək niyyətinə düşəndə isə ratsiya ilə geri çəkilmək haqqında əmr aldı.

Bu o zaman idi ki, Haramıda sentyabr yağışları ara vermirdi, daha çadırlarda gecələmək çətindi, əsgərlərin çoxusu soyuqlamışdı, öskürürdülər, amma artıq o, bu fikirdə idi ki, müharibənin sonuna bir neçə həftə, ya uzaqbaşı bir ay qalıb. Çünkü düşmən hər tərəfdən sixışdırılıb çıxarılmış, Xankəndi dörd tərəfdən mühasirəyə alınmış, ada kimi qalmışdı və əmr gözləyirdilər ki, bir həmlə ilə düşmənin bu sonuncu dayaq nöqtəsini ələ keçirsinlər və Xankəndində Azərbaycan bayrağı dalğalandırınsınlar.

Belə bir məqamda geriyə çəkilmək haqqında əmr isə onu heyrətə saldı və bu müharibənin iyrienc bir oyun olduğunu bir daha inandı.

Geri çəkiləndə isə yaralandı və bu yarayla da onun Qarabağda başlayıb Qarabağda bitən döyüş yolu bitdi, halbuki, fikirləşirdi ki, Qarabağ savaşı bitəndən sonra, götürsələr, orduda qalar, çünki ordu həyatı ona mülki həyatdan daha maraqlı gəlirdi...

Keçən ilin 9 may gündündə leytenant yoldaşlarından birini general mundırında görəndə qibtə elədi və taleyini qınadı, amma bir anlığa. Çünkü Yaradanın verdiklərinə şükür eləyə bilirdi. Nəyi kəmdi? Bakıda evi, Albalılıqda bağlı, bağ mülkü, artıq general rütbəsinə çıxmada olan oğlu və Oğuz kimi nəvəsi.

Bu günlərdə yenə üzgülük hovuzundan qayıdanda Oğuz dedi:

-Ded, tı mne bolşə pro Cırdana skazka ne qovari

-Niyə?

-Tı mne qovori o voyne, kotoriy tı je ee videl, tı je eqo uçastnik .

-Bu sənin nəyinə lazımdı?

-Ya toje budu voevat za Karabaxa.

Amma o, nikbindi, inanmadı ki, Qarabağın taleyi Oğuzun yaşıdlarının ümidiñə qala.

Onun döyüş yolunun tarixçəsi burda bitirdi və o, istəyirdi ki, şikayət məktubuna bütün bu hadisələrin izi, qismən də olsa, düşsün.

Nə isə... Məktubu bir neçə günə tamamladı, göndərdi, nəticə isə ürəkaçan olmadı: «Nazirliyin arxivində Sizin xidmət etdiyiniz hərbi hissə haqqında heç bir məlumat yoxdur. Hər hansı bir məlumat əldə olunarsa, Sizin şikayətinizə baxılacaq».

Və ona elə gəldi ki, bu cavabla onun keçmişinin üstündən qırmızı bir xətt çəkdilər. Yox, buna dözmək olmazdı və beləcə qərara aldı ki, Ali Baş Komandana yəzsən. Yazdı... ona görə yazdı ki, hələ ümidiñi itirməmişdi. Haçansa, hardasa oxumuşdu ki, insan ümidiñi itirəndə ölüyə çevrilir. Məktubu yola salandan sonra avtobusla bağa - bağ evinə gəldi... Çünkü qərara almışdı ki, keçən il əkdiyi və artıq iki Abşeron yayının istisindən çıxartdığı yeddi nar koluna və çox dirənə-dirənə böyüküñ üç xar tut tinginə yayda olduğu kimi, payızda da, qışda da doyunca su içirtsin. Son aylar isə qət eləmişdi ki, bahalığına baxmasın, bir maşın meşə torpağı alsın və çoxdan qurdurduğu tarmaya can çəkə-çəkə dırmaşan tənəklərin və eləcə də xar tut tinglərinin torpağını dəyişsin. Çünkü son zamanlar qorxurdu ki, onların bar verdiyini görməyə...

**6 -11 oktyabr, 2017  
Truskaves**

# ◆ P o e z i y a



## **KƏRAMƏT** **CƏZB VƏ KÜTLƏ HÖKMÜ**

### *Poema*

Od göydən gəldiyindən,  
Tüstülər də  
Ana qucağına iməklər,  
Sarmaşıqdı, boşluqlara sarmaşar  
Tüstüləri gördülər  
gəmiləri oralara sürdülər,  
Ocaqlar söndürdülər.

"Köç dalğası" yaratmaq,  
Bu idimi tapıntı?  
Bu da Britaniya-  
harada zir-zibil var-  
Harada insan dışı,  
Ocaqları söndürməyə göndərdilər,  
Qibləsi Ocaq olmayanlar  
Odun qədrini nə bilər  
Ocaq söndürər ancaq

Şeytanın balaları,  
Dünyanın bələləri.  
Zaman köcdü, köç - zaman,  
Sönən ulduzdan köcmüşük,  
Yer adlı bir ocağa,  
Yer adlı br məhbəsə  
Unutmagil heç zaman,

Bir şüadan süzülmüşük,  
Bir sünbüldən səpilmışık, düşmüşük  
Yerin ana bətninə.

Ona görə, elə ona görə də  
Göylərə can atır  
Yer üzündə nə varsa  
Özgə planetdən qovulmuşlarıq  
Yer üzündə yerliləri  
Didərgin salanlarıq  
Dinozavrların belə  
Anasını ağladanlarıq.

Ölüm yerdən  
Həyat da göydən yağır,  
Cismimiz yerə gömülür,  
ruhumuz göyə axır,

Ruh bir enerji - bir cazibə  
Yaradılan... nələrsə,  
Enerji deposudu.  
Kimdə cazibə varsa  
Onda Eşq var,

(Harda Eşqli biri varsa  
100 km-dən məni tanır  
Mən də onu, eləcə.  
"Odu-Eşqi qoruginən"  
Piçıldaram aram-aram)

Yaranışda söz yoxdu  
Cəzb ilə danışır  
Fikrimizi fikirlə çatdırırırdıq.  
Bir baxışdan hamilə qalardı  
Bakırə-bakırə qızlar  
Ağac kimi, çiçək kimi  
Doğulardı uşaqlar.  
Gəldiyimiz yer beləydi.

Sonralar, çox sonralar  
Adam-adam, səs-səs  
Söz-söz, Kitab-Kitab parçalandıq.  
Bu üzdən anlaşamırıq.

Onu da deyim ki,  
Səssizliyə, sözsüzlüyə gedirik  
Gəldiyimiz yerə sarı - ilkinliyə.

Hindu ağısaqqalını unutmadım heç zaman. Dedi ki, Yerə göndərilən bu insanlara bayquş gözlerinin nəfsi verildi. Qoy özü-özünü yesin bitirsin. "Hindu məmləkətində" ocaq söndürürdülər, o qaćqın-köçküն Büyük Ada dövləti virusları Baliq adamları, adam quşları ovlayırdılar.

O Büyük Ruh və Beyin Yer üzünüñ üstündə, yuxarıdadı. Əllərimiz göylərə kök atır dua edəndə. Cism Yerin, ƏQL və RUH göyündü. Yer şahmat taxtasıdı, biz fiqurlar, Büyük Beynin - Ruhun əlində, hökmündəyik. (Sən ki bunları bilirsən). Palaza bürünüb elnən sürünenə (hə, hə, diqqət yetir "sürünen"-ə) adam necə xoşbəxt, ya da bədbəxt olur, belədə bu sənin xoşbəxtliyin, həyatın olmur ki... Hamı bir-birim? Hamılaşmaq təbiətin harmoniyasına, təbiətin təbiətinə zidd. Toplumlar hamılaşa bilir, insan tarası yaradılır. Mən O-yam, Sən-Onlar, Qəbilədən qovulan, Sürgünə göndərilən, sürüyə qatılmayan. Həmişə də mühacir - həmişə də dışlanmış, Kütłə nifrətini QAZANMIŞ (Əsası da, bax, budur - Kütłə axıntsısına boyun əymədən bu nifrəti Qazanmaq, Aldanıb aldatmamaq, Bu ürekbulandıran çoxluq biətindən, sevgisindən imtina etmək. Bəli-bəli, zaman tunelində haqq şəhidliyini intixab etmək - əsası da, bax, budur). Sən ON-ların O-susan. Duyğular istismarçısı deyilsən. Dini adın Vaiz, İndiki adın Faiz, başqa dillə başqa adınsa "Al-Ver", Mirzə Cəlil demişkən, - Mən ölüm, lotusan, əl ver. İşində ol, işində. Bir dəfə yazmışdım, yenə yazıram. "Yaman qorxuludu kütłə sevgisi". İndisə...

Yəqin sənə çatmayıb  
Mən eşidən xəbərlər.  
Hansi salavat üzə  
Açılaceq səhərlər.

Eynidi azad saytlar,  
dünyadakı qəzetlər.  
Pərdəlidi yaxınlar,  
rəndəlidi uzaqlar.

Nə işim var, nə işdi,  
İzi örtür şaxta, qar.  
İntihar eləmişdi  
Təqaüdçü professor.

Hər ağızda bir avaz  
qoy danışım, sən də bil.  
Agah olsan, pis olmaz,  
Bu iş o işdən deyil.

### **Həmişə ən Böyük Yalana and içirsən.**

Həyatın labirint küçələrindən keçib, Bambaşqa adamın dərisinin içində köçüb, Yalnızlığın 10 illik şərabını içib Gəldim. Çoxluğun böyüdüyü türmədən qaçmaq olar..., axı, nə qədər? Nə qədər köçmək olar? Axı nə qədər adamlararası sərhədi keçmək, Sərhədlərdə tutulmaq, deportasiya olar adam öz içində. Nə qədər, Nə qədər ölmək bir həyat boyunca, alın qoyub üz sürtdüyüñə nə qədər aldanmaq olar? Ərazilər də ərazilikdən çıxır, dəri kəfənə bükülür, ta ərazi deyil ki...

Aramızı İncil, Tövrat, Quran divarı hörülü, TƏK-in, ALLAH-in dilində divar yox ki. Dinlər, Diller, xalqlar bayraqıyla qan seli axıtdım tarixin qırış-qırış üzündən şırımlı-şırımlı "Urра"yla.

Sən-lər o divara dəyib çilik-çilik oldular. "O" olmaqdən yoruldum, Bir azca da Mən Sən olum, Sən də mən.

**Şəkilsiz bir şəkildə, Zamansız bir zamanda, Məkansız bir məkanda  
səsim çatırımı sənə. Cavab versənə. Quş olub zaman budaqlarında ötsə-  
nə, qılıfindan çıxsana, ay mənim küçə itim, - hürsənə. Nəhayətində...  
gəlsənə, gəlsənə, gəlsənə...!**

*Toz oldu Daş kitabələr, Yaza-yaza bir də gördüm, əlimdəki lələk də uçdu,  
qayıtdı quş qanadına, Qapandı kitab dövrü, Internet uşağıyam, internet  
dilində, heç özüm də bilmirəm, nə deyirəm sənə. İndisə...*

Kəndiri alanda görmüşdü qonşu,  
Çörək axtarırmış zibilxanada.  
gecəni bir gecə üzünə tutub  
diləndiyini də güdmüşdü qonşu.

Dolanırmış xəstəhal  
180-cə manatla.  
sözün qisası bu ki,  
bacarmayıb həyatla.

Qızı Tiflisdən gəlib,  
Oğlu da ki ABŞ-dan.  
Ayağına düşüblər,  
getməyibdi bu Adam.

"Nəyin var bu şəhərdə  
İtin də ölüb çoxdan".  
Mühacir bir qəhərlə  
göz yaşını aparıb  
Oğlu təyyarə ilə,  
qızı da ki qatarla.

Neft, mazut qoxulu, Qış gecəsi fasiləsində, Xaos fəslində, İngilis-Rus qarışığı Dünya dilində, Lütf edib danışıram səninlə. Yerimizi dəyişsək, Yəni çevrilsək sən mənə, Mən də ki sənə. Sən heç lütf edib danışmazsan mənimlə.  
....baxanda səni görmək olmur. Yerimizi dəyişsək, sən də məni görmez-sən. Baxarsan e...görməzsən.

Dözməyib, dözə bilməyib  
əlacsız ağrılara  
İynə-dərman pulu yox  
getmək istəyi dustaq  
qapısı var, yolu yox.

Qurbanpayı gətirən  
Qonşu görüb kəndiri,  
O biri də kətili  
Axtarıb-arayıblar  
nə ölü var, nə diri.  
(Yas, ağlaşmacanlıyıq  
Özün axı bilirsən.)

Anamızı ağladıb  
xısın-xısın gülürsən.  
Heç...sözüm bunda deyil  
Vay-şivən qoparıblar.  
Yastığının altından  
Vəsiyyətin tapıblar.

Bundan bir həftə öncə  
Pişiyi balalayıb.  
Dördcə balasıyla  
Girib peçin içinə,  
O da peçi yandırıb,  
Balalar tələf olub.  
O-nun halını düşün.

Hərflər də heroqlif  
titrək, həm də əsməcə.  
(dünyaya "əlvida" deyir  
Qocaların əlləri  
Ağzindakı dilləri  
Başları da əsir qocaların  
Başlarını bulayırlar  
Dünyaya, həyata, yaşınan ömrə)

Borclar siyahısı -  
hesabatdı Əcələ.  
Mən yazım, sən hecalə.

- 1.Qəbir yerimi  
kreditlə almışam.
- 2.qonşudakı dükana  
50 man...qalmışam.
- 3.Üzünə tüpürməli  
(ad yerinə bir "!" )
- 4.Evi bağışlayıram  
qonşudakı Bomja.

Kütlə Şəxslərin ölümünə fərman verir, dəyişməyin-təzələnməyin yolunu qan-la sulayır, özünü də çürüdür. Kütlə Allah yerinə qoyar özünü, gözə görünməz, diqtə edər, tale yazar, yəni alın yazılısı deyilən onun əliyle yazılır. Amma ölümünə fərman verdikləri təzə qan verir kütləyə, onu ölümdən qurtarır, paradoksa bax. Bu da sənə paradoksun dialektikası. Tarixin qədim əlibayla yazılış səhifələri "Urra!" fişqırır, əlini sürt, bu səhifələrdə əlin qana batar ancaq, bakırə bir sevinc tapmazsan - qələbə kiminsə məglubiyyətidi. "Urra!". Qoşulmasan "urra"ya, Fələk də çatmaz haya.

\* \* \*

O qədər ayrıyıq ki...Yerimiz-göyümüzlə, Rastlaşmariq internetdə belə. HƏ, "Şair sözü əlbəttə, yalandı." Büyük Yalanla birləşir hamı, Boğuşur. "Büyük Yalan uğrunda!" vaxt səngərində. Bu Yalanı götürsəydiñ aradan əgər. Olmaz, əs-la! Sən Sən olmazsan, Mən də Mən... onda. Ən təmiz adam günaha çox batan-di, qapqalın kitablar da yalanlar toplusudu, çün kütlə zəkasının əli çatmır ora.

Həyatla Ölümün isdivacında gizli sazişi var gül balaların - qul balaların, Onlar əlbirdilər, ayrı dilli, ayrı dinli olsalar da. Əlbirdilər - dilbirdilər başına tac qoymağa, daş-qalaq etməyə də.

...hə, harada qalmışdıq?  
 Sən də dinlə bir görək  
 Onu deyirdm, axı,  
 Yamanca yascanlıyıq.  
 Biri belə deyirdi:  
 "Polisə xəbər verək,  
 Oğluna, qızına da.  
 Son vaxtlar çox içirdi.  
 Həccə gedən vaxtiydi  
 Qulaq asmadı bizə."  
 Biri elə deyirdi:  
 "asmaq istəyib özünü,  
 Ancaq əli gəlməyib  
 Özün atıb dənizə."  
 Biri də elə-belə deyirdi:  
 "Bomju görürsən necə hönkürür?"  
 (Beləcə qərar Verdi  
 Məhlənin  
 "Ağsaqqallar şurası")  
 Yas çadırı quruldu  
 Gülümsəyən fotosunu tapdılar, böyüdülər  
 (Nə zamansa  
 Həyata gülürmüş o da)  
 Qarasaqqal molların  
 Başı üstdən asdilar.  
 Bir cüt bülbülü vardı  
 Qəfəsi açdilar  
 Göylər çağırıldılar  
 Bülbüllərsə uçmadı.  
 Həmin gün  
 Həyatında ilk kərə  
 Bomj araq içmədi.

"Şərq boyda bir xarabada"n oğurlanan OD-la somsoyuq məkanlar isindi, Şərqlilərin içində buz doldurdular. Şərq üzüməyə başladı - altı Od, üstü Od olan Şərq. Şərqlilər qızınmağa soyuq yerləri seçdilər, öncə seçilən adamlar köçüm-köçüm köçdülər. Şərq boyda bir ocağı gəlmələr söndürdülər. Şərq Böyük Dünyanın Cəzb yeri - Eşq məkanıdı. Yer kürəsi bir bazar, bazarkom da 3-4 AİLƏ, ölkələr də bir piştaxta misali, - belə baxırdılar dünyaya ocaq yağılıarı, od oğruları. Odu olmayanın məkanı olmur, gəzərgi OTURAQ-a keçəndə mədəniyyət, fəlsəfə qazanır. O səbəbdən, öncə Şərq, Çin fəlsəfəsi yaranıb, qalanlar ordan od aparanlardı.

Yas çadırı qurulu  
 Birdən yas əhlinin qulaqlarında  
 Bomba partladı

-Xortlayıb professor  
 (kölgəsi də deyirdi  
 O, dünyadan yorulub  
 Zaman onda dayanıb)

Mollanın başı üstdə  
 Ona gülürdü şəkli  
 O şəklinə gülürdü

Hadisə belə olub  
 Danışırkı Bomj:  
 -özün asmazdan öncə  
 İtiylə yollanıbdı  
 Doğmaların qəbrini sonuncu ziyarətə  
 Ləngiyibdi bir qədər  
 Küsüb gəldiyi kənddə.  
 Süz, şair, söz e,  
 Vallah, zaman yerimir  
 İllah da axşam çağrı.  
 --sonra nə oldu axı  
 -sonra nə olacaq ki  
 Yasa gələn qızına  
 Qoşulub getdi.  
 Ondan yadigar  
 O kəndir, kətil qaldı.  
 Süz, şair, söz.

**P.S.**

**Burda mənim xidmətim,**  
**Sadəcə, mirzəlikdi.**  
**Yarı professorun, yarısı bomjundu**  
**Hansı kimin, kəsdirin,**  
**Niyə dedim, bəs niyə,**  
**Ölüm-itim fəslidi**  
**Halallıq olsun deyə.**

*(2015-2017)*



# ◆ Dramaturgia

Natiq MƏMMƏDLİ

# ƏMANƏT

◆ İki hissəli dram



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə  
ithaf olunur.

Ösər Azərbaycan maarifçilərinin klassik ırsinə və tarixi faktlara istinad olunmaqla yazılib. Azərbaycanın müstəqilliyi ideyasını ərsəyə gətirən maarifçi ziyalılarımızı, Şərqdə ilk demokratik Respublika yaradan Cümhuriyyət qurucularını və istiqlalımız yolunda canlarını fəda etmiş şəhidlərimizi böyük ehtiram və qürurla anırıq.

## İŞTİRAK EDİRLƏR:

Mirzə (lisey müəllimi qiyafəsində orta yaşılı kişi)

Sərçə (cavan kişi)

Qartal (yaşılı kişi)

Oğlan (gənc)

Eynəkli kişi (ziyalı, orta yaşılarında)

Osmanlı zabiti (gənc)

General Tomson (orta yaşılarında)

Generalın yavarı (gənc)

İkinci Sərçə (gənc)

Üçüncü Sərçə (orta yaşılı)

Uşaqlar (dörd nəfər lisey qiyafəsində şagird, yeddi-səkkiz yaşılarında)

Kütlə (biri qadın olmaqla altı-yeddi nəfərlik dəstə)

## BİRİNCİ HİSSƏ

### Birinci şəkil

Uzaqdan gələn qatar səsi küləyin viyiltisina qarışıb. Arxa fonda təpənin yuxarısına doğru uzanan dolanbac çığır görünür. Alaqqarlılıq səhnənin dərinliyində adamlar yarıyuxulu görkəmdə kölgə kimi xootik hərəkətlər edirlər. Qara papaqlı, uzun plas geyinmiş Sərçə şübhəylə ətrafa baxaraq, kimisə gözləyirmiş kimi, narahat halda o baş-bu başa var-gəl edir.

**Sərçə.** (qorxa-qorxa bir neçə dəfə təkrar edir) Qartal, Qartal, mən Sərçəyəm.

*Qaranlıq dərinlikdən peyda olan Qartal arxadan yaxınlaşaraq qəflətən onun ciynindən yapışır.*

**Qartal.** Qartal eşidir.

**Sərçə.** (qorxu içərisində kəkələyir) Eşq olsun, eşq olsun böyük qüdrətə. Bütün ölkələrin proletarları...

**Qartal.** (ötkəm səslə) Sözünü de! Tapşırığı yerinə yetirdinmi?

**Sərçə.** Əlbəttə, birmənalı. Vicdanıma and içirəm ki,...

**Qartal.** (sanki onu eşitmır) Hər şey təlimata uyğundurmu? Hər şey nəzarətdədirmi?

**Sərçə.** Əlbəttə, birmənalı.

**Qartal.** Bəs nə edirlər? Niyə belə sakitlikdi? Bu, nəsə məni açmır! (əlini səhnənin dərinliyində xaotik hərəkət edənlərə tərəf uzadır) Yəni onların heç nə vecinə deyil, ya onlara heç nə çatmır?

**Sərçə.** Əlbəttə, birmənalı.

**Qartal.** Nə ikibaşlı sayıqlayırsan! Veclerinə deyil, ya çatmır?

**Sərçə.** Çatmır, bəli, daha doğrusu, çatmır. Axı onlar yuxudadılar. Yatıblar, vicdanım haqqı.

**Qartal.** Oyat onları! Dəqiqləşdirmək lazımdı, bəlkə özlərini yuxuluğa vurublar, onda bu, daha təhlükəldi. Oyananların siyahısını tut, həmən raport yaz, Qartalın adına. Dərhal özümü yetirəcəm.

**Sərçə.** Əlbəttə, birmənalı.

**Qartal.** Ayıq olmaq gərək. İzimizə düşə bilərlər. Növbəti görüş Quzğun dənizinin burnundakı mavi atəşin yaxınlığında olacaq (Ağır addımlarla uzaqlaşır və birdən hələ də onun arxasında baxan Sərçəyə sarı çevrilir). Oyanan olsa, xəbər elə. Bir də... bir də, sərçə olduğunu yadından çıxarma!

**Sərçə.** Əlbəttə, birmənalı.

*Səhne tədricən işıqlanır. Sərçə bu dəfə qəzetsatan qiyafəsində peyda olur, əlindəki qəzetləri yelləyə-yelləyə özünü insanların arasına vurub o yan-bu yana qaçırl.*

**Sərçə.** Qəzet alın ay, qəzet alın! Nikolay yıxıldı! Romanovlar devrildi! Qəzet alın, ay, qəzet alın! Peterburqda inqilab oldu! Nikolayı yıxdılar! Məclisi-Məbusana yeni seçkilər olacaq! Qəzet alın ay, qəzet alın!

*Adamlar yuxudan kal durduqlarına görə əsnəyir, gərnəşir və hamısı qəzəblə Sərçəyə baxır.*

**Birinci adam** (kütlədən kimsə) Nədi ə?

**İkinci adam** (kütlədən kimsə) Kəs səsini, yoxsa qulağını kəsərəm kükük kimi!

**Üçüncü adam** (kütlədən kimsə) Ə, Həstərxan xoruzu kimi nə banlayırsan?

**Sərçə.** (qorxa-qorxa) Qəzet alın ay, qəzet alın...

**Üçüncü adam.** Balam, almırıam qəzet. Sürüş burdan! (o birləri də eyni intonasiya ilə "sürüş-sürüş" deyirlər)

**Dördüncü adam.** (kütlədən kimsə, gözlərini bərəldərək qışqırır) Gecə yuxuma Asmurş girmişdi!

**Kütlə.** (hərə bir tərəfdən həyəcanla) Nə danışırsan? Ə, heylə şey olmaz! Lap elə!

**Çadralı qadın.** (qəflətən qışqırır) Vaxsey, evimiz yıxıldı!

**Dördüncü adam.** Asmurş dedi ki, o Avropanın veyilxanalarında guya elm oxuyan "obrazovonni"lara çatdır ki, Niqalay yıxıldı...

**Sərçə.** (heyrət içində, həm də qorxudan əsir) Qəzet alın ay, qəzet...

**İkinci adam.** Bu dəqiqə kəsəcəm bu küçüğün qulağını.

**Üçüncü adam.** Lap elə də dedi?

**Dördüncü adam.** Ayə, mən Asmurşu tanımirammi?!

**Birinci adam.** Bəlkə Zəbəndarə imiş?

**Dördüncü adam.** Ayə, mən nə qədər key olaram ki, Asmurşla Zəbəndarəni səhv salam? Ayə, şəkmi eliyrsən? (*camaat heyrət içinde çıynınlarını çəkir*) Əlini qoydu çınimə, dedi (*doluxsunur*): ay yetim...

**İkinci adam.** Bay, yetim olduğunu hardan biliib?

**Dördüncü adam.** Ayə, Asmurş deyirəm e sənə! Dedi ki, Niqalayı yıldırılar. Hələ bu, harasıdı, dedi dalına bax...

**Qadın.** Vay, evimiz yıldı! (*hönkürür*)

**Dördüncü adam** nəsə fikirləşirmiş kimi, xəyalə dalır. Kütlə qışqırı: “dedi dalına bax!”

**Dördüncü adam.** Hə, dedi ki, Niqalayı yıldırılar. Hələ bu, harasıdı, dalına bax...

**Kütlə.** Hə də!

**Dördüncü adam.** Nə “hə”, balam, hanki “hə”, elə çönürdüm ki, dalına baxam, bu, məlun oğlu məlunun səsinə oyandım. “Qəzet var ay, qəzet var!”. Tfu sənin qəzeti!

*Hamı bir ağızdan Sərçəyə sarı tüpürür, kimisi başına qapaz vurmaq isteyir, kimisi təpik atır. Sərçə kütlənin əlindən yaxasını qurtarmaq üçün o baş-bu başa qaçıır. Mirzə lisey qiyafəli uşaqların əhatəsində səhnəyə daxil olur, hamiya sevincək salam verir, insanların bəziləri onun salamını alır, bəziləri özlərini görməməzlilik vurur. Mirzə Sərçədən bir qəzet alır və üzünü adamlara tərəf tutaraq.*

**Mirzə.** Ay camaat, nəhayət, bu baş verdi! Gözlədiyimiz gün gəlib çatdı! Axır, biz müsəlmanların da dəndlərinin və ehtiyaclarının meydana qoyulması zamanı yetişdi! Əcaba, bugünkü qəzətlərə baxmamısınız?

*Adamlar səhnənin hər iki küncündə dayanıb öz aralarında söhbət edir, hərdən Mirzəyə tərəf baxıb əllərini, başlarını yellədir. Çadralı qadın orta tərəfdə tək dayanıb, nəsə ətrafi süpürür, yalnız Sərçə Mirzənin danışdıqlarına diqqət kəsilib. Uşaqlar bir-birləriyle oynaya-oynaya səhnəni tərk edir. Kütlənin içərisində ayrılan cavan oğlan Mirzəyə yaxınlaşıb əlində tutduğu qəzeti maraqla oxumağa başlayır.*

**Birinci dəstədən kimsə.** Qəzet oxumaq müsəlmana haramdı!

**Dördüncü adam.** Bir mənə de görüm, Asmurş nədi? Həyə bildin? Di get, dəxi elmdən dəm vurma!

**Mirzə.** Axi niyə belə eləyirsiniz, ey mənim lüt-üryan vətən qardaşları! Nikolay devrildi, burjua inqilabı oldu, indi biz müsəlmanların da səsini eşidəcəklər. Onda biləcəklər ki, biz də adamıq, bizim də haqqımız, hüququmuz var.

**Birinci dəstədən kimsə.** (*bic-bic soruşur*) Mirzə, Niqalayın evinin tarımar olmasına hardan bildin? Yoxsa yuxuda sənə də mi nəsə əyan olur?

**Oğlan.** Qardaşım, qəzet yazıb...

**İkinci dəstədən kimsə.** Qəzətdən əvvəl məşədi onu yuxusunda görüb. Asmurş özü əlini qoyub onun mübarək çıynınların deyib ki, ayə, Niqalayın evi yıldı, sen dalına bax. Bu mürtəd oğlu mürtəd olmasayı... (*Sərçəyə tərəf tüpürürlər*) tfü sənin sıfatına!

**Mirzə.** Camaat, bu, elə-belə iş deyil ha... Nikolayı yıxan inqilabın havası biza də gelib çatacaq, o topların səsini əvvəl-axır biz də eşidəcəyik, hazır olmaq lazımdı! Axır ki, biz müsəlmanların da...

**Birinci dəstədən kimsə.** Əşı, əl çek də müsəlmanlardan, balam, əl çek! Müsəlmançılıq qulaq dincliyyidi! Qatma bizi cəncəl söhbətlərə!

**İkinci dəstədən kimsə.** Atan oldu rəhmətlik, Mirzə, əl çek bizdən. Get öyrən gör Asmurş nədi?

**Mirzə.** (*üzünü qəzet oxuyan oğlana tutaraq sakit tonda*) Başımıza gələnlər bir səbəbdən qaynaqlanır - o da həmişə gecikməyimizdi. Amma bu dəfə elə bir fürsət yaranıb ki, onu əldən buraxsaq, tarix bizi bağışlamayacaq, gələcək nəsillər də tarixin bu səhifəsinə çatanda bizə rəhmət oxumayaçaqlar. Oyanmaq lazımdı, qardaşlarım, oyanmaq!

Kütlə öz arasında söhbəti davam etdiriyindən Mirzənin dediklərini sanki eşitmır. "Oyanmaq" sözündən sonra Sərçə gözlərini bərəldir, şübhə və ehtiyatla Mirzəyə yaxınlaşır.

**Sərçə.** (ehtiyatla) Mirzə, dedin nə etmək lazımdı? Oyanmaq? (şübhəylə) Sənəcə, oyanan varmı?

**Mirzə.** Əlbəttə, qəflət yuxusu əbədi deyil ki,..

**Sərçə.** (heyrətlənib) Neçə nəfərdilər? Hardadılardır? Kimlərdəndilər?

**Mirzə.** (təəccüb və təbəssümlə) Sənə nə oldu? Birdən-birə canına üzütmə düşdü.

**Sərçə.** (sanki özünü toparlayır və kəkələyir) Vallah, Allah haqqı Mirzə, elə sözər danışırsan ki, adamı tərpədir, adama elə toxunur ki,.. Vicdanıma and olsun ki, vicdanıma...

**Mirzə.** İş ondadır ki, bizim yatanlarımız həmişə oyananlarımızdan çox olub. Adama elə gəlir ki, yatıblar, amma yata-yata elə işlər çevirirlər ki... (gülümşəyir) Müsəlmanın yatmış oyanmışından qorxuludu...

**Sərçə.** (təəccübə) Yəni özlərini yuxululuğa vurublar, eləmi, Mirzə?

**Mirzə.** (çiyinlərini çəkir) Yox, adamın üstündə Allah var, hələ ki, yatıblar.

**Sərçə.** Yox Mirzə, yanılırsan, onlar özlərini yuxululuğa vurublar.

**Mirzə.** Vallah yatıblar.

**Sərçə.** Mirzə, elə deyil.

**Mirzə.** Billah elədi.

**Sərçə.** Mirzə...

**Mirzə.** Xub, xub... (yanındakı oğlana müraciətlə) Yavrum, yaxınlaş onlara, gör nədən danışırlar?

*Oğlan asta-asta birinci dəstəyə yaxınlaşır, dəstədən kimsə nəsə nəql edir, o biriləri də heyrətlə ona qulaq kəsiliblər. Oğlan yaxınlaşanda səhnənin həmin küncü daha da işıqlanır, səs aydın eşidilir.*

**Birinci dəstədən kimsə.** Ağacın altında, suyun qırğında bövl etmək yaxşı deyil; çünkü həmzad, əcinnə, şeyatin insana zərər yetirər. Çərşənbə, şənbə və tək günü qəbiristana və hamama getmək olmaz; çünkü bu günlərdə əcinnə və divlər qəbiristana və hamama cəm olub qonaqlıq edərlər və həmin günlər bunların bayramıdır. İnsanı görsələr, zərər yetirərlər...

*Oğlan gülərək geri çəkilib Mirzəyə yaxınlaşır.*

**Mirzə.** İndi də bir o səmtə zəhmət çek.

*Oğlan səhnənin o biri küncündə cəmləşmiş dəstəyə yaxınlaşır. Həmin istiqamət işıqlanır, səs aydın eşidilir.*

**İkinci dəstədən kimsə.**

*Fərda zi tö müşkilət həll mitələbənd,*

*Əz tö nə təranəvü گəzel mitələbənd.*

*Avaze fikəndəyi ki kar in sanəst*

*İnha həmə sövtəst, əməl mitələbənd.*

**İkinci dəstədən başqa biri.** (heyrətlə) Nə deyir ə, bu?!

**İkinci dəstədən başqa biri.** (təəccübə) Bəh, bəh, bir də bəh!

*Oğlan Mirzəyə yaxınlaşır və ikisi də gülümseyir.*

**Mirzə.** İndi inandınmı yatıblar?

**Sərçə.** Mirzə, axı onlar danışırlar.

**Mirzə.** Nikolayın yixildiği, dünyanın silkələndiyi, hərənin öz itmiş qardaşını harayladığı vaxtda cindən, şeytandan danışmaq elə yatmaq kimi bir şey deyil?

Hərdənbir otururam, papağımı qabağıma qoyub fikirləşirəm və öz-özümə deyirəm: "Ay rəhmətliyin oğlu, axı bu müsəlmanlardan nə isteyirsən?", sonra öz-özümə cavab verirəm ki, "vallah, heç özüm de bilmirəm ki, nə isteyirəm".

**Mirzə.** ardınca da oğlan, səhnədən getmək istəyirlər.

**Sərçə.** (həyəcanlıdır) Mirzə, bəs bunlar oyanmayacaqlar? Bəs dedin axı, oyananlar var? İndi bəs nə eləmək?

**Mirzə** ona yaxınlaşır, çox kədərlə tərzdə.

**Mirzə.** İndi bəs nə eləmək? Elə mən də dəxi buna cavab axtarıram. İş işdən keçəndən sonra həmişə biz müsəlmanların qarşısında başı oraq kimi əyilmiş bircə sual dayanır - indi bəs nə eləmək? Bircə qalır onların əvəzindən vuruşmaq. Həmişə olduğu kimi...

**Oğlan.** (təəccübə) Həmişə olduğu kimi? (Mirzə başıyla təsdiqləyir)

**Sərçə.** (qorxu içində) Vuruşmaq, döyüşmək... Mirzə, siz savaşa hazırlaşırsınız? Müharibə olacaq!

**Mirzə.** (təəccübə) Sənə bu gün nə olub belə? Bir ayrı təhər görünürsən? Bizim savaşdakı silahımız, bax, budu (əlinde tutduğu qəzeti göstərir). Topumuz da budu, topxanamız da...

**Sərçə.** (axrayın səslə) Hə, belə de...

**Oğlan.** Deyəsən, ürəyin yerinə düşdü.

**Mirzə.** Bizimki bütünavaşların ən müşkülüdü, çünkü burda heç kimi öldürmürsən, özün ölürsən, ölürsən və yenə də ölürsən... (sakitcə) Bizə fədalazım olacaq.

Az əvvəl arxayınlışmış Sərçə yenidən diksinir, qorxu və şübhə içində

**Sərçə.** Fədal? Fədal? Necə yəni?

**Mirzə.** Yatanları silkələyən, onlara əslində kim olduqlarını qandıracaq fədal...

**Sərçə.** (narahatçılığı daha da artır) Kimdir o? Hardadır o?

**Mirzə.** Hər yerdə, həm də heç yerdə (gülür)

**Sərçə.** Qurban olum, Mirzə, zarafat eləyirsən? Heç olmasa adını de o zati-müqəddəsin?! Kimdi, kimi lərdəndi, haralardadı?

**Mirzə.** Dedim axı hər yerdə. Bəlkə o sənsən, bəlkə yatanların arasındadı, bəlkə bu oğlandı.

**Sərçə.** Mirzə, məqsədini gizlədirsen, sərr vermək istəmirsen, belə yaramaz. (kövrəlir) Belə baxanda mən kiməm ki,..

**Mirzə.** İncimə, elə mən özüm də onu axtarıram. Məndə ona çatacaq əmanət var (əlindeki çantani göstərir. Sərçə yenə həyəcanlanır və özünü zorla ələ alaraq)

**Sərçə.** Əmanət? Nə əmanət? Bəlkə... bəlkə...

**Mirzə** getmək istəyir.

**Sərçə.** Mirzə, səni and verirəm Allah'a, üzmə ürəyimi, o nə əmanətdi elə? Axı tanımadığın, üzünü görmədiyin adamın əmanəti səndə nə gəzir?

**Mirzə.** Mən görməmişəm, bəlkə də görmüşəm. Amma dəqiq bilirəm ki, indi, məhz indi bizi fədal lazımdı. Onsuz alınmayacaq. Onsuz bütün əməllərimiz faydasız olacaq. Fədaini tapmaq, müqəddəs əmanəti ona təslim eləmək, bu, tək mənim yox, bütün mirzələrin arzusudu. Madam ki, belə israr edirsən, onun əlamətlərini deyə bilərəm sənə - bizə fədal lazımdı; türk qanlı, islam imanlı, firəng kafalı!

**Sərçə** bir yerdə dayana bilmir, narahatlıqla var-gəl edir, fədainin əlamətlərini eşitcək qəzəblə və heyrətlə onu təkrarlayır. Hətta Mirzənin və oğlanın səhnəni sakitcə tərk etmələrindən də xəbəri olmur.

**Sərçə.** (barmaqlarını sayaraq təkrarlayır) Türk qanlı... türk qanlı?! İslam imanlı... İslam imanlı?! Firəng kafalı... firəng kafalı (Sərçə "firəng kafalı" sözünü o birilərinə nisbətən daha həyəcanlı və ucadan deyir)?!

*Səhnə artıq tam işıqlanıb, hər iki küncdəki dəstə birləşib Sərçənin xaotik hərəkətlərinə baxıb gülüşür. Bayaqtan Sərçeyə göz qoyan qadın “firəng kafalı” kəlməsini eşitcək gözlənilmədən ortaya çıxıb qışqırır, onun səsi hamını diksindirir.*

**Qadın.** Firəng?! Ey mənim qara bəxtim, nə olaydı ki, mən anadan olaydım Firəngistan şəhərlərinin birində, atamın adı olaydı Fridrix, anamın adı olaydı Avqustina, mənim adım olaydı Mariya. Nə olaydı, dünyani işıqlandıran günün üzünə hərdənbər baxmış olaydım və atam-anam məni qoca kişiye ərə vermək istəyəndə bir söz danışmağa ixtiyarım olaydı. Ey mənim qara bəxtim, doğrudur, firəng qızı olsaydım, öləndən sonra yerim cəhənnəmin dib bucağı olacaqdı...

**Kütlə** (*hamısı bir səslə qışqırır*) Kəs səsini! Kəs səsini! (*kimsə bir başqası*) Zənənin içində cin girib, çıxartmaq lazımdı! (*Qadın qaçaraq səhnəni tərk edir*)

*Sərçə sanki yenidən ayılır, Mirzənin getdiyini görçək daha da coşur, qaçaraq səhnəni tərk etmək istəyir.*

**Sərçə.** (*qışqırır*) Mirzə, əmanət! O, nə əmanəti idi?

*Kütlə onu ələ salır, getməsinə mane olur.*

**Sərçə.** Yol verin, yol verin!

**Dördüncü adam.** Dayan görüm, mürtəd oğlu (*onun yaxasından tutub saxlayır*), de görüm, Asmurş nədi?

**Sərçə.** (*kütlənin gözləmədiyi halda çevik və özünə inamlı*) Asmurş bir cin adıdır. İstəyirsən başqalarının da adını deyim; Cəmlixa, Məhmuil, Zəbəndərə, Qaruş, Şaruş. Cavabını aldın? Di get, yatmağında ol, dəxi bir də yolumu kəsməyə cüret elemə! (*Sərçə kobudluqla onu itələyərək yerə yixir və qaçaraq Mirzənin getdiyi istiqamətdə səhnəni tərk edir.*)

**Dördüncü adam:** (*yerdə yixili haldə*) Ayə, gördünüz?! Alim imiş ki, bu!

*Kütlə heyrət içində başı ilə onun dediklərini təsdiqləyir “xub”, “xub” deyə razılığını bildirir. Səhnə qaranlıqlaşır, kütlə yenidən əvvəlki yarıyüxulu vəziyyətini alır.*

## İkinci şəkil

*Külək əsir. Qağayıların səsi dənizin dalğalarının vahiməli uğultusuna qarışır. Alaqaranlıq arxa fonda yatmış kütlənin xaotik hərəkətləri. Quzğun dənizinin mavi işığı görünür. Qara pləşli Sərçə titrəyə-titrəyə səhnənin bir küncünə düşən mavi işığın altında Qartalın gelişini gözləyir.*

**Sərçə.** (*ehtiyatlı səslə etrafa baxaraq, bir neçə dəfə təkrar edir*) Qartal, Qartal, mən Sərçeyəm!

*Qəflətən səhnənin qaranlığından sıyrılan Qartal arxadan onun ciyinlərindən yapışır.*

**Sərçə.** (*kəkələyir*) Eşq olsun, eşq, bütün ölkələrinin proletarı...

**Qartal.** Müxtəsər elə! Tapşırıq icra olundumu?

**Sərçə.** Əlbəttə, birmənali...

**Qartal.** (*gərgindir, üzü işığa tərəf dayanır*) Ah, Quzğun dənizinin mavi işığı! Ah, əbədi alov! Səndən vaz keçmək, əsla, əsla! Biz səni qanla qazandıq, qanla da geri alacaq! Milyonların canından keçmək hesabına olsa belə, səni əldən verən deyilik. Axi sən həmişə bizim ovcumuzda olmuşan. Büyük babamız səni bize nişan verəndə belə parlaq, belə cazibədar olduğunu deməmişdi. Səni heç kimlə paylaşan deyilik, Quzğun dənizinin mavi işığı, bizimsən, bizimsən. Milyonlar bu yolda canından keçsə belə!

**Sərçə.** (*ciyinlərini çekərək, təəccübələ Qartala baxır və qorxuya*) Əlbəttə, birmənali.

**Qartal.** (*rışxəndlə*) Bir de görüm mavi işığın sərrini bilirsənmə?

**Sərçə.** (*qorxu içində*) İnanın, and olsun vicdanıma ki, mən yalnız sizin tapşırığınızın icrasıyla məşğul olmuşam, heç başımı qasımağa da vaxtım olmayıb.

**Qartal.** (*kinayə ilə*) Bəli, mən sənə mavi işığın sırrını öyrənməyi tapşırımadım. Bunu sən istəsən də öyrənə bilməzsən (*gülür*). Heç olmasa deyə bilərsənmi, o yanan atəş hardan qalxır (*əlini mavi işığa təref uzadır*)?

**Sərçə.** (*qəhqəhə çəkib gülür*) Qazdı də! Dənizin dibindən suyun üstünə qalxan adice qazdı, dəniz durğun olduğu zaman sadə bir qıqlıcmıla alovlanıb Quzğun dənizinin burnunu mavi işığa boyayıb.

**Qartal.** (*gülür*) Qaz, adice bir qaz, sadə qıqlıcm... (*ciddiləşir və üzünü yana çevirir*) Heyret! Qanmazlığa heyret! Bu, adice qaz deyil, bədbəxt, külekklər şəhərinin torpağında kök salmış müqəddəs atəşdi ki, Quzğun dənizinin qudrəti onu söndürməyə acizdi. Yalnız quzey rüzgarının zərbəsiylə şahə qalxan dalğalar onu söndürə bilər, lakin, rüzgar keçib gedən kimi sadə bir qıqlıcm yetər ki, o, yenidən alovlanınsın. Heyret! Bu mavi işiq həmişə dünyanın gözünü qamaşdırıb. Kürreyi-aləmin bütün qoluzorlularını onun şölələridi çəkib bura gətirən. Amma o, bizimdi! Babamızın nişan verdiyi mavi işiq, səni heç kimə verən deyilik!

**Sərçə.** (*yenə də təəccüb içindədir*) Mən sizin tapşırığınızı...

**Qartal.** (*sanki özüne gəlir*) Hə, tapşırıq... nə tapşırımadım sənə?

**Sərçə.** Oyananların siyahısını tutmağı.

**Qartal.** Afərin. Ver görüm siyahını.

**Sərçə.** Nə siyahı (*gülür*)? Hamısı yatıb, heç qımıldanın da yoxdu ...

**Qartal.** (*ona inanmir*) Nikolay yıxıldı, onlarsa yatıb?

**Sərçə.** Yatıblar, elə əvvəlki kimi.

**Qartal.** Quzeydə toplar guruldayır, böyük paytaxtlarda dünyanın xəritəsi yenidən çizilir, onlarsa yatıb?

**Sərçə.** Yatıblar, müşil-müşil.

**Qartal.** İngilislər qaçıdı, türklər gəldi, indi yenə ingilislər süngüsünü tuşlayıb bu tərəflərə, sən deyirsən onlar hələ yatıb?! Bəlkə... (*Sərçənin çıyılardından yapışır*) bəlkə sən məni aldadırsan?

**Sərçə.** (*onun qolları arasında sıxlıq, amma müqavimət göstərmir, səsi titrəyir*) Yalnız bir nəfər, bircə nəfər...

**Qartal.** Aha, davam et!

**Sərçə.** Camaatın saya salmadığı bircə nəfər Mirzə var...

**Qartal.** (*Şübhəyle*) Mirzə?

**Sərçə.** Hə də, bircə nəfər. Həmişə nəsə danışır, ya da heç vaxt heç nə danışır. Ümumiyyətlə, danışdı, ya danışmadı...

**Qartal.** Müxtəsər!

**Sərçə.** Onsuz da onu eşidən yoxdu. Mən ona qulaq asdım, lakin bir şey qandırıa bilmədim.

**Qartal.** (*əsəbləşir*) Qanmağın lazım deyil, qulaqlarının eşitdiklərini söyle!

**Sərçə.** Deyir ki, nə bilim, bizə fədai lazımdı, nə bilim, ona əmanət çatdırımalıyam. Bu, bütün mirzələrin arzusu olub, bax, belə-belə şeylər.

**Qartal.** (*qəzəblənir, Sərçəni caynaqları arasına alır*) Heyret! Qanmazlığa heyrət! Sən eşitdiklərini mənə söyle, düşündüklərini yox! Heyret! Fədai (*Sərçəni buraxır və sanki qorxu içindəymiş kimi*)? Bu torpağın bütün mirzələrinin arzusuna bir bax! Bəs əmanət? Nədi o? Bədbəxt, sən ən vacib məqamı qaçırmışan, sən bizim inqilabımıza xəyanət eləmisən.

**Sərçə.** (*qorxur, gözlərini bərəldərək*) Nə, xəyanət? Yox, mən həmişə sadıq olmuşam. Vicdanıma and olsun...

**Qartal.** Kəs!

**Sərçə.** Əlbəttə, birmənalı.

**Qartal.** Deməli, onlara fədai lazımdı? Axi necə fədai? Necə?

**Sərçə.** (nəsə çətinliklə yadına salmağa çalışır) Türk qanlı, islam imanlı, bir də, bir də...

**Qartal.** Hə, bir də nə?

**Sərçə.** Firəng kafalı!

**Qartal.** Heyrət! (başını tutub dayanır) Bu, necə istəkdi? Bütün mirzələrin tek bircə arzusu - fədai (*piçiltiyə öz-özünə danışırmiş kimi!*) Necə dedin - türk qanlı, islam imanlı, firəng kafalı? Mən hələ heç vaxt bütün bunları bir arada görməmişəm, heç təsəvvür də eləmirəm. Heyrət! Onların üçü də bir simada cəmlənə bilərmi? Bəs əmanət nədi? Bu başaşağı mirzələr nə əmanət gizlədib ki, onu yalnız fədaiyə təslim eləmək üçün tələsirlər? Bəlkə? Yox, ola bilməz! Gurlayan topların səsi məni belə titrətməmişdi. Bəs indi niyə titrəyirəm? Buna imkan vermək olmaz (*Sərçənin üstünə qışqırır*). Buna imkan vermək olmaz!

**Sərçə.** Əlbəttə, birmənalı!

**Qartal.** (*tələsik səslə*) Mirzədən əvvəl fədaini sən tap, yox, əvvəlcə Mirzəni... Yox, yox, elə ikisini də birdən yaxala. Aman vermə! Mənə Mirzənin dilini, fədainin başını, əmanətinsə özünü getir! Əmr qətidi, icra olunmalıdır!

**Sərçə.** Əlbəttə, birmənalı! Bəs...

**Qartal.** Nə bəs?

**Sərçə.** İngilislərə neyləyim? Artıq gəmiləri Ənzəlidən çıxıb, az keçməz, limana girəcəklər.

**Qartal.** (*kinayəylə*) Onları öz dumanlı ölkələrindən buralara dartıb getirən Quzğun dənizinin mavi işığına təşnə olmalarıdır. Nigaran qalma, quzey küləyi bir balaca şiddətlənəndə, elə duman kimi də çəkilib gedəcəklər. Bu, mənim işimdi! (*Sərçənin üstünə qışqırır*) Sən əmri icra et! Hami çəkilib gedəcək, amma fədai!.. Onun kökünü kəsmək gərək! Budur təhlükə! Həmən yaxalamalı, bütün mirzələrin arzusunu elə beşikdəcə boğmalı! Əmanət başqalarının əlinə keçməməlidir!

**Sərçə.** Əlbəttə, birmənalı!

**Qartal.** Bir də, yeni taktikamız haqqında vacib tapşırıq var (*Ətrafa baxaraq cibindən kiçik bir kağız parçasını çıxarıb Sərçəyə uzadır*). Oxu, yadda saxla, məhv elə!

**Sərçə tələsik kağızı oxuyur. Oxuduqca da gözlərini bərəldir.**

**Sərçə.** Lap elə?

**Qartal.** Lap ele!

**Sərçə yenə də oxuyur və əzbərləyirmiş kimi, öz-özünə təkrar edir, bir neçə dəfə kağıza baxır.**

**Sərçə.** Bolşeviklər, neft... Neft, bolşeviklər... sobotaj, Həşrətxan... Həşrətxan, sobotaj, neft (*özündən asılı olmayıaraq bərkdən danışır*)...

**Qartal.** Sakit (*ətrafa baxır*)! Yadda saxla və məhv elə!

**Sərçə.** Yadımda qaldı. Elə bu vaxta kimi gördüyüümüz işlərdi, amma bu dəfə daha hızlı. (*kağızı cibinə qoymaq istəyir*)

**Qartal.** Məhv elə! Başqalarının əlinə keçməməlidir!

**Sərçə.** Məhv elə? (*kağızı cirib atmaq istəyir, fikrindən daşınır, narahatlıqla ətrafa baxır, gözlənilmədən kağızı ağızına basıb udur*)

**Qartal.** (*qəhqəhə çəkib gülür*) Heyrət! Sədaqətə heyrət! (*Qartal gülərək sehnəni tərk edir və qəflətən geriyə dönür, ciddiləşir*) Amma sərçə olduğunu unutma! (*Sərçə hələ də udqunur, çətinliklə nəfəs alır, nəhayət, özünə gəlib diqqətlə tamaşa salonuna baxır*)

**Sərçə.** Ey, hardasınız? (*səsi boğunuq çıxır*) Tələsmək lazım!

**Tamaşa salonunun müxtəlif tərəflərindən nimdaş paltarda iki nəfər tələsik sehnəyə qalxıb ona yaxınlaşır.**

**Sərçə.** (əsəbləşir) Hansı cəhənnəmdə veyllənirdiniz? Vacib tapşırıq var.

**İkinci Sərçə.** Biz işarə gözləyirdik.

**Üçüncü Sərçə.** Səsinizə nə olmuş?

**Sərçə.** (bir neçə dəfə udqunur) Bayaqtan zəhmətkeşlərin qabağında çıxış eləyirdim. Axmaqlar, elə bilirsınız inqilab işi asandı? (Səsi yavaş-yavaş yerinə gəlir) İcrası vacib tapşırıq almışıq, yaxın gəlin (üçü də bir-birlərinə six yaxınlaşırlar. Sərçə piçiltıyla nəsə izah edir)

**İkinci Sərçə.** (heyrlətlə) Lap elə?

**Sərçə.** Bəli, lap elə!

**Üçüncü Sərçə.** Belə Allahsızlıq olmaz axı!

**Sərçə.** Kəs səsini! Allahdan danışana bax!

**İkinci Sərçə.** Bəs o qədər faytonu hardan tapaq?

**Üçüncü Sərçə.** Hə də, faytonsuz necə olacaq?..

**Sərçə.** Axmaqlar! Elə Denikin də oturub Həştərxanda sizin faytonlarınızı gözləyir?! Bize gəmilər lazımlı olacaq. Büyük, nəhəng çənlər lazımlı olacaq.

**İkinci Sərçə.** Axi necə?

**Sərçə.** Oğurlayacağıq!

**Üçüncü Sərçə.** Lap elə!

**Sərçə.** Oğurlamağa qoymasalar, yandıracağıq!

**İkinci Sərçə.** (vəcdə gəlirmiş kimi) Yandıracağıq!

**Üçüncü Sərçə.** Oğurlayacağıq!

**Sərçə.** Dağıdacağıq!

Eyni sözləri ucadan təkrarlayaraq səhnəni tərk edirlər.

### Üçüncü şəkil

Səhnə tam işıqlanır, təzəcə oyanmış kütlə candərdi bir-biriylə salamlaşır, o baş-bu başa hərəkət edir. Mirzə, əlində çanta, səhnəyə daxil olub harasa tələsirmiş kimi, gedir. Dördüncü adam Mirzəni saxlayır.

**Dördüncü adam.** Mirzə, bir ayaq saxla. Əş, bir mənə de görüm?..

**Mirzə.** Yeqin yenə soruşacaqsan ki, Asmurş nədi?

**Dördüncü adam.** Yox, yox, artıq soruştıram. Qəti soruştıram. Oxumuş adamsan, səhər açılanдан çox çək-çevir eləyirik, bir bizi başa sal görək, Dəccalın eşşəyi nə rəngdədi və ya nə surətdədi?

**Mirzə.** (gülür) Məşədi, niyə belə şeylərlə başını ağırdırsan? Niyə soruştırsan ki, müsəlmanların gimnaziyası haradadı?

**Dördüncü adam.** Əş get, get! Mən sən deyən adamlardan deyiləm!

**Mirzə.** (üzünü kütləyə sarı çevirir) Camaat, deyin görüm indi sizi düşün-dürən nədi? (Adamlar ayaq saxlayıb təəccübə bir-birinin üzünə baxır) Yəni demək istəyirəm ki, bu nigaran günlərdə sizi məşğul edən hansı məsələdi?

**Eynəkli kişi.** (səhnəyə daxil olan kimi, tələsik addımlarla Mirzəyə yaxınlaşır) Gərəkdi ki, bizim hamımızı bu günlərdə yalnız bir məsələ məşğul etsin (Mirzəylə xoş görüşür, yanında dayanır).

Camaat bir-birinin üzünə baxıb çiyinlərini çekir. İkinci və Üçüncü sərçə arxa fondan sıyrılıb kütlənin arasında dayanır.

**Kütlədən kimse.** (ötkəm səslə) Oxumuş adamsan, ay Mirzə, de görək bizi düşündürən nə ola bilər?

**Eynəkli kişi.** Mirzə, yenə də işin ən çətinini sənin öhdənə düşür. Başqa cür ola biləmi? (gülümsəyir)

**Mirzə.** Artıq gerçəkdi ki, padşahlıq taxtından yıxılan Nikolayın zalım və xain idarəsi dağıldı. Deməli, öz yolumuzu müəyyən eləməyin vaxtı yetişib. İstibdad altında yaşayan millətləri, o cümlədən biz müsəlmanları bundan sonra məşğul edən tək bircə məsələ qalır: bu da Cümhuriyyət məsələsidir!

*Göy gurultusunu xatırladan səslər eşidilir, sərçələr hürkmüş kimi narahatlıqla var-gəl edirlər. İnsanlar heç nə anlamır və bir-birinin üzünə baxır.*

Sual edə bilərsiniz - niyə məhz Cümhuriyyət? Çünkü bundan qeyri çıxış yolumuz yoxdu. Bir yerdə ki, məmləkətin idarəsi camaatın öz ixtiyarında olacaq, bundan yaxşı nə ola bilər? Camaat dedikdə, yəni, sizin - vətənin sahiblərinin. Dəxi heç bir kəsin ixtiyarı olmur ki, millətin rəyindən kənar məmləkətin işinə qarışın. Məmlekət yalnız qanunlar gücü ilə idarə olunur, o qanunları yazan da, təsdiq edən də millətin öz məbusları, yəni vəkilləridir.

**İkinci Sərçə.** (uzaqdan replika atır) Mirzə, dedin Cümhuriyyət nə üçün lazımdı?

**Mirzə.** Azad yaşamaq üçün. Azad və firavan yaşamağın şərti budu!

**Üçüncü Sərçə.** (səhnənin başqa səmtindən heyvətlə) Məgər müsəlmanlar azad yaşamırlar? Məgər müsəlmançılıq qulaq dincliyi deyil? Bu, nə danışır, ay camaat?

**Kütlədən kimse.** Bəli, müsəlmançılıq qulaq dincliysi.

**İkinci Sərçə.** Bizim firavanlığımıza şübhə edirsən, Mirzə?

**Dördüncü adam.** Əshi, saxla görək e, bu dünyada müsəlmandan azad adam varmı görən? O qədər azadlıq ki, biz müsəlmanların arvad almaq və arvad boşamağında var, - heç bir özgə millətdə yoxdu; məsələn, bir övrəti ki, bu gün mən onu aldım, - sabah da ixtiyarım var boşayım. Kefim istər saxlaram, kefim istər boşaram.

**Kütlədən kimse.** Dəxi bu, aşkar bir işdir.

**Üçüncü Sərçə.** Elə belə də gərək olsun və azadlıq da məhz buna deyiblər. Kefim istəyir saxlayıram, kefim istəmir boşayıram və heç bir kəsin haqqı yoxdur mənə desin "niyə arvadını boşamırsan?", yainki, "niyə arvadını boşayırsan?".

**İkinci Sərçə.** Və azadlıq da elə budu. Kefim istəyir saxlayıram, istəmir boşayıram.

**Kütlə hay-küylə deyilənləri təsdiqləyir.**

**Eynəkli kişi.** Ey mənim müsəlman qardaşlarım, tək bizi yox, indi bütün millətləri, xüsusən də biz müsəlmanları məşğul edən tək bircə məsələ Cümhuriyyət məsələsidir! Guya dünyanın başqa millətləri arvad alıb, arvad boşamırlar? Sən davam elə, Mirzə.

**Kütlə hay-küy içindədi.** Sərçələr daha çox canfəşanlıq edir.

**Mirzə.** Ey mənim müsəlman qardaşlarım! Ay torpaq çörəyi yeyən təbrizli qardaşlarım, ay keçəpapaq xoynu, meşginli, sərablı, görüşlu, moruslu qardaşlarım, ay bitli marağalı, mərəndli, gülüstənli quli-biyaban vətəndaşlarım, ey ərdəbilli, qalxanlı bəradərlərim! Söhbət arvad almaqdən yox, vətəndən gedir. Heç fikirləşmişinizmi ki, haradı bizim vətənimiz?! (kütlə sakitləşir) Bax, hərdən mən özüm papağımı qabağıma qoyub özümdən də soruşuram: "mənim anam kimdi?", özüm də cavab verirəm - "mənim anam rehmətlik Zöhrəbanı bacı idi", "dilim nə dilidir?", "Azərbaycan dilidir", "onda vətənim haradır?", "Azərbaycan vilayətidir". Bu sualları siz də özünüze verin. Rica edirəm, papağınızı qabağınıniza qoyub siz də özünüzdən soruşun və heç şübhəsiz ki, mənim geldiyim qənaətə gələcəksiniz. Heç şübhəsiz ki, əmin olacaqsınız ki, bizim üçün əshədi-vacib bir məsələ var - o da Cümhuriyyət məsələsidir!

**Mirzə** danışdıqca, insanların hay-küyü tədricən səngiyir, hamı nəsə düşünürmüş kimi, fikirləşməye başlayır.

**Osmanlı zabiti.** Haklısan, Mirzə! Haklısan!

**Oğlanla birlikdə** Osmanlı zabiti gəlir. Sərçələr onların yanından narahat keçib səhnənin başqa bir küncündə dayanır.

**İkinci Sərçə.** (hamiya eşitdirilmiş kimi) Bu, hələ getməyib!

**Osmanlı zabiti** Mirzəyə salamlasır, kütlə də onu ehtiramla qarşılıyır.

**Osmanlı zabiti.** Şu anda biz müslümanları düşündüren bir konu var - Cumhuriyyet! Orda ki, memleketin iradesi insanların kendi öhdəsində ve ihtiyanındadır, nece ki, mesela, Firengistan, İsveçre ve qayrıları. Şu fürsət, bir de zor ele keçə, Mirze, ne düşünüyorsun?

**Mirzə.** Çürümüş parçanın dəxi faydası yoxdur: bir yandan yamadın, o biri yandan cırılacaq. Biz zamanın çılgın rüzgarı ilə dəyişilən yeni dünyada yerimizi tutmalıyıq. Firəngistən "hökümət ibarətdir tək mənim vücudumdan" deyən On dördüncü Lüdoviqlə yox, öz hürriyyəti və cümhuriyyəti ilə millətlər içərisində şöhrətli yerini tutmaqdadi.

**Eynəkli kişi.** Haqlısan Mirzə, Cümhuriyyət böyük nemətdi.

**Osmanlı zabiti.** Mirze, ne güzel ki, bu toprağın üzerinde senin gibi insanların mübarek izleri var. Bu sözlerden sonra duramadım. Sizlere vida etmeye geldim.

**İkinci Sərçə.** (hamiya eşitdirilmiş kimi) Bu, hələ getməyib!

**Osmanlı zabiti.** Zamanın çılgın rüzgarlarında deyişen yeni dünyada şerefli yerimizi tutmak için gidiyorum. Memleketime dört bir yandan uzanan düşman kasbinin karşısında siper olmak için, kendi cümhuriyetimi kurmak için gidiyorum.

**Eynəkli kişi.** Haqqınızı halal edin! Bakını ki, bizə qaytardınız, bu yaxşılığı heç vaxt unutmayacaqıq. Yolun açıq olsun!

**Osmanlı zabiti** Mirzəylə, Eynəkli kişiylə sağıllaşır, kütlə də ehtiram göstərir. Kənardan Üçüncü Sərçənin səsi gəlir.

**Üçüncü Sərçə.** (kinaya ilə Osmanlı zabitinə xıtab edir) O doğrudurmu ki, əcnəbi mətbuatı və xüsusən də Parijdə çıxan qəzetlər Əbdülhəmidin hərəmxanasını əldə bəhanə eləyib başlayıblar nalayıq sözlərlə biz müsəlmanların abrinə toxunmağa? Ayə, burda pis iş nə var ki? Bəs onda avropalılar bu nə binamusluqdu eləyirlər?

**Osmanlı zabiti.** (ötkəm səslə) Ben Cümhuriyet kurmağa gidiyorum!

**Mirzə.** Tanrı sənə qara gün göstərməsin!

Kütənenin "Amin" sədası yüksəlir. Zabit və oğlan səhnəni tərk edirlər.

**Mirzə.** O, bizim yerlərə yadelli kimi gəlməmişdi, o da qeyriləri kimi Quzğun dənizinin mavi işığına təşnə olmamışdı. Onu buralara çəkib gətirən qardaşlıq borcundan savayı bir şey deyildi.

İnsanlar təsdiq edirmiş kimi, başını tərpədir.

**İkinci Sərçə.** (zabitin arxasında gedib onu bir qədər izlədikdən sonra geri qayıdır sevincli və arxayıñ səslə) O, getdi! Kütləklər şəhərində bir biz qaldıq, bir də Quzğun dənizinin mavi işığı!

**Üçüncü Sərçə.** Mirzə, deyirdin bizi məşğul edən tək bircə məsələ nəydi? Cümhuriyyət? Hanı? Hardadı? O da getdi, Cümhuriyyətini nəylə quracaqsan?

**Eynəkli kişi.** (əsəbileşir) Ah, bircə bu ağızgöyçəklər olmasayı!

**Mirzə.** (onu sakitləşdirir) Cümhuriyyət tək mənim əsərim deyil ki, onun altında imza atıb, nə də bir kimsə onu bize qızıl məcməyidə ənam kimi verməyəcək. Onu öz əllərimizlə qurmaliyiq. Məhz elə bunun üçün bizə fədalı lazımdı.

**İkinci Sərçə.** (şübə və qorxuya təkrar edir) Fədalı?

**Mirzə.** Türk qanlı, islam imanlı, firəng qafalı fədalı! O, uzaqda deyil, bəlkə də elə burda, bizim içimzdədi!

**Üçüncü Sərçə.** Burdadı? (nəsə axtarırmış kimi, tələsik ətrafa, adamların üzünə baxır. Kütlə isə, heç nə olmayıbmış kimi, sakitcə Mirzəyə qulaq kəsilib. Sərçələr narahat halda adamların arasında mizildənir) Burda, bu adamların arasında necə ola bilər? Axi bunlar yatmışdilar. Fədalı, fədalı...

**Mirzə.** (üzünü camaata sarı tutaraq) Gəlin, gəlin, ey unudulmuş vətənin cırıq-mırıq qardaşları! Gəlin görək beşikdə yad millətlərin südünü əmmiş,

vətənimizdən yadırğamış və millətimizin ruhundan xəbərsiz bir para millət başçılarımız sizə nə gün ağlayacaqlar! Niyə sakitsiniz, ey mənim lüt-üryan vətən qardaşlarım! Bu gün bizi düşündürən əşədü-vacib məsələ budu - Cümhuriyyət, ondan başqa yolumuz yoxdu, ondan başqa vətənimiz yoxdu. Qardaşlarım, güman edirəm bizdə hələ insanlıq hissi ölməyib. O vədə gərək uca səslə Cümhuriyyət qəhrəmanlarını alqışlayıb deyək: Yaşasın Cümhuriyyət!

Kütlədən "Amin" sədasi yüksəlir, Sərçələr vurnuxmaqdadır. Səhnə qaranlıqlaşır.

### **Dördüncü şəkil**

Səhnənin ön planı yavaş-yavaş işıqlanır. Sinif otağını xatırladır. Mirzə ortada əyləşib, ətrafında qoyulmuş kətillərin çoxu boşdu, dörd şagird Mirzənin yaxınlığında oturub. Mirzə təbəssümlə izah edir.

**Mirzə.** Ötən dərsimizdə Ergenekondan danışdıq, eləmi? (uşaqlar yerbəyerdən başlarını tərpədir.) Bir dəmirçi iki yüz illik mühəsirədən türkləri necə çıxarmışdır? Od qalayıb dəmir dağı əridərək yol açmış və beləcə, türklər yer üzünə yayılmışlar. Bu gün sizə dəmirçinin başqa bir əfsanəsini də danışımı? (uşaqlar "əvət" deyə sevinir.) Amma öncə siz danışın. Axi keçən dərsdə özünüz demişdiniz şeir əzbərləmək istəyirik, buyurun, hansı şeirləri seçmisiniz?

**Birinci uşaq.** (ayağa durur)

Türküstən yelləri öpüb alını  
Söylüyör dərdini sana, bayraqım!  
Üç rəngin əksini Quzğun dənizdən  
Ərməğan yollasın yara, bayraqım!

Gedərkən Turana çıxdın qarşıma,  
Kölgən dövlət quşu, qondu başıma!  
İzn ver gözümdə coşan yaşama -  
Dinlətsin dərdini aha, bayraqım!

**İkinci uşaq.**

Qayı Xan soyundan aldıdın rəngi,  
Qucamış Elxanla, müsəlman bəgi.  
Elxanın övladı, dinin dirəgi,  
Gətirdin könlümə səfa, bayraqım!

Köksümdə tufanlar gəldim irəli,  
Öpüm kölgən düşən mübarək yeri!  
Allahın yıldızı, o gözəl pəri,  
Sığınmış qoynunda Aya, bayraqım!

**Mirzə.** Bərəkallah! Afərin sizə! Bəs siz nədən deyəcəksiniz?

**Üçüncü uşaq.**

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,  
Şu sevimli üç boyali, üç mənalı bayraqı.  
Mələklərin qanadımı üzərimə kölgə salan?  
Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!  
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topası?  
Hayır, hayır! Çiçək solur, otlar yerdə tapdanır.  
Fəqət bizim bayraqımız ucaları pək seviyor  
Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.  
Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə belə söyləmək:

*Bu göy boyaya Göy Moğoldan qalmış bir türk nişanı,  
Bir türk oğlu olmalı!*

**Dördüncü uşaq.**

*Yaşıl boyaya İslamlığın sarsılmayan imanı,  
Yürəklərə dolmalı!*

*Şu al boyaya azadlığın, təcəddüdün fərmani,  
Mədəniyyət bulmalı.*

*Səkkiz uclu şu yıldız da səkkiz hərfli Od Yurdu  
Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,  
Səhərlərə uçmuşdur.*

*Şu hilal da türk bilmisi, düzgün sevgi nişanı,  
Yurdumuzu qucmuşdur!*

*Allah, əməllərim edib şu bayraqı intiqal,  
Birər-birər doğru olmuş, bir ad almış: İstiqlal!  
Yürəyimdə bir dilek var, o da doğru kəsilsin,  
O gün olsun bir göy bayraq Turan üstə açılsın!*

**Mirzə.** Bərəkallah! (*bir-bir uşaqların alnından öpür*) Tanrı sizə qara gün göstərməsin, yavrularım! Məni çox sevindirdiniz. Təəssüf, o biri yaşıdlarınız burda deyil. Amma o demək deyil ki, gəlmək istəmirler, gələcəklər, mütləq! Bax, indi siz polad biləkli dəmirçinin şücaəti haqqında əfsanəni haqq etdiniz (*Mirzə gözlərini məchul nöqtəyə zilləyərək danişir. Uşaqlar diqqətlə qulaq asır*). Əcəm ölkəsi lap qədimlərdə, tarixin hələ yazıya alınmadığı vaxtlarda Zöhhak belasına uğramışdı. İstiqlalının qədrini bilmeyən camaat cənabi-haqqın qəzəbinə gəlmişdi. Zöhhak adında bir hökmər Əcəm elini cana doydurmuşdu. Bu hökmər ilanlara tapınırdı. Gündə iki cocuq beynini o heyvanlara yedirdərdi. İnsanların şərəfi, namusu, dini, milliyyəti təmamən alçaldıldı. Şəhərinin vari, kəndlinin mal-davarı əlindən alınardı. Orada Cəmşid dinində olan nə qədər əcəmli vardısa, qanundan kənar elan edilmişdi. Fəqət bütün bu zülm və təhlükələr qarşısında insanların tək bir ümidi qalırdı. Həmən ümidi yaşayır, imanlarını gələcəkdə doğacaq o parlaq günəşin hərarəti ilə isidirdilər. Bu ümid Firudin idi. Cəmşid oğlu Firudin! O, sui-qəsdlerdən qorunmaq üçün dağlara çekilmişdi. Nə qədər insanlardan uzaq gizli yerlərdə gəzib dolanırdısa da, camaatin ürəyi onunla döyüñürdü və günlərin birində meydana çıxmışı üçün dua edirdilər. Və nəhayət, həmin vaxt gəldi... Dəmir biləkli Gavən adlı dəmirçinin bayraqını bir ağac başına taxması kifayət elədi ki, camaat onun arxasında gəlsin. İnsanlar Firudini dağlarda arayıb tapdılar və gətirib öz taxtında oturtdular. Bax belə! Yavrularım, unutmayın, Quzğun dənizinin vəhşi dalğaları bu torpağın köksündə yuva qurmuş əbədi odu söndürməkdə aciz olduğu kimi, bizim də içimizdə elə bir atəş var ki, heç bir cəllad əli onu söndürə bilməz. O elə bir sevgidir ki, tükəndikcə artır, o elə bir atəşdir ki, söndükcə alovlanır. O əbədi sevginin tək bir nişanəsi bayraqdır ki, onu da sizin kimi vəsf edən tapılmaz. Qəlbinizdə həmişə bayraq olsun! Zöhhak bəlasından bezən insanlar ayağa qalxanda dəmir biləkli dəmirçi əli yalnız qalmasın!

*Mirzə uşaqlarla sağıllaşır. Uşaqlar ayağa qalxıb sevinə-sevinə səhnəni tərk edir. Mirzə bir müddət onların arxasında baxır.*

**Mirzə.** Tanrı sizə qara gün göstərməsin!

### **Beşinci şəkil**

*Səhnə alaqqaranlıqdır. Mərkəzdə skamyə var, parkı xatırladır. Eynəkli kişi əlində qəzet, əsəbi halda səhnəyə çıxır, var-gəl edir, qəzeti skamyaya cirpir, sonra yenidən götürüb baxır və əyləşir. Səhnənin qaranlığında hər üç Sərçə*

*bir-birlərinə göz-qas edərək onu müşahidə edir. Skamyanın arxasında Sərçə peyda olur.*

**Sərçə.** Hava yaman buludludu. (*Eynəkli kişi sanki onu eşitmır*) Həmişə belə olur, quzey küləyi gəlməmişdən qabaq buludlar gəlir (*Sərçə skamyada kişiylə yanaşı oturur*). Küləyi deyirəm, insanlara oxşayır, bilmək olmur hardan əsəcək, nə vaxt...

**Eynəkli Kişi.** (*hırsıə*) İnsan var ki, küləkdən də betərdi! Şərəflə şerəfsizliyin arası bir göz qırpmışındadı. Gözünü açıb-yumursan...

**Sərçə.** Siz niyə belə əsəbisiniz? Mən havadan danışıram, buludlar çəkiləndən sonra əvvəl-axır günəş çıxır.

**Eynəkli Kişi.** (*ayağa qalxır, getmək istəyir*) Mən o günəsi görmək istəmirəm!

**Sərçə.** Bir dayanın, ayaq saxlayın, mən sizi xatırlayıram, bu şəhərin çox hörmətli adamlarındansınız. Açığı, sizi belə görmək ürəyimi ağrıldı.

**Eynəkli Kişi.** Mən hörmətli adam-zad deyiləm, gördüm mənə qoyduqları hörməti!

*Qaranlıqdan ikinci Sərçə peyda olur.*

**İkinci Sərçə.** Bu, biabırçılıqdı! (*Eynəkli kişiye yaxınlaşıb salam verir*) Bu, rüsvayçılıqdı! Mən deyərdim ki, rəzalətdi! (*kişi başıyla onun dediklərini təsdiqləyir*)

**Sərçə.** Qardaşlar, bir məni də başa salın görüm, nə baş verib? Şəhərimizin belə alicənab ziyalısını bulud kimi qaralmış görmək ürəyimi ağrıdır.

*Eynəkli kişi üzünü salona tərəf tutub dayanıb, onun arxasında sərçələrin dialoqu qızışdıraqca onun da siması gərilir.*

**İkinci Sərçə.** (*Sərçəyə göz vurur*) Bundan artıq nə olası ki? Özlərini aristokrat hesab eleyən bir dəstə çıxıb meydana, ağıllı söz eşitmək istəmir. Yalnız xorla oxuyanları sevirlər. Bu, rüsvayçılıqdı! Belə gedə bilməz!

**Sərçə.** (*bic-bic gülümsəyir*) Vallah heç nə qanmadım. Balam, bu kişi ağıllı bir adamdı. Deyirsən yəni ağıllı olduğuna görə onu eşitmək istəmirələr? Heç nə başa düşmədim.

**İkinci Sərçə.** Burda başa düşülməyən nə var ki, guya Məclisi-Məbusan seçirlər, əyninə aşırma şalvar geyinənlərin hamısını yiğiblar parlamana, bu kişidən savayı.

**Eynəkli Kişi.** Bu, rüsvayçılıqdı!

**İkinci Sərçə.** Biabırçılıqdı!

**Sərçə.** Yox, yox, rəzalətdi! Bir nəfər ağıllı söz danışanı Məclisi-Məbusana buraxmırlar, tay bunun harası parlamana oldu?

**Üçüncü Sərçə.** (*qaranlıqdan peyda olub onlara yaxınlaşır, kişiye tərəf baxaraq*) Mən sizi tanıdım, parlamana buraxılmayan ziyanlı sizsiniz? Ayıb olsun onlara, bu necə Cümhuriyyətdi?

**Sərçə.** (*Eynəkli kişiye*) Görürsünüz, bütün şəhər başınıza and içir. Belə bir şəxsiyyətə qarşı edilmiş hərəkət alçaqlıq yox, cinayətdi.

*Sərçə və kişi skamyada əyləşir, digər sərçələr onların ətrafında dayanıb, arada bir-birlərinə him-cim edir.*

**Eynəkli Kişi.** Bütün ömrünü millətin yolunda qurban ver, bunların haqlarını qoru, adamlarla üz-göz ol, bu da mənə verilən qiymət.

**Üçüncü Sərçə.** Ayıb olsun onlara!

**Eynəkli Kişi.** Mənim namizədliyimi irəli sürməyi şənlerinə siğışdırmadılar. Nəyim onların xoşuna gəlmədi? Bəlkə, savadım yoxdu? Bəlkə, mənsəbimdə nə vaxtsa axsamişam?

**Sərçə.** Əksinə, sizi ona görə görmək istəmirələr ki, siz onlardan ağıllısınız.

**İkinci Sərçə.** Bəli, mənim də qənaətim budu. Savadlı olduğunuza görə sizi sixışdırırlar.

**Üçüncü Sərçə.** Hə də, biri var sizin kimi alicənab, dünyagörmüş adamın nitqi, biri də var hansısa meşşan, opportunistin laqqırtısı. Siz danışanda onların deməyə sözü olmayacaq axı.

**İkinci Sərçə.** Əşİ, o getdiyim yola and olsun ki, bu parlaman da, elə bu cümhuriyyət də oyundu!

**Eynəkli Kişi.** (ayağa qalxır) Bəli, oyundu! Bir mandat, bircə dənə mandat nədi ki, onu mənə çox gördülər! Məgər bütün ömrünü millət yolunda xərcləmiş adamın öz millətinə vəkillik eləməsi qəbahətdi? İndi bundan sonra nə edəsən? Kimə inanasan?

**Sərçə.** (hökmlü səslə) Bize inan! (Kişi geri çevrilib ona baxır) Bir gəl əyləş. Sən ziyalı, hörmətli adamsan.

**İkinci Sərçə.** Ziyali adamsan.

**Üçüncü Sərçə.** Hörmətli adamsan.

**Sərçə.** Onlar sənin namizədliyini vermədilər, biz verərik. Olarsan bizim adam. Sənin mandatın bizdə. O parlamanda solcuların fraksiyası olmalıdır, ya yox? Sən də bizim sözümüzü deyərsən. İşdi, razi olmasalar, onda mitinq edərik.

**İkinci Sərçə.** Tətil edərik!

**Üçüncü Sərçə.** Sobotaj edərik!

**Sərçə.** Bizim ideologiyamız çox güclüdü. Biz boş-boş danışan, gurultulu sözlərlə camaatin başını aldadan mirzələrin tayı deyilik haa!

**İkinci Sərçə.** Gördük də Mirzənin sənə qoysuğu hörməti!

**Üçüncü Sərçə.** Özü qaçaqa getdi parlamana, nəyinə lazımsan sən!

**Eynəkli Kişi.** (ehtiyatlı səslə) Şərtiniz nədi?

**Sərçə.** Mövqə. Bizim üçün vacib olanı yalnız mövqedə. (Sərçələr öz aralarında him-cimləşirler.)

**Eynəkli Kişi.** Yaxşı, mən razi.

**Sərçə.** Çox gözəl! İnanın ki, sizin kimi alicənab insanı sıralarımızda görmək bizi çox sevindirir. Taktiki məsələləri isə, buyurun, büromuzun qapalı iclasında müzakirə edək.

**İkinci Sərçə.** Əsil ziyalı seçimi etdiniz!

**Üçüncü Sərçə.** Əsil vətəndaş mövqeyi göstərdiniz!

*Eynəkli kişi sərçələrin müşayiəti ilə səhnənin qaranlığına doğru gözdən itir.*

## İKİNCİ HİSSƏ

### Altıncı şəkil

*Səhnə yarımqaranlıqdır. Uzaqdan ingilis hərbi marşının sədaları eşidilir, musiqi səsi getdikcə artır. General Tomson, ardınca isə onun yavəri səhnəyə daxil olur. Səhnə tam işıqlanır, arxa fonda, üfüqdə Quzğun dənizinin solğun mavi işığı görünür.*

**Tomson.** (yüksek, amiranə səslə) Əmrimi oxu! Qoy hamı bilsin və agah olsun!

**Yavər.** (vərəqi çıxardıb uca səslə oxuyur. O, əmri oxuyan zaman kütlə müxtəlif künc-bucaqdan səhnəyə çıxıb səssiz və qorxu içində olanları seyr etməyə başlayır) "Bakıya daxil olan müttəfiq dövlətlərin təmsilçiləri adından bəyan edirəm: bundan sonra Bakı rayonu müttəfiqlər adından Britaniya qüvvələrinin ilhaq zonası hesab ediləcək. Qafqazda dinclik yoxdur və mənim məqsədim yalnız sabitlik yaratmaqdır. Buna görə də bütün silahlı ordu hissələrinin dərhal şəhərdən çıxarılmasını əmr edirəm. Müqavimət göstərənlər və ya buna cəhd edənlər sərt cəzalandırılacaq. Şəhərdə olan türk və almanların əlaltılarını bizə təhvil verənləri mükafat gözləyir. Bundan sonra Bakıda hərbi vəziyyət

elan edirəm: müttəfiq qoşunların hərbi rütbəli şəxsləri istisna olmaqla, xüsusi icazəsiz silah gəzdirmək, iclas və tətil keçirmək qadağandır. Qaydaları pozanları ölüm cəzası gözləyir!

Şimalı İranda Britaniya qoşunlarının komandanı, general-major Tomson!"

*General və yavəri uzaqda dayanmış adamlara sarı baxır, kütłə narahat halda dağılışır.*

**Tomson.** Sükut! Elə belə də gözləyirdim. Mən bu cümhuriyyətin bayrağını endirendə də eynən belə sükutla qarşılaşdım. Heç kimin hünəri çatıb səsini qaldırmadı. (*kinayə ilə*) Cümhuriyyət. Bu, dövlətdirmi? Xeyr! Bu, xalqa heç bir dəxli olmayan və türklərin intriqaları ilə yaradılmış hökumətdən başqa bir şey deyil. Elə bu sükut da zənnimdə nə qədər doğru olduğumu göstərir.

**Yavər.** Tamamilə doğru buyurursunuz, cənab general. Amma şəhərdə heç də sakitlik deyil. (*general kəskin nəzərlə ona baxır*) Yaxşı mənada. (*gülümsəyir*) Biçeraxovun silahlı dəstələri şəhərə girər-girməz xristian əhali onu böyük coşquyla qarşıladı, hətta kilsələrdə bayram zəngləri çalındı. Şəhərdə bayram ab-havası var!

**Tomson.** Bəs müsəlman əhali? Onlar da bayram edir?

**Yavər.** Onlar...

**Tomson.** Dayan! Qoy özüm tapım, onlar susurlar!

**Yavər.** Elədir ki var! (*hər ikisi ucadan güller*)

**Tomson.** Təcili Londona teleqram vur, qoy zəfərimizdən həmən xəbərdar olsunlar! Hələ görüləsi çox işlərimiz var, ləp çox!

*Yavər getmək istəyərkən, birdən ayaq saxlayır.*

**Yavər.** Cənab general, az qala unutmuşdum, şəhərin xristian icmasının üzvləri bayaqdan qəbulunuza düşmək üçün gözləyir. Heç şübhəsiz, sevinclərini bölüşməyə gəliblər.

**Tomson.** (*ciddiləşir*) Bu qədər də sadəlövh olma! Onlar əbəs yerə sevinmirlər, elə biz də əbəs yera burda deyilik. Britaniyanın öz maraqları var, həm də əbədi, bunu heç vaxt yaddan çıxarma! Gələnlər kimdi?

**Yavər.** (*vərəqdə nəsə axtarır*) Rus Milli Şurasının üzvləri (*çətinliklə soyadları oxuyur*) Podşibyakin, Smirnov, Baykov və Leontoviç.

**Tomson.** Mən yalnız birini qəbul edə bilərəm, qoy özləri müəyyənləşdirsin, kimi.

**Yavər.** Oldu, cənab general! (*səhnəni tərk edir*)

*Sərçə keşiş libasında səhnəyə daxil olur. Səhnənin bir küncündə üzbeüz söhbət etmək üçün iki kreslo qoyulub*

**Sərçə.** (*təntənəylə*) Eşq olsun, eşq olsun böyük qüdrətə! Qartal... (*əlini ağızına aparıb hürkür və tez də səhvini düzəldir*) General, bizim doğma şəhərimizə xoş gəlmisiniz! Tarixi vətənimizdə sizi salamlamaqdan qürur duyduğumuzu bilesiniz!

**Tomson.** Əcəbdi, çox əcəbdi. Mən də sizi Britaniyanın ilhaq zonasında salamlamaqdan qürur duyuram! (*gülür*)

**Sərçə.** (*heyrətlə*) Nəcə? Bu, nə deməkdi?

**Tomson.** Nədən təəccübəldiniz? Elə bilirsınız biz bura Şərqi mətbəxinin dadına baxmağa gəlmışık? Bakı artıq bizim imperiyanın ilhaq zonasıdır. Görünür, mənim əmrimlə tanış deyilsiniz!

**Sərçə.** Cənab general, (*ciddiləşir*) Biçeraxovun cəsur süvarilərini görəndə necə sevinmişdikse, sizin bu sözlerinizdən bir o qədər məyus olduq. Sizə elə gəlmirmi ki, başqa bir imperiyanın ərazisini ilhaq etmək fikrinə düşmüsünüz, izah edə bilərsinizmi, bu, necə müttəfiqlikdi?

**Tomson.** Dayanın! Belə ibarələr nəyə lazım? (*Sərçəyə oturmaq üçün yer göstərir, əyleşirlər. Sakit tərzdə danışır.*) Biz müttəfiqimiz olan Rusiya imperiyanın cahan savaşında əvəzolunmaz dəstəyini, cəbhələrdə bizimlə çiyin-çiyinə

vuruşan rus əsgərlərinin qəhrəmanlığını unutmamışıq, əksinə, Rusyanın bölünməziyinə töhfə vermək üçün burdayıq. Bizim üçün vahid və bölünməz Rusiya var, qətiyyən onun bir qarış torpağında gözümüz yoxdu. Mənim bura gəlməkdə yegane məqsədim düşmənlərimizin əl-qol açmasına imkan verməmək və sabitlik yaratmaqdı. Bax, mənim əmrimlə tanış olsaydınız, belə danışmadınız.

**Sərçə.** Cənab general, müttəfiqlik bizim üçün şərəf işidi. Siz bu dostluğa sadıqlılığını göstərmək üçün gərek nəsə addımlar atasanız...

**Tomson.** Mən artıq “nəsə” yox, konkret addımlar atmışam. Biz Azərbaycan Cümhuriyyəti adında qurum tanımıraq və bize xalq kütlələri içərisində heç bir dayağı olmayan, yalnız türklərin intriqaları ilə yaradılmış hökumət məlumdur.

**Sərçə.** Onlar heç hökumət də deyil! Siz onları hökumət hesab edirsınız? Bizim üçün heç bir Azərbaycan yoxdur və kimlərinsə bu ad altında xalqın dilindən danışb öz müqəddəratını təyin etməsinin qəti əleyhinəyik. Bu məsələdə mövqelərimizin üst-üstə düşməsi bizi sevindirir, cənab general.

**Tomson.** Təsəvvür edirsiniz, onlar məni öz bayraqları ilə qarşılamaq isteyirdi...

**Sərçə.** Sən bir həyasızlığa bax!

**Tomson.** Limanda İngiltərə, Fransa, Amerika bayraqlarının yanında onların bayrağını görən kimi əmr etdim ki, endirin onu aşağı!

**Sərçə.** Belə də olmalıdır, tamamilə düz etmisiniz! İndi dəqiq və kəskin addım atmaq zamanıdır, əks təqdirdə bunu bizim yerimizə onlar edə bilər.

**Tomson.** Haqlısınız, addımlarımız dəqiq və kəskin olmalıdır.

**Sərçə.** Elə buna görə də, biz, doğma şəhərimizin tarixi sahibi və əsilzadələri kimi, sizin yanınıza olduqca dəqiq bir təkliflə gəlmişik.

**Tomson.** Əcəbdi!

**Sərçə.** Bizim şuralarımızın qəti mövqeyi belədi ki, heç bir Azərbaycan yoxdu, bu adda yaradılmış hakimiyət devrilməli və o, Biçeraxovun başçılıq etdiyi Xəzəryani hökumətlə əvəz edilməlidir.

**Tomson.** Əcəbdi! (*qımişaraq*) “Azərbaycan” kəlməsi sizi niyə belə qıcıqlandırır?

**Sərçə.** Cənab general...

**Tomson.** Mənim də təklifim var, əger ortada iki təklif olarsa, onda müzakirə üçün də yaxşı mövzu yaranar. Deməli, nəsə bir münasib variant tapa bilərik.

**Sərçə.** Maraqlıdı.

**Tomson.** Mənim şəhərin mülki işləri ilə məşğul olmaq üçün yeni hökumət formalaşdırmaq planım var. Sizə də hökumətin tərkibinə daxil olmayı təklif edirəm.

**Sərçə.** Heç vaxt! (*ayağa qalxır*) Sən bir plana bax! Xristianların Azərbaycan hökumətinin tərkibinə daxil olması Cümhuriyyətin böyük dövlətlər tərəfindən tanınmasını asanlaşdırıb ilər. Budu sizin planınız? Bayaqqdan dostluqdan, sədaqətdən danışırsınız, budu bizim imperiyamıza müttəfiqliyiniz? Budu?..

**Tomson.** Bəsdirin! (*qəzəblənir, ayağa durur. Sərçə qorxuya düşür*) Qarşınızda dayanan sizin ölmüş imperiyanın satqın zabiti yox, cahan savaşından qalib çıxan ingilis generalı! (*çalışır ki, sakit tonda danışın*) Bacardığım qədər çalışdım ki, öz din qardaşlarımıla mədəni davranışım, görürəm ki, siz acı həqiqəti mənim dilimdən eşitmək isteyirsiniz. Onda bilin və agah olun, sizin imperiyiniz artıq yoxdu! Hələ ki, sizin generallar bir-birləriylə döyüşür, bizsə arıq burdayıq. Ona görə, rica edərdim ki, təklifim haqqında ətraflı düşünəsiniz.

**Sərçə.** Biz hər iki şura adından sizin təklifinize yox deyirik!

**Tomson.** (*təəccüblə*) Neçə yəni, iki şura?

**Sərçə.** Bəli, rus və erməni şuraları adından.

**Tomson.** (təəccüblə) Bəs siz özünüz hansı şuranı təmsil edirsiniz?

**Sərçə.** Erməni Şurasını!

**Tomson.** (başını tutur, sakit halda) Gedin.

**Sərçə.** General...

**Tomson.** (qəzəblə) Gedin!

*Tomson iki əliylə başını tutub var-gəl edir. Yavər narahat haldə səhnəyə çıxır.*

**Tomson.** (öz-özüylə danışır) Sən bir “əsilzadəyə” bax! Özünü mənə bu diyarın “tarixi sahibi” kimi dürtüsdürmək isteyirdi. Bədbəxt, qos-qoca ingilis generalı məgər kimin torpağına gəldiyini bilmir? (*Kinayəylə, üzünü yavərinə sarı tutub*) “Əsilzadə!” (*hər ikisi gülümsəyir*)

**Yavər.** Təəssüratınız nədi, cənab general?

**Tomson.** Açığlı, bu görüş məni məyus elədi. Onlar dağınık imperiyalarının xiffətini çekir. O ki qaldı Biçeraxova, onu cilovlamaq lazım gələcək, qoy şəhərdə hər şeyə burnunu soxmasın. (*Tomson nəsə fikirləşir və ötkəm səslə*) Madam ki, təklifime yox dedilər, onda yeni əmrlərimi yaz. Polkovnik Kokkerel Bakıda müttəfiq dövlətlərin polis komissarı təyin edilsin. Bundan sonra Xəzər donanmasının bütün ticarət gəmiləri ingilis komandanlığının sərəncamına verilsin. Ticarət donanmasını idarə etmək üçün mayor Braunun başçılığı ilə “İngiltərə dəniz nəqliyyatı” şirkəti qurulsun. Neft sənayesini nəzarətdə saxlamaqdan ötrü “Britaniya neft idarəsi” yaradılsın və Herbert Alen rəis təyin edilsin. Hələ ki, bu qədər.

**Yavər.** (deyilənləri dəftərcəsinə qeyd edir) Cənab general, müsəlman əhalisi adından Mirzə yanınıza gəlmək istəyir.

**Tomson.** (gülür) Nə danışırsan, ola bilməz, deməli, nəhayət ki, bir nəfər oyandi. Çağır gəlsin, amma söhbətdə sən də iştirak elə, silahın da hazır olsun, vəhşi müsəlmanlardan hər şey gözləmək olar. (*Gərgindir, bir az fikirləşir*) Çağır gəlsin, görek nə deyəcək yatmış xalqın mirzəsi!

*Mirzə Yavərin müşayiəti ilə səhnəyə daxil olur. Tomson əllərini çarpezlayıb arxasını ona sarı çevirib, guya nəsə vacib şey haqqında fikirləşir.*

**Mirzə.** Salamun əleyküm!

**Tomson.** (Ona sarı çevrilir, irəli bir-iki addım atıb dayanır. Bir az fikirləşəndən sonra, təkəbbürlə) Salam. (*Üzünü yana çevirir*) Vaxtimın məhdud olmasına rəğmən, sizi ona görə qəbul etdim ki, yerli əhaliyə mənim bura yalnız xoş niyyətlə gəldiyimi, camaatın dininə, imanına hörmətlə yanaşdığını bildirəsiniz. Mən bura Mudros barışığının şərtlərinə əsasən, böyük dövlətlərin qərariyla gəlmışəm. Qoy müsəlmanlar bilsin ki, Britaniyanın ilhaq zonası kimi. Bakı rayonunda sabitlik yaratmaq mənim vəzifəmdid. Bu haqda artıq əmr imzalamışam!

**Mirzə.** (sakit səslə) Sizin əmriniz olmadan da müsəlmanlar bunu yaxşı bilir, cənab general. Bakı birinci dəfə deyil ki, işğal olunur.

**Tomson.** (Mirzəyə tərəf yaxınlaşır və diqqətlə ona baxır, sakit tonda ironiya ilə) Demək istəyirsiniz ki, Bakı işğala bir növ adətkərdə olub?

**Mirzə.** İnsanın bədəni bir mərəzə yoluxanda ona qarşı müqaviməti yarandığı kimi, Bakı da işgalçılari qəbul eləməyi də, yola salmağı da bacarır.

**Tomson.** (kənara çəkilir, qəzəblə) Siz bilirsiniz mən kiməm?! Cahan savaşından qalib çıxan ingilis generalı!

**Mirzə.** Heç mən də məglub olmuş dövlətin mirzəsi deyiləm.

**Tomson.** Anlamadım.

**Mirzə.** Mənim Cümhuriyyətim hələ heç kimlə savaşmayıb ki, mən məglub, ya da qalib olum.

**Tomson.** Ax, yənə Cümhuriyyət! Axı, hələ Ənzəlidə yanımıza gələn nümayəndələrinizə dedim ki, bu söhbətləri yiğisdirmaq lazımdı. Mən şərtlərimi si-zinkilərə açıq-aşkar diktə etmişəm.

**Mirzə.** Bakının Azərbaycanın paytaxtı olması və Azərbaycanda cümhuriyyətin yaranması, bu, şərt deyil, cənab general, reallıqdı. Biz Avropanın böyük dövlətlərindən əvvəl Amerika prezidenti Vudro Vilsona teleqram göndərmişik, cümhuriyyətimizin müstəqilliyinin tanınması üçün yardım göstərməsini xahiş etmişik. Çünkü biz onu əzilən kiçik xalqların müdafiəcisi kimi tanıyırıq.

**Tomson.** (gülümsəyir) “Əzilən xalqların müdafiəcisi”, hım... Bəli, bu, doğrudan da belədi (*ciddiləşir*). Mirzə, vəziyyət çox ciddidir, dünyanın siyasi xəritəsi yenidən çizilir, Sülh konfransının qəbul edəcəyi qərara biz hörmətlə yanaşacaqıq. Bu başdan deyim ki, müttefiqimiz olan Rusiya imperiyasının bir qarış torpağında əsla gözümüz yoxdu, amma təəssüflər olsun ki, indi həmin imperiyanın özü yoxdu. Ona görə də istərdim ki, siz müsəlman icmasının təmsilcisi kimi şəhər əhalisinə çatdırınız ki,..

**Mirzə.** Mən Cümhuriyyətin təmsilcisiyəm.

*Tomson əsəbi halda var-gəl edir. Yenidən Mirzəyə yaxınlaşır.*

**Tomson.** İstərdim ki, siz bir mirzə kimi xalqa çatdırınız ki, bizi mane olmasınlar. Bizi burda yalnız...

**Mirzə.** Sizin burda yalnız iqtisadi maraqlarınız var.

**Tomson.** Afərin, Mirzə! Bax, buna deyərəm dialoq. (*Gülərək yavərinə baxır*) Yoxsa, bayaqdan o yarımcıq əsilzadəyə bunu qandırma bilmədim. (*Mirzəyə yer göstərir, əyləşirlər*) Bəli, Britaniyanın bu regionda maraqları var və əger bu maraqlar nəzərə alınsa, necə deyərlər, ortaq məxrəcə gələ bilərik. Sizi inandırırm ki, “əzilən xalqların müdafiəcisi” cənab Vilson da bu qərardan məmənun olacaq.

**Mirzə.** Biz qarışq dünyanın təbiətinə hələ yaxşı bələd deyilik, cənab general. Bizi vacib məsələ - Cümhuriyyətimizin istiqlalını, mövcudiyətini qoruyub saxlamaqdı. Dörd bir yandan üzərimizə uzanan əlləri görürük, bizi yalnız Cümhuriyyətimizin istiqlalı və dünyanın onu tanımı lazımdı.

**Tomson.** (gülümsəyir) Görürəm inadınızdan el çəkənə oxşamırsınız. Mənim bir yaxşı təklifim vardı, amma sizdən əvvəl apardığım danışıqlar, təəssüf ki, onu arxa plana keçirdi. Bilirsiniz, şəhərinizin xristian icması sizin hökumətdə təmsil olunmaq istəmir, nəinki istəmir, “Azərbaycan” adını eşidən də özlərindən çıxırlar.

**Mirzə.** Deyirlər ki, Azərbaycan müstəqil yox, yalnız və yalnız xarabazar ola bilər?

**Tomson.** Bəli, təxminən belə də deyirlər.

**Mirzə.** Onlar yeddi ay bundan qabaq şəhərimizdə törətdikləri qırğınlardan sonra bunu hər gün qəzetlərinde açıq-aşkar yazırlar - “Azərbaycan xarabazar olacaq”. Lakin indi Azərbaycanın Cümhuriyyəti var. Onlar bizim hökumətdə təmsil olunmaq istəmir, amma istərdim biləsiniz ki, biz öz Məclisi-Məbusanımızda onlara yer ayırmışıq.

**Tomson.** (təəccübələnir) Əcəbdil! Qeyri millətlərə müsəlman parlamentində yer ayırmak, özü də indiki müşkül durumda. Əcəbdil! Bu, mənim xoşuma gəldi Mirzə.

(*Tomson ayağa qalxıb yavərinə tərəf gedir, nəsə demək istəyir, demir. Bir az var-gəl edərək “əcəbdil” deyir. Nəsə tapmış kimi, Mirzənin yanına gəlir. Mirzə də ayağa qalxır.*)

**Tomson.** Ölkənin mülki işləri ilə qoy sizin hökumətiniz məşğul olsun. Mən... Mən... (tərəddüdə) Mən sizin Cümhuriyyəti tanıyorum.

**Yavər.** Cənab general!

**Tomson.** De-fakto! Bəli, de-fakto. Əlbəttə, son sözü Sülh konfransı deyəcək.

**Mirzə.** Təşəkkür edirəm, cənab general. Ümid edirəm ki, bu təvəqqemi də anlayışla qarşılıyacaqsınız - biz parlamentimizin açılacağı gün öz bayrağımızı qaldırmaq istəyirik.

*Tomson gülür, yavəri də ona baxıb gülümsəyir.*

**Tomson.** Əcəbdi! (*bir qədər fikirləşəndən sonra*) Qoy olsun. Etiraz etməyə hacət görmürəm. Mirzə, nə üçün belə səy göstərdiyinizi yaxşı başa düşürəm, olsun, qoy olsun.

**Mirzə.** Təşəkkür edirəm, cənab general.

*Mirzə generalla sağıllaşış yavərin müşayiəti ilə səhnəni tərk edir.*

**Yavər.** Onların Cümhuriyyətini tanımaqda tələsmədiniz ki, cənab general?

**Tomson.** Qətiyyən, əksinə, hesab edirəm ki, bu taktiki gedisi Versal Sülh konfransında düzgün başa düşəcəklər. Biz yarımcıq əsilzadələrlə saziş bağlamaqdansa, torpağın əsil sahibləri ilə anlaştıq. Məgər bu, gözəl taktika deyil? Amma bu Mirzə... İnan ki, o, mənim Bakıda tanıldığım ən ağıllı adamlardan biridir. (*Öz-özüyle danışırırmış kimi*) Mirzə... yatmış xalqın mirzəsi. Onun işi çətin olacaq. (*hər ikisi gülür*) Bizim maraqlarımız.., hər şey onun naminədir.

**Yavər.** Maraqlarımızdan söz düşmüşkən, əhvalınızı qaldıracaq xəbər var, Londondan yaxşı məlumat almışıq.

**Tomson.** (*arxiyin səslə*) Yaxşı məlumat? Londondan? Əcəbdi. Oxu!

**Yavər.** (*təntənəli səslə vərəqdən oxuyur*) Hərbi dəniz naziriniz cənab Çörçil yazır: "Britaniya qoşunları Batuma çıxarıldı və çox sürətlə Qara dənizdən Xəzər dənizinə qədər, başqa sözlə, Bakıya qədər Qafqaz dəmir yolunu tutdu. Onlar tezliklə Xəzər dənizində üstünlüklerini təmin edən donanma yaratdılar. Beləliklə, Britaniya qoşunları dünyadan ən böyük strateji yollarından birinə sahib oldu!"

**Tomson.** Batum da əlimizə keçdi! Deməli, Qafqaz dəmir yolu artıq bizimdi. Bunu qeyd etmək lazımdı, əzizim. İcmək, əbədi maraqlarımız naminə içmək lazımdı!

*Yavər Tomsonla sevincək səhnəni tərk edir.*

### **Yeddinci şəkil**

*Səhnə tam işıqlanıb. Bayram əhvalı duyulur. Uzaqdan hay-küy və şən musiqi səsi gelir. Mirzə təbəssümlə etrafa baxır və səhnənin mərkəzinə doğru addımlayıb. Oğlanla qarşılaşır. Oğlan universitet (darülfun) tələbəsi qiyaflasındədir. Ehtiramla salamlaşırlar.*

**Mirzə.** Tanrıya şükürler olsun ki, bu günü də gördük. Şəhərimiz çoxdan idi ki, bayram libası geyinməyi yadırğamışdı.

**Oğlan.** Bayram bizim şəhərə çox yaraşır, Mirzə.

**Mirzə.** Hə, özü də necə yaraşır! Təzə Pir məscidindən bayram namazından gəlirəm. Bir bilsəydin insanların üzündən necə bəxtəvərlik yağırdı. Hamının dilində bir dua var idi, uca yaradan Cümhuriyyətimizi qorusun.

**Oğlan.** Hələ bir görsəydiniz, böyük dövlətlərin Cümhuriyyətimizin istiqqlalını tanımاسını darülfunda necə çosquyla qarşıladıq. Fərəhini ifadə eləməyə söz tapmayanlar sadəcə ağlayırdı. Hərçənd ki, hələlik de-fakto tanıyıblar.

**Mirzə.** Bu, hələ başlanğıcdı. Əslində, dünya bizi çox yaxşı tanıyor. Bizə elə gəlir ki, görmürlər, bilmirlər. Bu, tanınmaqdandan daha çox, etirafa bənzəyir. Nəhayət, etiraf elədilər ki, biz də varıq və boş yerə yaşamırıq.

**Oğlan.** Mirzə, yaxşı olardı ki, siz bu sözləri darülfun tələbələri ilə görüşdə deyəsiniz, sizi görməkdən məmənun olardıq. Elə günü sabah gəlin. Hə, sizi dəvət edirik! Sabah dövlət məsrəfi ilə Avropaya göndərilən tələbələrlə görüş olacaq. Əger təşrif buyursanız...

**Mirzə.** Böyük məmənuniyyətlə! İlk darüfunumuzun tələbələri ilə görüşmək həmişə xoşdu. Bəs sən Avropaya getmirsən?

**Oğlan.** Xeyr, Mirzə, təhsilimi başa vuran kimi müəllimliyə başlamaq istəyirəm. Həmişə sizin sözlərinizi xatırlayıram - "müəllimin əməyi Allahın xəlq etmə qüdrətinin davamıdır".

**Mirzə.** Bərəkallah, oğlum! Ruhani atalardan sonra cəhaləti-millət ilə mücadilə aparan, elm və maarif qapılarını millet üzünə açan ikinci fırqə yalnız müəllimdir. Onların səyi və qeyrəti sayəsində çox qövm və tayfalar xoşbəxt olub ağ güne çıxıblar, dövlət və qüvvət kəsb ediblər. Unutma ki, cism və bədənə xörək və qida lazımlığı kimi, ruhun da qidaya ehtiyacı var. O qida elm, mərifət və ədəbdən ibarətdir. Ruhu qidasız, ağılı biliksiz qoysaq, onda insan ilə heyvanda artıq bir təfavüt olmayıacaqdır. Bu qədər geridə qalmağımızın ümdə səbəbi ruh və ağılı unudub, ancaq bir cism və bədənə qulluq etməyimiz olubdur. Parlamanımızın darülfun açmaq qərarına necə sevinmişdimsə, sənin də seçiminə elə sevindim. Bərəkallah!

**Oğlan.** Mirzə, parlaman demişkən, niyə Məclisi-Məbusana getmədiniz? Sözün açığı, bu qərarınız bizi şaşırtdı. Axi siz də seçilmişdiniz? Və parlaman kursusundə yeriniz görünür.

**Mirzə.** Bəli, mən Cümhuriyyətimizin parlamanına seçilmişdim. Bu, mənim üçün böyük şərəf idi. Sonra özümüz qanun qəbul elədik ki, ya dövlət qulluğunda çalışmalısan, ya da parlaman üzvü olmalısan. Mən müəllim kimi dövlətə xidmət göstərməyi məbusluqdan üstün tutdum.

**Oğlan.** Məhz belə bir müəllim! Qəlbi atəşli bir müəllim!

*Eynəkli kişi səhnəyə çıxməq istəyir. Mirzəni görüb duruxur və bir küncdə gizlənib onları müşahidə edir.*

**Mirzə.** Hər bir şey məhəbbətlə bağlıdı, yavrum. Əxlaqında qüsuru olan uşağı müəllim cəza ilə deyil, məhəbbətlə, səmimiyyətlə, hərarətlə dəyişə bilər. Bu torpağın bütün mirzələrinin en böyük arzusu məhəbbətini əməlindən əskik eləməmək olub. Bitib-tükənməz məhəbbətlə fədai yetişdirmək - budur amalımız.

**Oğlan.** Amma buna rişxənd edənlər də var, Mirzə. Dünən fədai məsələsi üstündə bir para adamlı böyük mübahisəmiz oldu. Onlar bunu xülya hesab edir, deyirlər ki, siz heç vaxt şücaət göstərməmisiniz, heç vaxt əsgəri xidmətdə olmamışınız, sizdən fədai çıxmaz.

**Mirzə.** Bəs siz nə dediniz?

**Oğlan.** Biz də dedik ki, çar hökuməti bizi nə vaxt əsgərliyə çağırıdı ki, şücaət göstərmədik?

**Mirzə.** Bərəkallah, gözəl cavabdı.

**Oğlan.** (əsəbləşir) Deyirlər ki, siz necə firəng kafalı ola bilərsiniz ki, maarifdən, tərəqqidən bu qədər uzaqsınız. Biz dedik, səhv edirsınız, nə vaxt müsəlmanlara məktəb açdırınız ki, kafamızın qiymətini biləsiniz. Utanmayaraq deyirlər ki, siz türk deyilsiniz, tatarsınız, bax, bu sayaq cəfəng şəylər.

**Mirzə.** (gülümşəyir) Bizi aşağılamaq üçün adımıza nələr deyilmədi ki? Hamısı da uydurma, yalan. Bilirsən, yavrum, onlar Azərbaycan deməkdən qorxurlar! Biz tərəqqidən uzaq düşməmişik, bizi uzaq salıblar. Tərəqqi meyilli olduğumuzu göstərmək üçün bu kafi deyilmi ki, islam aləmində məzhəb ayri-seçkililiyini ilk dəfə aradan qaldıran biz, əlifba islahatını ilk düşünən biz, ilk türk dramaturqu biz, Rusiya türkləri arasında ilk qəzet yaradan biz, ilk türk bəstəkarı biz, nəhayət, Şərqdə ilk dəfə cümhuriyyət elan edən də biz! Onlar Azərbaycan deməkdən qorxurlar, qorxurlar!

**Oğlan.** Mirzə, lütfən bu sözlərinizi yarın darülfunda söyləyin. Bunları məhz sizin dilinizdən eşitmək oxumağa gedən dostlarımıza qol-qanad verəcək.

**Mirzə.** Onlar vətəne fədai kimi döñəndə, anlayacaqlar ki, bizim dediklərimiz xülya deyilmiş.

*Mirzə oğlanla sağollaşıb ayrılır. Səhnənin müxtəlif istiqamətlərinə doğru gedirlər. Eynəkli kişi qəflətən oğlanın qarşısını kəsir.*

**Eynəkli kişi.** Oğlum, saatın bu vaxtında küçədə nə gəzirsin? O boyda darülfun açmışq sizin üçün, niyə dərsdə deyilsən?

**Oğlan.** (təəccüblə) Deyəsən, cənab parlaman üzvü bu gün bayram olduğunu unudub?

**Eynəkli kişi.** Bayram? Bir böyük kapitalist, imperialist hökumətin istiqlalı tanımı, özü də de-fakto, hələ heç nə demək deyil.

**Oğlan.** Doğrusu, sizi başa düşmürəm. Bu, həqarət nədəndi?

**Eynəkli kişi.** Bu, həqarət deyil, mənim balam, ürəyim yanır. Vətənimin, torpağımın gələcəyindən ötrü nigaranam. Hələ də fədai haqqında nağıllar danışib başınızın altına yastıq qoyurlar. Siz də sakitcə dayanmışınız. Həqiqəti görmək istəmirsiniz, budur məni yandırın.

**Oğlan.** Cənab parlaman üzvü, siz qəzəblisiniz. Açıq danışın! Nə demək istəyirsiniz?

**Eynəkli kişi.** Nə demək istəyirəm? Vətən təhlükədədi! Artıq nağılla baş aldatmaq, yalançı vədlər vermək dövrü bitdi. Başa düşürsən, vətən təhlükədədi! Hərəketə keçmək lazımdı.

**Oğlan.** Heç nə başa düşmürəm!

**Eynəkli kişi.** Ah yaziq vətən! Ah başı bələli vətən! Həqiqəti bilmək istəyirsən? Onda gedək mənimlə.

**Oğlan.** Gedək!

*Eynəkli kişi və oğlan iti addımlarla səhnənin tərk edirlər.*

### Səkkizinci şəkil

Qaranlıqdır. Sərçə qaçaraq səhnəyə daxil olur və gəldiyi səmtə tərəf döñür.

**Sərçə.** (ucadan) Əlbəttə, birmənalı! (Yan cibindən bir kağız çıxarıb həyəcanla oxuyur. Kağızda yazılınları əzbərləyib yanında saxlamağa çalışır) Sobotaj... qiyam... Qiyam? Aydın məsələdi. Necə? Türklərə kömək?! Bunlar nə danışır? (kağızı cibinə qoyub var-gəl edir) Qiyam, sobotaj, kömək? (yenidən kağıza baxır) Aydın məsələdi. (Kağızı cibinə qoyur) Bu avaralar harda qaldı? (Salona tərəf diqqətlə baxaraq) Ey axmaqlar, harda qalmışınız? Bunlar elə bilir ki, inqilab uşaq işidi. (Nəsə xatırlayırmış kimi, başını tutur. Qartalın səsi eşidilir) Oxu, yadda saxla, məhv elə! Məhv elə? (kağızı cibindən çıxarıb yenidən oxuyur və qəflətən ağızına basıb çeynəyir. Bu zaman tamaşaçı salonunun müxtəlif istiqamətlərindən sərçələr sürətlə ona yaxınlaşır.)

**İkinci Sərçə.** Bunlar niyə sevinir? Hər yanda çal-oynasındı. Camaat Təzə Pirde bayram namazı qılırdı. Bunlar hansı günlərinə bayram edir?

**Üçüncü Sərçə.** Sən həmişə siyasi cəhətdən geri qalmışın. Xəberin yoxdumu Antanta Cumhuriyyəti tanıyıb? Mən bilmirəm bu maymağın inqilabına nə xeyri dəyəcək?

**İkinci Sərçə.** Bəs neft buruqlarını od vurub yandıranda, fəhlələrə "listok" paylayanda mənə silahdaş deyirdin, indi maymaq oldum?

**Sərçə.** (çətinliklə danışır və boğuq səslə) Kəsin səsinizi!

**Üçüncü Sərçə.** (heç nə başa düşmür) Bəli? Bunun səsi niyə belə çıxır?

**İkinci Sərçə.** Yəqin yənə zəhmətkeşlərin qarşısında çıxış eləyib. Elə bilirsən inqilabın işi asandı, axmaq.

**Üçüncü Sərçə.** Özünsən axmaq.

**Sərçə.** (səsi nisbətən açılıb) Axmaqlar! Susun! Yeni təlimat almışıq, taktikamız dəyişir.

**Üçüncü Sərçə.** Balam, bizim, nəhayət ki, bir sabit taktikamız olacaq, ya yox?

**Sərçə.** (heyrətlə) "Molodes!" (İkinci sərçəyə işaret edir) Dil açıb e bu. İttihadçılarla durub oturandan bəri nəsə nala-mixa vurursan.

**İkinci Sərçə.** Özü də mənə deyir, siyasi cəhətdən geri qalmışın. Sənin heç siyasi savadın yox imiş ki,..

**Sərçə.** Bura bax, sözün nədi? Oyundan çıxmaq isteyirsən? Neynək, amma bilirsən də bu oyundan necə çıxılar? (yumruğunu düyünləyir)

**Üçüncü Sərçə.** (kəkələyir) Siz... Siz nə danışırsız?.. mən... mən sadı-qəm... bütün ölkələrin proletarları...

**Sərçə.** Yaxşı, az kəkələ! Yaxın gəlin! (üçü də bir-birinə sıxlışır. Sərçə piçiltiyə nəyisə izah edir)

**İkinci Sərçə.** Yardım eləmək?

**Üçüncü Sərçə.** Türklərə...

**Sərçə.** (onların hər ikisinin boynundan yapışib özünə sarı çəkir) Kəm-hövsələ olmayın! (yenə nəsə piçiltiyə danışır. Qəflətən hər üçü ucadan gülür)

**İkinci Sərçə.** Gözəl taktikadı!

**Üçüncü Sərçə.** Əla düşünülüb! Yaşasın inqilabın dahi rəhbəri! Bütün ölkələrin proletarları...

**Sərçə.** Sən yenə başladın?

**İkinci Sərçə.** Bu sözlərini saxla mitinqdə deyərsən.

**Sərçə.** "Molodes!"

**İkinci Sərçə.** Amma bilmək olmaz, camaat bize inanacaq, ya yox?

**Sərçə.** (gülür) Camaatı inandırmaq bizim işimiz deyil. Bunu eləmək üçün deputatımız var.

**İkinci Sərçə.** Afərin! Bu, başqa məsələ, ona inanarlar, hələ dalınca da gedərlər.

**Üçüncü Sərçə.** Onun sayəsində sıralarımıza gör nə qədər yeni adam qoşulub.

**Sərçə.** Təkcə yeni yox, həm də milli. (hər üçü gülür) Bir azdan iclas başlayacaq. Artıq-əskik danışmayın, hər şey yeni taktikamıza uyğun olmalıdır.

**Sərçələr ikisi də birdən:** Əlbəttə, birmənalı!

*Yarıqaranlıq səhnə. Mərkəzdə iri masa ətrafında bir neçə stul qoyulub. Sərçələr gərgin halda var-gəl edir, biri siqaret yandırıb. Eynəkli kişi və oğlan gəlir.*

**Eynəkli kişi.** Salam, gecikməmişik ki?

**Sərçə.** Salam. Lap vaxtında gəlmisiniz. Belə gərgin anlarda toplantıımıza təşrif buyurduğunuz üçün təşəkkür edirik, yoldaş deputat.

*Onlara yer göstərir. Əyləşirlər.*

**Eynəkli kişi.** İcazə verin, milli darülfunumuzun daha bir fəal tələbəsini sizə təqdim edim.

*Sərçələr tələsik onunla görüşür. İkinci Sərçə salamlaşanda duruxur.*

**İkinci Sərçə.** Biz deyəsən, sizinlə...

**Oğlan.** (kinayə ilə) Bəli, biz tanışaq. Heç vaxt ağılımdan keçməzdə ki, siz də vətənpərvərsiniz.

**Sərçə.** Tanışsınız?

**Oğlan.** Bəli, dünən bu cənabla darülfunda xeyli mübahisə eləmişik. Sübut eləməyə çalışırdı ki, biz türk yox, tatarıq. Deyirdi ki, biz tərəqqidən uzaq düşmüş, heç vaxt şücaət göstərməmiş toplumuq.

**Üçüncü Sərçə.** Bilirsınız, o, siyasi cəhətdən geri qalır. Elə ona görə də tez-tez quş buraxır.

**Sərçə.** Necə yəni, tərəqqidən uzaq düşmüş?! Dilin necə gəldi, qəhrəman xalqın ünvanına belə sözlər demisən?

**Üçüncü Sərçə.** (İkinci Sərçəyə ilişir) O, həmişə siyasi cəhətdən geri qalıb.

**İkinci Sərçə.** Mən təlimata uyğun...

**Sərçə.** Kəs səsini! Bilirsən, (oğlana yaxınlaşır və canıyanan kimi) biz həmişə öz milli mənsubiyyətimizlə qurur duymuşuq, milli varlığımız, milli dəyərlərimiz, milli... (nəsə söz tapa bilmir, üzünü eynəkli kişiye təref tutur) milli...

**Eynəkli kişi.** Məfkurəmiz.

**Sərçə.** Bəli, bəli, milli məfkurəmiz bizim üçün əsasdı. Elə millətin dərdidi bizi bura yiğan!

**Hər iki Sərçə:** Bəli, bəli...

**Eynəkli kişi.** Birbaşa mətləbə keçək! Qoy vətənpərvər gəncliyimiz də (*əliyə oğlanı göstərir*) əsil həqiqəti bilsin!

**Sərçə.** Tamamilə düzdür! (*qəti addımlarla masanın başına keçir*) Yoldaşlar, bunlar bayram edir ki, istismarçı kapitalist dövlətlərin yığışlığı Antanta bloku onların bəy-xan hökumətinin müstəqilliyini tanı'yıb. Əcəb iş olub! Əslində nə baş verir? Bunlar sevinir, ingilislərlə oturub araq içir, amma dostluq elədikləri kapitalist ölkələri qardaş Türkiyənin istiqqlal mübarizəsini boğmaq üçün hücuma keçib!

**Üçüncü Sərçə.** (*bağırlarıq*) Bu, Türkiyəyə qarşı xəyanətdi!

**Üçüncü Sərçə.** (*bağırlaraq*) Turan düşmənlərinə ölüm!

**Sərçə.** Sakit, yoldaşlar, bu, hələ hamısı deyil! Biz qardaş türk kommunistlərindən həyecanlı xəbərlər alırıq, orada qardaşlarımız imperialist qüvvələrin qarşısında əsil ölüm-dirim mücadiləsi edirlər. Imperialistlər istiqqlal savaşını əzmək üçün bütün güclərini səfərbər edib. Yalnız Lenin hökuməti bu irticaçı siyasəti pisleyir və qardaş Türkiyəyə yardım etmək üçün öz köməyini təklif edir.

**İkinci Sərçə.** Yaşasın inqilab!

**Üçüncü Sərçə.** Bolşeviklərə eşq olsun!

**Sərçə.** Lakin, lakin! Ölüm-dirim mücadiləsində olan Türkiyəyə köməyə tələsən 11-ci orduya Azərbaycan hökuməti buradan keçməyə icazə vermir!

**İkinci Sərçə.** Tfı! Rəzalətə bir bax!

**Üçüncü Sərçə.** (*ağlamsınır*) Ah, yaziq vətən! Ah, böyük Turan!

**Oğlan.** Sizin danışdıqlarınız cəfəngiyatdı! (*qəzəblə ayağa durur*) Türkiyə ilə Azərbaycanı üz-üzə qoyma - budurmu məqsədiniz? Elə danışırsınız ki, sanki Türkiyədə sovet hakimiyəti qurulur. Lenin hökuməti istiqqlal savaşına yardım eləmək istəyirsə, nəyi gözləyir? Nə vaxtdan Anadolunun yolu Bakıdan keçib? Cümhuriyyətin istiqqlalının tanınmasına sevinmək əvəzinə, qara yaxırsınız! Bu, həmin bolşeviklər deyilmə ki, cahan savaşında öz ölkələrinin məğlub olması üçün təbliğat aparırdılar? Nə baş verdi ki, siz birdən-birə Turan sevdalısına çəvrildiniz? Dünənə qədər sizin qəzetləriniz deyildimi bize pantürküst deyən?

**İkinci, Üçüncü Sərçə ikisi də birlidə səhnənin başqa bir kuncünə çekilir.** Sərçə səbirlə oğlana qulaq asır. Eynəkli kişi ayağa durub əlini oğlanın çıyninə qoyur.

**Eynəkli kişi.** Nəticə çıxarmağa tələsmə, oğlum, bir mənə qulaq as. Rica edirəm mənə söz verin!

**Sərçə.** (*əyləşir*) Buyurun, yoldaş deputat!

**Sərçələr yaxınlaşış masanın ətrafında oturur. Oğlan da əyləşir.**

**Eynəkli kişi.** (*aramla danışır*) Mənim qəlbimdəki vətən sevgisinə, millət yanğısına, şükürlər olsun ki, heç kimin şübhəsi yoxdu. (*Sərçələrin üçü də "əlbəttə", "təbii ki," deyərək başlarının tərpədir.*) Bütün şüurlu həyatımı vətənimə həsr eləmişəm və bundan sonra da bu, belə olacaq! Bayaq deyilənləri mən də ilk dəfə eşidəndə gənc dostum kimi diksinmişdim. Məgər biz cümhuriyyəti bunun üçünümüz qurmuşuq? O parlaman ki var, orda ağız deyəni qulaq eşitmır. Bu hökumət ingilislərə göstərdiyi iltifatın heç olmasa dırnaq ucu boydasını öz vətəndaşlarına da göstərseydı, belə danışmadım. Başınızı çox ağırtmayım, yalnız faktları sadalayacam. Bunlar nə edir: İngilterə, Fransa və Amerika ilə əlaqələr qururlar. Bəs onlar nə edir? Türkiyədəki azadlıq savaşına qalxan qardaşlarımızı qırırlar.

**Sərçələr uca səslə təsdiqləyir:** Bəli, doğrudu! Elədir ki, var! Fakt bundan ibarətdi!

**Eynəkli kişi.** Eşitdiyimə görə, Turan düşməni ermənilərlə barışmaq istəyirlər. İranla səx birləşiblər, açıqdan-açıqa burada şəliyi təbliğ edirlər. Mənim çox mötəbər mənbədən alındığım bilgiyə görə, tez-tez yanlarına gizli elçilər gəlir. Görünən odu ki, Cümhuriyyət əcəm siyaseti yeridir. Hətta mən özüm şahidəm ki, təntənəli ziyafətlərdə açıqdan-açıqa ingilis imperialistlərinin sağlığına içirlər. Belə bir Cümhuriyyət heç vaxt Türkiyəyə qardaş köməyi göstərməz!

**Sərçə.** (əsəbi şəkildə ayağa qalxır) Yoldaşlar, artıq buna dözmək olmaz! Biz məsələni qəti və kəskin şəkildə qoymalıyıq - belə bir Cümhuriyyət bizə lazımdır mı?

**Öğlan.** (ayağa durur) Bax, budu sizin məqsədiniz, Cümhuriyyət bizə lazımdır mı? Sizə lazım olmaya bilər, amma bize lazımdı! 11-ci ordunu Bakıya hansı bəhanəylə gətirmək istəyinizdən asılı olmayaraq, bu, işğaldı! İşğalı pərdələmək üçün türklərin istiqələl savaşını bəhanə edirsınız. Millətin həssas duyguları ilə oynayırsınız, yaxşı bilirsiniz ki, qardaşlıq hissi bizim üçün nə deməkdi. Milli şüarlar arxasında sizin məkriniz, antimilli planlarınız gizlənib. Azərbaycanın ağ gününü qara, mavi səmasını qanlı eləmək - budu bolşeviklərin niyyəti!

**Eynəkli kişi.** Öğlum, səbrli ol.

**Öğlan.** Ayıb olsun size! Bir mandata görə Cümhuriyyəti satmağa necə qiydiniz? Anlamırsınızmı, Cümhuriyyət olmasa, sizin mandatınız da olmayıcaq.

**Eynəkli kişi.** (başını bulayaraq, təəssüfə) Axi biz burda yalnız milli maraqlarımızdan danışırıq.

**Öğlan.** Burda danışılanlar milli yox, firqə maraqlarıdır. Bu xəyanətdən, bu rəzil plandan Cümhuriyyəti xəbərdar etmək gərək!

*Öğlan danışdıqca Üçüncü Sərçə onların səhnəyə daxil olduğu səmtə tərəf gedib dayanır. İkinci Sərçə əlini pencəyinin döş cibinə aparıb oğlanın arxasında durur. Oğlan səhnəni tərk eləmək istəyəndə Sərçənin işarəsiylə ona arxadan atəş açır. Oğlan yerə yıxılır.*

**Öğlan.** Xainlər! İşgalçılardır!

**Eynəkli kişi qəflətən baş verənlərdən şoka düşür.** Ayaq üstə əsməyə başlayır.

**Eynəkli kişi.** (üzünü Sərçəyə tutaraq) Aman Allah! Siz neylədiniz? Onu öldürdünüz? Siz...

*Sərçə əlini kişinin boynuna salaraq səhnənin mərkəzinə doğru çekir. İki sərçə oğlanın cəsədindən yapışıp səhnənin qaranlığına tərəf sürüyür.*

**Eynəkli kişi.** (əsə-əsə) Neylədiniz? Öldürdünüz?

**Sərçə.** (sakitdir) Bəli, öldürdük. Bəs sən elə bilirdin ki, inqilab qansız olmalıdır?

**Eynəkli kişi.** Axi, o, lap cavan idi.

**Sərçə.** (sakitdir) Qəribə adamsan e, yoldaş deputat. İnqilabda elə cavanlar ölürlər də!

**Eynəkli kişi.** (ağlamsınaraq təkrar edir) O, lap cavan idi.

*Sərçə. (ciddiləşir) Özünə gəl! Cavan idi, sözə bax də! Bəs Həstərxana gizli neft daşıyanda bizim onlarla cavanımız həlak olmurdumü? Ağqvardiyaçıları əzmək üçün on minlərlə cavanımız canından keçmirdimi? Elə danışırsan ki, elə bil proletariatın anası yoxdu!*

**Eynəkli kişi.** Mən... mən...

**Sərçə.** Hə, sözünü de!

**Eynəkli kişi.** Deyirəm, Cümhuriyyət devriləndən sonra... mən... mən...

**Sərçə.** (gülərək) Anladım səni. Cümhuriyyətin axırına çıxandan sonra səni mandatının taleyi maraqlandırır.

*Eynəkli kişi başını aşağı salıb mızıldanır.*

**Sərçə.** Bu vaxta kimi parlaman üzvü idin, bundan sonra da olarsan fəhlə sovetinin deputatı. Nə fərqi var, təki mandat olsun (*gülür!*)! Sən başını belə xırda məsələlərlə məşğul eləmə. Artıq hərəkətə keçmək üçün vaxt yetişib. Ermənilər Qarabağ dağlarında üşyan qaldırib. Cumhuriyyət bütün ordusunu ora göndərib. Bakı müdafiəsizdi. Belə fürsət bir də çətin ələ düşə. Tələsmək, tələsmək lazımdı!

*Eynəkli kişi razılıq əlaməti kimi başını tərpədir. Sərçə onun qoluna girərək sürətlə səhnəni tərk edir.*

### **Doqquzuncu şəkil**

*Qaranlıq səhnənin önündə qara plaşlı Sərçə var-gəl edir. Arxa fonda təpənin yuxarısına doğru uzanan dolanbac çığır və ora-bura hərəkət edən narahat kütlə görünür.*

**Sərçə.** (yavaşdan) Qortal, Qortal, mən Sərcəyəm, mən Sərcəyəm.

Bir küncdən peyda olan Qortal gözlənilmədən arxa tərəfdən onun çıyınlərindən tutur, Sərçə diksinsir.

**Sərçə.** Siz həmişə adamı arxadan qamarlayırsınız... həm də gözlənilmədən.

**Qortal.** (qımışaraq) Arxadan, həm də gözlənilmədən!

**Sərçə.** (qorxa-qorxa) Həm də gözlənilmədən.

**Qortal.** Çünkü mən Qartalam! (*arxayınlıqla*) Şakərim belədi. Zərbəni arxadan və gözlənilmədən endirməli. Qortal babam öyrədib bunu mənə... və təbii ki, sərcələrin köməyi ilə (*gülür*)

**Sərçə.** (*gülümsəyir*) Əlbəttə, birmənali!

**Qortal.** Artıq gözlədiyimiz vaxt gəlib çatdı! (*Qortal ciddiləşir*) Qoca Şərqى qəflət yuxusundan oyatmağın vaxtı! Ayılt onları! (*əliylə kütləni göstərir*) Hər şey təntənəli və hay-küülü olmalıdır! Qoy bütün dünya bilsin ki, Qortal caynaqlarını Quzğun dənizinin başı üzərinə endirdi!

**Sərçə.** (vəhşi bir ehtirasla) Əlbətte, birmənali!

*Qortal qaranlıq səhnənin dərinliyindən keçib təpənin başına qalxır, qanadlarını açır. Uzaqdan gələn qatar səsi dayanan kimi atışma başlayır. Qəflətən, kimlərsə müxtəlif istiqamətlərdən atəş açır. Əli silahlı sərcələr ora-bura vurnuxur. İnsanlar qorxu içərisində qışqırır, qaçışır. Sanki hamı bir-biri ilə savaşır... Sərçə vuruşan insanların içərisində sıyrılaq səhnənin ortasında dayanır.*

**Sərçə.** (qışqıraraq) Diqqət, diqqət! Qoy bütün dünya bilsin: Azərbaycanda xalq kütlələrinin alovlu inqilabı baş tutdu! Bəy-xan zülmündən cana doymuş xalq Cümhuriyyəti devirib Sovet Sosialist Respublikası yaratdı! Bakı fehləsinin qabarlı əlliylə yaratdığı respublikanın köməyinə gələn 11-ci qızıl orduya eşq olsun! Artıq fəhlə sinfi kölə deyil, öz dövlətinin sahibidi. Yaşasın proletar diktaturası! Bakını Qafqazda inqilabın beşiyinə çevirən fəhlə sinfinə eşq olsun!

*Sərçə danışdıqca heç nə başa düşməyən insanlar təəccüb və qorxu içərisində ona baxır.*

Niyə susursunuz? (*Sərçə belindən tapançasını çıxarıb bir-bir adamlara yaxınlaşır. Digər sərcələr də insanların üstünə silah çəkib onları sıxışdırır*) Yaşasın inqilab! Ura! (yalnız sərcələr ucadan “ura” qışqırır.) Yaşasın proletar diktaturası! Ura! Yaşasın 11-ci qızıl ordu! Ura! (*insanların laqeydiliyini və qorxaqlığını görən Sərçə bağıraraq göyə atəş açır, nəhayət, qorxuya düşən insanların hamısı bir ağızdan qışqırmağa başlayır.*) Ura! Bax belə! Bax belə! Bir də! Bir də! (*Baş verənləri təpənin başından seyr edən Qortal məmənunluqla qanadlarını yelləyir. Sərçə səhnənin ortasından ona sarı əl yelləyir*) Bilin və agah olun: bu, bir inqilabdı və onu siz etmisiniz.

**Kütlə.** (*təəccüb və heyrət içərisində*) Biz etmişik?

**Sərçə.** (*qəzəblə*) Bəli! Bu, möhtəşəm inqilabın müəllifi də, hərəkətverici qüvvəsi də sizsiniz! (*adamlar çiyinlərini çekir*) Bundan sonra biz bir-birimizə "yoldaş" deyəcəyik.

**Kütlə.** (*öz arasında piçıldışır*) Yoldaş? Mən - bununla yoldaş? Sən - mənimlə yoldaş?

**Sərçə.** Bizim dövlətimizdə hamı bərabərdi! Varlı-kasib söhbəti qurtardı! (*Kütlədən kiminsə yaxasından yapışib irəli çekir*) Bax sən, kəndçi oğlu kəndçi, torpaq sənində! Sən (*başqa birini irəli çekir*) fəhlə oğlu fəhlə, zavod sənində! Sən, cındırından cin ürkən pinəçi, fabrik sənində! Qadın! (*Bayaqdan bəri kütlənin içərisində qara çadraya bürünmüş qadına*) At başından bu cəhalət çadrasını, artıq sən azadsan! (*Sərçə zorla qadının çarşabını başından ağır, çarşabın arasından cavan qadın peyda olur. Sərçələr "Qadın!" deyərək ehtirasla gözlərini bərəldirlər*) O, azaddı! Bax, belə, yoldaşlar, indi gördünüzüm, bizim respublika cumhuriyyətdən yaxşıdı! Yaxşıdı yox, ləp əladı! Ura! (*Kütlənin yenə də sakit dayandığını görən Sərçə əlini tapançasına atır, insanlar bir ağızdan "ura" qışqırır.*) Bax, belə! İndi sosializm quruculuğuna başlaya bilərik!

**Kütlədən kimşə.** (*sevincək*) Mən getdim zavoduma!

**Kütlədən kimşə.** Fabrik mənimdi!

**Kütlədən kimşə.** Torpaq mənimdi!

**Sərçə.** Dayanın, yoldaşlar, siz sosialist mülkiyyətini necə dağında bilərsiniz? Zavod da, fabrik də, torpaq da, həm də bizimdi! (*kütlənin sevinc hissi itir və hamı təəccübə bir-birinin üzünə baxır*) Bəli, bir şey ki sənində, deməli, həm də onundu, onundusa, deməli, həm də bizimdi!

**Kütlə.** (*öz aralarında çığır-bağır salır*) Mənimdisə, deməli, həm də sənində? Yox, sənindisə, deməli, həm də mənimdi. Əshi yox e, sənindisə, deməli, həm də bizimdi. Bəs, onda bizimdisə, deməli, həm də sizində?

**Kütlədən kimşə.** (*Mərkəzdə dayanmış Qadını göstərir*) Aaa, bəs onda bu kimindi?

**Kütlədən kimşə.** Sənindisə, deməli, həm də bizimdi!

**Kütlədən qaraqışqırıq qalxır.** Sərçə əsəbləşir.

**Sərçə.** Dayanın! Sürüdü ki sürü! Proletar diktaturası yalnız bərabərlik vəd edir, bunu qanmayanları... (*Əlini tapançasına atıb göyə qaldırır, kütlə qorxudan dağılışır*)

*Qartal təpənin başında qanadlarını yelləyərək dayanıb. Sərçə bir az varğəl edir və nəyisə xatırlayırmış kimi, öz-özünə danışır.*

**Sərçə.** Bəki bizim oldu! Nəhayət! Hərçənd ki, onu Azərbaycandan qopara bilmədik. Amma belə də yaxşıdı, indi ikisi də bizimdi. (*gülür*) İngilabi işi axıra çatdırmaq lazımdı! (*ciddiləşir*) İndi Mirzə də, onun fədaisi də, əmanəti də əlimizdədi! (*qəhqəhə çekir*) Əmr necə idi (*Qartalın səsi gəlir: "Mirzənin dilini, fedainin başını, əmanətinsə özünü gətir!"*)? Əlbəttə, birmənalı (*Səhnənin başqa bir küncünə keçib əllərini arxasında çar pazlayaraq amiranə dayanır və təntənəli səslə!*) Gətirin Mirzəni!

*İki Sərçə Mirzənin qoluna girib səhnəyə gətirir. Ona ağır işğəncə verilib: paltarı cirilib, üz-gözündən qan axır. Qoluna girənlərdən biri Mirzənin həmişə əlində tutduğu çantasını Sərçənin qarşısında yerə qoyur. Sərçələr gedir. Mirzə bacardıqca özünü şux tutmağa çalışır.*

**Sərçə.** (*kinayəylə*) Necəsen, Mirzə?

*Mirzə əlini ürəyinin üstünə qoyub, ayaq üstə zorla durur, Sərçə onun etrafında dövrə vurub, düz qarşısında dayanır.*

**Sərçə.** Deyirəm necəsen, Mirzə? Kef-əhvəl? (*gülür*) Sən təslim oldun!

**Mirzə.** (*yavaşdan*) Təslim? (*kinayəylə*) Bunu deməyə necə dilin gelir? Xain bir qüvvə bizi susdurdu, biz təslim olmadıq.

**Sərçə.** Səhvin var, Mirzə. Budur (*cibindən çıxardığı kağızı göstərir*), sənin parlamanının qərarı... Könüllü şəkildə təslim olublar, altında da bizim imzamız var - mənim ve Bakı Sovetindəki digər "müsəlman" komissarlarının.

**Mirzə.** "Altında imzınız var", elə bilirsiniz uydurduğunuz qırmızı yalanlarınıza tarixi inandırıa biləcəksiniz? İmzani atan qarayevlər, sultanovlardısa, hökməti verən mikoyanlar və başqa "yan"lardı.

**Sərçə.** Mirzə, cığallıq eləyirsən ha, biz axı inqilab eləmişik...

**Mirzə.** Sizin qırmızı yalanlarınız...

**Sərçə.** Fəhlə-kəndli hökuməti qurmuşuq...

**Mirzə.** Bircə demə ki, məmləkəti də yerli kommunistlərin partiyası idarə edir.

**Sərçə.** Elədi ki var! Bizim hakimiyyətimiz legitimdi. Bunun adı xalq inqilabı!

**Mirzə.** Bəs Cümhuriyyətin parlamanına tuşlanmış toplar nə idi? Bəs 11-ci ordu necə oldu? Paşanın yardımına getdimi?

**Sərçə.** (*qəhqəhə çəkib gülür və dərhal da ciddiləşir*) Burda sualları mən verirəm, Mirzə! Bir də eşi ne təvfotu var axı, sabah çıxbı kürsüyə deyəcəm ki, yoldaşlar, Azərbaycanda Xalq Cümhuriyyəti var idi, indi də oldu Sosialist Respublikası. Necə deyərlər, o olmasın, bu olsun! (*gülür*)

**Mirzə.** Birinci dəfə İranı, ikinci dəfə Turanı satan qara üzlü çıxır kürsüyə. Üçüncü dəfə Azərbaycanı satır.

**Sərçə.** (*bağırır*) Yetər! Sən vətən xaini kimi xalq tribunalının qarşısında dayanmalısan, özünü müdafiə nitqini məhkəməyə saxla! İndi isə suallarima dəqiq və düzgün cavab ver, Mirzə! Əmanətin bizzədə, (*əliylə çantani göstərir*) fədailin yerini de! İngilab adından tələb edirəm, həmən!

**Mirzə.** Sənin "inqilab"ının bu qədər məzmunsuz olduğunu təsəvvür eləməzdəm.

**Sərçə.** Fədai hardadı?

**Mirzə.** Əgər Cümhuriyyəti məglub elədiyini düşünürsənsə, əgər doğrudan da bu məzhəkəni xalq inqilabı hesab eləyirsənsə, onda fədailən niyə qorxursan?

**Sərçə.** Qorxmaq! (*qəhqəhə çəkib gülür*) Gərəkdi ki, sən məndən qorxasan, Mirzə, gör bir nə günə qalmış! (*qəzəblə*) Fədailin yerini de!

**Mirzə.** Nə qədər ki, istiqlal yanğıımız var, fədai də olacaq, özü də hər yerdə və hər zaman.

**Sərçə.** Sən sayıqlıyırsan, Mirzə sənin istiqlalın öldü!

**Mirzə.** (*üzünü tamaşaçılara tərəf tutaraq, aram-aram danışır*) Cümhuriyyət zalim qüvvələr tərəfindən susdurulsa da, onun istiqlal arzusu ölməyib! Bu ideyanın tərəfdarları indi dağlarda, vətənlərindən uzaq məmləkətlərdə, həbsxanaların qaranlıq və rütubətli künclərində qaçqın və köməksiz vəziyyətdə qalsalar da, Cümhuriyyət ölməyib! İstiqlal və hürriyyətimizin kövrək nişanəsi olan o üçrəngli bayraq zahirən yoxdusa da, ürəklər onun eşqi ilə çırpinmaqdadi.

**Sərçə.** (*gülərək*) Mirzə, kəlməyi-şəhadətini sonraya saxla, fədailin yerini de.

**Mirzə.** (*Mirzə danışdıqca Sərçə onu dolayırmış kimi, əl-qolunu oynadır*) Yüz illik əsərət dərsindən sonra ikicə illik hürriyyət bizi özümüzə qaytardı. Biz elə bir xalq yaratdıq ki, intiqamçı gözləri daim "dəmirçi" arayırlar, elə bir xalq ki, hər ağacın ucunda bir "Bayraq" görmək isteyir! Biz, bir kərə yüksəltdiyimiz istiqlal bayrağını, canımızın və ya malımızın qorxusundan bir parça bezə dəyişmərik!

**Sərçə.** (*artıq özündən çıxbı bağırır*) Fədai hardadı?!

**Mirzə.** Sənin öhdəndə böyük bir vəzifə var, səni deyirəm, səni (*barmağını tamaşaçılara tərəf uzadaraq sanki kimisə axtarır*) - ey "Əsrimizin Siyavuşu"nun böyümüş oğlu! (*səsi titrəyir*) Səndən əvvəlki nəsil min müşkülətlə

yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı. Əlbəttə, sən bizim ümidiñizi qırmayacaqsan, Azərbaycanın üzəyində yaşayan o bayraqı təkrar parlaman binasının üzərinə qaldırıb deyəcəksən: "Yaşasın Cümhuriyyət!".

**Sərçə artıq dözə bilməyərək atəş açır.** Bir neçə atəşdən sonra Mirzə yerə yixılır. Sərçə bağıraraq yerə yixilmiş Mirzəyə yaxınlaşır, ona yenə bir neçə atəş açır.

**Sərçə.** (əsəbi halda) Heç kim, heç kim səni eşitmədi! Heç kim səni başa düşmədi! Biz tarix kitablarında yazacaqıq ki, sən cümhuriyyəti qoyub qəçmişan, sən satqın və qorxaq olmusan. Onlar bize inanacaqlar. Heç kim, heç kim səni xatırlamayacaq! Aparın bu pantürkistin meyidini! (Sərçələr cəsədi götürür) Ayağına daş bağlayıb Quzğun dənizinə atın! (Cəsədi aparırlar, Sərçə üzünü tamaşaçılara tutaraq qışqırır) Heç kim Mirzəni xatırlamasın! Bolşevik hökuməti Mirzəni xatırlamağı qadağan edir!

Arxa fonda Qartalın qəhqəhesi eşidilir, bayaqdan baş verənlərə göz qoyan Qartal qanadlarını gərib təpədəki ciğirdən səhnəyə enir.

**Qartal.** Əhsən! Aferin sənə! Hər şey mükəmməl və dəqiq icra olundu! Əhsən!

**Sərçə.** (yenə də qəzəbli və məğrur görkəmindədir) İnqilab adından sizi salamlayıram!

Qartal Sərçədən belə davranış gözləmədiyi üçün təəccübənir.

Nəhayət, Bakı fəhləsi öz polad sinəsini irəli verib tarixi missiyasını şərəflə yerinə yetirdi!

**Qartal.** (təəccübə) Sən bayaq çıxış eləyib qurtarmadın?

**Sərçə.** (ciddidir) Mən çıxış eləmirəm, həqiqəti deyirəm.

**Qartal.** (gülür) Heyrət! Yüz kərə heyrət! Mən sənin inqilabınla qurur duyuram, əziz yoldaş. Bəli, yoldaş, biz artıq yoldaşlıq axı. Rica edirəm Mirzənin əmanətini mənə verəsən.

**Sərçə.** (heç təkəbbürünü pozmadan əliylə çantani göstərir) Götürün! Biz onu sovet hökuməti adından müsadirə elədik.

**Qartal.** Heyrət! (gözlərini bərəldərək yaxınlaşış çantani götürür)

**Sərçə.** (sanki öz-özüyle danişır) Mən onun üstüne qartal kimi şığıdım!

**Qartal.** (çantani açmadın dayanır, duruxub yerində qalır) Necə şığıdın?

**Sərçə.** (daha ciddi və təntənəylə) Qartal kimi! Arxadan və gözlənilmədən zərbə endirdim. Son nəfəsində başının üstünü kəsdirib ürəyini parçaladım. Bəli, qəfil və gözlənilməz zərbə! Qartal kimi!

**Qartal.** (Sərçəni qəzəbli baxışlarla seyr edir) Sən elə bil bir az dəyişmişən axı?

Sərçə sanki onun sözlərini eşitmır, şəstlə səhnədə o baş-bu başa addımlayırlar. Qartal səhnənin ortasına yaxınlaşış Mirzənin çantasını açır: içərisindən diş məcunu, sabun, əl dəsməli, bir dəst köynək çıxır.

**Qartal.** (təmkinini pozmadan) Əmanət hanı?

**Sərçə.** (ona yaxınlaşır və eyni təmkinlə) Çantani birinci siz açmışınız, ona heç kimin barmağının ucu da toxunmayıb. Biz sovet hökuməti adından çantanın ağızını...

**Qartal.** (bağırrı) Heyrət!

Qorxuya düşmüş Sərçə kənara çekilir.

**Qartal.** Bəs fədai hanı?

**Sərçə.** Axtarışdadır! Tezliklə biz onu ifşa edəcəyik!

**Qartal.** "İfşa edəcəksiniz?" (qəhqəhə çəkib gülür) "İfşa", eləmi? (Sərçə də buna bəndmiş kimi gülməye başlayır. Ciddiləşir) Bəlkə sən əmanəti özünə götürüb, fədaini gizlədib, Mirzəni də öldürmüsən ki, izi azdırasan?!

**Sərçə.** (təlaş içində) Yox, əsla! Siz məni xəyanətdə günahlandırırsınız? Xəyanət? Heç vaxt! Mən həmişə prinsiplərə sadıq olmuşam!

**Qartal.** Nəyə sadıq olmusan?

**Sərçə.** Prin... sizə, sizə sadıq olmuşam! Mən... mən... həmişə pantürkizmə nifrət eləmişəm... Biz fədaiyi mütləq... mütləq tapacağıq. O, qırmızı terrorun, yox,.. yox, xalq məhkəməsinin cəngindən yaxasını qurtara bilməyəcək. Lazım gəlse, bütün başıpapaqlıların hamisini bir-bir...

**Qartal.** Heyrət! Qanmazlığa heyrət! Sən elə bilirsən, mən sənin fədai haqqında uydurduğun nağıllara inanırdım. Zavallı, yatmış xalqın içindən heç vaxt fədai çıxa bilməz. Və heç bir əmanət də yoxdu! Amma sən böyük günah işlədin. Bağışlanmaz!

**Sərçə** kəkələyə-kəkələyə danışmaqda davam edir. *Qartal qəflətən arxadan şığıyb onun boğazından yapışaraq boğmağa başlayır.*

**Sərçə.** Yox... yoo...

**Qartal.** Sən, sərçə olduğunu unutdu, budu günahın! Sərçə heç vaxt qartal kimi şığıya bilməz. Mən axı səni xəbərdar eləmişdim.

**Sərçə.** (zariyaraq zorla) Əlbəttə... bir... bir... mənəlli...

**Qartal.** (Çapalayan Sərcəni yerə yixib ayağını onun sinəsinə dirəyir) Əlbəttə, birmənəli! (bağırrı)

Sərçələr səhnəyə çıxıb meyiti götürür.

**Qartal.** Aparın! Sabah onu izdihamla dəfn edəcəyik. Cümhuriyyət cəlladları tərəfindən qətlə yetirilmiş sadıq bolşevik kimi.

**Hər iki sərçə:** Əlbəttə, birmənəli!

*Qartal qəhqəhə çəkib qanadlarını açır, nəsə axtarılmış kimi, ətrafi gülə-gülə seyr edir. Quzğun dənizinin firtinasının səsi ətrafa yayılır. Göy guruldayır, şimşek çaxır. Səhnənin arxa fonundakı təpənin üzərində mavi işıq görünür. Bir neçə dəfə şeypur səsi eşidilir və kəsilir ("Koroğlu" uverturasında şeypurla ifa olunan musiqidən istifadə olunmaqla.)*

**Qartal.** (qorxu və qəzəb içərisində bağırrı) Ola bilməz! Bu, mümkün deyil! Ola bilməz!

Arxada qaranlıq fon qismən işıqlanır, insanlar bir-bir səhnəyə daxil olurlar. Uvertüra sədaları altında tamaşaçı salonundan səhnəyə çıxan lisey libaslı uşaq təpənin yuxarısına doğru qalxmağa çalışır. İnsanlar öz aralarında "fədalı" deyə piçildaşır. Qartal səhnənin müxtəlif səmtlərindən uşağı dayandırmaq üçün onun üstünə şığıyırlar, insanlar onun qabağını kəsir. (Uvertüra fonunda rəqs və pantomim elementlərindən istifadə edilir). "Fədalı" səsləri getdikcə yüksəlir. Uşaq hündür təpənin başına çatana kimi Qartal cəhdələrini davam etdirir. Uşaq əmanəti - bayraqı açaraq dirəyə sancır. Qartal bağıraraq səhnədən qaçırlar. Külək üçrəngli, ay-ulduzlu bayraqı dalgalandırıqla səhnənin arxa fonu tam işıqlanır. Burada uvertüra musiqisi bitir, Azərbaycan Respublikasının Dövlət Himni səslənir. İnsanlar, dua edirmiş kimi, üzlərini bayraqa tərəf çevirib, əllərini göyə qaldırır və himni oxuyurlar.

**SON**

2017

# ◆ P o e z i y a



*Islam SADIQ*

## MƏN İNDİ DUYURAM

*Ən isti paltarım ana bətni olub*

Yay oldu, yaylaqda quruldu dəyə,  
Bir quru çadırı gün döyə-döyə.  
Anam oda yandı yanmayım deyə,  
Mən indi duyuram,  
İndi duyuram!

Yayın ortasında bir qar döşədi,  
Bu göyün qəzəbi nə var döşədi.  
Buz bağladı dam, daş, divar, döşədi,  
Mən indi duyuram,  
İndi duyuram!

Çaxçax ilişdimi, pər qarışdimi,  
Dəhnənin suyunu tər qarışdimi?!  
Gün batdı, Ay doğdu, şər qarışdimi,  
Mən indi duyuram,  
İndi duyuram!

Getdiyim yollarda quyu variymış,  
Quyunun buz kimi suyu variymış.  
Adamdan yuxarı boyu variymış,  
Mən indi duyuram,  
İndi duyuram!

Dəyməli gözlərdən qoruyub məni,  
 Düyməli üzlərdən qoruyub məni.  
 İynəli sözlərdən qoruyub məni,  
 Mən indi duyuram,  
 İndi duyuram!

Yollar daş-kəsəkli, çıçırlar çətin,  
 Boylu olmayanlar çıxırlar çətin.  
 Anam yığan gülü yığırlar çətin,  
 Mən indi duyuram,  
 İndi duyuram!

### VƏTƏN ADAMI

*Y.V.Çəmənzəminli 1926-ci ildə  
 Fransadan Azərbaycana dönməsəydi,  
 repressiya qurbanı olmazdı.*

Babam hər adamın suyuna baxıb,  
 Zatına, kökünə, soyuna baxıb.  
 Deyərdi ki, öymə boyuna baxıb  
 Bu qamış adımı, çətən adımı.

Aşıq sim qırmağa him axtaracaq,  
 Sonra ondan-bundan sim axtaracaq.  
 Axı kim itirib, kim axtaracaq  
 Gedib yadında bitən adımı?!

Varını yadların heçində gəzmə,  
 Qurda yem oldusa keçin də, gəzmə.  
 Heç zaman özgənin içində gəzmə  
 Özü öz içində itən adımı.

Bilmirəm, bilmirəm qürbət nəsə də,  
 Adam umsuq qalır bir xoş səsə də.  
 Həmişə, həmişə "gəl", "gəl" desə də,  
 Yaşamağa çəkmir vətən adımı.

### BULAQ

Nə gözəl gəlmüşdi, nə gözəl bu yaz,  
 Gəlinlik donunu geyirdi torpaq.  
 Yarğanın dodağı nəmiydi bir az,  
 Burda bulağım var, - deyirdi torpaq.

Gördüm barmaqlarım eşir torpağı,  
 Gördüm suyla dolur barmaq izlərim.  
 İslanıb şalvarın gördüm balağı,  
 Gördüm ki, palçığa batıb dizlərim.

Açıldı axır ki, bulağın gözü,  
Yaxşı bax, bu yerlər dünənki deyil.  
Sevinc içindəydi torpağın özü,  
Bir bulaq doğmuşdu deyə elə bil.

Bura gəlib haçan, qıvrılıb haçan,  
Bulağın başında yatır bir ilan.  
Mən oldum bulağın gözünü açan,  
Mən oldum suyuna tamarzı qalan.

### TƏBRİZİN YOLLARI

Bu həsrət yalandı,  
Canıma calandı.  
Dünyanı dolandı  
Təbrizin yolları.

Nə susub döz deyir,  
Nə dinib söz deyir.  
Mənimi gözləyir  
Təbrizin yolları?!

Dilimdə söz andı,  
Könlümdə köz andı.  
Nə yaman uzandı  
Təbrizin yolları.

Yuxum da yol anır,  
Qoluma dolanır,  
Yoluma dolanır  
Təbrizin yolları.

Aşım Təbriz dadır,  
Suyum Təbriz dadır.  
Qəlbimi aldadır  
Təbrizin yolları.

Nə köyündən keçir,  
Nə göyündən keçir.  
Ürəyimdən keçir  
Təbrizin yolları.

### DÖŞLÜ KİŞİLƏR

Adam var, adam var, döşü hədəfdə,  
İşi düz gedənin işi hədəfdə.  
Nakışı hədəfçi, kişi hədəfdə,  
Döşlü kişiləri xoşlamır zaman.

Əlini bağlayır, qolunu tutur,  
Sağında dayanır, solunu tutur.  
Cığırını kəsir, yolunu tutur,  
Döşlü kişiləri xoşlamır zaman.

Atlar bu çaxçaxdan əyilib keçir,  
Quyruğu qırxılıb, düyülüb keçir.  
Adamlar sürtülüb, yeyilib keçir,  
Döşlü kişiləri xoşlamır zaman.

Qarışib cığır-iz, itib yol-yolaq,  
Bulanıq sulara qarışır bulaq.  
Hamıdan qabaqda yürüür çolaq,  
Döşlü kişiləri xoşlamır zaman.

Atlı kişilərin atından qorxur,  
Zatlı kişilərin zatından qorxur.  
Odlu kişilərin adından qorxur,  
Döşlü kişiləri xoşlamır zaman.

Daha qorxan gözə çöp düşmür azı,  
Qorxmayan gözlərin qorxusu hazır.  
Kəklik ovçusunun kəkliyi azır,  
Döşlü kişiləri xoşlamır zaman.

### **UÇANDA, UÇMAYANDA**

Qucmaq necə gözəliymiş,  
Qucmayanda bilirəm mən.  
Qaçmaq necə gözəliymiş,  
Qaçmayanda bilirəm mən.

Arim olub bir lal, əmmiş,  
Çəmənimi gül-gül əmmiş.  
Uçmaq özgə bir aləmmiş,  
Uçmayanda bilirəm mən.

Duman dağda tül olurmuş,  
Közün sonu kül olurmuş.  
Gül açanda gül olurmuş,  
Açmayanda bilirəm mən.

### **GÜLLƏR İÇİNDƏ**

Gör kimlər arıdıralar,  
Kimlərdən yarıdıralar.  
Bu qızlar qarıdıralar  
Gülüm, güllər içində.

Əllərimə ox verdin,  
Gözü-könlü tox verdin.  
Tanrım, mənə çox verdin  
Zülüm gullər içində.

Pur-puçurum göz tutmur,  
Od-ocağım köz tutmur.  
Lalmı oldu, söz tutmur  
Dilim gullər içində.

Qolum qola çatmadı,  
Yolum yola yatmadı.  
Niyə bala batmadı  
Əlim gullər içində.

Sözü bir yelə döndü,  
Gözü bir gölə döndü.  
Özü bir gülə döndü  
Könlüm gullər içində.

Hanı məndə o taxt ki,  
Hanı məndə o baxt ki...  
Hanı məndə o vaxt ki,  
Ölüm gullər içində.

### **QOCALAR MƏNİ**

Uşaqdım, oynadım ocaqla, közlə,  
Bir deyən olmadı özünü gözlə.  
Getdim, yola saldı bir şirin sözlə,  
Gəldim, qarşılıdı xocalar məni.

Üzüm ayın, günün üzünə çəkdi,  
Əyri yollar məni düzünə çəkdi.  
Ucalara baxdım, özünə çəkdi,  
Ucaldı, ucaldı uclar məni.

Olsayıdı bir isti yuvan, qalardım,  
Bəsimdi bir udum havan, qalardım.  
Cavanlara baxıb cavan qalardım,  
Qocaltdı, qocaltdı qocalar məni.

### **MƏLİKMƏMMƏD NAĞILI**

Qurdla gəzir bənəklərim,  
Küncdə qalıb sənəklərim.  
Çöldən gələn inəklərim  
Gəlməmişdən sağılıdı.

Başım üstdə yox bir dəyə,  
Qalmışam gün döyə-döyə.  
Badə aldım şərbət deyə,  
Ancaq içi ağılıdı.

Bu zamandan haşa, haşa,  
Tutdu məni daşa, daşa.  
Mənim ömrüm başdan-başa  
Məlikməmməd nağılıdı.

### DÜZ ÖLMƏDİ HEÇ

Altı yarpaq gördüm bir qundaq üstdə,  
Altı söz kimiymi bir dodaq üstdə.  
Necə yaşadılar bir budaq üstdə,  
Biri də budaqdan üzülmədi heç.

Ütülü demədi sözünü bir yol,  
Örtülü görmədim üzünü bir yol.  
Sürtülüb dürtmədi özünü bir yol,  
Biri əyilmədi, büzülmədi heç.

Doğuldu, böyüdü, xeyli yaşadı,  
Bildimi nə oldu xeyri, yaşadı.  
Bu əyri dünyada əyri yaşadı,  
Beşi öləndə də düz ölmədi heç.

### XARI BÜLBÜL

Min sıgal vururdu orda özünə,  
Gecələr gülürdü ay da üzünə.  
Mehrini salmışdı Cıdır düzünə,  
Eşqini qayaya, daşa yazmışdı.

Həsrətdən köksü də sarı bülbülün,  
Bilmədim kimiymiş yarı bülbülün?  
Tanrı taleyini Xarı bülbülün  
Şuşada Şuşayla qoşa yazmışdı.

Soyuqdan qorudum, yeldən qorudum,  
Yağışdan qorudum, seldən qorudum.  
Tikandan qorudum, güldən qorudum,  
Yenə də əlimdən "haşa" yazmışdı.

İlk eşqi Şuşada qalan yarpaqlar,  
Burda yalan oldu, yalan yarpaqlar.  
Qovrula-qovrula solan yarpaqlar  
Yan-yana düzülüb Şaşa yazmışdı.

## GÜLLƏLƏR

Söylədim sözümü daşa nidayla,  
Dayandım üz-üzə daş inadiyla.  
Qızıl lalələri quş qanadıyla  
Göyün yaxasına düzür gullələr.

Bağdada üz tutur xoruz banından,  
Bir isti gizilti keçir canından.  
Buludlar qızarır durna qanından,  
Bir-bir qatarından üzür gullələr.

Göycədə gullərin öpüb üzündən,  
Gördüyü gözəllik qalıb gözündə.  
Arının xəbəri yoxdu özündən,  
Düşüb qarasınca gəzir gullələr.

Yeyib namusunu, arını, qardaş,  
Düşmən yaman qatdı aranı, qardaş.  
Hərdən sayırsanmı arını, qardaş,  
Göydə sərəxoş-sərəxoş süzür gullələr.

## KÖYNƏYİNİ

Hava necə gözəl, necə durudu,  
Daş üstdə sayrısan suyun nurudu.  
Yağışlar isladır, gün də qurudur  
Baxıram, dağların daş köynəyini.

Başının üstündən bir bulud ötər,  
Torpağa nə səpsən, göyərib bitər.  
Yarpaqlar tər tökür, puçur-puçur tər,  
Ağaclar bürünür yaş köynəyini.

Yel vurub, dağılıb saçı torpağın,  
Cığırda dodağı qaçıb torpağın.  
Günəş düymə-düymə açıb torpağın  
Yenə soyundurur qış köynəyini.

## SALAM OLSUN

*Islam Sadıq havası üstündə*

Yada uyan qardaşını  
Çağır yoxla yaddaşını.  
Öz quşuna yad daşını  
Atanlara salam olsun!

Süddən yanıq yetim bala,  
Girər gündə neçə qola.  
Bal tutmamış əli bala  
Batanlara salam olsun!

Demə halal tutmaz haram,  
Hər şeydə var az-maz haram.  
Hər halala bir az haram  
Qatanlara salam olsun!

Girib mənim bucağıma,  
Odun yiğib qucağına,  
Aparib yad ocağına  
Çatanlara salam olsun!

Bal qurtarsa pətəyimdən,  
Əli qopar ətəyimdən.  
Yal görüb yad ətəyindən  
Tutanlara salam olsun!

Niyə kimsə durub demir,  
Bu torpağı dəmir-dəmir,  
Kündə-kündə, xəmir-xəmir  
Satanlara salam olsun!

Soruş, İslam Sadıq, soruş,  
Bu nə dözüm, bu nə duruş.  
Kəfənləyi beş-on quruş  
Sultanlara salam olsun!

***NOVXANI***



◆ N e s r

*Qorxmaz ŞİXALIOĞLU*

# BÜRKÜ

◆ *Povest*



Kəndin qaydasıdı: öynədə - günortanın qızmarında evə çəkilən adamlar bir tıkə çörək yeyəndən sonra iki-üç saat yatıb dincəlir. Həyət-bacaya sakitlik çökür. Bürküdə canlı adına nə varsa, bir kölgəlik tapıb başını gizlədir. Günortalar hələm-hələm meh əsir, o da olmayanda ağaclar suçu adama oxşayır. Günortanın bürküндə, nəinki itlər, çəpər dibində bitən hündür gicitkanların kölgəsindəki toyuqlar da ləhləyirlər, "su" deyib göyə çıxırlar. Kəndin vur-tut bir bulağı var, orda da gecə-gündüz qız-gəlin nobata durur. Nobat gecəyə düşəndə bəziləri özü ilə odeyal, ya da köhnə yorğan gətirir, elə bulağın böyür-başında gözünün çimirini alır. Yayan qızmarından cana doyan adamların dilində eləcə bir söz olur: kaş bir yağış yağayı... Ancaq yayan ortasında yağış nə gəzir?! Belə günlərdə əlüzyuyanın "dili"nə əl vurmaq olmur, çünki yuxarısı su üçün yanın arılarla dolu olur. Günortalar anam neçə dəfə: "A bala, get alt evdə bir-iki saat yat" desə də, xeyiri olmur. Bu mənim tərsliyim deyil, gündüzlər yata bilmirəm. Bir də ki, gündüz yatmağı mən düz hesab eləmirəm. Adam işqli gündüzü qoyub, necə yata bilər?! Bu, heç cür beynimə batmir. "Günortalar yatmaq gündüzə xəyanət etməkdir" - bu fikrimdə qətiyəm. Düzü, günortaların sakitliyi məni həmişə darixdirir. Bu bürküdə ən çox çəpərlərə yazığım gelir, ağaclar, heç olmasa, öz yaşıllığı ilə bir təskinlik, bir rahatlıq tapır, azacıq meh əsəndə yarpaqları lap xərif də olsa, tərpənir. Amma çəpərlər düşmən qabağında əl-qolu bağlı adama oxşayır. Sanki bürkü də çəpərlərin bu çarensizliyindən sui-istifadə edir, onların əhdini kəsir. Elə biliyim ki, gecənin düşməyinə ən çox çəpərlər sevinir, onların canındakı bürkü, bəlkə də səhərə yaxın çəkilib qurtarır.

Günorta olmamış özümüzü kəndin qabağındakı uzun gölə vururuq. Özü də gölün dərin yerində çimirkik. Suyun altı ilə uzağa getmək, suyun altında daha çox qalmaq yarışına çıxırıq. Evdə bize "balıq" deyirlər. Yalnız acanda sudan çıxır, bir-iki hovur, tumanımız qurusun deyə, var-gəl edir, sonra tez-tələsik şalvarımızı əynimizə çəkib evə cumuruq.

Gölün yuxarı başı dayazdı, günorta buranı camışlar tutur. İşdən gələn, istidən təntiyən kişiler bəzən camışlara baxıb yarılağ, yarığercək: "Onların yerində olaydım" - deyirlər. Biz çimən yerdən bir az aralı yaşlı kənd arvadları ara-sıra ayaqlarına zəli yapışdırırlar. Gölün üstü - quzey tərəfdəki hündür akasiya ağaclarının altı naxır yeridi; bir tərəf su, bir yan da kölgəlik. Sudan içib, kölgədə kövşək vuran mal-qaraya baxanda adamin gözü dincəlir. Naxır

yatan yerdən yeniyetmə qızlar quru təzək yiğib aparırlar, onu ocaqda yandırıb, üstündə böyük mis qazanlarda xalça-palaz üçün ip boyayır, çimməyə su qaynadırlar. Heç kimə deməsəm də, doğrusu, yanan təzəyin qoxusundan xoşum gəlir. Xalça-palaz yuyulan yerin üst tərəfində bir saritikanlıq var. Qadınlar yuduqları pal-paltarı, corabları onların üstünə sərir. Bu saritikanlıq bundan başqa heç nəyə yaramır. Amma mən saritikanı sevirəm, çünkü bürkü onun vecinə deyil, yayın qızları ona güc gələ bilmir. Ətraf qupquru olsa da, bu saritikanlıq əsgər dəstəsi kimi həmişə şax görünür. Gövdə və budaqlarında sıralanmış sarı tikanları, elə bil sümükdəndir. Mənə elə gəlir ki, yayın qızları artdıqca, işim-işim işildən bu tikanlar, bir az da bərkiyir, inadkar olur. Saritikanların şax durusundan ürəyim açılır. Onlara baxanda, sanki mənə güc gəlir. Hətta qışın axırında belə, bu quru saritikanlarının çoxu yenə də ayaqüstü olur. Onların bu inadkarlığı mənə ləzzət eləyir.

Hərdən mənə elə gəlir ki, bu göl də, bizim kimi, yay böyük səbirsizliklə gözləyir. Çünkü yazda, payızda, illah da ki, qışda o, heç kimin yadına düşmür, sanki unudulur. Elə ki yay gəldi, gölün qırışığı açılır. Oğlu əsgərlidən qayıdan kasıbin həyəti sevincdən necə qaynayırsa, bizim göl də yayda o cür olur. Dəcəl uşaqları xatırladan qaranquşların arada qanadlarını suya çırpması, alabaxtaların adamlardan uzaq bir yer xəlvətləyib su içməsi gölə, sanki təzə can verir. Yay aylarında kənddə çoxları, ən çox da uşaqlar eyvanda yatır. Gecə göldən gələn qurbağa səsi məni həmişə kədərləndirir, uzaqlara aparır. Bu səs elə bil, dünyanın o başından gəlir. Ancaq nədənsə, oxuduğum kitablarda qurbağaların adı həmişə pisliyə çəkilir. Üzdə bildirməsəm də, ürəyimdə bununla razılaşmırıam. Bizim gölü, bir də elə bu qurbağaların səsinə görə çox istəyirəm. Onun suyunun rəngi də bir başqadır - ağı-yaşıla çalır. Suya girməmiş belə, bu rəng adamın ürəyinə bir sərinlik gətirir. Axşamlar əl-ayaq yiğilan vaxtlar, gölün kənarından keçəndə baxırsan ki, ot çalımından qayıdan adamlar kimi, tamam yorulub, heydən düşüb, taqəti qalmayıb. Ancaq görürəm ki, bu, ona rahatlıq gətirən şirin bir yorğunluqdur. Və yayın getirdiyi bu cür başqa mənzərələr xoş xəbər alan adam kimi gölün ürəyinə yağı kimi yayılır. Bir həftədi tətilə buraxılmışdır. Biz oğlanlar üçün bundan böyük bayram var ki? Üç ay dərs yox, yağış, palçıq yox, hər gün də göldə çimmək, futbol oynamamaq... Üstəlik də, xeyli böyümüşük, səkkizinciye keçmişik, necə deyərlər, göynən gedirik.

Üç saat olardı ki, sudan çıxmırıldıq, daha nəfəsimiz kəsilmişdi, çimməyə taqətimiz yox idi. Eve getmək vaxtı çatmışdı...

Sürəhili eyvanımıza yaxınlaşanda anamın yorğun səsini eşitdim:

-Ay Aləmzər, mənimlə balnisiyada yatan o qoca arvad deyir ki, çöldən gülcicək, cürbəcür ot yiğib böyük qazanda qaynadırsan, bir az soyuyandan sonra onu uzun, dərin bir vannaya töküb, ağrıyan ayağını qoyursan ora. Beşaltı dəfə belə eləyəndən sonra, deyir ki, ağrı birdəfəlik keçib gedir.

Anam rayon xəstəxanasından üç gündür çıxbı.

- Üç gün əvvəl Səftər gəlməşdi - kəndin feldşerini deyir - birdən lappadan qayıdasan ki, a Ballı, belə getsə, ayağını kəsəcəklər, - anam acıqli-acıqli, bir az da istehzayla dilləndi,- ağızım açılmadı? Buna itin sözünü dedim. Allah qoymasa, bu, həkimdir. Bunun danışığına bax. Dedim ki, bir də bu həyətə ayağın dəyməsin, axmaq köpəyoğlu.

Dünya başıma fırlandı: necə yeni ayağını kəsəcəklər?! O dəqiqə də Səftər kişinin məndən bir sinif aşağı oxuyan böyük oğlu Cabir gəldi gözümüzün qabağına. İldirim sürətliyən beynimdə qətiləşdirdim: Cabiri döyəcəyəm.

- A Ballı, onun atası da bədniyabət idi. Ağzından bir işıqlı söz eşitməzdin.- Sonra Aləmzər xala, anam Səftər söhbətini yaddan çıxartsın deyə, sözü dəyişdi:

- A Ballı, otu çalıb qurtarıblar, - qonşu Aləmzər xalanın səsi həmişəki kimi çox sakit idi, - indi hər yan quruyub, sən dediyin gül-ciçəkdi, otdu, Yuxarı Meşənin dərinliklərində olar.

Yuxarı Meşənin yeri uzun bir yamacdı. Burdan ağac kəsməyə qoymurlar, deyirlər ki, bu yer qoruqdu. Ancaq kimdi buna baxan? Meşənin üst - hündür tərəfini sıldırımlar, aşagısını isə sel-suların açdığı böyük selab kəsir. İki tərəfi də six qamışlıq olan bu selab qabanların eşənek yeridi. Yuxarı Meşənin ayağı gedib Gök Çay yanında qurtarır.

Anam iki ildi yatağa düşüb, sol ayağı möhkəm ağrıyr. Ayaq üstə çox qala bilmir, ağrından nəfesi kəsilir. Atam onu beş-altı dəfə həkimə aparsa da xeyri olmayıb. Gecələr ağrıları daha da şiddetlənir. Ən pisi də odur ki, ağrıyan ayağı gündən-günə nazilir. Bu da bizi çox qorxudur...

Tövlənin baş tərəfindəki quruluğun taxta qapısını açıb içəri keçdim. Anamın başaq üçün bezdən tikdiyi, qılçıq keçirməyən torbalardan birini bürmələyib qoltuğuma vurdum. Sonra da dalanın altındakı cuquq qapaqlı su vedrəsindən mis birləllini doldurub başıma çəkdim...

Kəndin yuxarı başında ani olaraq çevrilib arxaya baxdım. İstəyirdim ki, məni heç kim görməsin. Bir ins-cins gözə dəymirdi. Kəndin yuxarı başı, evlərin qurtardığı yerin solu futbol meydançası, sağ tərəfi isə xırmandı. Qırmızıya çalan əmbizlərin ətrafında heç kim görünmürdü. Taxta kürəklə sovuruq atan başdəsmallı kişilər bu vaxtlar evdə dincəlir. Çünkü günortalar mehin heç qoxusu da olmur. Mehsiz də nə sovuruq? Hardasa, Gün əyiləndən sonra xırda-xırda meh əsməyə başlayır. İndi xırmando, uzağı bir gözətçi olar, o da yəqin özünü kölgəliyə vurub xumarlanır.

Yolun sol kənarı ilə eni dörd-beş addım olan bir selab uzanıb gedir. Onun içində adda-budda göyəm, qarağac, cir nar ağacı və qaratikan kolları bitib. Qarşı yamacda böyük qararmudu ağacı var. Yarpaqları ağımtıl - yaşla çalan bu ağacın yaşı yüzə yaxındı. Kəndimizin quzey yamaclarında belə qoca qarağac və qararmudular çıxdı. Nənəmin dediyinə görə, qoca ağaclarla da elə yaşılı adamlar kimi hörmət göstərmək lazımdı. Hər dəfə bu gövdəsi çat-çat qararmudunu görəndə, qüssələnirəm. Axı bu ağacı görənlərin çoxu dünyadan köçüb. Bu qararmuduya elə o dəstədən qırılıb qalan adamlardan biri kimi baxıram.

Ot, küləş daşıyan yük maşınları, öküz arabaları, naxır və sürülərin hər gün keçib getdiyi yolu tutub gedirdim. İsti tozun yandırıldığı qaloşlu ayaqlarım tərləmişdi. "Ağ" deyilən hündür yamaca çatmağıma az qalırdı. Burdan həmişə çəkinə-çəkinə, qorxa-qorxa keçib gedirik. Çünkü üstündə bir çöp belə bitməyən bu yamac başdan-başa gürzə yuvaları ilə doludu. Bu yuvaların böyükləri uzaqdan da görünür. Yazda, yayda burdan keçəndə hamı ətrafa dörd gözlə baxır. "Ağ"ın düz başında iki-üç topa nar ağacı var. Kəndimizin quzey və güneyinin harasında bir nar, göyəm, qararmudu ağacı varsa, biz uşaqlar onların yerini bitdə-bitdə bilirik və meyvəsi dəyər-dəyməz axırına çıxırıq. Ancaq göz qabağında olan bu topa nar ağaclarına ilanın qorxusundan heç kim yaxın getmir.

"Ağ"ın qabağından gülle kimi keçdim...

Payız təzəcə girmişdi. Məndən on beş yaş böyük əmoğlu Muradla mal nobatına getmişdik. Naxırı Yuxarı Meşə tərəfə aparmışdıq. Hamı belə eləyir: axşamüstü biri malı meşədən çıxarır, o birisi "Ağ"ın yaxınlığındaki balaca nohurun yanında, yoluñ dar yerində naxırın qabağını kəsir. Meşədən iki-bir, üç-bir çıxan mal-qara tam yiğilandan sonra naxırın qabağını buraxırıq. Yoxsa, heyvanlar yolqırığı əkinlərin axırına çıxar.

O gün qurban çağrı yorğun-argın balaca nohur tərəfə düşürdüm. "Ağ"ın qabağına çatanda, yoldan iki-üç addım kənarda özünü Günə verən böyük bir

gürzə gördüm. O, düz gözümün içine baxırdı. Böyüklərdən eşitmışdım: gürzə bildisə ki, onu gördün, daha səni calmaz, qorxar. Bir də dərə, yarğan, kaha, köhnə, xaraba evlərdə, tövlələrdə burnuna azca sarımsaq iyi dəydisə, bilesən ki, orda gürzə var. Aprelin sonu -- mayın əvvəlləri turşəng, qulançar, yemlik yiğmağa gedəndə qaratikan kollarının dibində, ya da şaxlıq yerlərdə gümüşü rəngdə, par-par parıldayan uzunsov, əyri lüləyə oxşayan ilan qabıqlarına rast gəlirik. Onu ovcumuzda ovxalayıb, əl dırnaqlarının dibinə sürtürük; əti qopmasın deyə. Böyüklərin dediyinə görə, gürzəyə gülləni gözüyumulu atsan belə, mütləq dəyəcək. Çünkü ilan gülləyə atılır.

Gürzə yerindən tərpənmirdi. Ürəyimin şiddetlə döyünməyindən bildim ki, qorxmuşam. İlan dehre sapi yoğunluğunda, uzunuğu da iki metr olardı. İlk dəfəydi ki, mən ilandan qorxurdum.

Yay aylarında biz oğlanlar dəftər tuturuq: kim daha çox gürzə öldürüb? "Gürzənin düşməni", "insanların dostu" bildiyimiz koramalı boynumuza dolayır, onunla min bir oyun çıxarıraq. Öldürdürüümüz gürzəni şişmiş görəndə, o dəqiqə bilirik ki, qarnı qurbağa ilə doludur. Sol ayağımızı onun baş tərəfinə qoyub, sağla yuxarıdan aşağı qarnını sıxa-sıxa gedirik. Onun qarnından çıxan ölü qurbağaların içində bəzən tərpənənləri də olur. Yəni, ilandan qorxum yox idi.

Gürzənin hər iki gözünün üstündə bir-birinə dolaşmış dörd-beş uzun tük vardi. Heç vaxt belə ilan görməmişdim. İldirim kimi beynimdən keçdi ki, yəqin o "buynuzlu ilan" dedikləri elə budu. İlanlar bütün qışı yuvalarından çıxmırlar. Yəqin ki, ilanın gözünün üstündəki uzun tükler də elə bu qış aylarında əmələ gəlib. Yox, gürzə məni vecinə almırı. Yavaş-yavaş geriləməyə başladım. Gözüm ilanda, hardasa, yeddi-səkkiz addım dal-dala gedəndən sonra, üzü meşəyə tərəf götürüldüm. Qaça-qaça da qışqırırdım: "Ay Murad day! Ay Murad day!"

Heç bir səs yox idi. Ağızından ot sallanan qara camışlar, sarı, qonur inəklər əyri-üryü cığırlardan üzüaşağı kəndə sarı yol almışdır. Birdən üstdən-Kömürlü Təpə tərəfdən əmoğlu Muradın açıqlı səsi gəldi:

- Sən burda neynirsən? - o, qarağac topasının arxasından çıxbı mənə tərəf gəlirdi. Elə uzaqdan qışqıra-qışqıra əhvalatı danışdım. Sanki sözümü daşa deyirdim:

- Qaç aşağı, heyvanlar əkinə girər! Qaç! Nə ilan? İlan nədi?

Üzü nohura tərəf qoparaq götürüldüm. Yolda iki-üç yerdə tənbəl-tənbəl yortan camışları, inəkləri keçdim.

Gürzə sürüsüb getmişdi...

"Ağ"ın qabağından üzbüüz yamacə yol ayrılır. Kəndin yuxarı başından ta Yuxarı Meşəyə kimi uzanan bu yamac camaatın ot yeridi. Bizim də yerimiz "Ağ"ın tuşunda, yamacın üst qurtaracağındadı. Yalnız kolxozun otunu çalıb tayalara vurandan sonra, camaat öz yerini çala bilər. Çalım - on gün tez, on gün gec - iyun ayına düşür. Hamı onda gözdə-qulaqda olur. Birdən kəndə hay düşürdü ki, otu buraxıblar, yəni kolxoz ot çalmağa icazə verib. Onda qoca, cavan, qız-gelin əllərində dəryaz, yaba, çantalarında çay-çörək, üzü quzeyə cumurlar. Bu "vur-çatlaşın"a anam yaxşı ad qoyub: "Ot yox, kəndə od buraxıblar". O gün həyətdən ən gec çıxan biz olardıq. Atam bu işə çox sakit baxır, bizi heç vaxt tələsdirmir. Çalıq yerinə çatana kimi nəfəsimiz kəsilih. Balacaların işi qurumuş otu yiğmaqdı. Mən də bu ildən ot çalmağa başlamışam. Balaca dəryazım var. Yadımdadı, bir saat keçməmiş, dəryazın əlcəyini tutduğum əlimin içi üç-dörd yerdə suluqlayıb qabar bağladı. Birinci gün qabarlar partlayıb yeri ağrışa da, sonra döyənəkləşib bərkidi. Qabara balacılıqdan öyrəşmişəm. Həyətdə yer belləyəndə, quzular üçün sarışılq, qazayağı yiğanda, dəhrə ilə şax qıranda ovcum o qədər suluqlayıb ki... O gün

bir daha yeqin etdim ki, ot çalmaq, doğrudan da, zümlü işdi. Gün adamın təpəsindən şaxıyr, kürəyimizdən tər axırdı. Atam hər yarım saatdan qarağac topasının üstünə ot atıb düzəldiyi kölgəliyə çəkilib oturur və "Avrora"şını tüstüledirdi. Bızdən günçixan tərəfdə anamın dayısı Zahid müəllimgilin, günbatan tərəfdə isə atamın dayısı oğlu Əsgər əminin yeridi. O, elə bil atamı izləyirdi. Atam kölgəliyə çəkilən kimi, uzaqdan qışqırırdı: "A mamoğlu, nə tez yoruldun?" Atam çox vaxt ona cavab vermirdi. Arada mənə və bacım Əminəyə üz tutub: "Özünüyü ödürməyin, gelin oturun, dincəlin"- deyirdi. Saat on ikinin yarısı olmamış, atamın səsi gəlirdi: "Dəryazları, yabaları topa şaxlıqda gizlədin, gedirik". Mən çox vaxt şalvarımın qayışını açıb, otun yumşağından balaca bir şələ düzəldib kürəyimə atırdım - quzularla çəpişlər üçün. Bunu mənə anam tapşırır. Bızdən alt tərəfdə, yolumuzun ağızında bənnə Məmməd dayının yeridi. Sıralanıb üzüşağı düşdüyümüzü görən Məmməd dayı qışqırı: "A Maqsud müəllim, əslim bu gün başlayıb, camaat təzə-təzə xoda düşür, sən hara gedirsən?" Atam gülümseyir: "A Məmməd, qışda sən də yağı dükandan alacaqsan, mən də, özünüyü ödürməyin xeyri yoxdu".

Anam ota hamidan gec gedib və hamidan tez qayitmağımızda, təbii ki, atamı günahlandırır: -"Bu uşaqların bircəsi də mənə oxşamadı, hamısı sənə çəkdi". Sonra da atamın işdən-gücdən qaçaq düşdüyünü üzünə vururdu: "-Nə yaxşı ki, bu müəllimliyi oxumusan, yoxsa acıdan ölərdik. Səninki elə məktəbə düz gedib, düz gəlməkdi". Atam həmişə bu sözləri cavabsız qoyur. O, danışmağı sevmir, gərək sözü ağızından kəlbətinlə çıxarasın. Atamın həyat-bacada gördüyü birçə iş var: yazağzı ağacların qurumuş budaqlarını kəsmək, onların gövdələrini əhəngləmək və ağaç əkmək, vəssalam. Daha tövlyəyə ayaq bassın, yer belləsin, mal nobatına getsin... bir sözlə, belə işlərə heç vaxt əl qatmaz...

Bizim kənddə yeddi-səkkiz tayfa var: rızalılar, bağlılılar, kosalılar, ovçular, şəməylər. Anam rızalılardan, atam isə bağlılardandır. Rızalılar sözü adamın üzünə deyəndir, kənd dili ilə desək, qırımızıdılardır. Bağlılılar isə mülayim, pis sözsöhbətdən uzaq, dünya malında gözü olmayan, sadəlövh, qonşusunu özündən çox istəyən sakittəbiətli adamlarıdır. Ata babam Abdulla kürəyində küleş şəlesi getirirmiş. Həyətə girəndə nənəm görür ki, o, iki əli sol çıynində örənəni bərk-bərk tutub. "A kişi, örənəni niyə elə möhkəm tutmusan?"- nənəm təəccübə soruşur. "Görmürsən küleş gətirirəm"-babam fağır-fağır dillənir. Nənəmin, az qala gülməkdən ürəyi gedir. Sən demə, küləş yolda tökülüb, babamın isə bundan xəberi olmayıb.

Mənim atam əsl bağlıdır. Bunu bütün kənd deyir.

Otu çalılmış qaratikan kollarının, qarağac topalarının qaraldığı yamaclar, uzaqdan keçəl qırılmış və yara yerlərinə dərman sırtülmüş balaca oğlan başına oxşayırdı. Arpalı və Qarağaclı dərəsinin qabağından keçəndən sonra, meşəyə çataçatda, yol diklənirdi. Ayaqlarım qaloşun içinde bışmışdı. Yalnız yay böcəklərinin samovar cızılısına oxşayan səsi gəlirdi. Elə bil, onlar bir-birinə xəbər verib, eyni vaxtda oxumağa başlayırlar. Bəzən bu səs yanından ötüb keçdiyin kolun dibindən gəlir. Kola yaxınlaşış baxırsan: heç bir böcək görünmür. Lap belə zərrəbin götür, bütün kolun dibini gözdən keçir, heç nə tapa bilməzsən. Lakin koldan bircə addım aralanan kimi səs yenə başlayır. Torpaq rəngində olduğu üçün onu görmək olmur. Ancaq indi sən gel, bu bəpbalaca böcəyin canındakı gücü, onun sarı, mis məftilə oxşayan səsinə bax. Günün qızmarı bu səsin yanında toya getməlidir. Mən həmişə elə bilirəm ki, yay böcəkləri ilə bürkünün arasında nəsə bir bağlılıq var. Bir də, elə bil bu qüssə gətirən səsin içinde bir ovsun gizlənib. Hərdən bu səs gözümde sapsarı bir səhraya çevrilir və o səhrada köhnə, sarı - ağımtıl libasda bir qoca peyda olur. Onun paltarının rəngi, görünür, əvvəllər

ağappaq olub, sonradan saralıb. Və həmişə də elə fikirləşirəm ki, onu cəlayi-vətən eləyən bu yay böcəklərinin səsidi. O, bu səsi eşitmək üçün yerindən-yurdundan olub...

Dörd yaşım olardı. Babam evvanda dəstəmaz alındı. Başında boz çalma, əynində sarımtıl bezdən uzun paltar vardı. Babamla bağlı yaddaşimdə qalan təkcə budu. Daha onun nə çörək yeməyi, nə danışğı... heç nə, heç nə yadımda deyil. Yay böcəklərinin səsinin izinə düşən o qoca, nədənsə mənim təsəvvürümde babama oxşayır, sanki bir almanın iki yerə bölmüsən. Bu qocanın ciyinləri üstündən həmişə açıq maviyə çalan üfüqlər görünür, bir də düz-dünyanı yandıran bürkü. Bu bürkü sarı sabun köpüyü kimi havada ahəstəcə uçur və bir göz qırpmında da əriyib yox olur. Onun yerişində yorğunluqdan əsər-əlamət yoxdu. Görünür, lap tezliklə bu səsi tapacağına inanır. Yəqin ona güc verən də elə budu. Yoxsa, insan bu qədər yol gələ, yorulub bezməyə? Bəlkə də o, min il, milyon il əvvəl - balaca olanda atası ilə buralara bir günlüyə qonaq gəlibmiş. Və onda eşitdiyi külək, su, quş səsləri içində ona ən çox doğma gələn yay böcəklərinin səsi olub. Bəlkə də, elə o vaxtdan bu səsin sehrindən çıxa bilmir. Yəqin göylərin harasındansa, bu səsi eşitmək ümidi ilə o, bu gün də elə yol gəlir. Bilmirəm... Təkcə bu qoca yox, son vaxtlar ağlıma qəribə-qəribə fikirlər gəlir. Hərdən düşünürəm ki, bəlkə böyümüşəm, bu, ondandı. Həm də axır vaxtlar qaradınməz olmuşam. Daha ağaça, yağışa, göye də başqa cür baxıram. Ancaq bu düşündüklərimi heç kimə demirəm...

Meşənin sildirim tərefi seyrəklik olduğu üçün qurumuşdu. Burdan bir çəngə yovşanla "Bismillah!" eləyib, aşağı - meşənin dərinliklərinə sarı düşməyə başladım. İçəri getdikcə hava sərinləşirdi. Adını bildiyim və bilmədiyim otların baş tərəfindən çoxu toxum gətirmişdi - qırıb, bir ucdan torbaya yiğirdim. Bircə ay əvvəl olsayıdı, heç meşəyə getməyə ehtiyac qalmazdı, elə kəndin qabağındakı yamacdan yarımca saata bir qucaq gülçiçek yiğardım. Meşənin ortasında çığır məni balaca bir talaya çıxartdı. Burdakı topa-topa çobanyastığını görəndə sevindim. Talanın seyrək tərəfində, hardasa bir palazlıq yer başdan-başa ciyəlek idi. Ancaq vaxtı keçmişdi, hamısı quruyub qaxaca dönmüşdü. Qəribə idi, necə olub ki, bu yeri quşlar görməyib? Quru ciyələklərdən bir-ikisini qoparıb ağızma atdım. Şirinliyi və dadi az da olsa qalmışdı. Birdən fikirləşdim ki, selaba-qamışlığa təref düşmək lazımdı, çünkü oralar yuxarıya baxanda bir az sucaqdı, orda ot qurumaz, yəqin gül-ciçək də olar. Bəs birdən qabağıma qaban çıxsa, onda neynərəm? İçimdə qorxu baş qaldırdı: yox, selaba sarı getmək olmaz, elə buralardan nə yiğsam, bəsdi. Öz-özümlə razılığa gəlib taladan çıxırdım ki, iki addımlığımdaki qarağacın budaqları arasından pırılıyla bir quş uçdu. Deyəsən, sağsağan idi, quyruğundan tanıdım. Ayağımın baş barmağından tutmuş, başının tükünə kimi, bədənimdən bir gizli keçdi. Hiss elədim ki, sıfətim istilənib. Öz-özümdən utanırdım. Ürəyimdə döyüş başlandı: "Başqa vaxt: "Anamın yolunda ölümə gedərəm" deyirsən, indi isə bir sağsağandan qorxursan?"

Yay böcəklərinin səsi gəlmirdi. Yəqin bu səs bayaqdan kəsilibmiş, mən indi xəbər tuturam. İçimdəki qorxudandır bu. Ehh... heyf deyildi yay böcəklərinin səsi, heç olmasa, adama həyan idi. Görən, onlara nə oldu, niyə oxumurlar? Bəlkə meşənin dərinlikləri soyuq olduğu üçün buralara gəlmirlər? Yox, qabağa getmək lazımdı, hələ torbadə bir şey yoxdu. Düzü, ayaqlarım getsə də, ürəyim getmirdi. Canımda qorxu artıq özünə yer eləmişdi. Saqqız ağaçının dibində bir dovşan dərisinin büzüşmiş tikələri vardi. Yəqin yazıq haçaqulaq tülkünün, ya da canavarın dışinə keçib. Yaxınlıqdakı başı qırmızı, hündür otdan yolub torbaya atdım. Ürəyimin döyüntüsü şiddətlənirdi. Yoox,

belə olmazdı.“ Hə, Eldorado, irəli!- ürəyimdə öz-özümə dedim. Eldorado nə deməkdi? Bu hardan ağlıma gəldi?..”

Dörd-beş il əvvəl olardı.Yay günü idi, dayımgilə gedirdim. Kəndin yuxarı başındakı pirin yanından keçəndə Göyçay tərəfdən gələn bir mavi “Zaporojets” tuşuma çatıb dayandı. Maşında üç rus vardi. Bizdən yuxarı malakan kəndinə - İvanovkaya gedirdilər. Su istədilər. Pirin beş-on addımlığındakı Hüseyn dayığıldən bir qrafinka su və yuxarısı qırmızı zolaqlı, nazik bir stəkan alıb gətirdim. Suyu içəndən sonra, ariq, ağıköynəkli rus adımı soruşdu. “Eldardi” dedim. Elə həmin an da onun üzünə bir təbəssüm qondu. Və iki-üç dəfə adımı öz-özünə təkrarlayıb sağ əlinin şəhadət barmağını qaldırıb gülə-gülə dedi: -“Eldorado”. Həmin axşam atamdan Eldoradonun nə demək olduğunu soruştum, bilmədi. Rus dili müəllimimiz də atama demişdi ki, bu sözü ilk dəfədi eşidir. Nədənsə, mənim bu sözdən çox xoşum gəlirdi; yadıma düşəndə davalı kinolarda faşistləri qıran bizim əsgərlər gəlirdi gözümün qabağına. Bəs indi bu söz hardan, niyə yadıma düşdü? Bu sözdə, elə bil bir güc vardi, ürəyimə toxraqlıq verirdi...

“Mütləq aşağı düşmək lazımdı”, - öz-özümə piçildadım. Yenə qorxu başımın üstünü aldı: bəs qaban? Birdən qışqırmağa başladım: “Sən qorxaqsan!” Tez də öz-özümə qışqıra-qışqıra cavab verdim: -“Yoox, mən qorxaq deyiləm!”. Əslində, qışqırmaqla məni bürüyən qorxunu qovmaq istəyirdim. Birdən fikirləşdim ki, bəlkə anamın ayağı üçün lazım olan gül-çiçək, ot elə aşağıda - selab tərəfdədi.

Bizdə ovçular qaban vurmurlar, çünkü ətini yemirlər. Ancaq təsadüfən rast gələndə, yaxud qəfil üstünə çıxanda məcbur olub tətiyi çəkirler. Büyüklər danışanda eşitmışəm: uzun və xəncər kimi iti dişi olan qabanla üz-üzə gəlmək çox qorxuludu. Düşündüm ki, bu meşədə vəhşi bir qaban axırma çıxsa, nece olacaq? Axı, mən ölmək istəmirəm! Qışqırmağa başladım: “Bilirsən, ölmək istəmirəm! Ölmək istəmirəm! Bəs sən doğma ananı sevmirsən?” İçimdəki çarpışma bir az da güclənmişdi: “Lap ölsəm, nə olacaq ki? Anam özünü öldürəcək? Uzağı, üç ay, beş ay ağlayıb sakitləşəcək. Lap özünü öldürsün, onda diriləcəyəm? Yox, selab tərəfə düşmək olmaz! Olmaz, vəssalam!” İki-üç addım atıb dayandı. Hər yan sükuta bürünmüdü, elə bil dünya donmuşdu.Yenə canıma bir qorxu doldu: “Axı indi qarşına canavar da çıxa bilər və səni bircə dəqiqəyə parça-parça edər”. Yenə fikir məni apardı: canavar məni yesə, axşama qədər heç kimin xəbəri olmayıacaq. Gecə mən evə gəlməyəndə əl-ayağa düşəcəklər, qonum-qonşuların evlərini axtaracaqlar, kənd bir-birinə dəyəcək. Yəqin kimsə deyəcək ki, günortanın qızmarında bir oğlan uşağı üzü yuxarı gedirdi. Uzaqdan boyunu Eldara oxşatdım, deyəsən o idi. Bütün kənd, daha çox cavanlar, əllərində tüfəng, atlanıb meşəyə üz tutacaq. Həyətimiz adamlı dolacaq. İki ildi sol ayağını ağırdañ tərpədə bilməyən, iyə-dərmandan bezar anam yerinin içində oturub: “Ay Eldar, can Eldar! Əyni təzə paltar görməyən balam vay!” deyib, nalə çəkəcək. Qonşu Salatin xala, mənimlə bir sinifdə oxuyan dostum Talehin anası Nabat xala da ağlayan anama qoşulacaq. Bircə Aləmzər xala yəqin: “A Ballı, bəlkə meşə yolunda qonşu Hacıhətemlidən kimesə rast gəlib, görüb ki, gecə düşür, çıxbı gedib onunla”, - deyib, anama ürek-dirək verəcək, onu sakitləşdirmək istəyəcək. Bütün kənd həyətimizdə olacaq. Qocaların sorğu-sualı qurtarmayacaq: “Bu yay gündən meşəyə niyə gedib?” “Bəlkə, heç meşəyə getməyib?” Atası, yəqin qonşu Səlimin “Villis”i ilə gedəcəkdi meşə tərəfə. Qız-gəlin, uşaqlar kəndin çıxacağında durub gözlərini qaranlığa - meşə tərəfə zilləyəcəkdi. Piçiltıyla danışmaqdən hamı cana gələcəkdi. Gecə yaridan keçəndən sonra, meşə tərəfdən gələn atlı cavanlardan biri: “Meşəni ayaqdan çıxarmışıq, hələ heç nə tapa bilmirik. Gəlmisəm, həm xəbər verəm,

həm də bir az neftlə əski aparım”, - deyəcəkdi. Bunu eşidən gəlinlərdən biri içini çəkib hönkürəcəkdi. Atlı cavan acıqlı-acıqlı onun üstünə qışqıracaqdı. “Kəs səsini!”. Sonra meşə yolunun ağzında və həyetdə yiğışan adamların sırası seyrələcəkdi. Gecə uzunu qəlyanını tüstüldən hesabdar Murtuz kişi alt darvazamızla üzbeüz olan kolxoz həyətinin gözətçisi Kamil dayıya yavaşça deyəcəkdi: “Səhər açılsa, yaxşı olar, çünkü Allah eləməmiş, bir şey olsa, gündüz qarğı-quzğun həmin yeri nişan verəcək. İndi bu gecə qaranlığında heç nə görmək olmur axı. Bəlkə İrəmə tərəfə, saqqız yiğmağa düşüb. İraq olsun, bəlkə qayadan yixilib?” Kamil dayının üzü bozaracaqdı: “Ağzını xeyirliyə aç, a Murtuz, düzünü Allah bilər, bəlkə də heç meşəyə getməyib”. Və səhərin açılması ile kənddə vay-sivən qopacaqdı: - “Eldarı canavar parçalayıb! Yuxarı Meşədəki selabın yanında paltalarını təpiylər”.

Gözlərim dolmuşdu, ağlamaq istəyirdim. Bayaq gördüyüm dovşan dərisinin tikələri gözümün qabağına gəldi: “Eldar, elə sən də dovşan kimi qorxaqsan, qorxaq. Hələ utanmaz-utanmaz özünə ad da tapıb: Eldorado. Eldorado nədi? Uşaqlar bilsə, səni yaxşıca araya qoyarlar. Pah... Eldorado”. Ürəyimin döyüntüsü, deyəsən azalırdı, daha əvvəlki şiddətlə vurmurdu: “Mən lap qorxağam e, doğrudan. Qabanlar selaba, olsa-olsa, gecəyarından sonra gələrlər. Bu vaxt orda qaban neynir?”- öz-özümə ürək-direk verməyə başladım. Birdən ayağım nəyəsə ilişdi, quru mal təzəyi idi. Bayaqdan məni bürüyən qorxu hissi, sanki duman kimi çəkilib getdi. Elə bil, tək-tənha qaldığım meşədə özümə bir həyan tapmışdım. “Mal-qara buralara gəlib çıxıbsa, demək, bu yerlər elə də qorxulu deyil”, düşündüm. Mal təzəyindən aralanmaq istemirdim. Ayağımın ucu ilə təzəyi tərsinə çevirdim, altından iki-üç xırda pispisa sanki bir işarəyə bəndmiş kimi, hərəsi bir yana qaçıb, yarıqurumuş otların arasında gözdən itdi. Fikirləşdim ki, bura gəlib çıxan Ənnağıgilin inəyi olar. Bütün kənddə adnandı. Əkin, bağ-bostan bilməz, elə bil qara yeldi, hara girdi, oranı kor qoyar. Ənnağının atası Sirac üç-dörd dəfə bu çal inəyi tövləyə salıb, murdarça ağacı ilə ölüncə döyüb, küreyindən zol çıxarsa da, xeyri olmamışdı, heyvan yavalığından əl çəkmirdi. Burda durub vaxt uzatmaqla, sanki güc yiğirdim. -“İşə bax e, gör nəyə sevinirəm, mal təzəyinə”, rişxəndlə piçildədim. Birdən sudan çıxıb silkinən ordəklər kimi, bu fikirləri özümdən uzaqlaşdırıb irəli addımlamağa başladım. Əlimdə quru bir ağaç - sınmaz vardi. Onu harda, nə vaxt götürmüştüm, yadına düşmürdü. Selaba yaxınlaşdıqca meşə seyrəlirdi. Buralar da qurumuşdu. Selabın o biri tərəfi, üzüsağı, çaya doğru uzanan sildirimlərin sinəsi topa-topa arçan ağacıdı. İlin on iki ayı yamyəşil qalan arçanlar bu sarı sildirimlərə çox yaraşır. Eşitdiyimə görə, bu sildirimlərin hansınınsa yaxasında, arçan topalarının arasında qonşu Qarabaqqal kəndindən olan qaçaq Məhəmmədin gizləndiyi mağara var. Neçə illər sovet hökuməti ilə barışmayan bu qaçaqla bizim kəndin də bəzi kişiləri dostluq ediblər. Anam deyir ki, kendimizdən Məcid kişi, Şahnəzər kişi və başqaları arada Yuxarı Meşədən odun gətirmək, kol qırmaq adıyla ona gizlincə çörək aparıblar. Qaçaq Məhəmməd haqqında ən çox yadımıda qalani, atamın onun ölümü ilə bağlı danışdıqlarıdı. Gecə Qaçaq Məhəmməd onlara qonşu kənddə çox hörmət etdiyi bir adamın hüzrúnə gedibmiş. O gecə həmin kənddə yaşayan və çoxdan görmədiyi bacısığıldə qalası olur. Kimsə onu çuğullayır. Ətraf üç-dörd rayonun paqonluları gecəyarısı evi mühasirəyə alır. Qaçaq Məhəmməd evin yanında yatıbmış. Atışma başlayır. Otuz-qırx silahlı ilə tək adam neyləyə bilərdi ki? Evin arxasından balaca arx keçirmiş. Arxin qırağı da qalın, adamboyu baldırğan, gicitkan, qamış imiş (belə yerlərə bizlərdə “ziğamlıq” deyirlər). Qaçaq Məhəmməd fürsət tapıb kırəmitləri aralayır və özünü ziğamlıqğa atır. Ancaq dörd-beş tərəfdən atılan güllələrdən biri onu göydə haqlayır. Cəsədini gətirib

Göyçayda - şəhərin tən ortasındaki kiçik bağda uzadırlar. Adam əlindən tərəpnəmək mümkün deyilmiş. Ətraf rayondan gələn bir tösmərək paqonlu cəsədə yaxınlaşır, onun böyrünə təpik ilişdirib, ikrəhla deyir: "Elə bu imiş Qaçaq Məhəmməd? Mən də elə bilirəm bu Koroğludu-zaddı." O, bu sözləri deyər-deməz üzündə sərt bir sillə açılır. "Alçaq, kişi idin, sağlığında vuraydın da onu, ölüünü vurmağa nə var?!"

Atam deyir ki, o tösmərəyin payını verən, elə Qaçaq Məhəmmədi vuran paqonlu imiş.

Kəndimizdə Qaçaq Məhəmmədlə bağlı danışılanları yiğsan, bir dastan olar...

Xeyli sakitleşmişdim. İçimdəki qorxu keçib getmişdi. Deyəsən, bu, qaçaq Məhəmmədlə bağlı idi.

Buralarda gül-çiçek, ot adına heç nə yox idi. Qabanlar qamışlığı, elə bil şumlamışdılar. Düzü, ani olaraq burda ot gözə dəymədiyinə sevindim. Ancaq tez də öz-özümdən utandım: "Ot yoxdu, sevinirsən də, çünki burdan tez gedəcəksən. Demək, sənə ana yox, canın əzizdi". Sonra özümə haqq qazandırmağa başladım: "Yoox, elə deyil, axır ki, mən bu selaba gəldim, neyləyim, burda heç nə yoxdu".

Hava qaralırdı. Meşənin sakitliyi pozulmuşdu. Uzaqlardan gələn quşların səsi özüyle bir qorxu gətirirdi. Xırdaca bir xışlıtlı belə adamı hövülləndirirdi. Ağacların arasından, elə bil, ətrafa xof yayılırdı. "Tez burdan çıxməq lazımdı," - öz-özümə dedim. Yenə ürəyimin döyüntüsü şiddətlənmişdi. Torbanı ciyinimə atıb, üzü yamacə doğru yol aldım. Qaranlıqda tək olanda yeyin getmək olmaz. Çünkü bu, qorxunu daha da artırır. Onda, sənki kimdənsə, nədənsə qaçırsan, arxadan kimsə dabənbasma səni qovur. Yavaş da gedəndə bağın çatlayır.

Meşədə anbaan səslər çıxalırdı. Burda canlı-cansız, nə vardısa, elə bil, sözü bir yerə qoymuşdu - hamısı dilə gəlmışdı. Quru sınmazı əlimdə bərbərk sıxmışdım, ovcumun içi tərləmişdi, qorxudan idim, bilirdim. Kürəyimdəki torbadan xoş qoxu gəlirdi. Yeka bir hünü topası başımın üstündən əl çəkmirdi, mənimlə qoşa gedirdi. Onların dişləməyi heç, ağız-burnuma dolub, zəhləmi tökürdü. Düşünürdüm ki, anam bu otu, çıçayı qaynadıb ayağını onun suyuna qoysa, yəqin sağalar, mütləq sağalar, yüz cür ot yiğmişam. "Ay Dərvish Baba, Ay Həzrət Baba, Ay Evsiz Baba, Ay İsrafil Baba, sizə qurban olum, böyüküyəndə hərənizin üstünə bir toğlu qurban gətirərəm, anama kömək eleyin", - kəndimizə yaxın, tanıdığım bütün pirlərə və ocaqlara yalvarırdım. Hardasa, ürəyimin dərinliyində bu ot məsələsinə inanmirdim...

Meşədən çıxməğima az qalırdı, getdikcə ağaclar seyrəlirdi. Qaranlıq düşsə də, yaxın ətrafi görmək olurdu. Meşənin çıxacağındakı kolluqda dayanıb nəfəs dərdim. Qarşidakı balaca yamacı aşandan sonra, yol kəndə kimi üzüaşağı gedirdi. Əməlli-başlı tərləmişdim. Torbanın bürmələnmiş ağızı ilə alnımı, boynumu sildim. Otun xoş qoxusu ürəyime bir rahatlıq gətirdi. Kolluqdan yamacın başına yüz addım olardı. "Tez burdan tərəpnəmək lazımdı"- öz-özümə dedim.

Yamacın başından kənd yolu görünən kimi, "Şükür sənə, ya Allah!"- dedim. Bunu da nənəm öyrətmışdı bizə: "Həmişə Allaha şükür edin!..."

Bütün kənd qocaları kimi, nənəm də namaz qılır. Namaza oturanda, ya da dəstəməz alanda səsimizi çıxartmırıq. Biz uşaqlar ondan qorxuruq. Bilirik ki, namaz vaxtı canamazın qabağından keçmək, ya da danışmaq olmaz. Bu, günahdır. Çörəyə əl uzadanda mütləq "Bismillah", yeyib qurtarandan sonra "Əlhəmdüllah" - deyirik, yoxsa, nənəm gözümüzü çıxardar. Çörək yerə düşəndə onu üç dəfə öpüb alnımıza qoyuruq. Suyu da oturub içərik, ayaqüstə olmaz. Bütün bunlar nənəmizin bizə öyrətdikləridi. O, məni iki dəfə bizə yaxın

Göyçayın Mırtı kəndindəki İsrafil Baba ocağına aparıb. Yadımdadı, ikinci dəfə qonur rəngli atla getdik. Mən nənəmin tərkində oturub, möhkəm-möhkəm ondan yapışmışdım. Xurcunumuzun bir gözündə nə vardi xatırlamıram, ancaq o biri gözündə bir çəpiş aparırdıq. Onda, elə kəndin qabağındakı dikdiri aşar-aşmaz, yağış bizi tutdu. Mırtı kəndi Bakı-Tiflis şossesinin alt tərəfindədi. Asfalt yolu keçəndə atın nal səsləri yağışın yaratdığı qanqaraçılığı mənə unutdurdu. Hetta ürəyimdən keçdi ki, nənəmə deyim, atı geri döndərsin, o nal səsini bir də eşimdim. Ancaq nənəmə belə söz demək olardımı? Bu tərəfdən də, xurcunumuz da, özümüz də su içindəydik. O biri yandan da çəpiş tez-tez mələyirdi...

Onda balaca idim. Təzəcə ikinci sinfə keçmişdim. Enli pəncərəmizin qabağında oturub kitab oxuyurdum. Nənəm namaz qılırdı. O, namazını qurtarandan sonra, adəti üzrə "Ya Allah!, sən hamının balasını salamat elə, bizimkiləri də onların içində. Sən ömrümüzdən kəs, ancaq bizə acliq göstərmə"-deyib, maral dərisindən olan canamazını büküb yerinə qoydu və üzünü mənə tutdu: "-Ruçka-dəftərini götür, gel bura". Mən əlimdə černil qabı, perolu qələmlə və dəftər, nənəmin yanında hazır oldum. O, amiranə səslə dilləndi. "-Yaz, kəlmeyi-şəhadət!". Onun ərəbcə dediklərini çətinliklə olsa da, səliqə ilə yazmağa başladım. Hərflər bizim, sözlər isə ərəbcə olduğu üçün yazmaq bir az çətin idi. Yazı-pozu bilməyen nənəm, arada başını vərəqin üstünə əyərək, "düz yazdır?" deyə, mənə bu işin çox ciddi olduğunu anlatmaq istəyirdi. Düzü, yazdığını sözlərdən elə bil üzümə soyuq bir hava vururdu. Özümü nə qədər toparlamaq istəsəm də, alırmırdı. Sözlərin soyuğu getdikcə daha da artırdı, məni tamam ayrı, yad bir dünyaya aparırdı. "Əllərin niyə əsir?" - Nənəmin bu hökmü səsi məni yad dünyadan evimizə qaytarırdı. Beləcə, bu iki dünya arasında yazını birtəhər başa çatdırdım. Yazıb qurtarandan sonra, "İndi də oxu"-dedi. Yazdıqlarımı üç-dörd dəfə oxutdurandan sonra, əlini qaldırıb mənə tuşladı: "Bu, kəlmeyi-şəhadətdi, onu əzbərliyirsən, üç gündən sonra soruşacam. Hər gecə yatmadan əvvəl bunu ürəyində deyəcəksən, eşitdin?" Mən o vərəqdəki yazını elə həmin gün su kimi əzbərlədim.

Mənə ən qəribə gələn o idi ki, nənəm namazını qurtaranda əvvəlcə başqaları, sonra öz balaları üçün dua edirdi. Elə bilirdim ki, o, bunu ətrafdakılara görə belə deyir. Yoxsa, adam başqasının balasını özünkündən necə çox istəyə bilər? Mən bunu başa düşmürdüm. Atam da, biz də onu çox istəyirik. "Allaha sidq-ürəkdən inanırsansa, O, mütləq sənə kömək edəcək"-bəlkə də, bu sözü nənəmdən min dəfə eşitmışəm...

Qoyun nobatına getmişdim. İyul ayı, günortadan sonra idi. Sürünü İrəməyə aparmışdım. Heç iki-üç saat keçmədi ki, çantamdakı iki şüşə suyu içib qurtardım. İstidən adamın beyni qaynayırdı, dodaqlarım susuzluqdan duz bağlamışdı, nəfəsim yanındı. Gün əylənə yaxın idi, qoyunu bu vaxt kəndə qaytarmaqdan danışmaq olmazdı, adamı söyərdilər, həm də atamdan qorxurdum, döyüb-öldürərdi məni. "Sənə qurban olum, ay Allah, neyləyim?" - balaca qarağacın kölgəsində oturub gözümü qarşındaki kolluğa zilləyib, Allaha yalvarırdım. Qaratikan kollarının üzündən əzab töküldürdü. Ağzımdan, elə bil od çıxırdı. Birdən nənəm yadına düşdü: "Allaha sidq-ürəkdən inanırsansa, O, mütləq sənə kömək edəcək". Düzü, mən nənəmə bütün varlığımla inansam da, ürəyimin dərinliyində həmişə Allaha qarşı bir təreddüd vardı. Fikirləşirdim ki, Allahdan bir şey istəsəm, O, bunu mənə, doğrudan verər? Buna inanırdım. Bir-iki dəfə bunu nənəmə açıb demək istəsəm də, ürək eləməmişdim, qorxmuşdum. Nənəmin corabından tutmuş şalına kimi bütün paltarı qara rəngdədi. O, həmişə belə geyinir. Gözümü açandan onun boynunda mixək boyunbağı görmüşəm. O, sanki anadan bu boyunbağı ilə

doğulub. İri, qəhvəyi rəngli bu boyunbağını nənəm gecə yatanda da çıxarmır. Qoyun nobatından, quzu otarmaqdan gələndə yorulduğumu görən nənəm boynumu qucaqlayıb başımı sinəsinə sıxır. Mən onda üzümə yapışan boyunbağını ciyərdolusu qoxlayıram. Bu qoxu adamı uzaqlara aparır. Vallah, nənəmin Allahla bağlı danışdıqlarından daha çox bu mixək qoxusu mənə əzizdi. "Ay Allah, varsansa, mənə su yetir!" - yenə Allaha yalvarırdım. Əslində, bu yalvarişla nənəmi, daha doğrusu, onun illər boyu mənə dediklərini sınağa çekirdim. Ürəyimin dərinliyində belə düşünməyimi düzgün saymirdim - bu, Allaha və nənəmə qarşı asılık idi, biliyordum. "Ay nənə, sənə qurban olum, vallah, dediklərinə inanıram, səni çox istəyirəm, məni bağışla. Ay Allah, sənə qurban olum, mən sənə həmişə inanmışam, indi də inanıram, ancaq nəfəsim yanır, su istəyirəm" - nənəmdən və Allahdan üzrxahlıq eleyirdim. Birdən mənə elə gəldi ki, indi nənəm bütün düşündüklərimi eşidir. Onun üzündə qəzəbli bir ifadə vardi. Diksənən kimi oldum. "Dayan, yəni sən axşama qədər su olmasa, ölcəksən? özümü qinayırdım, - yox, ölməyəcəksən. Axşama nə qalib ki? Cəmi iki saat. İki saatdan sonra doyunca su içəcəksən də". Yox, özümlə bacarmırdım. Bütün bu fikirləşdiklərimdən heç nə hasil olmurdu, su istəyirdim. Axi, ola bilməzdi ki, nənəmin mənə danışdıqları havayı söhbət olsun. Yenə içimdə bir çarpışma başladı: "Nənəm əlli ildi ibadət edir, namaz qılır. Axi, bütün bunları Allah bilir. Bilir ki, mən də onun nəvəsiyəm. İndi bir qurtum su üçün nəfəsim yanır, ola bilər ki, mən ürəyimdə Allaha nənəm qədər inanıram. Ancaq nə olsun? Nənəm ki, bütün varlığıyla Onunla nəfəs alır. Belədə, mən heç, nənəmə görə olsa da, Allah məni belə darda qoymamalıdır axı!" Kəndimizin Aşağı Bulağı yadına düşdü. Onun su yeyən, ağızı yaşıla çalan iri dəmir borusu gəldi gözümün qabağına. İşə bax, üç kilometr uzaqdakı bulaqdan bumbuz su axısın, sən burda onun bir qurtumuna həsrət qalasan.

Gün, elə bil batmaq istəmirdi, qəsdimə durmuşdu. Üzümü göye tutub qışkırmaya başladım: "Ay Allah, əger varsansa, mənə su yetir!" Tez də dediklərimdən diksindim: "Əstəğfürullah, mən nə danışıram, indi yəqin ağızım əyiləcək"- deyə, həyəcanla ayağa qalxıb, ətrafa boylandım. Nə isti, nə də susuzluq qoyun-quzunun vecinə deyildi. Birdən ağızimdə, elə bil suyun dadını hiss elədim, gözümə işiq gəldi. Elə bu vaxt qarşısındaki topa qaratikan kolunun içindən nəsə bərq vurdu. Gözlərimi açıb-bağladım. Yəqin susuzluqdan nəfəsim qaraldoğlu üçün gözümün qabağına gələn ilgim idi bu. Gözlərimi ovuşturdum. İki qoyun - biri ağ, o birisi qara idi - kol topasının içindəki "xara" dediyimiz yoncaya oxşar otu ağızlayırdı. Gözümü qamaşdırın şua da ordan gəlirdi. Meşin çantamı boynuma keçirib yerimdən götürüldüm. Kolluğun içindən bir şüşə parçası parıldayırdı. Ayağımla otu tapdalayıb, əlimi parıldayan şüşəyə tərəf uzatdım, İlahi, bu, içidolu şüşə, qədimi bir su qrafinkası idi. Gözlərimə inanmadım. Qrafinkanın başlığını çıxarıb suyu başıma çəkdim. Yanımdakı hürkmüş qoyunlar dayanıb adam kimi mənə baxırdılar. Suyu axıra kimi içib, qrafinkanı yerə qoydum. Bu bir anda baş verənlər məni sarsıtmışdı. Elə biliyordum bütün bunlar beynimdə, xəyalimdə baş verir. Əlimlə gözlərimi ovxaladım. Yerə çöküb, böyrü üstə olan boş qrafinkanı götürüb, içində baxdım. Dibində bir-iki damcı su qalmışdı. Qabı ağızı üstə çevirib ovcuma tutdum. Ovcumun içində düşən damcida masmavi səma göründü. Damcıya baxa-baxa nənəmi düşünürdüm. Beynimdə onun sözləri səslənirdi: "Sənə inanmayan kafirdi, ya Allah!". Yenə qulağıma nənəmin sesi geldi: "İnsan gərək heç vaxt ümidiñi itirməsin, yalnız şeytan ümidsiz olar". Bayaqdan bəri Allahla, nənəmlə bağlı düşündüklərimə görə xəcalət çəkirdim. Öz-özümə götür-qoy edirdim: "Görən, mən bütün bunları nənəmə danışım, yoxsa, yox? Sözsüz ki, su tapmağıma nənəm sevinəcək. Ancaq bu suya qədər olanları bilsə, qeyzlənəcək. Danışsam, gərək hər şeyi olduğu kimi deyim. Yoox, qoy qalsın,

nə vaxtsa danışaram". Ovcumdağı damcı qurumuşdu. Başımı qaldırıb göyə baxmaq istədim, ancaq utandım. Elə bildim ki, indi ordan Allah mənə baxır. Ayağa durub "Şükür sənə, ya Allah!" - deyib, yasti yamacla yuxarı qalxmağa başladım. Burda təzə qırılmış qaratikan lodaları qaralırdı. O dəqiqə barmağımı dişlədim. Aşağı kəndlərdən kimsə, dünən bura kol qırmağa gəlibmiş. Yəqin, su çox gətiribmiş. Ertəsi gün yenə gələcək deyə, qalan suyu kol topasında gizlədibmiş. Və hansısa işi çıxdığı üçün bu gün gələ bilməyibmiş. Axı, biz də ot çalmağa gedəndə, artıq qalan suyu şaxlıqda gizlədirik. Səhər-səhər gələndə bu su buz kimi olur. Düzü, suyun bu cür tapılmağına bir az pis oldum. Elə bil nənəmin Allahla bağlı söylədiklərinə balaca kölgə düşdü. Fikirləşdim ki, gərək bu yamaca qalxmayaydım və bu qaratikan lodalarını görməyeydim. Mən bu suyu elə göydən, Allah tərəfindən göndərildiyinə inanmaq istəyirdim. Yenə içimdə döyüş başladı: "Vallah, nənəm belə düşündüyümü bilsə, məni öldürər, etimi şişə çəkər. Bəs suyu Allah göndərməyib, kim göndərib? O aq və qara qoyun olmasayı, suyu sən tapa bilərdin? O qoyunları o kol topasına tuş edən bəs kimdi? Əlbətta, Allah!"

Bir il əvvəlki bu hadisəni heç kimə danışmamışam. O gündən sonra, elə bil ürəyimdə işıqla dopdolu bir otaq yaranıb. Hərdən o otağa girib dincəlirəm. Fikirləşirəm ki, bunu kiməse danışsam, o otaq yox olub gedəcək...

Ay çıxmışdı. Göydə, atam demişkən, ulduz ulduzun üstündə idi. Nənəm Ay işığına "Allah babanın işığı" deyir. Çevrilib, arxaya - meşəyə baxmaq istədim, ancaq nədənsə fikrimdən daşındım. Burdan kəndə kimi yarım saatlıq yol vardi. Hər yandan yay böceklerinin səsi gəlirdi. Onlar, elə bil gecələr daha şövqlə oxuyurlar. Ya da, elə Ay işığı onları belə şövqlə oxudan. Bəlkə də eksər canlılar gecə yatdığı üçün bu səs daha aydın eşidilir, nə bilim...

Qoca qararmudunun tuşunda idim. Ağacın yarpaqları Ay işığında parıldayırdı. Onun dörd tərəfi Məmmədşah dayığının ot yeridir. Mən hər burdan keçəndə, istər-istəməz, "kaş bura bizim yerimiz olaydı" deyirəm. Çünkü burda həm qararmudu ağacı var, həm də bu yer yola çox yaxındır. Bir dəfə ot çalımı vaxtı, Məmmədşah dayını iki oğlu ilə bu qararmudunun altında süfrə açıb, çörək yedyini görmüşdüm. O gündən sonra bu yer gözümüzde daha da şirinləşmişdi.

Keçən yay idi. Həmişəki kimi biz uşaqlar üst eyvanda yatmışdıq. Səhər oyanan kimi balaca bacım Pərzad elə yerinin içindən dilləndi: "Sən gecə yuxuda danışırdın. Həzrət Babanın, Evsiz Babanın, Dəriş Babanın adını çəkirdin. Bircə elə o adları eşidə bildim. Daha nə deyirdin bilmədim". Bacımın axırıncı sözleri həmin dəqiqə əl-ayağımı yerdən üzdü: yəqin o, pirlərə yalvarmağımı eşidib, ancaq utanaram deyə bunu gizlədir, mənə yazıçı gəlir. Daha bu nə sözdür ki, nə dediyini bilmədim? Yox, məni arxayın salmaq istəyir ki, qorxma, bütün dediklərini eşitsəm də, heç kimə deyəsi deyiləm. Düz bir ildi bu söhbət ürəyimi əzir. Bir-iki dəfə dəxli olmayan bir söz kimi "Daha gecələr danışmırəm ki?" - deyib, arada Pərzadın ağını aramaq istəsəm də, heç nə boynuna almir: "Yox, daha danışmırən" - deyir. Biz uşaqlar işə kimi yatırıq. Pərzad isə qaz kimi ayıqıldı. Hərdən fikirləşirəm: ola bilməz ki, Pərzad da anama görə mənim kimi pirlərə, Allaha yalvarmasın. Axı o, anamı məndən də çox istəyir. Bir də ki, pis olacağımı düşünüb yuxuda danışdıqlarımı eşitdiyini boynuna almırsa, demək, Pərzad qardaşını da çox sevir...

Pirlərdən, ocaqlardan qurtarıb Allaha üz tutmuşdum: "Sənə qurban olum, ay Allah, anam sağalıb durayıb". Nənəm deyir ki, bir şeyi Allahdan sidq-ürəkdən istəsən, gecə-gündüz dua eləsən, O, səni eşidər. Yadıma düşür, bir dəfə qonşu Tahir əmimigilə getmişdim. O danışanda eşitmişdim: bir peyğəmbərlə çobanın sözü tərs gəlir. Peyğəmbər deyir ki, mən Allahı səndən çox istəyirəm, ondan diləsəm, yanında dayandığımız bu çay tərsinə axar.

Çoban da qayıdır ki, mən Allaha dua eləyərəm, o, səni yox, məni eşidər, çay axarını dəyişməz. Mərcə girib, bir ay vaxt qoyurlar. Vədə tamam olanda çayın qıraqına gəlirlər. Peyğəmbər Allaha ha yalvarır, çayın axarı dəyişmir. Sonra üzünü Allaha tutur ki, mən sənin peyğəmbərin ola-ola, niyə məni bir çobanın ayağına verdin? Allahdan səda gəlir ki, siz o söz qoymuşunuz gündən bu çoban bir ay sərasər mənə yalvardı, səndən isə, bir səs- soraq çıxmadı. Mən onun inamını qıra bilməzdim...

Həyətimizin üst küçə tərəfdəki taxta qapısına yaxınlaşanda gözlərimə inanmadım. Qara palıtları bir qadın qaranlıqda üzü çəpərə əyləşib, namaz qılırdı. Onun bir suyu anbardar Laçın dayının arvadı Söylü xalaya oxşayırı. Bu arvad niyə küçədə namaz qılır? Bunu ondan soruşa bilməzdim. Bilirdim ki, namaz qılan vaxtı adamı danışdırmasalar. O, sonuncu "Allahu Əkbər"ini deyib, üzünü mənə çevirdi. Bəbəyi olmayan gözlərinin içi bulama rəngində idi, par-par parıldayırdı. Əllərinin dəri altından ağappaq sümükləri görünürdü. O, gözlərini məndən çəkmirdi. Qışkırmaga çalışsam da, səsim çıxmırı. Qapiya tərəf addım atmaq istəyirdim, ancaq ayaqlarım sözümə baxmırı. Nənəmin sözü yadına düşdü: Qaranlığa düşəndə, qorxanda "Bismillah!" de". Elə "Bismillah" - deyər-deməz, səsim açıldı. Gördüm ki, həyətimizin taxta qapısına söykənib durmuşam. Bir əlimlə də torbanın ağızını bürmələyib bərk-bərk tutmuşam. Burda arvad nə gəzir? Bildim ki, qorxmuşam.

Yavaşça qapını aralayıb içəri keçdim. Bəxtimdən həyətdə heç kim yox idi. Tələsik addımlarla tövlənin baş tərəfindəki bağlı quruluğa yaxınlaşdım. Balaca taxta qapını ehmalca açıb, torbanı içəri atdım. Elə əlüzyuyandan üzümə su vururdum ki, eyvandan məndən balaca bacım Pərzadin səsi gəldi:

-Deyəsən, Eldar gəldi, - bu sözləri deməyi ilə həyətə çıxmağı bir oldu. Canıyananlıqla soruşdu:

-Hardaydın?

Dodağımın altında mızıldandım, ona cavab vermədim. Bacımın gözündə bir həyəcan gördüm. Bu mənim gec gəlməyimlə bağlı deyildi. O qədər belə vaxtlarım olub ki. Ürəyime yüz cür fikir gəldi. Onun bu halını sezmədiyimi göstərmək üçün susurdum. Gözləyirdim ki, o danışın.

-Baba-atamızı belə çağırırıq- içib,- dedi,- Pərzadin səsi titrəyirdi.

Atam elə içən deyil. Ancaq rayon mərkəzindən bir dost-tanışı gələndə süfrəyə mütləq araq qoyur. Kənddə isə yalnız uzun illər dostluq etdiyi Əlisa dayı ilə araq içir, o da ayda bir-iki dəfə. Göyçayda sürücü işləyən Əlisa dayı şənbə-bazar kənddə olur. Ota, şaxa, oduna gedir, camaata əl tutur. Adamlar da ki üçdən-beşdən pul verir ona. Bizdə çörək yeyəndə həmişə yerdən oturlurlar. Çox vaxt da mənə bir yaşıł üçlük verib araq dalınca göndərlərlər. Evinizlə mağazanın arası qırx-əlli addım olsa da, arağın dalınca çox həvəssiz gedirəm. Üstündə "Moskovskoye" yazılmış bu yarımlıtrlik araq 2 manat 75 qəpiyədir. 12 qəpik də boş şüşənin qiymətidir. Dükəndən Şahlar dayı üçlükdən qalan 13 qəpiyi heç vaxt qaytarır, yəni mənə heç nə qalmır. Ancaq evimizə yaxın kolxoz həyətinin gözetçisi Kamil dayı, məni hərdən siqaret dalınca göndərəndə mənə 10 qəpik qalır. Biri 14 qəpikdən olan "Avrora"nı Şahlar dayı 15 qəpikdən hesablayır və 10 qəpiyi qaytarır. Bu 10 qəpiyi Kamil dayı mənə lap birinci gündən "zəhməthaqqı" kəsib. Mən də bu pula peçenye alıram. Yay aylarında isə, onu "morojna" üçün yiğiram.

Əlisa dayı darqursaq və hövseləsizdi. Atam bilə-bilə, tərsinə bir söz deyib, onu özündən çıxarıır və bundan ləzzət alır. Çox vaxt mən üçüyü cibimə basıb, yerimdən tərpənmək istəyəndə Əlisa dayı tez dillənir: -"A Maqsud, bəlkə içmiyək". Atamdan səs çıxmır, çevrilib üzümə baxır, yəni, sən hələ burdasan? Mən dükəndən qaydana kimi süfrə hazırlır. Atam arağı açıb, yüz qramlıq tinli stəkanlara süzür. O, bu işi böyük zövqlə görür. Elə bir tikə çörək

yeməmiş, Əlisa dayı başlayır danışmağa: “-A Maqsud, keçən həftə içdik də. İndi niyə gətirdin bu zəhrimarı? Barmağını qatla görüm, indiyə kimi bundan kim xeyir görüb? Bax, səndən soruşuram, de də, kim xeyir görüb?” Əlisa dayı beləcə dil-boğaza qoymur. Atam isə dinmir, elə bil, bu sözləri eşitmır, eləcə rahat-rahat çörəyini yeyir. Axırda Əlisa dayının səbri daralıb əli ilə atamın dizindən vurur. - “Ə, sənlə deyiləm?” Atam yenə ona cavab vermir. Stəkanını yavaşca onun stəkanına toqquşdurur: - “ A Əlisa, zır-bır eləmə, götür iç”- deyib, arağı başına çəkir və heç gözləmir ki, dostu stəkanını götürsün. Və nədənsə atamın bu hərəkəti heç vaxt Əlisa dayının xətrinə dəymir.

Bacımın üzündəki qorxunun səbəbi başqa idi, atamın içməyi deyildi. Elə bu dəm sürəhili eyvandan anamın qayğılı səsi eşidildi:

- A bala, nə bitib qalmısız həyətdə, içəri gəlin də.

Anam şirəli eyvanda, divarın dibindən salınmış yatağının içində oturmuşdu. Bacı-qardaşlarım da onunla üzbeüz sürahi tərəfdən sıralama bardaş qurmuşdular. Heç kim dinib-danişmirdi. Bacım Əminə balaca kasada mənə qatıq və sac çörek gətirdi. Anam üzümə baxıb:

-Çörəyini ye,- dedi,- indiyə kimi hardaydın? Elə bil, səhərdən axşama kimi yük daşımışan.

-Klubun həyətində uşaqlarla oynayırdım, - könülsüz-könülsüz cavab verdim.

Heç kim danışmirdi. Çörəyi nə vaxt yeyib qurtardığımı bilmədim. Beynimdən min bir fikir keçirdi. “Görən atam hardadı?”- deyə düşünürdüm. Birdən anamın hökmü səsi eşidildi.

-Get Tahir kişiylə Aləmzər xalanı bura çağır, - o, üzünü böyük bacım Əminəyə tutmuşdu.

Tahir kişi bizə əmizadə hesab olunur. Onlar bizimlə çəpərbir qonşudur. O, yaşça atamdan böyükdü. Aramızdakı qaratikan çəpərində dədə-babadan gəzdək var. Bir-birimizin evine elə bu gəzdəkdən keçib gedirik.

- Bu gecəyarısı onları niyə çağırırsız?- daha hövsələmi boğa bilmədim. Mən bu sualla evdə nə baş verdiyini bilmək istəyirdim. Əlbəttə, anam gecənin bu vaxtı Tahir kişi ilə Aləmzər xalanı boş yerə çağırmazdı. O, sanki bu sualima bənd idi:

-Bayaq, axşamüstü gəlib evə, yanında da qonşu Cəfər, bir də yuxarı başdan Cabbar. Evdə də yeməyə heç nə yox. Uşaqlar bir xoruz tutublar, Cəlal - qonşumuzu deyir - Allah köməyi olmuş kəsib. Canımı dişimə tutub onu təmizləmişəm, doğramışam, hazırlayıb vermİŞəm Əminəyə, kartof, soğanla qızardıb...

Xəstə olsa da, anamı heç vaxt həvəssiz görməzdim. Bəlkə də, o, biz uşaqlara görə özünü belə aparır. Çox vaxt elə yatağında oturub palpalarımızı, corablarımızı yamayırlar, atamın aldığı parçadan bizə əl maşınınında əyin-baş tikir. Yoxsa, bu qədər uşaqa dükandan hazır paltar allıb çatdırmaq olar? Yadımdadı, sentyabr ayına bir həftə qalmışdı. Anam yenə əl maşınınını işə salıb, bizə çitdən köynək və dərs çantaları tikirdi. Qəhvəyi və aq zolaqlı çitdən tikdiyi qısaqol köynəyi və beş dənə də qara düyməni əl boyda kağıza büküb, dedi ki, sənə qurban olum, apar ver Maisə bibinə, daha heyim yoxdu, qoy düymələrini tiksin. Bu sözləri deyəndə, ağrıdan qırırlan anamın üzü tərləmişdi. Yəqin ki, onun bu hali ölüne qədər yadımdan çıxmayacaq.

Həyət-baca öz yerində, anam naxoşlamamışdan əvvəl kolxoz işinə də gedirdi. Yorulmaq nədi, bilməzdi. Çox sərrast danışır, lap elə atam olsun, sözü düz üzünə deyir. Anamın söhbəti üçün qonşu qız-gəlinlərin ürəyi gedir. Bişirdiyi xörək də bərəkətli olur. Bir tava qızardılmış kartofla bir çətən külfətin axşam yeməyini yola verir. Bəzən çörək yeyəndə görədin ki, öz xörəyindən bir-iki qaşıq götürüb sənin qabına tökdü...

Anam nəfəsi kəsilə-kəsilə danışırıdı:

-Yuxarı eyvanda oturublar, yeyib-içirlər. Üç arağın axırına çıxıblar. Bir də görürəm uşağı göndərib ki, get dükandan yenə araq gətir. Aşağıda dişim bağırsağımı kəsir. Arada qərezləndim ki, durum qalxım eyvana, bunların abrını verim. Sonra yenə "Lənət şeytana"-dedim. Bax, indicə gediblər, səndən bir hovur qabaq. Bu da yuxarı evdə sərələnib dəmir kravatda.

Anamın səsi hirsindən titrəyirdi. O, birdən susdu, sonra dərindən ah çəkdi. Yenə üzü tərləmişdi:

-Pərzad, can bala, - dedi, sol əliylə ağrıyan ayağını yumruqlamağa başladı, - o mazı götür, bir azca ovxala bu sağolmamış.

Pərzadın bilekləri çöpə oxşayır. Ancaq o, cani-dildən işə girişmişdi. Anam özünü nə qədər sıxsa da, ağrı ona güc gəlirdi:

-Can bala, bir az yavaş, ağrıyrı,- deyib arada ufuldayırdı. Pərzad ariq və cansız olsa da, çox diribaşdı, ari kimi yorulmaq bilmir. Bir işdən yapışdisa, vəssalam, gücü çatdı-çatmadı, özünü həlak eləyirdi. Bacının nəfəsi kəsilsə də, özünü o yerə qoymurdu. Anam, bir-iki dəfə ona "Bəsdi, əllerin qırıldı"-desə də, Pərzad yorulduğunu boynuna almaq istəmirdi. Bacının bu canıyananlığı məni kövrəldirdi. Onun çöp kimi bilekləri ürəyimi xəncər kimi parçalayırdı. Büyük bacım Əminə bu işdə bir-iki dəfə Pərzadı əvəzləmək istəsə də, alınmamışdı. O, söz düşəndə deyirdi: " Bu Pərzadın alça tumu kimi quru canında od yatıb. Mən bundan böyük, bundan canlı, ancaq dörd-beş dəqiqəyə leş olub qalıram". Əminənin bu sözlərini Pərzad eşitməzliyə vursa da, bundan ürəyinin dərinliyində bir məmnunluq duyurdu. Bunu onun gözlərindən oxuyurdum. Bilirdim ki, Pərzad hər dəfə anamın ayağını ovxalayanda onun qulaqlarında Əminənin sözləri cingildəyir və bu, ona güc verir. Düzü, belə düşünəndə bir az da pis olurdum. Elə bilirdim ki, Pərzadın bu canfəşanlığı anama məhəbbətdən daha çox, özünü göstərmək istəyi ilə bağlıdı. Bu da, sanki onun gördüyü işin üstüne kölgə salırdı. Mən Pərzadın mazdan parıldayan, damarları görünən ariq əllerinə baxdıqca belə düşünürdüm. Ancaq tez də ürəyimdə özümü məzəmmət etməyə başlayırdım: "-Sən nə danışısan, sənin bu çürük fikirlərin yüz il də qala yazıq Pərzadın ağılna gəlməz. O, bu zəif vücuduyla özünü öldürür, sən də gör nə fikirləşirsən. Doğrudan da, Eldar, sən adam deyilsən, elə anan kimi, bacını da istəmirsən. Heç düşündüklərindən utanırsan?". İçimdə səssiz bir döyüş getdiyi bu əsnada çöldən öskürək səsi gəldi. Tahir kişi idi. Tez hamımız ayağa qalxdıq. Aləmzər xala da dalınca içəri keçdilər. Hər ikisinin üzündə təəccüb vardi.

- Saat on birə işləyib, niyə indiyə kimi yatmamış? - O, ərkələ soruşdu. Heç birimiz dinmədik. Bacım iki yun keçə gətirdi. Onlar sürəhə tərəfdən anamın yatağı ilə üzbeüz əyləşdilər.

Tahir kişi kəndin ən yaxşı ovçusu idi. İndiyə kimi, bəlkə də mindən çox kəkklik, bildirçin, qırqovul, canavar, dovşan vurmaşdı. Canavarın dərisinə 25 manat pul verirlər. Mən bir dəfə ırəmə tərəfə onlara kol qıranda köməyə getmişdim. Tahir kişi həmişəki kimi qoşalülə tūfəngini özüyle götürmüştü. Həmin gün onun dovşan vurmağı indi də gözümüz qabağındadı. Cibindən çıxardığı qatlama bıçaqla yerdə çabalayan dovşanın boğazını kəsəndə, yadımdadı, mən gözlərimi yundum.

- A Ballı, xeyirdi, bu gecə yarısı çağırımsan bizi?- deyə, Aləmzər xala başındaki qaraya çalan göy, nazik şalını alın tərəfdən bir az arxaya çəkdi, - yəqin ayağın qoymur səni yatmağa.

- Ayaq dərdi olsayıdı, nə vardı ki, ay Aləmzər, - anam üzünü Pərzada tutdu, - dur, o jaketimi gətir. - Pərzadın gedib-qayıtmığı bir dəqiqə keçmədi. Anam açıq qəhvəyi rəngli jaketi əyninə keçirib mənə baxdı:

- İndi gəl qolumdan tut, məni ayağa qaldır, - dedi, - ay Aləmzər, dur. Ürəyim ayağımın altına düşdü. Fikirləşdim ki, indi üst evdə qırğın olacaq. Ay Allah, anam neynir? Atam Tahir kişini burda görsə, dəli olacaq.

Nənəm gözə dəymirdi. İki daşın arasında Əminədən öyrəndim ki, böyük bibimgilə gedib, bu gecə orda qalacaq. Buna çox sevindim.

Mən heç vaxt atamlı anamın dava elədiyini görməmişəm. Yalnız bir dəfə - onda atam möhkəm acıqlanmışdı - alt eyvanda anamın üstünə: - "Qanacaqsız qızı!" - deyib, qışqırıldı. Yadımdan çıxmaz, anam tez içəri evə keçib qapını arxasında örtdü. Səsini qissa da, mən onun hicqırığını eşitdim.

Ana babam savadlı adam olub. Əsrin əvvəlində Ağdaşda darfülfənni bitirib, rus dilində sərbəst danışıb. Bizim yan-yöre kəndlərimizdə rusca məktub, ya da bir sənəd olanda oxumaq üçün ona gətiriblər. Mən babamı görməmişəm. Bütün bunları anam danışıb mənə. Əksər qızlar kimi, anam da atasını çox istəyir. Ona görə də atamın bu sözünü anam sinirə bilməmişdi. Onda acıqli atama cavab verməsə də, biliirdim ki, o, gec-tez bu söhbətin üstünə qayıdacaq. Beş gün, bir ay... məqamı gözləyən idi. Mütləq atamın haqsız olduğunu ona sübut edəcəkdi. Ancaq anam da, biz uşaqlar da atamdan qorxuruq. Əslində, atam təbiətcə çox sakit adamdı. Üç ildə, beş ildə bir dəfə acığı tutar, ancaq onda da gərək üzünü görməyəsən.

Anamı addım-addım yuxarı eyvana qaldırırdım. Üstdəki iki otağın yalnız birisini abıra sala bilmışdım. O birisinə kartof, soğan, sarımsaq, qarğıdalı, günəbaxan, nar yiğiriq, bura ehtiyat anbarımızdı. Atam yatan otağın qapısı və pəncərələri taybatay açıq idi.

-Ordan iki stul getir, - anam acıqla Pərzadın üstünə qışqırıldı.

Atam eləcə paltarlı dəmir çarpayıda kürəyi üstə uzanıb yatmışdı. Otaqdan araq iyi gəldi. Anam stulu göstərib dedi:

- Ay Tahir, ayaq üstə durma, otur. - Özü isə atamın çarpayısı ilə üzbeüz əyleşdi:

-Baxın bunun gününə. Sizdən soruşuram: doqquz uşaq atası, özü də müəllim, belə iş görər?

Hamı susurdu. Anam qapının ağızında bütüşmiş uşaqlara təpindi:

-Rədd olun, düşün aşağı!

Uşaqlar bir andaca yox oldular. Ancaq bilirdim ki, onlar pilləkənin başında nəfəslərini içinə çekib, bizə qulaq kəsiliblər. Mən isə yerimdən tərpənmirdim. Anamın bu sözü mənə aid deyildi. İlk dəfəydi ki, atamı bu kökdə görürdüm.

- O günü dükana açılıb-bağlanan stollar gelib, 35 manata. Deyirəm, nolar, birini də sən al da, - o, əliylə otağın yuxarısındaki sarı, məxmər örtüklü stolu göstərdi, - mən bu evə 46-ci ildə gəlmışəm, elə o vaxtdan qalan stoldu. Bəs biz ev deyilik? Ay Aləmzər, o gün qonşu Qəndab gəlib bizə, deyir ki, bulaqdan gələndə gördüm naxırçı Əliqulunun uşaqları o stoldan aparır.

- Əliqulunun stolunun arxasında kim oturur ki? - bu, gözləri yarıyumuşlu atamın səsi idi. Demə, oyanıbmış. Tahir kişi yerində qalxıb çarpayının baş tərəfinə gəldi:

- A Maqsud, bu nə gündü? Bu, sənə yaraşan işdi?

Atam dinmədi.

-Sənin gül kimi balaların var, a Maqsud. Axi bu araq kimi ağ günə çıxarıb?

- həlim xasiyyətli Aləmzər xala müləyim-müləyim ərinin sözünə qüvvət verdi.

Atam gözlerini açıb bizi süzdü. Məni görəndə tez baxışlarını qaçırtdı. Və elə o an da sifəti dəyişdi, üzünün əzələləri dartıldı. Bu, yəqin mənim burda olmağımla və onu bu kökdə görməyimlə bağlı idi. O, dikəlmək istədi. Tahir kişi onun ciyinindən basdı:

-Durma, uzan, -dedi.

Atam sağ əlini alnınə qoydu. Əlinin aşağısı gözlərini örtmüştü.

-Səni çıxartmasam, atamın oğlu deyiləm,- o, anamı hədələdi.

-Mən də çıxıb getməsəm, atamın qızı deyiləm.

Anam bilə-bilə elə atamın sözləri ilə ona cavab verdi. Sadəlöhv Aləmzər xala həyəcanlandı:

-Sən nə danışırsan, a Maqsud, necə yəni, sən doqquz uşağın anasını çıxaracaqsan? Bəs el-oba nə deyər buna?

Anam ağrılı-ağrılı gülümsündü:

-Ay avam Aləmzər, o, arvad çıxarındı?

Bizim kənddə mən heç vaxt görməmişəm ki, kimsə arvadını boşasın. Bu heç ağılıma da batmir.

-Mən səni öldürəcəyəm, baxarsan.

-Öldür, canım qurtarsın, - anamın dodaqları göyərmüşdi. Mən ürəyimdə arağa nifrət edirdim.

- Adam araq içəndə dünya dağıllır? - Atamın səsi yumşalmışdı, onda bayaqkı sərtlik yox idi. Mən buna sevindim.

-Bəli, dağıllır,- anamın cavabı gecikmədi.

Atam öz suçunu bilirdi, sadəcə, geri çəkilmək istəmirdi. Mən bunu onun səsindən hiss edirdim.

-Yanıma gəl,- anam mənə tərəf döndü. O, əynimdəki rəngi bozarmış sarımtıl, çit köynəyin boğaz tərəfindən tutub dartdı, - bax, nə gündədi- sən on iki manat verib, dörd araq alırsan, bəs beşcə manat verib, on metrə çit ala bilmirsən? Uşaqları qırıb-çatıram ki, çay içəndə qəndi az-az eləyin. On iki manat on iki kilo qənd eləyir. Daha səhər-səhər də qoymuram bunları şirinçay ehməye. Deyirsən ki, araq içəndə dünya dağıllır?

Sonra da özü özünə cavab verdi:

- Əlbəttə, dağıllır. Bəs sən dağılmaq nəyə deyirsən? - o, dərindən nəfəs aldı. Otağa sakitlik çökdü. Tahir kişi görürdü ki, anam çox açıqlıdı, bəlkə ona görə də susurdu, istəyirdi ki, anam danışıb, ürəyini soyutsun.

- Məni öldürən kasıbçılıq deyil, bu sağolmamış deyil, - anam ağrıyı ayağını yumruqlamağa başladı,- sənin özünü bu günə salmağındı. Cabbar kimdi, Cəfər kimdi ki, onlarla araq içirsən? Nolsun onlar indi ailə sahibidi, uşaqları var. Axı, sən onların müəllimi olmusan!.. Eşidirsən, onlara dərs demisən!

Anamın dil-dodağı titrəyirdi, tez-tez nəfəsi daralırdı. Amma onun acığı soyumurdu.

- Bu alt-üst evin çölünə, içine bu iki əlimlə, tək canımla suvaq çekmişəm. Əllərimin qabarı hələ də getməyib, - o, damarları görünən əllərini irəli uzatdı.

- A Ballı, bir az sakitləş, -Aləmzər xala anama toxraqlıq vermək istədi.

- İki ildi yataq xəstəsiyəm, - anam sakitləşmək bilmirdi, - dışimplə, dırnağımla çarpışıram, vuruşuram ki, el-obada biabır olmayaq, bu uşaqları bir yana çıxardaq. Bəs sən neynirsən? Mən səni belə yaşamağa qoymaram. Özümü də öldürərəm, uşaqlarımı da. Ondan sonra görək neyləyəcəksən. Bəlkə evlənmək keçir ürəyindən? Anamın bu sözlərindən içim gizildədi. Çöldən balaca bacı-qardaşlarının hicqırığı eşidildi.

- Mən səni öldürəcəyəm,- atamın zəif səsi eşidildi.

Anamın belə uzun müddət xəstə yatmayı son vaxtlar məni çox qorxudurdu. Deyəsən, kənddə hansıa ağızgöyçək demişdi ki, Maqsudun yerinə başqa adam olsa, evlənər. Bəlkə bu sözü anamın da qulağı calmışdı. Onun axırıncı sözləri kənddə, doğrudan da, belə bir söz-söhbətin getdiyindən xəbər verirdi. Yoxsa, bu onun ağılına hardan gəlmışdı? Bəlkə də, mənim bu düşündüklerim boş şeydi, belə söz-söhbət də yoxdu. Atam dünya dağılsa da, belə iş görməz. Ancaq hər halda, hiss eləyirdim ki, ürəyimdə bir qorxu cücməkdədi.

-Bilirəm, evlənsən, özünü də, balalarını da ağ günə çıxaracaqsan,- anam, nəinki geri çəkilmək fikrində idi, hətta atama istehza edirdi.

Anamın qırış-qırış alnında xırda tər damcıları parıldayırdı. Doğrudan da, bu son aylar xeyli zəifləmişdi. Mən bu günə kimi düşünürdüm ki, anam atamdan qorxur. Ancaq indi o, gözümdə kitablarda oxuduğum qəhrəman qadınlara oxşayırırdı. Anam, elə bil, tamam dəyişmişdi, onda qorxudan əsər-əlamət yox idi. Qorxa-qorxa selab tərəfə gedəndə fikrimdən keçənlər yadına düşdü: “-Lap ölsəm, nə olacaq ki? Anam özünü öldürəcək? Uzağı üç ay, beş ay ağlayıb, sakitləşəcək. Lap özünü öldürsün, onda mən diriləcəyəm?” Gördüm ki, gicgahlarımı, yanaqlarımı bir istilik gəldi. Ömrümdə belə pis vəziyyətə düşməmişdim. Öz-özümdən utanırdım. Deyəsən, kürəyimin tən ortasından bir tər damcısı sürüşdü. Bəlkə də, bu tərzad deyildi, mənə elə gəldi. Kürəyimi qaşımaq bəhanəsi ilə əlimi köynəyimin arxasına apardım, doğrudan da, köynəyimin tən ortası yaşı idi. Demək, mən anamı, o məni istədiyi qədər sevmirəm, canım mənə anamdan əzizdi. Ürəyimdə özümü qinayırdım: “Selaba da ölüm-zülüm düşdün, düşməsəydin ondan yaxşı idi. “Sən kimsən? Eldorado. Kim? Eldorado! Selaba tərəf düşmə, qabanlar səni parçalayar. Ana-zad boş şeydi. Əsas sənin canındı. Gərək adam canını qorusun”- bu cür acı istehza ilə ürəyimdə özümdən hayif alırdım.

Tahir kişi çıynamdən tutub məni silkələyirdi:

-A Ballı, bəsdi, bu yaziq uşaq səhərdən ürəyini yedi, - sənə nə olub, a bala?

Gözlərim yaşarmışdı. Bu, anamın nəzərindən qaçmadı. Mənə sarı dönüb:

-Bəri gəl,- dedi.

Mən yerimdə dommuşdum.

- Sənə söz demirəm?- deyə, anam ağlamsınan səslə dilləndi. - Ona yaxınlaşmağımla boynumu qucaqlayıb hönkürməyi bir oldu:

- Sənə qurban olum, Eldar, niyə ağlayırsan? Sən pis olma. Mən sağalıb ayağa duracam, qorxma. Bu gün-sabah Arif də - böyük qardaşımı deyir-əsgərlikdən qayıdacaq. -Sonra əlini kürəyimdə gəzdirdi, - başdan-ayağa tərsən ki. Nə olub sənə? - anamın göz yaşları boynuma, boğazımı töküldü. Çöldən Pərzad və Əminənin hönkürtüsü eşidildi.

Anamdan tünd tər qoxusu gəlirdi. Atam hələ də əlini gözlərinin üstündən götürməmişdi.

Yay böcəklərinin səsi kəsilmək bilmirdi.

- Mən sağalıb ayağa duracam. Mən sizi qoyub öle bilmərəm, - anamın səsi birdən ciddiləşdi. Sonra, elə bil duruxan kimi oldu:

- Sənə qurban olum, - dedi, - pis olma, atandı da, bir az içib, daha belə eləməz. Əminəyə de, bir vedrə su qoysun, get çım.


\* \* \*

Bir həftədən sonra atam borc pul tapıb, anamı Naftalana - sanatoriyaya apardı....

*İyul, 2015-ci il*



# ◆ P o e z i y a



## Tərlan ƏBİLOV

“Tərlanın 50 yaşı tamam oldu”. Yazdım və bir an əl saxladım: “Tərlanın 50 yaşı”... Qəribədir, düşündüm, əsl şairlər “yaş” sözü qarşısındaki rəqəmin böyüklüyündən asılı olmayıaraq, heç vaxt qocalmırlar, gənc qalırlar həmişə - Tərlan kimi. Bu yaxınlarda bir silsilə şeirlərini göndərmişdi bize və yazmışdı ki, İntiqam müəllim, yaşımı şeirlərimlə qeyd etmək istərdim! Oxudum şeirlərini - elə həmişəki Tərləndi; yenə gənclik inadı, gənclik həvəsi ilə poetik axtarışlarını davam etdirir. Tükənməyəsən, qardaşım, axtarışların da uğurlu olsun. 50 yaşı hamiliqla təbrik edirik.

*İntiqam QASIMZADƏ*

\* \* \*

Qapı ağızında oturub  
şərlənəcəyim günü gözləyirəm;  
qonşu həyatindən gələn musiqi səsini  
zümrümə edir külək.

Quşlar budaq saxlamayıb ağaclarда,  
gəmilər çəkib aparıb dənizləri,  
üstündən yarpaq çıxmasın deyə  
payızə pənah gətirib ağaclar.

Bir qadının ürəyinə girdiyimi yadına salır müstəntiq,  
bir cocuğun üzündən mehbəncasına öpdüyüm üçün  
təqsirləndirir məni sahə müvəkkili...

Ayaqqabılarımdan çıxardıb  
tullamışam kameralaya yolu,  
ürəyim bir avtomat darağı kimi dopdolu.

Fit çala-çala var-gəl edir  
ventilyatoru sönmüş otaqda  
qanun...

\* \* \*

*(Vaqif Səmədoğluna)*

Ustad,  
çoxdandı gözümü göydən rəsm kimi çəkmişəm,  
mən bu həyatın dibinə rəng-rəng çökmüşəm;  
bu rəng selində  
şəirlərim kağızdan düzəldiyim qayıqdı,  
"ayrılıq bir dənizmiş,  
sən uzaq yaşıł ada".

Doğulduğum gündən ömrümü vermişəm bada.

Əyilib  
ayaqlarımın altından götürmək istəyirəm yer kürəsini  
bir tikə çörək kimi,  
qulaq dayayıb dinləmək istəyirəm  
ovcumda o bir tikə çörəyin çırpıntısını  
sevgi dolu bir ürək kimi.

Hələ də qışın oğlan çağında qız doğur analar,  
gün işığına həsrətdi  
sənin pianonun dillərində dondurduğumuz  
anılar.

Şəkillər  
asıldığı divarlara etiraz aksiyası keçirir sükutunu,  
eşidən yox, bilən yox bunu  
bizdən savayı.  
Qibləsi Kəbədi haramın,  
duzu buz bağlayıb yaramın...

Çoxdan, çoxdan qocalıb əldən düşüb  
mənimlə tanış etdiyin Siyasət kişi,  
amma hələ də  
əlində əsa,  
ölkəni belədən-belə,  
elədən-elə  
axsaya-axsaya piyada gəzməkdi işi.

Çayxanada  
çaydan çıxan buğ kimiyəm qarşında indi,  
qənd bilib qarışqa kimi daraşib mənə  
azadlıqla bağlı fikirlərim.

Yerin yaman görünür-  
binalarıyla yan-yana yeriyib

adamlarına qarışib itdiyim bu şəhərdə...  
 Yoxsan deyə  
 bütün şəkillərdə, bütün rənglərdə susmuşam, ustad...

\* \* \*

Rəqəmlər təqvimdən qopub,  
 göylər uçub gedib quşlardan,  
 buludlar axıb gedib yağışlardan.

Bir ağacın dibində öskürək tutub  
 tozundan keçən bir uzun yolu,  
 camaatın gözü önündə bir arı  
 soyundurub ətrini  
 bir gülün.  
 Bir qəndin ətrafında birləşib qarışqalar,  
 viziltisini  
 masadan-masaya daşıyır  
 qara milçəklər.  
 Barmaqlarımı açsam,  
 ovcumdan bir qarış qalar,  
 ya da yox,  
 əlimdə deyil əlin.

Rəqəmlər hərflərə,  
 hərflər rəqəmlərə çevrilib,  
  
 Günəşin qabağını kəsib  
 dibçəkləri acgözlükə səmaya sarmaşan  
 bir pəncərə susuz-susuz.

Ayağı yerdən üzülüb  
 bir ağacın,  
 bir yolun,  
 bir arının,  
 bir gülün,  
 bir masanın -  
 iyulla dolmuş bir otaqda.

Iyulla dolmuş bir otaqda  
 susuzluqdan  
 özünü  
 quşların dalınca  
 damından atıb  
 bir bina...

\* \* \*

Özümü hər yerdən,  
 hər kəsdən geri götürdüm,  
 İlahi, ölmədim, özümü qapına diri götürdüm.

**Yolda**

ayaqqabılarımın sağ tayını  
ıldırıım vurmuş bir ağacın corabsız ayağına geyindirdim,  
kimisə sevindirim deyə  
anamdan qalma medalyonu  
yolun kənarındakı  
taxıl zəmisindəki müqəvvanın boynundan asdım,  
uşaqlarımın anasını  
ardımca deyindirdim.

**Qaçdim**

cəhənnəmə,  
cənnətə gedən avtobuslarındakı sıxlıqdan,  
dibinə kəndir salladığım çöldən pay-piyada gəldim sənə.

İş yerlərimdən imtina etmişəm,  
özümlə bu mübahisədə çoxdan bitmişəm,  
mən çoxdan tamahımı ötmüşəm,  
nə əvvəlində,  
nə də sonunda yoxam heç bir vilayətsiz söhbətin,  
çətin məni anlaşınlar, çətin.

Pəncərəndə bir yanın ağaçın budaq cümləsiyəm...  
sevgilərin eyni dilə tərcüməsiyəm qapında,  
bir orfoqrafik xəta belə yox  
mən adda çapında.

Qaldır məni rəfindəki o boşluğa, qaldır.

Dənizlərində ləpəyəm,  
çaylarında seləm,  
səhralarında ayaq yandıran qum.

İlahi, dilə məndən nə dilərsən,  
bu gündən mən də yoxam...

## KARANTİN

Şəkillər tüpürçək kimi yapışib  
şəhərin küçələrindəki divara...  
İşiq dirəkləri veyillənir səkilərdə avara-avara...

Qapınızın ağızında  
iri tut ağaç kimi ayaqqabısının bağına əyilib  
bir qoca.  
Dimdiyində çöl,  
harasa uçur vətən quşları təyyarə-təyyarə,  
qoltuğunda dayanacaq  
harasa köçür şəhər avtobus-avtobus,  
içində bir haray var: yaşamaq istəyirsənsə sus!

Hasarın o üzündə dənizi ləpələndirir  
qağayı hay-küyü,

hasarın bu üzündə içindən görmək olmur göyü.  
Qızı zorlanan ata kimi başıaşağı-başıaşağı yolu keçir qanun.

Minaya düşmüş evdi ordu,  
namusu çökmüş tövlədi kənd,  
anası ölmüş uşaqdı,  
balası ölmüş anadı Vətən.

Üzünü şəkillərə tutub,  
dalını həqiqətə çevirə-çevirə  
general-general  
mundirinin düymələrini bərkidir  
mühəribə...

\* \* \*

Əllərim qana batdı  
sənin sünbül saçlarında...  
Elə bərkdən inildədin,  
canı yandıacların da,  
görüb məndə bu səfəri...

Əcəb gözəl çarmıxmışsan...  
əksimə xac çəkilirəm...  
Bir balaca çərçivədə  
sənə rəng-rəng əkilirəm,  
ovcumdan iki nəfəri...

Ruhum deyir, tələs, yüyür,  
nəfəsin öpür telimdən.  
Yaşlanır şərab tündlüyüm,  
mixtək dartıram əlimdən,  
boğazındakı qəhəri...

Damıram qantək üstünə,  
eşq qan arasına girir.  
Saçların dənlənir yenə,  
mələklər sünbül endirir  
günəşə tabut-səhəri...

\* \* \*

Gün ışığını üstümdən toz kimi çırpdığım günlər  
az olmayıb,  
düşünmə ki, ömrümdə yaz olmayıb.

Körpülərdən çaylarım keçib,  
çaylardan körpülərim.

Çoxdandır süd gölünə bir ovuc Ay düşüb,  
gecəmə bir yataq haray düşüb.

Qırıq-qırıqdı ovucumdakı yolun qırışı,  
yuxularım vaxtin üzü kimi qırışıb.

Canımdakı qəlpələrdən vətən damcılıyır,  
azadlığın sağlığına...

\* \* \*

Qaraciyərim 3,5 sm şışib,  
anam bilməsin deyə gizlədirəm hər kəsdən,  
hər gecə çevrilirəm  
sağ ciynimdən sol ciynimə  
içimdəki küt ağrından, lal səsdən.

Hər səhər stəkanıma beş qaşıq şəkər tozu salır,  
deyirəm, bəsdir, ay ana, "şəkər" tapacağam yoxsa,  
"şirin balamsam, şəkər balamsan"-deyir anam,  
üzümdə uzaqlara baxa-baxa qocalır...

Sənin nə vecinə harda ölmüşəm,  
sinəsi dağlıyam, qapısı bağlı.  
"Mən sənsiz ölə də bilmirəm, neynim",  
mən sənsiz qala da bilmirəm, hayif,  
qapımda ağaqtək qollu-budaqlı.

Baxır uzaqlara üzümdə anam,  
atamın adına salavat çəkib.  
Bir qadın "ox"lanır başının üstə,  
bədənimdən qopan neçə ad çəkib.

Təbəssüm eləyir üç-beş daş mənə,  
qızımın çəkdiyi qəbristanlıqdan.  
...Yüz yerdən tikirəm varığa sözü,  
tikirəm, sökülür başım üstə dan.

Qayıdır uzaqdan anamın gözü:  
-A bala, soyudu çayın, iç, tərpən.  
Mühəribə kimi bitmir sevgi də  
gəzir, gəzir məni canımda qəlpən.

...Mən necə qaytarım onun əlini,  
mənə çörək olmaz, yağılı ət olmaz.  
Cəhənnəmə olsun bu ömür onsuz,  
lap düşüb ölsəm də qiyamət olmaz.

Utanır, utanır soruşmur səni,  
düşünür, qəlbimə dəyər, üzülləm.  
Büdrəyər ayağım, büdrəyər əlim,  
mən sənsiz sürüssəm...yixılıb ölləm.

Əzizim bala dağı,  
Çəkiblər qala dağı...

Tanrı oğul öldürür,  
bir ömür qala dağı.

Yeyirəm sonuncu tikəmə kimi,  
deyir, "sınıxmışan yaman, can bala.  
Yatağın çevrilib xarabalığa,  
can bala, səni öldürdü  
ev dərdi,  
çöl dərdi,  
iş dərdi.  
Gecələr yerində bayquş ulayır,  
mən səni bayquş yox, tərlan doğmuşdum.  
Səni nə pis vurdu bu qara sevda,  
sən eşqə düşəndə hara çıxmışdin?"

Əzizim ana dərdi,  
Yar ola, qana dərdi.  
İpim üstə oduntək  
yiğmişam cana dərdi.

Əzizim yaxıb gedər,  
Yar yarın yixıb gedər.  
Ölsəm, üstümə gələn  
ardımca baxıb gedər...

\* \* \*

İlahi, ruhtək bədənə  
gəlib girəninə sığın...  
Gözü bağlı-bağlı hər an  
səni görəninə sığın...

Gəlib dərd sənə çatanda,  
Üç-beş xos günün xətrinə  
Atarlar namərdələr səni  
yığış, ərəninə sığın.

Dağ ol sinəmlə yanaşı,  
Qovum başından dumani,  
Sənə hər gün ətəyindən  
çiçək dərəninə sığın.

Tök ətəyindən daş kimi  
Bu qibləsiz binaları,  
Ardına baxmadan sənə  
nəfəs verəninə sığın.


Gəl, qutaraq yer üzündən,  
Qorxma, qəzaya düşmərik,  
Söyü öz ömrütək çox bərk,  
usta sürəninə sığın...



## ◆ E s s e

Azər ABDULLA

# SANDIQ\*



Güney Azərbaycanda altı günlük atüstü səfərdən sonra gördükərim, düşüncələrimlə bağlı nəsə yazmaq mənə çox çətin gelirdi. Hələ öten yüzüllikləri demirəm, yaşadığımız eyni zaman içinde Məmməd Səid Ordubadidən bu günəcən nə qədər dəyərli və sanballı bədii, publisist yazılar, poeziya nümunələri, elmi məqalələr, xatirələr yazılışını düşünəndə, mənim yazmağım özümə, meyvəsi yiğilib qurtarmış bağda, sovulmuş bostanda peşəri eləmək-uralamaq kimi gəlirdi. Ancaq qoz ağaclarını çırpıb yiğandan sonra peşəri edərkən kol-kosun dibindən, sıçan-mişovul yuvasından tapdığım qanlıqsız saf cəvizləri... üzüm tənəklərinin six yarpaqları arasında gizlənib qalmış par-par yanan bir zingirtəni, bütöv bir salxımı... bostanda tapdanıb əzilmiş basıraq alaq otlarına dolaşan taqlarda gözdən yayınib qalmış şamamanı taparkən... yaxud bir əsim mehdən sapsarı, six heyva yarpaqları bir-birindən azacıq aralananda gizlənib qalmış saralan iri bir heyvanın siğallı yanağını görüb sevindiyim anlar yadına düşəndə Ərdəbil, Təbriz, Urmiyada da o sevinc, o yaşantının təkrar olacağına inandım. Bizim bölgədə işlənən bu "peşəri" sözündən necə xoşum gəlir, İlahi! Bəlkə o şamamanın, o bircə heyvanın gözəl qoxusu bu sözün canına hopdügündəndi... Ancaq bu sözün də "ki- və" bağlayıcıları kimi gəlmə olduğuna hərdən şübhələnirəm. Lap ilkin bizim olub yad dillərə keçərək onların tələffüzünə bulaşıb, onların intonasiyasını mənimsəyəndən sonra onları yerliyərsiz yazıya gətirmək canıma sınmır, ruhuma yatırır. Əlindəki tikə, yaxud soyulmuş meyvə dilimi yerə düşəndən sonra götürüb yeyə bilmədiyin kimi.

\* \* \*

Sinnimin qürub çağında özümdəki qaçaqmalçılıq qabliyyətimin, istedadımın olduğunu ilk dəfə Güney Azərbaycana qədəm basanda keşf etdim. Oradan sevinə-sevinə adladıb gətirdiyim Sandıqdan, nə qazdan ayıq İranın, nə heç vaxt gözü doymayan bizim gömrük işçilərinin xəbəri oldu, nə də bir həftəlik səfərboyu mənimlə addımbaaddım gəzib dolaşan halalca qadınımın. Gömrük işçisi demişkən, bissimillah deyib İran torpağına ayağımızı basqaq, siğorta olunmağımızı bildirdilər. "Lap yaxşı" düşündüm. Şüşənin arxasında oturmuş yaraşıqlı, ancaq təhər-tövründən özündən razı təəssüratı yaradan oğlanın

\* İxtisarla

möhür basdığı pasportumu saymazyana qarşıma atmağı az da olsa, mənə toxundu. Etiraz eləmək istədim. "Etik dərsi keçməyəni gəlmisən? Bəyəm gəldiyin yerdə belələri azmı qarşına çıxıb?" Ayağımı yenice basdığım "yad" ölkəyə höcətlə girməyimin, diqqət çəkməyimin hansı nəticəylə bitəcəyi, sonrasa xanımının danlağı ağlıma gələndə susmaq qərarımı verdim. Sığortamızla bağlı sənəd istəyəndə o, həqarətlə farsca nəsə dedi, mən doğma dilimizdə sakitcə yenə siğorta sənədini istədim. Bu dəfə o, ikrəhla əlini yelləyərək yenə nəsə dedi, onun dediyini təxminən "vaxtimı alma, camaatın qabağını kəsmə, çəkil bu yana, o birilər gəlsin" kimi anlayaraq bir addım ireli keçib qıraqa çəkilsəm də, yenə haqqını tələb etdim. Aralıdan bizi izleyən başqa İran vətəndaşı gərginliyi duyaraq, yaxınlaşış qalaqlanmış kağızların arasından bizim siğorta sənədimizi tapıb təbəssümlə "Buyurun" deyib mənə sari uzatdı. Bir yandan iki gün önce Bakıda "Azerbaycan" nəşriyyatının bufetində söhbət zamanı şair Adil Cəmilin dediyi "İrana gedən bütün şair, yazıçılar nezarətdə olur" sözleri, bir yandan şair, yazıçı Fərid Hüseynlə şair Şəhriyar Del Geraninin İranda tutulub aylarla zindanda saxlanılması, bir yandan da xanımının boy-numdakı məsuliyyəti səbəbindən şüşənin o üzündə oturmuş özündən müştəbeh o gədəyə bir söz deyə bilmədiyimdən içimdən qırıla-qırıla qaldım.

Üstüörtülü dar keçidlə irəliləyəndə sağ tərəfdə şüşənin o üzündə, aşağısı six kol-kosun, fizillığın içindən sarmaşığa bürünmüş qollu-budaqlı uca ağacı görəndə nədənsə Məmməd Səid Ordubadinin "Dumanlı Təbriz" romanının adını payız yellərində uçan xəzan yarpağı kimi xatırladım. Kövşənin, çölliünün qarşısını kəsmiş o basıraq, o fizilliq İran dövlətinin qapalı, sırlı olması barədəki təsəvvürümüz daha da möhkəmlətdi.

Çölə çıxanda öz Astaramızda bizi yaxalayan yağışın, İran Astarasında bir az da güclənib yaxamızdan əl çəkmədiyini görəndə Vaqif Səmədoğlunun "Bu yağış da bir yannan" şeiri yadına düşdü. Yağışın altında əlində bir dəstə palaz-palaz iri İran pulu olan bəstəboy, qaraşın, qonur gözləri tələye düşmüş siçan kimi təlaşlı oğlan "münasib qiymətə dəyişiyəm" deyib bizimlə yanaşı addımlamağa başladı. Bizim "28 May" metro stansiyası həndəvərində pul dəyişən cüvəllaqlar gözümün önündən keçdi. "Sənin kimiləri yaxşı tanıyıram." Taksi sürücüləri bizi əhatəyə aldı. "Tehran! Təbriz! Ərdəbil! Adam başına beş manat!", "Tələsiyəm, biy nefəy!" Bəzi sözlərdə, xüsusiylə feillərdəki "R" hərfini "Y" kimi tələffüz edirlər. Əvvəlcə kulturoloq Aydin Xanın danışığı yadına düşdü, "görünür, Aydin bizim Astaradandır." Çəvrilib arxamca gələn xanımına "deyəsən, bunlar Abi kimi (üç yaşına az qalmış nəvəmiz Abdulla) təzə-təzə dil açı..." dedim. Aralığa:

- Burda pul dəyişmə məntəqəsi... bank varmı?- deyəndə yanımızdan bir addım da aralanmayan qaraşın oğlan:

- Banklar bir də qaldı Ərdəbilə. Aşura günləridi, açıq ola, ya olmaya...- deyəndə "gərək Bakıda dəyişəydim" canımı narahatlıq bürüdü. Yüz dolları ona uzadaraq - Yaxşı, əllisini dəyiş.- dedim. O, iri-iri pulları tez-tez sayanda - Ancaq düz olsun ha!- xəbərdarlıq ələdim. O, gülə-güle "Narahat olma" deyib pulları qaytaranda, mən onun gözünə baxıb ya gümana - Deyəsən, az oldu?- söylədim, o da gülə-gülə - Qonaqsan də qoy, bir Xum da verim,- deyib üzərində əlli min rəqəm yazılmış əskinası mənə verdi, mən məmənunluqla Bakıdakı adətimə sadıqlıklı "Xeyirə işlədəsən" deyib, islanmasın deyə tez pulları cibimə basdım.

Öz sərhədimizdən bizi keçid məntəqəsinə getirən avtobus sürücüsü "üstünüüzə cuman sırtıq, firldaqqı sürücülərə yox, gendə sakit dayanan adama yaxınlaşış onunla sövdələşməyiniz məsləhətdi" demişdi. O məntiqlə, azca aralıda dayanıb bize sari baxan, görkəmindən sakit, mədəni adama oxşayan 45-50 yaş arası olan birisinə - Ərdəbilə apararsınız mı?- soruşdum.

- Məmənuniyyətlə, müəllim, - dedi. Sonra mənə aydın olacaq ki, biz təreflərlə əlaqəsi, yaxud məlumatı olanlar oraya gedənlərə "müəllim" müraciət edir. Azca

irəliləyəndə qarşımıza bank çıktı. Əlli dollarımı dəyişəndə azca əvvəl o cüvəllağının Azərbaycan puluyla mənə iyirmi dörd manat “atlığı” bəlli oldu. Onun yanına qayıtməq ağlıma gəldi, ancaq bir yandan sürücünün “Burda hamı bir-birini tanırı. Elə biləcək səni mən öyrətmışəm...” deməsi, bir yandan da yağışın altında qadınımın ıslanıb genişlənmiş yüngül, dəri ayaqqabısıyla arxamca deyinə-deyinə gəlməsi qarşımı kəsdi.

Yağışdan qurtulmaq üçün tələsik onun Mersedesə oxşar İran istehsalı olan geniş, rahat “Assəmənd” markalı maşınına mindik. Naşı olmadığımı bildirmək üçün - İki nəfər də tapın, adama beş-beş, yola düşək.- dedim. O, qapını açıb düşdü, sağa-sola boylandı, aralanmaq istəyəndə səbrim çatmadığından onu səslədim. - On beş verirəm, gedək, - dedim.

- Onda heç olmasa, on səkkiz verin...

Hər yan duman olduğundan üzü yoxuşa dirənmiş yolumuzun sağında sərhəd boyu tikanlı məftiller, sərhəddən o yana beş-altı addımlıqdakı yağışın yuyub təmizlədiyi öz doğma ağaclarımızın titrəyən yamyasıl yarpaqları...

Gəncliyimdə qatarla dəfələrlə Miğridən İrəvana gedərkən Arazboyu uzandıqca uzanan, bədənimi - ürəyimi cizib qanadan, ruhumu o yaşıl yarpaqlar kimi titrədən tikanlı məftilleri xatırlayır, hazırda Güney Azərbaycanda yuxudamı, yoxsa reallıqda olduğumu anşıra bilmirdim. Sürücü (adını bilsəm də ona xata gələ biləcəyini nəzərə alaraq yazmırıam) Ərdəbilə nə məqsədlə gəldiyimizi soruşdu. Şair Adil Cəmilin dediyi “şair, yazılıcları izləyirlər” sözləri başıma necə pərcimlənib, qarşidakı bir neçə gün ünsiyyətdə olduğum adamların hamisiylə ehtiyatla davranışmağa səy göstərirdim. Elə bilirəm, “gəzməyə gəlmışık” desəm, bizdən şübhələnə bilər - Həkimlik işimiz var-deyəndə xoş rəftərlə sürücünün sanki ovqatı daha da yaxşılaşdı. Ərdəbildə hər xəstəlik üzrə yaxşı həkim tanışlarının, dostlarının olduğunu söylədi. Bakıdan gəlmış neçə-neçə xəstəni aparıb həkimlərə tapşırığıni dedi. “Yəqin, həkimlər də sənə görüm-baxım edir...” düşündüm.

- Xəstəliyin nədir?- ehtiyatla soruşdu. - Qulağına piçıldaya bilərəm...- deyəndə o, mənim həya örtüyünə bürdüyüm “xəstəliyimin” üstündən asanlıqla abır pərdəsini götürərək ucadan: - Prastatit üzrə məşhur tanış həkim var...- söyləyib mobil telefonunda nəsə axtara-axtara sözünə davam etdi:

- Lənkərandan gəlmış xəstəni onun yanına apardım, kişinin hali xarabydı, əməliyyat olundu, üç gündən sonra sap-sağlam çıxbı getdi. Ayda iki-üç yol zəng edib kefimi xəbər alır, - deyib mobil telefonunu mənə uzatdı.

Yolumuzun bir yerində duman seyrəldiyindən, yenə sağ tərəfdə yamyasıl meşənin içinde narıncı, sarı, ağ evlər göründü. Dərədən başlayıb, ucaldıqca ucalan sıldırıım qayanın düz kəlləsindəki narıncı, gözəl villanın yiyəsi sanki öz cəsurluğunu nümayiş etdirmek üçün o vahiməli yeri seçib. Sürücümüz:

- Zəngin adamların villalarıdır. Yayda iki-üç ay gəlib orda yaşayırlar,- dedi. Yenə dumanlı yolla heeeey üzü yuxarı qalxırıq. - Duman olmasayıd,- sürücü əlini sağ tərəfə uzadıb sözünə davam edir, - Savalan dağını görərdiz... Sabir Rüstəmxanının doğulduğu Hamar kəndindən gördüğüm möhtəşəm Savalan yaddaşımda əzəmətiylə görünür.

Yolumuzun yoxusu bitib düzənliyə çıxdıq, azca sonra eniş başlayanda sanki sehirli bir qüvvə bizdən xeyli aşağıdakı gözəl şəhərin üzərindən duman örtüyünü qaldırdı. Şəhərin yarısı gün işığına bələnib, sürücü - Bayaq dediyim doğulduğum Nəmin şəhəri budur... Valideynlərim burda yaşayır. Bu şəhərdən böyük alımlar... həkimlər çıxbı...- deyir. Şəhərdən uzaqlaşandan sonra yenə dumana düşdük. Çay içdiyimiz yeməkxananın vitrinindəki balı bəyənmədiyimi sürücüyə bildirəndə o, “qarşıda tanışım var, yaxçı (yaxşı) balı var” deyəndən bir qədər sonra maşını saxladı.

Axşam çığı Ərdəbilə çatanda sürücü bir daha xəbərdarlıq elədi, sabah bütün kliniklər bağlanacaq, bir də üç gündən sonra açılacaq. İstənilən həkimin

qəbuluna növbəsiz düşməkdə kömək edəcəyini bildirdi. "İşə düşmədik. Yalan uydurub həkimə gəldiyinizi demisənə, onda buyur, bir yalan da uydur..." - ...ağa, təşəkkür edirəm, narahat olma... bir yannan bu gün çox yorğunuq, səhər saat altıdan durub yola düşmüşük, həkimə getməyə halımız yox. "Bu adam bizdən asanlıqla əl çəkən deyil" düşünərək, sözümə əlavə elədim, - Təbrizdə tanış həkim var, onun yanına gedəcəyik...- dedim.

Yola götürdüyüümüz azuqəylə (bu barədə yoldaşımı çatan olmaz) yüngülvari şam edib azca dincələndən sonra oteldən bayırə çıxdıq. Demiyəsən, otelimiz mərkəzdəymış. Sağa dönüb azca irəliləyərək balaca meydançaya çatdıq. Dörd yandan buraya yeniyetmə uşaqların əllərində bilək yoğunluğunda uzuuun-uzun qarğınlara bağlanmış, üstündə ərəb qrafiki ilə nələrsə yazılmış aq, qırmızı, yaşıl, qara nəhəng bayraqlarla dəstə-dəstə adamlar axırdı. Meydançaya çatan uşaqlar qarğının bir ucunu yerə dayayaraq iki əliylə tutduğu bayraqı insanların başı üstündən, bəzən başlarına toxunduraraq həvəs, həm də səriştəylə qovsvari yelleýirdilər. Qarşı-qarşıya dayanaraq, yeriyən iki adamın ciyinlərindən asılmış, az qala həmin adamlar boyda olan nəhəng davulu başqa birisi gücü gəldikcə əlindəki toppuzla ağır zərbələr endirəndə, adama elə gəlirdi ətrafdakı ağaclar tir-tir əsir. Müxtəlif yerlərdə quraşdırılmış səsgücləndiricilərdən, əllərdə olan səsgücləndiricidən İmam Hüseyn müsibətini vəsf edən şeirlər səslənirdi. Meydançada adəmin qurşağı boyda dəmir hasarın arxasında dayanıb mərasimə tamaşa edən üz-gözündən kədər süzülən, körpəsiylə gəlmış hicablı qadınlar, uşaqlarını boynuna almış atalar... uşaqların əlindəsə oyuncaq əvəzi balaca təbillər... Səherisi gün Ərdəbilin Küçələrini gezərkən bütün xirdavat mağazalarında körpə uşaqlar üçün oyuncaq əvəzi satışa qoyulmuş həmin təbillər və kürəyə döymək üçün zəncirlər tez-tez diqqətimi çəkəcəkdi. Meydançanın ətrafi boyu addımlayanda bir dəstə gəncin həvəslə zincir döyməsinə baxdığımız anlar, birdən onlardan azca aralıda xorla "Həsən, Hüseyn Ağam vay! Ya İmam Hüseyn ağam vay!" deyib sanki bir-biriylə yarısan, qızışıl cuşa gələrək daha ilhamla, şövqlə elə bil hansısa bir dirijorun işarəsiylə hamısı birdən göyə qaldırdıqları əllərini hikkə və qəzəblə endirib sinələrinə vuran on iki- on üç yaşlarında yeniyetmə uşaqları görəndə uzaqlarda qalmış öz yeniyetmə çağının bir gününü xatırladım.

Bərkə-boşa düşməmiş, kəndimizdən qırğa çıxmamış on dörd yaşında ərköyn uşaq idim. İnanlı nənəm (anam) məni yaşılı kişiyə qoşub yaylaqdan ayaqla yola düşərək daşlı-çinqılı yollardan keçib rayonumuzda məşhur olan Buğukar pirinə (Cəbrayıł, Zəngilan, Qafan, Ordubad, hətta Naxçıvandan, Bakıdan da o pircə ziyarətə gəlirdilər) gəldik. Demiyəsən, qəti günüymüş. Pirin yanında sıraya düzülmüş uzun dəstənin sonuncu adəmi məniydim. Gənclərin, kişilərin əksəriyyəti Ordubaddan dağları aşib gəlmışdı. Sıranın önündə qurşaqdan yuxarı çılpaq, biçaq, qəmə, xəncəllə yardımçıları başlarından, üz-gölərindən qan-tər axa-axa addımlayıb sinələrini bərkədən yumruqlayan adamlar məndə vahimə yaradır, onlara baxaraq gah əllərimi, gah da yumruqlarımı gücüm gəldikcə sinəmə vururdum. O vaxtdan on illər keçib, özümün yazdığınış şeirlərdən bir bənd yadımda qalmasa da, on dörd yaşında "Buğukar" pirində vay-şivən içinde eşitdiyim "Necə də ağlamasıñ daş bu gün, Kəsilib yetmiş iki baş bu gün. Neçə ki göydən yerə yağış yağar..." misralar hələ də yadımdadır.

Arxamda dayanmış yoldaşımın piçiltisini eşidirəm - Gedək burdan, qorxuram...

Həmin günün axşamı gecə saat üçə, bəlkə də dördəcən ayrı-ayrı dəstələr sincini vura-vura, davulunu gumbuldada-gumbuldada, nohə oxuya-oxuya mərkəzi küçəyə baxan pəncərəmizin (biz ikinci qatdaydım) önündən keçdilər. Səhərə yaxın Ramiz Rövşəni yuxuda gördüm. İndiki görkəmdə olan Ramizlə keçmişdə "Kommunist", (indiki "İstiqlaliyyət") küçəsində ADU binası (indiki

İqtisad Universitetinin) qarşısında gülə-gülə, sevincə qucaqlaşış görüşdük, şirin-şirin xeyli səhbət eləsək də, o səhbətdən təkcə yadında qalan budur ki, sağollaşış ayrılmak istəyəndə Ramiz gülə-gülə: - Bilirsənmi, sənin barəndə nə söz gəzir?... - Təəccübə ona baxanda, məni intizarda çox saxlamadan - Gah deyirlər yaman qızbəzsan, gah da... Mən tələsik: - Bu yaşimdə!?. Gah da nə deyirlər?..- maraqla soruşuram. O, gülə-gülə: - Yaşına nə olub ki, maşallah, cavan oğlan kimsən...

- Gah da nə deyirlər?- Ramiz əl çəkməyəcəyimi hiss etdiyindən bütün varlığıyla, səmimiyyətiyle gülərək, - Vallah, boş şəydi, gözü götürməyənlər paxılılıqdan uydurublar...

- Sən mənim canım, maraqlıdı, nə deyirlər?...- O, uğunub gedir, güclə özünü ələ alıb:

- Guya, erməni qadınından sənin oğlan-qız, ekiz uşağın var. Qızın İrevanda Azərbaycanın eleyhinə televiziyyada, radioda ingiliscə çıxışlar edir - deyib gözləri yumulanacaq qəhqəhə çəkir, mən də ona qoşulub bərkdən güləndə yuxudan aylıram...

27 sentyabr. Küçələrdən keçə-keçə yemək barəsində fikirləşirik. Bazar dedikləri səmtdə dörd yola az qalmış yemək üçün sıraya düzülmüş adamlar gözə dəyir. Bütün şəhərlərdə bazar ətrafi mühüt bir-birinə oxşayır. Küçənin qıraqında təkərli balaca piştaxta üstündə suda bişirilib, qabığı soyulub şışə taxılmış bir düjün ləbləbi-çuğundur görəndə "nə yeyərdim" ürəyimdən keçir, ancaq yoldaşının razı olmayıacağı ağlıma gəldiyindən, istəyimdən vaz keçirəm. Küçəyə baxan tərəfi tam açıq, yəni qapısız, pəncərəsiz, divarsız olan yerə kafemi, yoxsa qəlyanaltı yeri demək olarmı, bilmirəm. O yerin girecəyində sol divara söykəli dəmir sobada müstərilərin gözü önündə lülə, tikə kabab və cızbız bişirilir. Yerlər tutuludu. Ara verməklə iki yol o yeməkhananın qarşısından o yana, bu yana keçib sonra bir qiraqda dayandıq. Xidmətçilərdən biri bizi çağırıb balkona bənzər ikinci qata qalxmağımızı bildirdi. Şəffaf dördkünc plastik qablara səxavətlə doldurulmuş qaymaqla balda nə qaymaq dadı hiss elədim, nə də bal...

...Ərdəbildə Şeyx Səfi məqbərəsinin güllü-çiçəkli, iri ağaçlı böyük bağından keçib, məscid, ibadət və çiləxanalarını (çiləxanaların birində sükuta qərq olub heykəlləşmiş Əli Həsənlini "gördüm"), hamamını, böyük binalarını, məzar və məqbərələrini tələm-tələsik (indi bu yazını başından bilgisayara köçürəndə "haraya, niyə tələsirdin, ay zalim, məgər sənin yolunu Ərdəbildən salmaqdə məqsədin Şeyx Səfi kompleksini, Şah İsmayııl Xətainin məzarını ziyarət etmək deyildimi? Deyəsən, sən bütün ömrünü dərinliyə enmədən dünyanın üstündən atüstü, qaça-qaca keçməkdəsən" düşünərək özümü qınayırdım) seyr edəndən sonra gelib kompleksin mərkəzində qurmuş ağaç kimi bitmişdim. Azca aralıda mənim kimi başı geriyə qatlanmış, ağızı açıq qalmış, ucaboy, kürən alman kişi də - hansı jurnalın səhifəsindəsə gördüyüm Henrix Böülüň şəkli bu kişinin üz cizgiləriylə üst-üstə düşür,- şərqli ustaların zövqlə vurduları zərif naxışlar, o naxışların üzündə sanki qol-qola tutub oynayan, yaxud səs-səsə verib xorla oxuyan al-əvan boyalarla süslənmiş uca tavanın altında sehrlənmişdi. Uzun müddət tavandan gözünü çəkə bilmədiyindən boynu ağrıyan alman kişinin başını düzəldib sağa-sola döndərərək, yenidən tavana baxması, yanındakı xanımınınsa türbənin qapıları, divarları və tavanın az qala hər qarışını, sonra da döşəməyə sərilmış tavanla həməhəng olan xalçanı təmkinlə iri obyektivi olan fotoaparatiylə çəkdiyi gözümüzən qəcmədi. "Görəsən, almanın Şah İsmayııl haqqında təsəvvürü varmı? On azından Karl Marksın Xətai haqqında dediyi bu fikir: "Səfəvi sülaləsinin yaradıcısı Şah İsmayııl fateh olub. O, hakimiyyətdə olduğu on dörd il ərzində on dörd əyaləti fəth edib" onun buraya gəlməsinə bir təkan ola bilər..."

...Şahım, zaman, məsafə boş şeydi, səninlə bir-iki kəlmə səhbət eləmək istəyirəm. Birdən deyən olar, sən kimsən, o boyda nəhəng fatehle danışmağa

sənin nə haqqın var!?. Onunla üzbeüz dayanmağa cəsarətinmi çatardı!?. Sakitcə cavab verirəm, bəli, çatardı. Mən öz çağimdə məmləkətimizin, baxmayaraq, indi məmləkətimizin ərazisi qat-qat azalıb, baxmayaraq, kiçik dövlətin balaca bəndəsiyəm, Şah İsmayıл dövründə yaşasaydım, böyük dövlətin böyük bəndəsi olacaqdım. Cəsarətim indikindən qat-qat böyük olacaqdı. Dediym budur, balaca ölkənin balaca bəndəsi kimi mən, balaca məmləkətin birincilərindən olmuş Azərbaycanın Mərkəzi Komitəsinin birinci katibi İmam Mustafayev, prezidentlərden Əbülfəz Elçibəy, Heydər Əliyevlə görüşüb saatlarla onlarla danışmayı bacarmışam.

Şahım, mənə maraqlıdı, sən bir məmləkəti alanda daha çox sevinir, xoşbəxt olurdun, yoxsa gözəl şeirlərindən birini yazanda? Deyilənə görə, ən böyük ehtiras hakimiyyətə olan ehtirasdırsa, onda bir pillə aşağı enib şeir yazanda, hansı halda olurdun? Səndən bir ənam qopartmaq niyyətiyle yarınib-yalqaqlanıb mədh edənlər cəhennəm olsunlar... Ancaq sən bu dünyadan köçəndən sonra da səni qəlbənə sevib öyənlər olub - poeziya aləmində dahi sayılan Məhəmməd Füzuli də böyük bir əsərini sənə həsr edib. Dahi şairin "Bəngü Badə" əsərini sənə ithaf etməsini, mən on beşinci ölkəni fəth etməyin kimi sayıram. Ancaq, Şahım, dost gözüyle "fəth etmək" ifadəsi, düşmən gözüyle "işgal etmək" deyilmə? Şahım, sənin yaratdığını imperiyanın, iki milyon səkkiz yüz min kvadrat kilometr ərazisi olan imperiyanın, həm də 600 illik Osmanlı imperiyasının bədəlini sonrakı türkərin çəkəcəyi ağılna gəlmışdim? Bütün canlı varlıqlar kimi imperiyalar da sonucda dağılıb yox olmağa, ölməyə məhkumdur. Sizlərdən sonra ceyranın, kəlin üstünə cuman giyena-kaftarlar kimi dişlərini qıcamış güclü dövlətlər indi Türkiyənin, Azərbaycanın başının üstünü alıblar, bizləri didib-parçalamaq davam etməkdə. İndi zavallı Azərbaycanın ərazisi 69,28 000 kvadrat kilometr... Tarix elmi heç nəyi unutmur. Öz tarixçilərimizi demirəm, başqa xalqların tarixçilərinin etirafına görə, imperiyalar arasında Türk imperiyası ən ədalətli imperiya olub. Ancaq, Şahım, yenə də mən bütün imperiyalarla BARIŞMIRAM.

Çaldırın savaşıyla bağlı tarix boyu bəzi adamlar səni, bəzilərisə Sultan Səlimi suçlayıb, indi də suçlamاقda. Ancaq mən ona görə heç birinizi suçlamıram ki, nə qədər hökmədarların qəlbində hökmərənlik ehtirası qaynayır, coşub-daşır, nə qədər ki, hökmərənlik ehtirası atadan, oğuldan, qardaşdan əzizdir, yeri gələndə, onları uf demədən qətlə yetirir, onda müharibə də qacılmasdır. Ancaq, Şahım, axı sən, yanılmırımsa, altıncı əcdadın Şeyx Səfiəddin İshaq bəbanın əsasını qoyduğu sufi təriqətinin inanlı yayanı, davamçısıydın. Axı sən hər şeydən uca, yuxarı qatda SÖZÜ sanırdın. Demirdinmi:

**Söz vardır, kəsdirər başı,  
Söz vardır kəsər savaşı,  
Söz vardır ağulu aşı  
Bal ilən edər yağ bir söz.**

Bəs Çaldıranda dur deyib savaşı saxlaya bilən SÖZÜNÜ niyə əsirgədin, Səni sevən, istənilən döyüşdən onları sağ-salamat qurtara bilməyinə inandığından döyüşə, hətta əliyalın gəlmış əsgərlərinin qanının axmasına necə qiydın? Axı, bunları da özün demişdin:

**Xətai, işin düşər,  
Gəlib-gedişin düşər,  
Dişləmə ciy lögəməni,  
Yerinə dişin düşər.**

Mən kiməm ki, səni qınayam, Şahım, savaşın qanunudur, sən öldürməsən, səni öldürəcəklər, bu, bəlli... Sultan Səlimi meydana çağırıb təkbətək vuruşmağınızı tələb edəndə... Sultan Səlim də səninlə vuruşmağa özünün görkəmli, yenilməz sərkərdəsi Turəli bəy Malkoçoğlunu göndərəndə...

Şahım, sənin bir zərbənlə Malkoçoğlunun dəbilqəsini yararaq başını iki yerə böldüün an... (Həzrət Əli qılıncını işiq sürətiylə, ildirim gücüylə endirib hansı düşməninisə (?) iki yerə bölsə də ayrılmayan bədən, azacıq tərpənişdən iki hissəyə ayrıldığı məqam gözümün öündən keçir...)

Sənin döyüş qabiliyyətindən, qılınc çalma məharətindən, cəsaretiindən(!) qarşidakı "düşmən" ordusunun əsgərləri də vəcdə gəldiyindən, öz əsgərlərin kimi, onların da qışqırıldığı an.... Lap rəqib qapısına vurulan həllədici topdan, ağızınacan dolu stadiondakı azarkeşin birdən qışqırıldığı kimi...

Sahim, olmuya coşaraq qılınc çaldığın Sultan Səlim topunun lüləsini fil xortumu sanmışdır... Yoxsa, Naxçıvan yaxınlığında Şərur düzündə yeddi minlik qoşununla Əlvənd Mirzənin otuz minlik qoşununu darmadağın etdiyin möhtəşəm qələbənin təntənesi, inamı, ruhuyla Sultan Səlim qoşunuyla savaşa girmək qərarını verdin?.. Şahım, bununla demək istəmirəm, sən də Sezar kimi fənd işlədib Sultan Səlimə qalib gələyдин. Sizin savaşınızda qalib ola bilməzdi. Bu savaş, mən bilən, hər ikinizin, təkcə hər ikinizinmi, yox, yox, bu savaş Türkün, Türk dünyasının çöküsü, məglubiyətidi...

Bir mənbənin yazdığını görə, hər iki tərəfdən bu savaşda yeddi min, osmanlı mənbələrində isə yüz mindən də artıq adamin öldüyü xəbər verilir. Hər birindən beş litrəcən Çaldıran düzüne axıb göllənən yeddi min, yaxud yüz min şəhidin qanı... vurulcaq kişnəyərək şahə qalxıb yerə yixilan, yixılcaq da sanki Yer kürəsini belinə alaraq, büdrədiyini sandığından göyə qalxmış ayaqlarını havada oynadaraq gah yorğ'a, gah dördnala "çapmaqda olan" atlardan fişliyətla axan qan... O şəhidlərin biri mən də ola bilərdim...

...Təbrizə çatcaq avtobusa minib Makuya, iki yüz qırq altı kilometrdən bir qədər çox məsafə nəmənədi ki... ordan da Türkün iki azman imperiyası qoşunlarının düşmən kimi qarşı-qarşıya dayandıqları Çaldıran düzünə getmək ağılımdan keçdi. Məni oraya, Türkün böyük yasına dərtib aparmaq istəyən bəlkə sizlayan ruhumdu... Uca dağlar arasındaki Çaldıran düzənliyinin bir çalası, bir çökəyində qaysaqlayıb hələ də qurumamış, yeddi min, yoxsa yüz min şəhidin qanının qarışılığı, qarışarkən ayılıb özünə gələrək barışb qucaqlaşlığı, qardaşlaşlığı qan gölməcəsini görəcəyimi... mamırlı qayalara hopmuş minlərlə iniltini eşidəcəyimi ağılıma gətirəndə, eyməndim, üşəndim, canımı titrətmə çulğadı... Çaldıranaya vara bilsəydim, o düzənliyin ən aşağı, ən çökək yerində səcdəyə gedərək hakimiyyət qurbanı olmuş günahsız şəhidlərə, insanlıq naminə hakimiyyətindən əl çəkmiş Əbülfəz Elçibəyə dualar oxuyardım...

...Şeyx Səfi məqbərəsində xeyallar içindəyəkən türbədə bələdçinin ikinci qatı, indiki ifadəylə amfiteatri göstərərək, aylarla eyni sözləri, eyni cümlələri təkrar elədiyindən tez-tez, yorğun və könülsüz dediyi: - Orda xanım-xatunlar əyləşib mərasimə baxar, söhbətlərə qulaq asarmışlar,- sözləri qulağım çaldı. Hələ də Şərqi memarlıq sənətinin yaratdığı ecəzkar gözəlliyyə baxmaqdən doymadığım məqamda bələdçinin dediyi "Viktoriya və Albert muzeyi" sözlərini eşidəndə, öten yüzlin səksəninci illərində London səfərində yenicə qayıtmış görkəmli sənətşünaslıq doktoru Rasim bəy Əfəndinin, sovet dönməndə "Əfəndi" soy adını qoruyub saxlamağın özü bir igidlilik idi (sonralar o, AMEA-nın həqiqi üzvü - akademik titulunu qazanmışdı), səfərlə, xüsusiylə xalça sənəti üzrə dünyada bənzəri olmayan nadir sənət incisi "Şeyx Səfi" xalçası (xalçaya bu adı ünlü xalçaçı, Stalin mükafatı laureati Lətif Kərimov vermişdir) barədə "Qobustan" incəsənət dərgisi redaksiyasında şirin-şirin söylədiyi təəssüratını xatırladım. Sonsuz zamanın bir vədəsi Səfəvilərin məscid türbəsinin döşəməsinə

sərilərək, rahatlıq, istilik verməkdən başqa ətrafa ayrı bir gözəllik, bəzək, zövq sərgiləyən "Şeyx Səfi" xalçası...

Şah İsmayılin oğlu Şah I Təhmasibin sıfarişiyə xalça üç il yarım müddətində Təbrizdə toxunaraq (56,12 kv. metr ölçüdə) 1539-cu ildə ərsəyə gəlir. 1893-də ingilislər onu satın alaraq Londona aparır. Hər dəfə bu faktı eşidəndə, yaxud oxuyanda vətənimizin milyardlarla ölçüdə talanib aparılmış varidatından öncə, nədənsə Tiflisdə hələ də qəribçilik çəkib gözü yolda qalan "Gəncə Qapısı" yadına düşür.

Sentyabrın 29-da çıskinli-dumanlı havada taksidən düşüb doqquzun yarısında özümüzü tərpənməkdə olan Təbrizə gedən avtobusa çatdırıldıq. Yan-yörəsi dumanlı-yağışlı Astara-Ərdəbil yoluyla üzüyuxarı qalxırıqsa, indisə yenə də qatı duman içində üzü aşağı Təbrizə sarı üz tutmuşuq. Olmaya, dumanın mənimlə qəsd-qərəciliyi var? Buraların çölünü, təpələrini, dağını-daşını, meşəsini də acgözlükle gözüümə təpmək istədiyim halda, on beş-iyirmi addımlıqdan o yanı görə bilmədiyimdən, hırsımı tökməyə yer axtarıram. Elə bil, bitib-tükənməyən bəmbəyaz duman tunelindən keçirik. Sürücü uzağı görə bilmədiyindən avtobusu ehtiyatla yavaş sürür, şüşəni təmizləyən silcəklər dayanmadan yeyin-yeyin yarım dövrə vurur. Sürücünün köməkçisi əsgiyə şüşənin tərini silir. Yol qıraqında uzun divarlar boyu qırmızı, yaşıl, sarı rənglə hərflərin hər biri adam hündürlüyündə əski əlifbayla nələrsə yazılıb. Hərdən duman seyrələndə aralıdakı evlərin divarlarında gözümə dəyən yazıları çətinliklə höccələsəm də, bir şey anlamadığımdan gözlərimi yumuram...

... "Şeyx Səfi" kompleksinin harasındasə atüstü tanışlıqdan sonra Bakıdan gəldiyimizi, Ərdəbildən sonra Təbrizə gedəcəyimizi bilən ucaboy gözəl bir qızın şirin ləhcəyə, zərif musiqini xatırladan səsiylə xanımına - Bizə də qonaq gələrsiz,- deyəndən sonra dərhal ünvanını söyləməsi yadına düşür. Ünvanını deməkdə o gözəl qızın səmimiyyətinə inanıram...

...Kabab yediyimiz kafedə müşterilərə yer göstərən, yemek gətirən, masadaki boşqabları yiğişdirib aparan, masanı yemek qırıntılarından silib-təmizləyən, dağıniq stulları yerbəyer edib nizama salan əldən-ayaqdan zirək, gözdən iti lal, kar oğlanın sanki onun əlindən qopub qaçacağımı güman elədiyindən qolumdan bərk-bərk yapışib, məni öz yeyin ritminə salaraq bir sayaq itələyə-itələyə, adamların arasından keçirib boş yerə aparmasını, yoldaşımın qucağındakı çantasını alıb boş stulların birinin üstünə qoymasını xatırlayıram...

...Şahim, Çaldıran döyüşü başlayandan sonra Sultan Səlimi, onun ordusunu aşağılamaq, saymamaq məqsədiylə, doğrudanmı döyük meydanını tərk edib bildirçin ovuna getmişən, yoxsa bu, tarixçilərin uydurmasıdır? Sultan Səlimin ordusunda 300 top-tüfəngin olduğundan xəbərin yoxdumu?..

...Duman seyrələn yerdə uzaq, uzaq düşüncələrdən ayrıldım, yoldan azca aralı yamacdakı iri dördkünc qaya gözümdən qaçıb dumanın içində itəndə, Şeyx Səfi türbəsində, önündə şəkil çəkdiriyim Şah İsmayılin sandığı və bələdçinin dediyi "rus işğalı zamanı sandığı aparmaq istəyiblər, bizimkilər müqavimət göstərərək mane olublar" sözərək yadına düşdü. Görəsən, necə mane olublar, sözləmi, dava-dalaşlamı... o dirəşən, müqavimət göstərən(lər)e min rəhmət... Görəsən, Şah o sandığında nə saxlayırmış... ulu babalarından qalmış nələrisə... bəlkə öz əlyazmalarını, kitablarını...

...Şahim, bağışla məni, SÖZ haqqında yazdığını şeir hara, Seybani xanın kəlləsini qızıl suyuna çəkdirib qədəh düzəldirdiyin hara... Bunu heç cürə həzm edəmmirəm..

Duman seyrəldikcə aralıdakı təpələr göründü. Avtobus axır ki, düzənliyə çatanda gözlənilmədən duman yox oldu, gün ışığına çıxdıq. Aydınlıq içində geniş tarlalar, mal-heyvan, adamlar göründü. Sağ yanımızda sonsuz çöllük çooox-çox uzaqlarda üfüqlə birləşərək sonu görünməz oldu. Solumuzda yenə də

uzaqlarda qupquru çilpaq dağlar sıralanır. Yanımızdan sürətlə arxaya "qaçan" lovhədə latin qrafiki ilə "Təbriz 115 kilometr" yazısı gözünmə dəyəndə içimdən sanki sevincqarışq iliq, mavi sular axdı. Geniş düzənlilik səpələnmiş evlərin yanından ötəndə ucadan - Bura haradı?- sürücüdən soruşdum. Sərabdı, dedi. Mirzə İbrahimovu, ömrünün son illeri "Oğuz Eli" qəzeti redaksiyasına gəlib danişmadan sakitcə oturan, ömrünün çoxunu Bakıda yaşasa da, üzündəki qərib-çilik havası silinməmiş Balaş Azəroğlunu xatırladım. Yolun sağında böyük lövhədə yağlı boyayla çəkilmiş portreti görəndə, cəld yoldaşımı dümsükleyib - Fikrət Sadıq! Fikrət Sadıq! - qışqlırdım. Yoldaşım: "Toçnı. Necə də oxşayırdı" dedi...

Ağacsız geniş çöl gün işığına qərq olub. Arxamızdakı sərnişinlərdən biri "Bostanabad!" dedi. Adda-budda, seyrək yaşıllıq içinde evlər... Mil, Muğan düzündəki bozaran quru kəndləri xatırlayaraq "bunlarınkı da ya su qılığındandı, ya da elə bizim camaat kimi tənbəllikdən..." acı-acı düşündüm.

Saat birdə günlü-günəşli bir gündə uzun illər həsrətini çəkdiyim gözəl Təbrizə çatdıq. Avtobusdan enib taksiyə mindik. Adını bilmədiyim uzun küçə, yaxud xiyaban boyunca (ona görə "yaxud" yazıram ki, səhərisi gün qaldığımız "Azərbaycan" otelinin yerləşdiyi küçənin adını birisindən soruşanda o, incik, da-ha doğrusu, incə danlayıcı tonla - Baba, bu küçə deyil, xiyabandı,- söyləmişdi), əsgər kimi nizamlı sıralanmış, yarpaqlarını sanki pas tutmuş, cedar-cadar, payız boyalı qarağacları görəndə şad könlümü dalğa-dalğa həzinli sevinc büründü. Qalacağımız otelin doğma və candan şirin olan "Azərbaycan" adını oxuyanda məni, anlaya bilmədiyim bir hiss büründü, görəsən, bu ad yaşadığım quzey Azərbaycanamı aiddir, yoxsa güney Azərbaycana?..

Pasportumuzu alan bıgli, saqqalı yalnız çənəsində olan gəncdən otelin bir gününün qiymətini soruşdum. İran pulunu başa düşmədiyimi bildirəndə o:

- Sizin pulla səksən manat, adama qırx manat,- söylədi. Pulu ödəmək istəyəndə, "Gedəndə verərsiz" dedi...

Dörd yol ayrıcında sıraya düzülmüş sonuncu sarı taksinin vurulub arxa qapısının əzildiyini görəndə "ziyana düşüb, buna xeyir vermək savabdı" - düşündüm. Təmasda olduğum, yaşça məndən qat-qat balaca, ləp nəvəm yerində olan adamların da mənə "sən" deyə müraciət etdiyindən, mən də çox vaxt onlara rahatca "sənlə" müraciət edirəm.

- Şəhriyarın müzeyinə neçəyə apararsan?- soruşanda sürücü: - Çox uzaq deyil, buyurun,- söylədi.

Muzey bağlı olduğundan şairin məzarını ziyarət etmək istədiyimi bildirdim. Adambaşına bizim on manat dəyərində İran pulu verib Şəhriyarın möhtəşəm kompleksinə qədəm qoyub - "gərək sürücünün haqqını verib ayrılaydıq" - geriye çevrilib baxanda sakit, mədəni adam təəssüratı yaratmış sürücünün pul ödəmədən kassanın yanından sakitcə keçib arxamızca gəldiğini gördüm. "Gözdən yayındımı, yoxsa yerli vətəndaşlardan pul almırlar..." Öncə Şəhriyarın məzarına yaxınlaşdıq, piçiltıyla salam verib fatihə oxuyaraq Allahdan ona rəhmət dilədim. Məzəri başında, böyük portreti, bir də müxtəlif ölkələrdə çap olunmuş kitablarının səliqəylə düzülmüş guşəsi önünde sürücümüz mənimlə yoldaşımın şəklini çekdi.

2007-ci ildə Məhəmmədhüseyn Şəhriyarın yüz illik yubileyi münasibətilə redaktoru olduğum "Yazıcı" dərgisinin ona həsr etdiyimiz nəşrini, eləcə də həmin seriyadan bu il çapdan çıxmış "Dədə Qorqud" sayını türbədə çalışan xanımlardan birinə verəndə, onun biganəliyi, quruca "sağ olu" əsirgəməsindən alındım. Sayını bilmədiyim guşələrdə rəngli, səriştəli dizayn, yüksək zövqlə tərtib olunmuş böyük albomların, kitabların, incəsənət əsərinə bənzər miniatür kitabların yanında mənim Şəhriyara həsr olunmuş rəngsiz, iyirmi səhifəlik "sovqatım" utana-utana sıxıntı içinde qalacaqdı. Bəlkə də o xanım, içərisində dəyərli yazarların dəyərli yazılarıyla vəsf edilmiş mənim Şəhriyaramı o bəzəkli guşələrin heç birinə qoymağı rəva da bilməyəcəkdi.

Biz taksidən düşəndə sürücü tez gəlib ehtiramla maşının qapısını açdı. "Al-ver adamı olmadığımızı hiss etdiyindən bizimlə mədəni rəftar edir... Gərək türbəyə çatcaq haqqını verib ayrılaydıq. Bu qədər vaxtını alduğımıza görə Allah bilir, mədəni-mədəni nə qədər oxuyacaq."

- Yenə tələsik oldu, gəlmışkən Xaqani Şirvanini də gərək ziyanət eləyəydik.- deyirəm. Qətran Təbrizi, Mücirəddin Beyləqani, Zülfüqar Şirvaninin... də adları fikrimdən keçir. Sözümə davam edərək - ordan vurub gəlmışik, türbədə cəmi üç şəkil çəkdirdik...- bir sayaq özümü danlayanda, sürücü telefonunu açıb mənə uzatdı. Telefonun ekranında Şəhriyardan cürbəcür aydın çoxlu şəkillər görəndə:

- Siz də Şəhriyarı sevirsiz?..
- Onu kim sevmir ki...
- Bunları mənim telefonuma köçürə bilərikmi?
- Olar...- deyib telefon nömrəmi yazıb sözünə davam etdi,- evdən göndərərəm...

- İndi hara gedirik?- yoldaşım soruşdu.

- "El gölü" deyilən yer var, Təbrizin ən gözəl yerlərindəndi, oteldə şəklini gördüm, gedib oranı da gəzək...- deyəndə sürücü mənə baxıb gülümşünərək:

- Siz Naxçıvanlısınız?- ehtiyatla soruşdu.
- Ora yaxınıq, babalarımız ordandı, hardan bildin?
- Qaynanamgilin əslı ordandı. Naxçıvandan qonaqlar çox gəlir. Onlar kimi danışırızsız...
- Bəs sən?..
- Tehranda doğulmuşam...

İlk tanışlıqdan onun hərəkətləri kimi danışığının da asta-asta, nisbətən ləngliyini hiss etmişdim. "Görəsən, kurd, fars deyilmə? Bəlkə də Tehranda fars mühitində olduğunu?" - Bağışlayın, siz azərbaycanlı, daha doğrusu, türksünüz?

- Farsam...- sakitcə cavab verdi. "İşə düşmədik, bu boyda Təbrizdə qarşımıza elə gərək fars çıxayırdı? Taledən qaçmaq olmazmış. Əsl fars tipajı. Mən də deyirəm niyə bizdən əl çəkmir. Yox, xəfiyyə olsayıdı, farslığını danardı... Bir də ki o, mənim qolumdan tutub taksisinə mindirmədi ki... özümüz gedib oturduq..." Bu an tarixçi, şair Elman Mustafa yadına düşdü. Mənim yerimdə olsayıdı, sürücüyə dərhal "Saxla!" deyib taksidən düşər, gediş haqqını maşının oturacağına atıb hövülli-hövülli uzaqlaşardı..."

- Gedək bizi, qaynanam sizi görcək sevinəcək,- sürücü gülə-gülə güzgüdə mənə baxaraq telefonunu qulağına dayadı. - Salam, Səmayə xanım. Sizə qonaq gəlir, yerlilərindi. Telefonu verirəm, danışın,- söyləyib telefonu arxaya uzatdı, mən telefonu alıb yoldaşımı ötürdüm. Onlar çoxdanın tanışı, doğması kimi danışırlar. Yoldaşım həyəcanla:

- Çox sağ olun, hörmətiniz artıq olsun, inanıram, ürəkdən deyirsiniz, Allah razı olsun... - deyir. Sürücünün də əl çəkmədiyini görəndə, elə bil hansı bir qüvvəsə mənim saqqızımı oğurladı, "nə olar, olsun... Təbrizin çölünü görmək maraqlıdırsa, içiyle - adamları, ailələriyle tanışlığın nə ziyanı..." ağlımdan keçdi.

Sürücünün on dörd yaşında qızı, yeddi yaşında oğlu olduğunu, Tehranın havasının oğluna düşməyib tez-tez xəsdələndiyini, altı ay önce Təbrizə köçdükleri, köçəndən sonra oğlunun bircə dəfə də xəstələnmədiyi bizi bəlli oldu.

- Yaxşı, onda bir şirniyyat mağazasının qabağında saxla, uşağa bir şey alımlı... - yolboyu bu sözləri dəfələrlə desəm də, maşını saxlamadığını görəndə:

- Bir dükənən yanında saxlamasan, qapınızın ağızından qayıdacam,- qətiyyətlə dediyimə inandığından, maşını saxladı. Mağazaya birlə girdik. Şokolad, xurma qutularının hərəsindən birini alıb yola düzəldik.

Qaynanasığının evi "Azərbaycan" otelində qaldığımız otağın pəncərəsindən baxanda gördüğüm çəhrayı dağın ətəyindəydi. Təmiz havası yaylaq yerini xa-

tırladır. Həyətə girəndə Səmayə xanım, onun əri, iki qızı bizi çox mehriban, istiqanlılıqla qarşılıyb üç mərtəbəli evin birinci qatında döşəməsinə xalı-xalçalar sərilmış evə dəvət etdilər. Hər mərtəbədə bir qızının ailəsiyle yaşadığını sonra biləcəyik. Az sonra sürücünün qonşuluqda yaşayan xanımı, qızı, oğlu gəldi. Xanımı ucaboy, dilli-dilavər, mehribandır (Oteldə yoldaşım bu xanım barəsində "evlərində o, hökmranlıq edir" deyəcək). Oğlanlarının ərköyünlüyü dərhal birləşir. Səmayə xanımın dediyinə görə bir vaxt möhkəm qısqanc olan əri, indi danışmadan sakitcə oturub mehribanca gülümsünərək söhbəti dinləyir. Bir cüt nəlbəki-stekan güclə sığa bilən masacığı qarşımıza (xanımımıla yan-yana oturmuşuq) qoyaraq yasti-yapalaq stekanlarda çay gətirdilər. Söhbətcil Səmayə xanım gəlib düz bizim qarşımızda, xalçanın üstündə bardaş qurub əyləşdi. Oteldə yoldaşım onun haqqında "sənnən gözünü çəkmirdi" deyəndə:

- Həsrət... İehcə məsələsi... Zəngəzurun, daha doğrusu, Naxçıvanın qoxusunu məndən almaq istəyirmiş - dərhal cavab verdim. Mənim məşğuliyyətim, sənətimlə maraqlananda xanımım dərhal - Yaziçi, jurnalistedi, - cavab verdi. Çantamdan "Yaziçi"nın Şəhriyara və "Dədə Qorqud"a həsr olunmuş saylarını sürücünün xanımına uzadaraq:

- Latinca oxuya bilirsənmi? - soruşdum. O, gülümsünərək başını tərpətməklə bacarmadığını bildirdi. Səmayə xanımın qızlarından biri oxuya bildiyini utana-utana dedi. Hamisinin üzünə baxaraq yumşaq, bir az da farsdan çəkinərək yüngül tənbəhlə:

- Farsca bilişsiz, yaxşıdı, öz doğma dilimizdə oxumağı da öyrənin...- deyəndə "İlan atəşə atılan kimi mən də başıma bəla açıram. Bu ailənin, lap elə arvadının da fars sürücünün nə məssəbə qulluq elədiyindən xəbəri olmaya bilər..." fikir ağlımdan keçdi. Ailə bizimlə doğmaları kimi rəftar eləsələr də, sürücü barəsində azaciq da olsa, ürəyimdə qaraltı qalır.

Biz qalxb getmək istəyəndə, Səmayə xanım mehriban, doğma gözlərini gah mənə, gah da yoldaşımı tuşlayaraq az qala yalvarişa:

- Siz Allah, gedin mehmanxanadan çıxıb gəlin bize. Axı niyə pulunu boş yerə xərcleyəsiniz. Geniş evlərimiz var, istədiyiniz qədər qala bilərsiniz...- deyir.

Həyətlərdə onlardan ayrıلندا, alçaq kol boyda əncir ağaclarına gözüm sataşdı.

- Bu balaca ağacların səxavətinə bir baxın, əməlli-başlı boy atmamış bar gətirib,- decək, Səmayə xanım tələsik yaxınlaşib əncir kollarının başı üstündə dayanaraq:

- Nübardi, - söylədi, qaralmış əncirlərdən bir neçəsini dərib qaçaraq evə girdi, salfətə bükərek gətirib xanımına verdi.

Qaldığımız otelin qarşısında biz maşından düşəndə, hörmət əlaməti fars və onun xanımı da maşından tələsik düşdülər. Mən sürücünün qolundan mərhəmcə tutaraq xanımlardan azca aralandıq. İran pulunu ona uzadaraq:

- İstədiyin qədər götürə bilərsən,- deyib başımı yana çevirərək tələsik əlavə elədim - Halal eliyirəm...

Səhərisi gün otelimizin yaxınlığında küçəni keçəndə eks tərəfdə fars sürücünün maşının şüşəsini sildiyini gördük. Onunla dünən də burda görüşmüştük, "Bu yeri seçməkdə... Bakıdan gələnlərin eksəriyyətinin "Azərbaycan" otelində qaldığını bildiyindən buranı seçib ki, adamlar asanlıqla qarmağına keçsin..." Görməzliyə vurub tələsik aradan çıxməq istəyəndə o, arxamızca - Azə! Azər!, - çağırıb, uşaq atasını görüb sevinən kimi, qaçaraq gəldi, artıq doğmalaşmış sıfətiylə üzbəüz dayandıq. Mehribanca əlini sıxıb, onu aldadaraq, - Otelə gedirik,- dedim.

Oradan adlayıb başqa küçəyə keçdi, uzaqda dayanmış taksiyə sarı addımlamağa başladıq, arxadan gələn səsə geri çevriləndə ucaboy, qaraşın, dolu bədənli oğlan bizə yaxınlaşıb:

- Hara gedirsiniz, mən aparım,- dedi, taksiçi olmadığını təəccübləndiyimi görəndə o:

- Buyurun əyləşin, ehsan kimi...- söylədi. "Terminal" a, (Təbrizin nəhəng avtobus dayanacağı), oradansa avtobus, yaxud taksiyle Urmiyaya getmək istədimizi bildirib onun maşınına mindik. Tanış olduq. Universiteti Tehranda bitirdiyini, alman, fransız, ingilis dillərini bildiyini, kombi ustası olduğunu bildirdi. "Bakıda iş tapmaq olarmı?" sorusdu. "Cətin... maraqlanıb xəbər edərəm" dedim. "Bilsəydim, Şəhriyar buraxılışını saxlayıb bu oğlana verərdim." Aşura mərasimini təmtəraqlı keçirilməsiyle bağlı ehtiyatla onun münasibətini soruştum.

- O vaxtdan min dörd yüz il keçib, adamlarımız hələ də ayılmayıb. Yaxşı ki, baş yarib qan axıtma ənənəsi yiğisdirilib - dedi...

...Təbriz vaxtıyla birin yarısında Urmuya ("Urmiya" ni təbrizlilərin dilindən eşitdiyim "Urmu" kimi yazıram) yola düşdük. Sözün düzü, Urmu şəhərindən da-ha çox, məni eyni adda olan göl, bir də qayaların yarib özlərinə ev düzəltmiş Kənduvan kəndi və orada yaşayan insanların yaşayış tərzi maraqlandırırdı. Bir il önce hansısa saytda qurumaqda olan Urmu gölü haqqında oxumuşdum. O məqalədə yazılmışdı ki, gölün ətrafında Azərbaycan türkləri sıx yerləşdiyindən, onların oradan köçürülməsi üçün İran dövləti məqsədli olaraq gölü qurutmaq planını həyata keçirir. Bunun üçün suvarma adıyla gölə axan irili-xirdalı onlarla çayın səmti dəyişdirilib. Kənd əhalisi, eləcə də təbrizlilər dəfələrlə etiraz aksiyaları keçiriblər.

Göl haqqında müxtəsər bilgim vardı. Xəzər dənizindən (Xəzərə göl də deyilir) sonra, uzunluğu 140, eni 55 km olan Urmu gölünün nəinki Güney Azərbaycan, nəinki bütöv İran, hətta Batı Asiya ərazisində altı limanlı ən böyük göl olduğunu bilirdim. Gölə bağlı hələ Bakıda nəzərdə tutduğum istəyim barədə yoldaşımı bir söz deməmişdim. Onun üçün romantik bir sürpriz etmək fikrindəydim. Təbrizə yaxın limanda taksidən düşüb gəmiyə minməliydik. Restoran, kafe, yaxud bufetin pəncərəsi önündə, yaxud lap elə göyərtədə yemək yeyib çay, yaxud kofedən, kakaodan içə-icə, dağları, düzənləri, gölün mavi sularını seyr edə-edə Urmiya şəhərinə getməliydik...

Səfər zamanı sürücü sarıdan həmişə baxtımız getirirdi. Bizi Urmuya aparan sürücü, sürücüdən çox, məndə gid-bələdçi təəssüratı yaratmışdı. Şən, ayıq, səhbətcil, zarafatçı, həm də çox məlumatlıydı. Öz xanımıyla ilk tanışlığının tarixini danışdı. Hərbi xidmətə çağırılınca istədiyi qız on dörd yaşındaymış. "Məndən nişanlanmaq tələb eləsə də, başıma bir iş gələrsə, onun bədbəxt olmasını istəmədiyimdən, bizlərdə nişanlanmış, yaxud ad edilmiş qızı sonradan heç kim yaxın durmur deyə, heç bir vəd vermədən əsgərliyə çıxb getdim. Fikirləşdim, məni sevirə, gözləyəcək. Gözlədi də. Qayıdan sonra evləndik." Mobil telefonda oğlunun, qızının şəklini bizə göstərdi. Açıq-saçıqlığını hiss elədiyimdən qadının yanında həddini aşmasın deyə, özümü bir qədər dartmalı oldum. O, dərhal məni anladı.

Yolboyu yanından ötdüyüümüz qəsəbə, kəndlər haqqında bildiklərini həvəslə danışındı. Heç nəyi gözdən qaçırmamaq üçün yoldaşımı "gəl, gedəndə sağımiza, qayıdanasa solumuza baxaq" dedim. Şuşə kimi hamar, dümdüz yolla maşın yüz, yüz on sürətlə şütfüməsinə baxmayaraq, sürücü özünə əminliklə, yola yaxşı bələd olduğundanmı, saniyələr ötsə də əlindəki telefonanın gözünü çəkmədiyinə görə mən həyəcanlanırdım. Bu anlar bərk qorxduğunu yoldaşım oteldə mənə bildirəcəkdi. Urmuya gedənbaş sürücü yanından ötdüyüümüz kəndlərin adlarını (Osali, Bürütəbad, Tulatəpə, Gəmiçi...) sadalayır. Yolun bir yerində:

- Bir vaxt küləkli havalarda gölün suyu buraları baslığından yol görünmürdü, nabələd adamlar azib çölün düzündə qalırdılar.

- Demək buralar göl olub?- soruştum. O, əliylə uzaqları, üfüqlə torpağın birləşdiyi təkəmseyrək yovşan(?) kollu çölü göstərərək:

- Sonu görünmeyən sularıydı... Çevrilib başdan-başa duz səhrası olub. Buraların "toy-bayramı" hələ qabaqdadı. Dəli yellər əsəndə havaya qalxan duz dumanı axıb əkin yerlərini, yaşıl otlqları, kəndləri altına alacaq... Uşaqları, ləp ləp böyükləri də kor edə bilər. Yel çərşənbəsində... burda meyvə ağaclarının çıxu çıçəkləyir. Gül-çiçək qarışq arılar da məhv olacaq... - dedi. Aralığa ağır sükut çökdü. Nazım Hikmətin "Stronium 90" şeirini xatırladı:

*...Stroansium 90 yağırması  
ota, südə, ətə,  
ümidə, hürriyyətə,  
qapısını döydüyüümüz böyük həsrətə...*

Sürücü qarşısındaki sandıqcanın qapağını açdı, içərisindəki qat-qarışığın altından çıxardıb bir qanadından tutub salladığı üzgülükdə istifadə olunan gözlüyü göstərərək:

-Mən vaxtdan ehtiyatımı görmüşəm...

Mən getdikcə ağarmaqda olan sonsuz çöllüyə baxır, apaydin göy üzünün günəşli günündə qarşıma çıxası mavi suları görmək intizarındaydım. "Qısa zamanda Urmu bu qədərmi çekilib?.. Bəlkə yer yarılib, sular axıb harasa gedib?" Şoran torpağa baxmaqdan gözlərimin acısqığını hiss elədim. Burda şair Zülalının bu misraları: "Qürbətdə derdin, Zülali, Ağsu Vətənimdir, Ensin gözlərinə qara su, Ağsu Vətən oldu" - bəmbəyaz duz çölündən qara ilan kimi sürətlə sürüñə-sürüñə gəlib ağlımdan keçdi. Sonsuz çöl boyu ağaran duzlaq yeri, bəlalara düçər olaraq iki yerə bölünmiş, sonra da torpaqlarının iyirmi faizi işğal olunmuş bütöv və böyük Azərbaycanın yanağında acı və qurumuş nəhəng göz yaşının izi kimi göründü mənə... Sürücü:

- Nohəyə qulaq asmaq istəyirsən?- deyib əlini maşının radiosuna uzatdı. Onun səsi elə bil uzaqlardan şoran torpağın üzüylə sərçə kimi atdana- atdana gəlmışdı. Ağzımda qatı acı duzlu tam hiss elədim. Sürücүyə cavab vermədiyimə görə o, radionu söndürsə də, bir qırıq ağlaşma səsini artıq qulağım çalmışdı. M.Ə.Sabirin "Ağladiqca kişi qeyrətsiz olur, Necə ki ağladı, İran oldu" misralarını xatırladı. "Ağlayırsan, gəl Urmunun bu halına birgə ağlayaq, qardaşım..."

- Namaz qılırsanmı?- sürücübən soruşanda. -Yox,- dedi.

- Bəs cavannığında, yeniyetmə yaşlarında sinədöymə, zincir vurma olubmu?

- Heç vaxt,- deyib tez sözünə davam elədi:

- Bu adətləri bizə yəhudilər sıriyib. Bu fikirləri başımıza toxum kimi əkib. O toxum da arpa, buğda, yonca toxumu deyil, bir ilə boy atıb ömrünü başa vursun. Demiyəsən, ağlımiza, başımıza əkilmiş adət-ənənə cinar ağacı kimi uzun ömürlüyümüş. Kökləri elə dərinliyə işləyib, onun böyüyüb ömrünü başa vurması üçün innən belə yüz illər ötməlidı...

- Baba, sən dərin adamsan...

- Sinəni döyəndə ürek zədələnir,- deyib çevrilərək, gözlərini mənə tuşlayıb, sözünə davam etdi, - zincir vuranda da ciyər... Sünnü, şiyə məsələsində də onların, bir də ingilislərin barmağı var...

"Nohəyə qulaq asmaq istəmədiyimi anındaca tutduğundan, məni özünə məhrem sanaraq çəkinmədən ürəyini açdı..." fikrimdən keçdi.

- Təhsilin nədi, haranı bitirmisən?- soruşanda mənə sarı çevrilib gülə-gülə:

- Beşinci sinifdən sonra oxumadım...- cavab verdi.

Maşını yoluñ sağına verib saxladı. Dayandığımız yerdən dörd-beş metr aşağı - çökəkdə Urmunun suyu görünürdü. Dibi ağappaq ağaran sulardan bayıra çıxmış burğuya, bəzənsə bəmbəyaz dəniz kələminə bənzər duz qalıqları buz sırsırasını xatırladır. Sanki Urmu göylərə axıb gedib. Qıraqda qumluq

üstündə qalıb çürüməkdə olan gəmi, azca aralıdasa görkəmindən kədər-hüzün yağan yanüstə qarala-qarala qalmış bir qayıq. Qırx dörd yaşimdə yazdığınış şeirin bu misraları qəhər kimi boğazımı tixanır.

*İllərcə, illərcə qayıq düzəlddim,  
sularında üzməyə dəniz tapmadım.  
Ana torpaq qayığımı çürütdü....*

Ataların dediyi “Kabab iysinə gəlmmişdim, gördüm eşşək dağlayırlar” məsəli burda yerinə düşür.

Aprel ayında Güney Azərbaycanlıların ellikcə, suyu qurumaqdə olan Urmunun qıraqına gələrək, bardaqda, dolçada, lap fincanda, stekanda gətirdikləri suyu rəmzi olaraq gölə tökmələri yadına düşdü. Otelin bufetindən aldığım bir litrlik mineral suyu (yarısını içmişdik) maşından götürüb aşağı enərək, gölün qıraqına gəldim. Suyu aramla gölə tökəndə, “Yoldaşımın ağılı kəssəydi, bu məqam şəklimi çəkər, “videoya alardı” fikri ağlımdan keçdi... “O boyda Urmu tükənib, can üstədi, səndəki pakazuxa (loğvalanmaq-özünü göstərmək) bitib-tükənmir ki, tükənmir...” özümü qınadığım an, qiyılmış kədərli gözləri uzaqlara dikilmiş bəmbəyaz saqqallı kişinin qumun üstündə çürüməkdə olan qayıqda oturub boğuş səslə pəsdən oxuduğunu gördüm. Ehtiyatla ona sarı yaxınlaşış telefonumun səsyazma programını işə saldım.

*sazın alıb sinəsinə  
dəmir aşiq söylər yenə  
urmu gölüm lay-lay sənə  
qadan gəlsin bir-bir mənə*

*aşıq dara çəkir yenə  
haray salır çənli belə  
silmə gözün qara gilə  
göz yaşların döndər selə*

*sənsiz gözündən yanağa  
göz yaşın axsıñ çanağa  
urmu gölüm susuzluğa  
su yensin quru dodağa...*

Telefona yazdığınış qocanın oxuduğu qəmlı mahnının ilk misrasını eşidən sürücü mahnının ritmini, avazını tutaraq oxumağa başladı. Tapıntılm kimi təqdim eləmək istədiyim bu qəmlı ağı, demiyəsən, Təbrizdə hamının eşidib, bildiyi “Urmu gölü, lay-lay” mahnisiymiş...

Aprel-may aylarında Afrikadan, Hindistandan, bəlkə də Kubadan, Güney Amerikadan yerde laleli çəmənliyi, goydə göy qurşağını andıran minlərlə flaminqo sözleşibmiş kimi, birdən qalxaraq göy üzünü qırmızı, çəhrayı, bəyaz boyaya tutaraq, bulud kimi üzə-üzə gəlib Urmu gölünün üstündən aşağı baxanda ucsuz-bucaqsız mavi, göy suların yerində ağappaq ağaran azman duz meydançasını görəndə, görəsən nə etdilər? Axi onlar malyusk yemək həvəsi, eşqiylə minlərlə kilometr yol gəlmışdilər... Yorğun-arğıın, ac-susuz o zərif, o gözəl flaminqoların indən belə də yüzlərlə kilometr uçub harasa getməyə heyigüçü qalmışdım? Yollarda neçəsi qırılacaq... Qolun-qıcıq qurusun, ay qocaman, otuz, qırx min il yaşı olan Urmu gölünü qurudan! Gözün kor olsun, damarında qanın donsun... Ağlın, şüurun qurusun, ay Urmunu qurudan!.. Nəslin, kökün qurusun, Ay Urmunu qurudan!.. Bu qarğışları duzlaşış ağaran sonsuz duz meydançasının üstündə Urmunun sularında, adalarında, gölün

yan-yörəsində min illər boyu şad-xürrəm yaşamış, indisə buradan ayağı kəsilmiş, nəсли kəsilmiş quşların... artemiya, malyusk, ilbiz, kərtənkələ və başqa sürünenlərlə birgə flaminqo, pelikan, spatula, ibiş, leylək, sərçə... və göl ətrafında yaşayan qırx bir növ quşun havada bir-birinə qarışmış qarğışını eşidirdim... Ölmə Azər, ölmə! Quzey Azərbaycanımızda yenicə işgal olunmuş torpağımızın iyirmi faizi qaytarılanda, əvvəlki təbii axarına düşəcək Nazlıçay, Açıçay, Cətətuçay, Tətovuçay, Leylənçay, Üsküçay, Tufanqançay, Dərəçay... suları da, anasına qaçan uşaq kimi sevinə-sevinə səs-küylə axıb, axıb Urmu gölünü yenidən dolduracaq... Bax, onda mən Urmunun gömgöy sularında üzə-üzə gedib "Kazım daşı" adlı adada gün vannası qəbul edib özümü bərkidəcəm, ordan da üzə-üzə gedib gölün ən balaca adası olan "Osman yumruğu"nun önündə selfi şəklimi çəkəcəm...

İran dövləti 2011-ci ilin sentyabrında Urmiya gölünün qurumasının qarşısının alınması amacıyla 900 milyon dollar ayırdığını bildirmişdi. BMT özünün İnkışaf Programına əsasən, İran dövlətinə ekoloji problemləri, xüsusulə Urmiya gölünün qurumasının qarşısını almaq üçün ayrılmış 135 milyon dollar bəs hara getdi?..

...Yolumuzu davam edirik, sürücü:

- Bax, o dağın adı "Zəmbil"di... tərkibi silisiumla (şüşə) doludu. Yaponlar dağı isteyiblər. Deyiblər verin bize, sizin üçün Urmianın bu başından o başına şüşədən körpü salaq. (Qayidanbaş Urmu gölünün üstündən keçəndə, sürücü körpünün uzunluğunun 800 m, gölün ortasından çəkilən (xalq dilində gül kimi işlənən yol salmaq, yol çəkmək deyiminin əvəzinə, son zamanlar ekrana çıxan qalstuklu səlahiyyət adamları "yol tikmək" ifadəsini leksikonumuza dürtüşdürüblər) yolunsa on dörd kilometr olduğunu deyəcəkdir) İran dövləti razılaşmayıb. "İran, bizimkilər kimi öz malının qənimi deyil ha, pambığımızı xammal təkin kiməsə su qiymətinə versin..." Maşından düşdük, yan-yörəsi bomboş olan, heç bir dağa, təpəyə söykənmeyən Zəmbil dağı ele bil yeri yararaq, min illerdən bəri boy atıb yoğunlayıb ucalmış, ancaq qol-budağı doğranmış tənha azman ağacdır. Qarşı-qarşıya duranda (solda Saray kəndi) deyirsən, nəhəng dağ addımlayıb üstünə gələcək. Ortasından azca aşağılarda enli-uzun "cir-maq" yerlərini (iri dəmir dişli ekskavatorun açdığı şırımlar) görəndə dağın hansısa bədheybət məxluqla bir az önce süpürləşib-tutaşdığını, hələlikse Zəmbilin ləhləyə-ləhləyə qalıblərtəki vüqarla-qürurla dayandığı ağılna gelir. Ancaq yanın keçmişdə milyonlarla ton ağırlığında, 5822 kvadratmetr ərazini tutan Urmu dəryasının tükənib canüstüə olan zavallı halını yarım saat önce xatırlayanda "Bu əzəmətli dağ da dibindən silinib yox ediləcək" - qəmli-qəmli düşünürsən. Aci-aci gülümsünərək dağın fonunda şəkil çəkdiririk. "Sonsuz uzun dağ ömründən sonra Zəmbil, bizim birgə fotosəklimizlə, şəklimiz itib-batmasa, bir az da qısa insan ömrü yaşasın..." - düşünürəm.

Sürücü yolun qıraqında ehsan olaraq verilən yastı-yapalaq stekana süzülmüş çaydan hərəmizə birini gətirib gülə-gülə dedi:

- Sonra deməyin bütün günü heç olmasa bize bir çay qonaqlığı da vermədi.

İsti çaydan bir qurtum alsam da, boğazımdan keçmədi. Urmu gölü başımda-şüurumda sudan çıxarılmış balıq kimi çabalayıb can verirdi. Urmu gölü də əlimizdən çıxmış Qarabağımızın günündəydi. Unudulmaqdə olan İrəvan, Göyçə, Qarabağ, Kəlbəcər, Zəngəzur, Dərbəndin qaysaq bağlamış yaraları açılaraq yenidən qanı axmaqdaydı...

Qapının şüshəsini aşağı endirib çayı yere tökdüm. Sürücü yanından ötdüyüümüz yaşılılıq içində olan kəndlərin adlarını yenə sadalayır. "Gəmiçi, Osalı... o da Bürucəbad... Tulatəpə..."

Körpünün üstüyle uzanan, hər iki yanı üç-dörd, bəlkə də beş metr hündürlükdə olub nəhəng yastı qayalarla döşəli hasarın arasıyla maşınımız şütüyür. Ancaq aydın səma görünür. Torpaq, sular görünmədiyindən körpünün

yerdən, daha doğrusu, sulardan nə qədər hündürdə olmasını biləmmirəm. Acıgözlükə yolu özünə dərtib udmaq istəyən təkərlərin xışltısına qarışmış sürücünün səsi gəlir:

- Vaxt variydi, burdan da keçəndə külək gölün suyunu yola səpələyirdi...

- Mənə Bakıda demişdilər gölün bir yanı Təbrizin, o biri yanı Urmiyanın ətəklərinəcən uzanır...

- Təbriz, Urmiya şəhərlərindən başqa, bilirsən, Urmu gölü nə qədər şəhərin, ostanın torpağına çatırdı?

- Sən bilirsənmi?

- Mən deyim, sən say. Xoy, Marağa, Qoşaçay, Salmas, Uşnu... yeddi oldumu? Canım sənə desin, Soyuqbulaq, Uşnu, yox! Yox! Uşnunu dedim, hə, Xana... bir də, bir də Sulduz...

Artıq gəzmək ovqatında deyiləm. Urmiya şəhərinin ərazisinə giririk. Yolun qıraqındakı böyük plakatda kök cins buğanın şəkli təsvir edilib.

- Burda kürddər də çoxdu, ermənilər də...- sürücü deyir, az sonra sözünə davam edir:

- Bərzanının siyasetidi. Dağlarda yaşayan kürddərə deyib, gedin Urmudakı evləri alın. Nə qiymət oxusalar, qorxmayıñ. Ev yiyesi razılaşmayanda, ikiqat artıq deyin, pulunu mən verəcəm...

Sağ tərefdə yoldan aralıdakı binalara işarəylə:

- Axır vaxtlar tikilən zavodlardı,- deyir sürücü. O, maşını avtobus parkının içində sürüb, gözləyin gəlirəm, deyib maşından düşüb uzaqlaşdı. Az sonra qayıtdı.

- Bura Beynəlxalq avtobus parkı, burdan xarici şəhərlərə də gedir,- deyir.

...Uzaqdan binanın enli divarına çəpinə söykəli piştaxtanın ayrı-ayrı gözlərinə yığılmış meyvələri görəndə sürücүyə - Saxla!- dedim. Sürücü:

- Bura İlxiçi kəndidi,- dedi. Maşından tələsik düşüb irəliləyəndə, sürücünün düşmədiyinə narahat oldum. Yoldaşımı çağırmaq ağlımdan keçsə də bacarmadım. Bir az önce yol polis məntəqəsinə yaxınlaşanda sürücü təhlükəsizlik kəmərini taxmağı arxada oturmuş yoldaşımı da dedi. Yoldaşının kəməri taxa bilmədiyini görəndə sürücü oturduğu yerdən bir sayaq yanakı uzanaraq ona kömək etmək istədi. Bu anlar mənə uzun zaman kimi göründüyündən əsəbiləşərək, əvvəlcə yoldaşının ünvanına:

- Nə oldu, adı şəyi bacarmırsan!?- deyib sonra sürücүyə:

- Qoy kəməri özü keçirsin!- əlavə elədim. “Öz qadınıyla gəzintiyə çıxanın başına daş düşsün...” Urmiyadan qayıdanda, arxadan gəlib sürücünün yanında oturmağıma peşman oldum.

Piştaxtaya yaxınlaşanda sürücünün də düşüb gəldiyini görəndə azacıq yün-gülləşdim. Meyvələrin arasında Bostanabad bostanlarında gördüğüm sarımtıl-ağ qovunu uzaqdan görcək, yenə Əkrəm Əylislinin Ay işığında təsvir elədiyi bostanı xatırladım. Satıcıya salam verib icazə almadan piştaxtaya yaxınlaşdım. Kəsilmiş qovunun yanındaki bıçaqla qıraqından bir çımdık kəsib dadına baxdım. Şipşirinliyi altmış il qabaq yaylaq yerində yediyim bir dilim qovunu yadına saldı. Mən də, məndən böyük bacılarım da payımıza düşən bir dilimin (anamın mənə verdiyi dilim bacılarıminkindən böyük idi) qabığı nazılıb kağız qalınlığında olanacan dişimizlə gəmirtdədik. Ömrüm boyu yediyim ləvinbələvin şirin nemətlərin nə dadı, nə qonaqlıqlarda, teatr salonlarında bər-bəzəkli kübar xanımlardan dalğa-dalğa yayılan bahalı ətirlər, nə yubiley illerində yoldaşımı bağışladığım “Yelena”, “Fici” ətirlərinin, nə də illər boyu çəmənliklərdə iylədiyim tər qızılıgül, bənövşə, yasəmənin... ətri, yaylaq evimizdə yerə döşənmiş xalçanın üstündə bardaş qurub oturaraq həvəslə, ehtirasla gəmirdiyim qovunun dadını, bihuşədi-ci qoxusunu bu günəcən yaddaşimdən sile bilməmişdi. O qoxu, görünür, yaylaq evimizə, o evimizin suvaqsız divarlarına hopduğu kimi, udduğum havayla, alıǵım nəfəslə mənim canıma, qanıma da keçibmiş. Gənclik illerində bir dəfə

yoldaşım gözümə necə qəşəng görünmüdüsə, özümü saxlaya bilməyib ona "mənim yeriyən qovunum" deyəndə, o mənim ruhumdan sözülüb gələn zərif, incə, nəfəs alan canlı sözlərimi qaşqabaqlı, ikrəhla qarşılıyaraq:

- Adını da şair qoymusan! Camaat istədiyini gülə, çıçəyə... Aya, Günəşə bənzədir, sən də məni qotur qovuna. Allahın xoş sözünü də mənə qiymırsan...

Qovun almaq ürəyimdən keçsə də, bir yandan bıçağın yoxluğu, bir yandan kəsəndə şirəsinin maşına tökülcəyi, bir yandan da yoldaşının dodaq büzüb deyinəcəyi fikrimdən döndərdi. Almayla hülünün hərəsindən bir kilo alıb Təbriz səfərimizdə nəzərdə tutduğum və mənə son dərəcə maraqlı gələn Kənduvana doğru yola düzəldik. Əlimi geriyə uzadaraq yoldaşimdən aldığım iki hülüdən qırmızıyanaq, irisini sürücüyə verdim. Az sonra almadan da birini ona sarı uzadanda o, əlini yelləyib:

-Yox! Yox! İstəmirəm,- dedi.

- Əlim göydə qalib, alsana...

-Yeyə bilmərəm, dişlərimi qoparar,- desə də, mən əl çəkməyib:

-Sən mənim canım, götür, yavaş-yavaş yeyərsən. Tezdənnən yediyimizdir,- deyirəm. O, alıb yeməyə başlıdı.

Cəviz meşəliyi içində olan Xosrovşah kəndinin yanından ötürük. Yol qırağında kisələrdəki qozu, qoz ləpəsini görəndə:

- Görəsen neçəyə verirlər,- deyəndə sürücü dərhal - Təbrizdə olan qiymətə,- cavab verdi. Solumuzda çay boyunca yamyaşıl cəvizlik uzanıb gedir...

Səhənd silsilə dağlarının ətəyində İsfəncan... Sağımızdasa, yenə də cəviz ağacları fonunda Kəhnəmu kəndi...

Yoxuşlu-enişli bəzən çılpaq, bəzən yamyaşıl dağları aşır, sürücünün tez-tez adlarını çəkdiyi kəndlərin, yerlərin (hamisini çatdırıb yaza bilmir, bəzən yanlış yazacağımdan ehtiyatlanıram) yanından rahat, asfalt yolla keçib çılpaq dağın döşündə salınmış qədim Kənduvan kəndinə girdik. Yolun qırağındaki lövhədə kəndin dəniz səthindən 2500 m. ucada, əhalisinin 680 nəfər olduğu yazılıb.

Kəndin girecəyində yan-yörəsini ot-əlef basmış qayalarda, Allah bilir, haçansa qan-tər içində çapıb oyaraq özünə bir koma, bəlkə də mal-heyvanı üçün düzəltdiyi, indisə ağızı qara-qarala qalmış qorxunc mağaraların kimsəsiz-sakinsiz olduğu bilinir. "Görəsen, xaraba qalib bayquşlar ulayan o mağarada yaşamaq istədiyimi bildirsəm, kəndin müdürü razi olarmı, yoxsa bizim Mənzil İstismar Sahəsinin müdirləri kimi dədəsinin qiymətini oxuyar..."

Əli Həsənlini xatırlayıram. Bax, dağın döşündəki xaraba qalmış, ağızı gecə kimi qaralan o "evi" iki günün içinde sahmana salardıq. Divarlarında yaylaq evimizdəki kimi, taxçalar oyub düzəldərdik, birinə Əlinin beş cild kitablarını düzər, birinə öz kitablarını. Qarşı-qarşılardı taxçalara, kənddə elektrik işığı olsa da, gecələr şam qoyub yandırardıq. Televizora baxmağı nə mən sevirəm, nə də Əli. Elə birinci gecə görseydik xorultumuz bir-birimizə mane olur (ezamiyyət vaxtı gecələr bir otaqda yatdığını vaxtda ikimizin də xorulduğumız belli olmuşdu), qonşuluqdakı mağaralardan birini də sahmana salıb hərəmiz birində qalardıq. Keçi, qoyun otarmaq yaşıımızın ritminə uyğun gəlmədiyindən, hərəmizin əlində kəsib ütdüyümüz zoğal ağacından bir dəyənək camaatın ineyini qabağımıza qatıb otarardıq. Aldığımız iki pətəyi ilbəil artırıb on beş-iyirmiye çatdırardıq... Yazağzı qonçələrin burnu qanayanda, o pətəklərdən beşini aparıb Migrının qabaq-qənşərində Güney kəndlərimizin, ləp elə Duzał kəndində yonca zəmilərindən birinin qırğını qoyardıq. Rusun, farsın, ingilisin, fransızın dilini bilməsəm də, arıların dilini yaxşı bilirəm, deyərdim arı balam, arı dədəm, arı qardaşım, arı can-ciyərim, Arazın üstündən addayıb o tayda (taleyə bax, bir zaman o taydan bu taya, indisə bu taydan doğulduğum o taya həsrətlə baxıram) Lehvaz, Lök, Püşgah, Maralzəmi, Tey, Təğəmir kövşənlərindəki gəlin

kimi bəzənib süslənmiş gilas, alça, gilənar, ərik, badam, armud, hülü, alma, heyva... ağacları çırtlayıb bəmbəyaz, xınayı, çəhrayı - al-əlvan don geyinəndə, çəkinib-eləməyin, o ağaclar, mərslərdəki bənövşələr, qızılğullar, yoncalar... da özünüz kimi halalca özümüzündü. Qanadınıza, qılçanıza, xortumunuza Allah qüvvət versin, haydi...

\* \* \*

Maşınınız dar yolla üzüyuxarı qalxıb kəndin ətəyində qapısı bağlı balaca mağazanın yanında çətinliklə özünə yer edib dayandı. Maşından enəndə kiminsə qapısı ağızında balaca bidonun üstündə “100 faiz təmiz bal” yazısını görən sürücü “Yalançının babasına...” - deyib sözünün ardını gətirmədi. Aralıda danmış böyük turist maşınını görəndə “rahat asfalt yol... turistlərin ayağı dəyib-sə, urbanizasiya - şəhərleşmə qədəm basıbsa, deməli, temizlik, saflıq, gedib fələyin qəminə, deməli, bizim Xinalığın gününə düşüb bu zavallı Kənduvan...”

- Bu da sizin üçün Kənduvan - deyib sürücü üzümə baxdı. Onun baxışından “Qayıdaqmır?” sualını oxuyanda mən tələsik:

- Bura gəlmışkən bir adamlı görüşüb söhbət etmək... Evinin içində girib baxmaq... - sözümü qurtarmağı gözləmədən qabağa düşərək, - Gəlin görək - deyib sürücü sərt yoxuşla üzüyuxarı dırmaşmağa başladı. Yoldaşım getmək istəməyəndə.

- Gəl bəri görün, bu gəzinti ömür kitabında unudulmaz, maraqlı səhifə kimi qalacaq,- əlindən tutub arxamca dartdım. Qumlu, xırda çıraqlı yoxuşda bəzən ayağımız sürüşür. Bir mağaranın - qapı, şüşəli pəncərə salınmış yaşayış yerinə mağara demək sakınların qəlbinə, şəstinə toxuna bildiyindən, həm də etik baxımından ev desək, daha mədəni olar. Bir evin qənşərində sürücü:

- Ay ev yiyəsi! Ay ev yiyəsil! - səslədi. Eyni vaxtda sağ yanımızda bizzən azca aşağı evdən bəstəboy bir kişi, bizzən yuxarıda qapı yerindən pərdə sallanmış evdən səksəkə içinde bir ucaboy, bəlkə altdan yuxarı baxanda ucaboy görünürdü, gözəl qız bayıra çıxdı. Sürücü gah kişiyyə, gah da qızə baxaraq:

- Qonaqlar xaricdən gəlib. Bir-iki dəyqəliyə evinizə baxıb söhbət eləmək istəyirlər. Təkliflə bağlı qızın sıfətində azacıq da olsa, bir işarti hiss etmədim. Bəstəboy kişisə danışmadan könülsüz, elə bil əlacıszlıqdan yuxarı qalxıb yanımızdan keçərək bizzən yuxarıda mişar daşından da balaca boz daşlardan düzülmüş pilləkanlarla, pilləkanlar balaca olduğundan kisinin, elə bizim də ayaqqabılarımız yerləşmədiyindən dabanımız göydə qalırdı, ehtiyatla yuxarı qalxırdıq. Yoldaşima:

- Sən qızın yanında dayan, - yoldaşima piçıldadım. Biz bir az da qalxıb sağ tərəfdə ağızlaçıq, yəni qapısız evə başımızı əyərək girdik. Tavan alçaq olduğundan, otaqda nə belimizi düzəldə bildik, nə də başımızı. Hidayət Orucov yadına düşdü. “Bu kəndin bu evlərində Hidayət kimi ucaboylu sakını olsayıdı, gör tavanı qazılıb qaldırmaq üçün nə qədər vaxt sərf edib, nə qədər əlavə tər tökməliyidin...” Girdiyimiz otaq anbar eviyim. Üstünü toz basmış sinq-salxaq cəhrə, oraq, dəhrə, yəhəri gözdən keçirdim. Bu vaxtacan televizor ekranında, yağlı bukletlərdə şəklini görüb təəccübləndiyim bu daxmaların, yenə çasdım, bu evlərin möhkəm, qranit kimi sərt qayalardan misqal-misqal yonulduğunu bilmışdım. Evin divarları, tavanı, döşəməsinin, eləcə də çöl səthinin nisbətən asan qazılı, ovula bilən kəpir olduğunu görəndə, bu vaxtacan mənə möcüzə kimi görünənlər nisbətən adiləşdi. Yüz, bəlkə min illərin yağışı, dolusu, qarı, şaxtası, qızmar Günəşti, dəli yelləri qocaman dağın kəpirdən olan geniş səthini özü bildiyi yerdən döyüb zərrə-zərrə, misqal-misqal ovub-tökərək təbiətin möcüzəli sənət əsərini yaradıb. Təbiətdən öyrənən müdrik babalarımız da qayaların içini qazılıb-yonaraq özünə yer-yurd, siğınacaq düzəldib. Uzaqlardan

baxanda, təbiətlə insanların birgə yaratdıqları evlər, bütövlükdə Kənduvan kəndi möhtəşəm, monumental sənət əsərini xatırladır. Burda Meksikanın monumentalçı rəssamlarından Sikeyros, Orosko, Diyeqo... yada düşür...

Təbrizə üz tuturuq. Qurbanağac, Lahican, İsfəlan, Lalə kəndlərinin yaxınlığından ötürük.

- Rəşdin düyüsü kimi, Lalə kəndinin də qarayarpaq pamidoruyla bibəri məşhurdu,- dedi sürücü. Urmiyadan qayıdanda səfər qrafikindən əlavə bizi Kənduvana gətirdiyinə işarəyle sürücüdən:

- Nə qədər verməliyəm?- sorusunda o gülə-gülə:

- Danışmışıq, nə tez yadından çıxdı,- dedi. Mən cibimdən İran pullarını çıxararaq:

- Gör nə qədər yol gəlmışık. Yaş məsələsi, yorğunluq... Hə, yadına düşdü, sən qırx dedin, sonda otuza razılaşdıq...- söylədim. O, bigənəliklə "verməsən də olar" soylədi.

- Yox! Yox! Elə şeymi olar?- deyib pulları ona sarı uzatdım. O, əlimdəki pulları aralayıb bir-bir çəkəndə onun telefonu səsləndi. O, bu sözləri: "neçə nəfər, Tehranın özünəmi... çatıram, az qalib" deyəndən sonra maşının sürətini artıranda, mən nigaranlıqla "xeyirdim" soruşdum.

- Tehrana müştəri var,- söylədi.

- Bəs yorulmamışanmı?

Əlini şövqə qaldırıb sükana vuraraq:

- Təki müştəri olsun,- dedi.

Günorta saat birin yarısında "Terminal"dan yola çıxan, yedдинin yarısında yorğun-arğın "Azərbaycan" otelinə qayıtdıq. Maşından düşəndə sürücүyə təşəkkür edib, ona uğurlu yol arzuladım.

Yuyunub yenice çarpayıya uzanmışdım, hamamda əl-üzünü yuyan yoldaşımın:

- Vaay, noğullar maşında qaldı...- peşman və həyəcanlı səsini eşitdim.

Hırsımı boğaraq sakitcə: - Mən almaq istəmirdim. Elə yaxşı oldu. Burdan Bakıya noğul daşıməq... Bakıda İran mağazalarında tökülbə qalıb, alan yoxdu. Aldırmışdım, gərək özün də diqqətli olaydın...

- Ac-susuz, gör neçə saatdı yoldayıq, mən də yorulmuşam. Bilmirəm niyə maşının arxasına qoydun, yanımıza qoysayıq, yadımızdan çıxmazdı...

- Mən qoymadım, o qoydu.

- Elə qəsdən ora qoyub ki, yaddan çıxsın...

Yoldaşımın çox həyəcan keçirdiyini görüb - Darıxma, qaytarıb gətirəcək ...- dedim.

- Nəzir qutusundan pul çıxaran... Bir də ki, Tehrana tələsməsəydi, bəlkə də gətirərdi...

Urmiyadan qayıdanda, yol polis məntəqəsinin şlaqbaumuna çatanda, sürücü pəncərədən başını çıxarıb səmimiyyətlə gülə-gülə polisə salam verib ötcək, mənə sarı çevrilib "burda yaxşı uşaqlar olur" demişdi. Növbəti məntəqədən keçəndəsə maşının barxanasından qoşa pul dəstinin birindən çəkdiyi beş minlik İran pulunu polisə verdiyini görəndə: - Demək, sizdə də polis rüşvət alır...

- Bu, murdar gədədi,- deyib mənə baxıb sözünə davam elədi, - it aparan olsun...- az sonra yenə mənə sarı çevrilib əlavə etdi. - Ancaq dünya dağılsa da, mən qazandığım halal pulumdan vermərəm,- söyləyib barxananı yenidən açdı, pul dəstlərini göstərib, - Bax, bu, zəhmətlə qazandığım halal puldu, bundan bir qəpiy də vermərəm, ona verdiyim, nəzir qutusundan çıxartdığını pulsandı.- üzümə baxaraq təşəxxüsə söylədi. Mən gülməyimi saxlaya bilmədim. (Müxtəlif yerlərdən əldə elədiyi pulları ayıraq dörd cibində gəzdirən Tofiq Abdini yenə xatırladım. Görəsən, bu xatırlamanın dünyasını dəyişmiş Tofiqə azaçıq da olsa, faydası varmı? Kaş olaydı...)

- Bəyəm nəzir qutusu açıqmı olur?..

O, barxanadan götürdüyü portmanatının gözlərini xeyli eşələyəndən sonra (gözüm sürət göstərən şkalaya sataşdı, yüz onun üstündə titrəyir, o, yenə də uzun müddət yola baxmadığından narahat oluram) tapdığı barmaq uzunluğunda nazik qaramtil, əyrimçə məftili göstərib, onu havada sağa-sola, aşağı-yuxarı əyərək öz səriştəsindən məmnun adamlar kimi:

- Bax belə açıram,- dedi...

Urmu noğullarına görə yoldaşım təəssüflə heeeey deyinirdi.

- Cəhənnəm olsun, vecinə alma. Elə bil, iyirmi manatı salib itirmişik. Sabah mağazalar açılacaq, burdan alarıq,- deyib yataqdan qalxdım. Yoldaşımın dediyi "nəzir qutusu" sözlərindən sonra birinci mərtəbəyə enib otelin işçiləri vasitəsilə "Terminal"dan sürücünün telefonunu öyrənmək ağlıma gəldi. Son pilləni enəndə, hər iki əlində selofan torbalar olduğundan otelin şüşədən olan giriş qapısını dirsəyilə itələyib açan, şəstlə içəri girən, mehriban, doğma gözləriylə mənə baxıb gülümsəyen sürücünü görəndə çəşqin və sevincə ona yaxınlaşdım. O, torbaları kreslonun üstünə qoydu. Elə bil ikimizin də dili bağlanıb. Əl tuturuq, uzun ayrılıqdan sonra görüşən doğmalar, dostlar kimi ikimiz də birdən əyilib sağ-sol üzümüzü bir-birinə toxundurduq. O, şəstlə çevrilib gedəndə dilim açıldı:

- Sənə əziyyət oldu...- astadan dedim. Osa geri dönəmdən razılıqla əlini yelləyib oteldən tələsik çıxdı.

Mən nömrəmizin qapısını döyüb gözlədim, yoldaşım qapının gözcüyündən baxanda əlimi ürəyimin başına qoyub özümü vestibüldəki kresloya saldım. Yoldaşım qapını açıb həyəcanla: - Gətirib tezyiqini ölçüm...- deyəndə mən gülərek:

- Bəri gəl, kosmanavt kimiyməm. O, tərəddüd içinde mənə yaxınlaşanda:

- Xəberin varmı, Kənduvanda girdiyim evdə mənə vergi verildi. İstəyirsən bir möcüze göstərim?- deyib barmaqlarımı bir-birindən araladığım sağ əlimlə havada daire cızaraq "haley hop!" deyərək divarın dibinə qoyduğum torbalara tuşlayıb: - Bir ora bax!" dedim.

Masa arxasında əyləşib hərəmiz bir hülü yeyəndən sonra Astara yolundan aldığım günəbaxan tumundan həvəslə çırtlamağa başladıq. Kənduvandakı gəlinin qucağındakı körpənin iri gözləri yadıma düşdü.

- Kənduvanda o qıznan söhbət elemədin?

- Qaraqabaq qızıydı. Bircə onu dedi Təbrizdənəm, on dörd yaşimdə ərə gəlmışəm. Soruşdum burda dəriixərsənmi. Dedi yox. Ərini də soruşanda, dedi işə gedib...

- Bəs, evləri necəydi, nə gördün?

- Yerə boyhaboy xalça döşənmişdi. Divarlardan xalılar asılmışdı. Qaz balonu vardi. Uzun selafon torbalar, dördüyü, yoxsa beş, ağızınacan dolu sapsarı ərik qurusuydu...

\* \* \*

1 oktyabrda səhər tezdən otelin bufetinə girəndə dünən burda bizdən önce gəlib nahar edən almanın ailəsi ilə yenə də rastlaştıq. Ər-arvad, iki balaca uşaq. Dünən onlardan xeyli aralıda otursaq da, gizlincə hey onlara baxırdım. Ən balacaları iri, mavi gözlü qız uşağıydı, sarışın saçlı, gözlerinə uyar mavi bantlı qız hərdən masanın altına əyilir, bir neçə an geçikir, birdən başını qaldıranda o, kənd baxçamızda ilk dəfə bir budaqcığında dördmü, beşmi iri-iri çiçək gətirmiş balaca alma fidanını yadıma saldı. O birisi sadə, ancaq yiğcam, səliqəli geyimdə oğlan uşağıydı. Beş yaşı ola-olmaya, ancaq oturuşu, hərəkətləri yaşlı adamı xatırladırdı. Nədənsə, dünəndən bu ailəyə məndə rəğbət yaranmışdı. Yanlarından ötəndə, almanca salam verib "nuş olsun" dedim (almanca dörd-beş sözdən artıq bilmirəm). Kişi başını qaldırıb gülümsünərək:

- Mərhaba,- deyəndə çəşaraq mən də onun dediklərini təkrar elədim. "Bax, bu da mənə azdır, dərsimi verdi alman. Demək isteyir, ay insan, bura sənin Vətənindirsə, qonağı - kimliyindən asılı olmayaraq öz doğma dilində dindir, görəndə sənin dilini bilmir, onda lütfünü, mədəniyyətini göstər, almanca, ingiliscə, yaxud rusca, lap moltanıca qırıldat. Yox e, hamımızın canına hopub bu yarınmaq... bəlkə bu xüsusiyyətimiz bizim millətin sadəliyi, böyüklüyüdü?.." Yoldaşımı pıçılıyla "get çorək gətir" deyib alman ailəsinin yanındakı masada oturdum. Onlara sarı baxmadan söhbətə haradan başlamaq barədə fikirleşəndə alman kişi (35-38 yaş arası). - Siz nereden geldiz?- sorusanda yenə də tələsdiyimden:

- Bakudan- Bakıdan, - dedim.
- Bəs siz nereden?
- Hamburqdan...

Onun da mənim kimi söhbət eləməyə ehtiyac duyduğunu hiss edəndə, onu sual atəşinə tutdum. Hərbçi olduğunu, Doğu ölkələrinə səfər elədiyini, bir neçə dəfə İstanbulda olduğunu, növbəti il Bakıya gələcəyini söylədi. Türkçə, özü də İstanbul ləhcəsində gözəl danışlığı necə, harda öyrəndiyini sorusanda:

- Dili ya həmin xalqa sevgidən öyrənər, ya da...
- Ya da nədən?
- Ya da nifretdən... Keşfiyyat üçün... Benimki sevgidən...
- Deyə bilərsinizmi bu sevgi hardandır?
- Okulda herbçilərin hayatı ilə maraqlanardım. Bizde bir general feldmarşal olub, Helmut Karl Bernhard Moltke...

Onun sözünü kəsərək:

- Tanıdım! Tanıdım! Həm də qraf, doxsan bir il yaşayıb, eləmi?
- Əvət...
- On səkkizinci yüz yilda yaşamış. II Mahmud donəmində İstanbulda olmuş, Türk ordusunda çalışmış...

- Əvət, əvət. Onun türklər baresinde dedikləri indi də yadımda. Böyle demiş: "Silahlı milletin en canlı örnegi Türkler. Bu memlekət köylüsünün orak, katibinin kalem, hatta kadınlarının etek tutuşunda silaha sarılmış bir pence kivraklığı... Türk ata binerteki oturur, keşfe giden subay gibi uyanık olur", - deyib ayağa durdu,

- Görüşmek üzre,- söyləyəndə, bayaqdan atalarının dediklərinə yaşılı adam kimi diqqətlə qulaq asan uşaqlar da əsgər kimi yerlərində qalxdılar.

Dünənki kimi bufet xidmətçisinin balaca qutucuqlarda gətirdiyi yağ, bal, mürəbbə, kəsmik, pendir, bir çaynik çay və yoldaşımın səxavətlə gətirdiyi doğranıb qarmon dillərinə bənzər xınayı rəngli çörəklə nahar etdik. Süfrəmizdə artıq qalmış üç dilim çörəyi dədə malı kimi arxayınlıqla salfatə büküb götürəndə "görəsən, kaməra çəkirmi" azca narahat oldum.

...Keçmiş adı "Gülüstan", indisə "Fəcr" adlanan böyük bir bağ'a gəlib çıxdıq. Bağın ortasında nəhəng dairənin qıraqı boyu tarixi şəxsiyyətlərin büstləri, büstlərin başında, ciyində, yaxasında mədəniyyətsiz quşların ağaran izləri... üç pil-ləkən endik, dairənin ortasında hündürlüyü on beş, bəlkə də iyirmi metr ucalan, çoxtərəfli konusvari aq lövhənin hər yanı başdan-ayağacan ərəb qrafikli yazılar.

...Ərdəbildə üşüyürdüksə, iki günü ötürüb qısa bir az da yaxınlaşmağımıza bax-mayaraq, Təbrizin günlü-güneşli günündə Gülüstan bağının başında oturmağa kölgəlik axtarsaq da, tapmirdiq. Ağacların altı adamlı doluydu. Gücləndiricidən qopan hüznlü, bəzənsə ağlamsına-ağlamsına, bəzənsə hönkürüb ağlayan kişi səsi ətrafa kədərli ovqat yayırıdı. Adamların əksəriyyətinin çöhrəsi qəmliydi, bir kişinin göz yaşını axıda-axıda aralıdan keçməsi, xisən-xisən danışib ehtiyatla gülənlər də gözüməndən qaçmadı. Nisbətən aralıda otursaq da, bağın qurtaracağında ora-bura vurnuxan adamların həyəcanlı olduğu duyulurdu. Qəfil davuldan qopan gumbultu

səsinə aralıqda ora-bura gəzişən, kölgəlikdə oturan adamlar bağın başına axışaraq əvvəlcədən yoluń qırığı boyu hasar kimi düzülmüş adamlara qarışaraq sıxlığı daha da artırdılar. Qaynaşan adamların arasından, alçaq boylu tamaşaçıların başları üstündən baxanda, küçənin hər iki yanınca yanı-yanı nizamla yeriyən sağlam, dəliqanlı qara köynəkli gənclərin irəlilədiyini gördük... Əllərindəki 70-80 sm uzunluğunda dördkünc qara zopanı hamısı birdən qaldırıb bir an üfüqi vəziyyətdə, sonra qaldırıb bir an şaquli vəziyyətdə saxlayır, sonra da endirərek ciyinlərinə yaxınlaşdırırlılar. Qırıldan gələn eli zopalı gənclər yanı-yanı yeriməkdə olan dəstəyə qoşulur, anında dəstənin ritmini tutaraq sira nəfərinə çevrilirdi. Yeriyən dəstə küçə boyu uzandıqca uzanır, yoluń ortasıyla davulçular gücləri gəldikcə davullarını gumbuldadaraq dəstənin yerisində uyğun addımlayırdı. Mənim kimi tek-tük gəlmələrdən başqa oğlan, kişi qismindən olan adamlar da qara köynəkdə, qızlar, qadınlarsa qara çadra, yaxud qara örpekdəydirler. Güney Azərbaycanda Aşura günlərindeki yas ovqatlı mərasimə gələn qara geyimli insan (qucağında körpəsiylə gəlmış analar, əlində oyuncaq əvəzi balaca təbil götürmiş uşağı boynuna almış atalar) toplumu - kütləsi, sovet dönəmində dövlət səviyyəsində bayram şənliyi kimi keçirilən (bər-bəzəkli, allı-gülli geyimli adamlar, bayraqçıq, yaxud rəng-bərəng şarları əlinde tutmuş qızını, ya oğlunu ciyinlə, boynuna almış atalar) yeddi noyabr, Bir May günlərini yadına salırdı. Nizamla uzanıb gedən sıradakı adamların əlindəki qara zopanın eyni vaxtda qalxıb-enməsi onların əvvəlcədən məşq edib hazırlaşdıqlarının göstəricisiydi. Ağlımin bir yanını payız dumanına bənzər qəm-qüssə, hüzün bürümüşdü, digər yanını, uzanıb gedən küçə boyu əlində qara zopanı möhkəm tutmuş qara köynəkli dəliqanlılarının aşib-daşan güclərinin, enerjilərinin havası məni sanki göye qaldırırdı. "Bu güc, bu enerji dağı yerindən oynadard..."

Günortadan keçmişdi, yoldaşım piçiltıyla "Başım hərlənir... acınnan ürəyim sıyrılır..." dedi. Bağa gəldiyimiz xiyanətən geri qayıdırıq. İki yerdə ehsan payı almaq üçün basabas salan adamların yiğnağı almiş-yetmişinci illərdə Bakıda ət-yağ, bəzənsə çörək növbəsindəki qadın-kishi basabasındaki çıçırtılar... ayaqqabısını, papağını itirən, qoftasının, köynəyinin düyməsi qırılan, pirtlaşmış saçının sancağı (zakolkası) sallanan insan yiğnağı... Təbrizdəki ehsan yeməyini almaq üçün adamların növbəyə dayanmış insan yiğnağı, qız-gəlin nisbətən qırıldan dayansalar da, "Bəşəriyyətin güzgüsü" adını qazanmış Niderland rəssamı İyeronim Bosxun "Heyat bağçasının lezzəti" triptixini xatırlatdı. Aclığımız güc gəlsə də, qadının yanında bir-biriyle dərtişib-itələşən basabasa girməyi yaşamaşışıydı. Heysiz, ümüdsüz azca irəliləmişdik, sol dalandan əlində ehsan payı gələn adamı görüb ayaq saxladıq, bize çatanda həyətdə ehsan verildiyini öyrənib ora cumduq. Daldey yer olduğundan sıradə adam azyidi. Ancaq bir nəfər də kağıza bükülü ehsan payını alandan sonra içəridən "Qurtardı!.." səsi eşidildi. Sıra dağılışında irəli addımlayıb dar pəncərə öündə kimsəni görməsəm də ucadan "Biz qonağıq, heç yerdə yemək tapamırıq. Bəlkə bircə pay!.." dedim.

- İmam haqqı, daha qalmayıb!- adamın səsini eşitdim. Xiyabana çataçatda:

- Ay xanım!- səsinə geri döñəndə qara çadralı, saçı çallaşmış solğun bəñizli bəstəboy xanımın tələsik geldiyini gördük. Bize çatanda öz payını yoldaşma uzatdı, biz bir qədər "naz" eləsək də o, inadından dönmədi.

Aclıq, yorğunluqdanmı, yoxsa bir pay ehsan qazandığımızın sevincindənmi, yanından keçdiyimiz otelimizi görməyib xeyli irəli getmişdik. Dalanların birindən yenə də əlində ehsan payıyla gələn bir nəfəri gördük. Ondan bir şey soruştadan tələsik döngəyə burulduq. Dalana çatanda üç bağlı qapıdan birini, sonra ikincisini itələdim, qapılar açılmadı. Nisbətən aralıdakı qapıya "dəyim, ya yox" tərəddüd içinde fikirləşəndə açılan qapıdan aq saçlı, səliqəli geyimli, əlində ehsan payı olan nurlu kişisinə bize sarı gəldiyini görəndə mən də sevinclə ona doğru irəlilədim.

- Orda ehsanmı verirlər?

- Yox. Siz qonaqsız?

- Bəli. Bakıdan gəlmişik. Bütün mağazalar, kafelər bağlıdı, - deyib gözümün qıraqıyla yoldaşımı baxdım, ehsan payımızı çantasına qoyduğuna sevinib sözümə əlavə elədim: - Yeməyə heç nə yoxdu, - deyib geri qayitmaq istəyəndə o, ehmalca qolumdan tutub ehsan payını mənə uzatdı. - Yox! Yox...-deyib bu dəfə daha çox - uzunmüddətli "naz" eləsəm də kişi qolumdan daha bərk yapışaraq bir sayaq güc göstərib payını mənə verdi...

Kefikök otelimizə çatanda - İndi bildinmi yanından döñə-döñə keçdiyimiz oteli niyə görməmişik? Demiyəsən, qismətimizi almaq üçün otelin yanından keçəndə gözümüzü bilmədiyimiz bir Qüvvə Bağlayıbmış...- dedim.

Səhərisi tezdən nahar edib oteldən çıxanda küçələrdən ötən adamları fərqli geyimdə, başqa ovqatda gördük. Mağazalar, köşklər açılmışdı. Bazara sarı üz tutanda yoldaşım ayaqla getməyimizə yenə etiraz elədi.

- Gəzməyə gəlmişik, ayaqla yeriyəndə şəhəri daha yaxşı tanıyarıq. Xoya, Miyanaya ("Miyana" deyəndə doxsanıncı illərdə tez-tez redaksiyamıza gələn iş adamı, həm də şeirlərini "Oğuz eli" qəzetində çap etdirən Əlirza Miyanalını), Qaraçaya ("Qaraçay" deyəndəsə, hazırda Hollandiyada yaşayan, arabir FB-də yazışdığınışımız şair Hadi Qaraçaylı bir şüa təkin yaddaşının küncündə işiq kimi ani yanıb-söndü) gedəsi olsaq, narahat olma, ayaqla yox, taksiyə gücüm çatmasa, avtobusla gedəcəyik, dedim.

Təbrizin bazarı da Ərdəbildəki kimi qapıları küçəyə açılan mağaza və köşklərdi. Məni ancaq meyvə quruları maraqlandırır. Qiymətlər elə təxminən Bakıdakı kimidir. Yoldaşım yenə də düyü almaq istəyir, mən də onun bu təklifini qulaqardına vururam. Qohumlar, dostlar üçün sənkök tozu alırıq. O, gəlinlərinə baş örtüyü, rəfiqələrinə balaca əl güzgüləri alır. Otelə qayıdarkən yolüstü qarşımıza çıxan bankda yüz dolları dəyişəndə, başqa banklarla müqayisədə iyirmi min lirə artıq verildiyinə sevindim.

Otelimizin yaxınlığında yeməkhanaya girdik. Ortaboy, orta yaşılı dazbaş kişi xörəklərin adını asta-asta sadalayıb "piti" deyəndə, nə üçün Şəki şəhərindən olan, yaxından tanıyıb isti münasibətdə olduğum adamlardan Azərbaycan Elmlər Akademiyasının əməkdaşı, mənim avtoreferatımı rus dilinə çevirən, sonralar Milli Məclisin deputati olmuş Aydın Məmmədov, Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, professor, görkəmli ədəbiyyatşunas Yaşar Qarayev, hətta dahi dramaturq Mirzə Fətəli Axundov yox, Şəkinin anektod rəmzi sayılan, heç vaxt üzünü görmədiyim Hajı Dayının yadına düşməsinin səbəbini nə illah eləsəm, indi də tapammıram ki, tapammıram. Nəçə gündən bəri isti xörək yemədiyimizə görəydimi, yoxsa doğrudan da səriştəyələ bisirildiyinə görəydi, o "piti"nin dadını indi də damağında hiss edirəm. Yeri gəlmışkən, piti çölməyinin yanına qoyduğu boşqabdkı soyulmuş baş soğanı yeyəndə yoldaşım: - Sən Allah, heç olmasa burda yemə, ağızından soğan iyi gələcək, təbrizlilər şəhərdən çıxıb qaçacaqlar...

Mən Bakıda işdən evimizə dönüb şam yeməyi vaxtı iştahımı itilətmək məqsədiylə hərdənbir sarımsaq, yaxud soğan yeyəndə yoldaşımın mənə söylədiyi "sabah işə gedəcəksən, iş yoldaşların sənin üzündən ayaqla Səlyanacan qaçacaqlar" - bu iradı eşidəndə, nədənsə Nazım Hikmətin "Memlekətden İnsan Manzaraları" poemasının ikinci kitab bölümündə bəhs etdiyi rəzil, firildaqqı, cəvik, diribaş, özünü millətçi adlandıran şışman, qılı, gözləri yağlı zeytun dənələrinə bənzəyən azərbaycanlı Qasım Əhmədovun tipajı, sürət qatarı vaqonun kuperində özüylə apardığı 22 yaşlı qız və "Geyirdi Kasım Ahmedov ve tədi bir mandalina dilimine benzeyen kızın titredi dudaqları" misraları yadına düşərkən bədənim ürpəssə də, nəfsimi çılovlayıb öhdəsindən gələ bilmədiyimdən (yer üzündəki böyüklü, kiçikli bütün fəlakətlər nəfsin ucbatından baş vermirmi?) özümə bəraət qazandırmaq üçün "araq, çaxır iyindənsə soğan, sarımsaq qoxusu daha məqbuldur, deyirəm."

Bakıya gedən avtobusa bilet almaq üçün öyrəndiyimiz ünvana yola düşdük. Ayaqla getməyimizə yoldaşım bu dəfə cürətsiz deyinir. Bizim önumüzcə yeriyən, təxminən özüm yaşda bir kişidən getdiyimiz ünvani soruşanda o, sanki çoxdan görüşmədiyi tanışıyla təpşisibmiş kimi, mehribanlıqla:

- Hədəfi düz tapmısınız, mən elə ordan keçəcəm - dedi. Bakıdan gəldiyimizi biləndə daha da istiqanlı oldu. Universitet müəllimi olduğunu, indisə təqaüdə ("təqaüdçü" sözünü təbrizlilər "Baznişəsti" deyirlər) çıxdığını söylədi.

- Bu gün getdi yoxdu, mən sizi evimə aparacam. İki-üç gün, istəsəniz, ləp bir həftə, özüm bilirom necə qulluq edəcəm. Ancaq bizim olduğumuz yerin mənzərəsini, səfasını gərəndə, özünüzü cənnətdə hiss edəcəksiniz. Cənnəti bu dünyada gərəcəksiniz...

Onun səmimiyyətinə inansam da, ehtiyatla:

- Bağışlayın, etikadan qıraq olsa da maraqlıdı, burda universitet müəlliminin təqaüdü nə qədərdi?- soruştum.

- Ayın yarısı, hələ bir-iki gün də ötəndən sonra, kefim istəyən qədər gen-bol sağa-sola xərcləsəm də, baxıb görürəm, təqaüdümüzün yaridan çoxu qalır. - deyəndə, müəllimin dediyinə inansam da, nədənsə, sovet dönəmində kapitalist ölkələrində verilən bu sayaq suallara bizimkilərin elədiyi hap-gop yardımına düşdü...

Girdiyimiz binada müəllim bilet satılan yeri soruşanda avtobus şirkəti xidmətinin çoxdan buradan getdiklərini bildirdilər. Müəllim israrla bizi evinə dəvət eləsə də, saat ikini keçərsə, otelə əlavə daha bir günün də pulunu ödəməli olacağımızı düşünərək, ona təşəkkürümüzü bildirib başılovlu otelə qayıtdıq.

Otelə ilk dəfə bizi qəbul edən bığı, yalnız çənəsində saqqal saxlamış həmin gəncdən bilet satılan yerin ünvanını öyrəndim. Əvvəldən hesablaşdığını 240 min tüməni verəndə o, pulları sayıb geri qaytararaq "390 min verməlisən" dedi. Çaşqınılığını və əsəbiləşməyimi gizlədərək:

- Biz bura gələndə otelin bir gününün qiymətini məhz səndən soruştum. İran pulunu yaxşı anlamadığımızdan, dedin sizin pulla bir günü səksən manat edir. Öyrəndiyimə görə bizim səksən manatımız səksən min İran tüməninə bərabərdir. Üç günə də iki yüz qırx min tümən edir. O, başını qaldırıb üzümə baxmadan üç yüz doxsan, deyib durdu.

- Yaxşı, deye bilersənmi, mən otelin haqqını ilk gündə ödəmək istəyəndə, sən nəyə görə "gedəndə verərsən" dedin. Bəlkə indi dediyin qiymətə mən razılışmayıb gedəcəkdəm. Bu da sizin adama gəlmək, müşterini qaçırmaq üçün ince üsulunuздumu?..

Azca aralıda kresloda oturmuş yoldaşım bizim höcətimizi eşidirdi. Birinci gün danışığımızın qulaq şahidi kimi onu çağırıb səhbətə qatmaq bir an fikrimdən keçəsə də, şənimə sığışdırımdan tələb olunan pulu verib sahəllaşmadan incik halda oteldən çıxdıq. "Aram Səfər Bakı" avtobus şirkəti yaxında olmasına baxmayaraq, oraya taksiylə yollandıq. Biletlərin satılıb qurtardığı bəlli olanda qanımız daha da qaraldı. Səhərisi günə bilet alıb küçəyə çıxanda yoldaşım:

- Yenəmi ora qayıdaq?- həyəcanla soruşanda:

- Küçədə qalaram, bir də ora qayıtmaram. O gedənin sifətini görmək istəmirəm - açıqlı cavab verdim.

- Bu da sənin Təbrizin!..

- Təbrizin nə dəxli var!? - ucadan qışqırdım. - Birincisi, gözel Təbriz təkcə mənim deyil, hamımızındı. İkincisi də, o cüvəllağılardan bizdə itətokdü...- Yoldaşım qırımmı görüb susdu. Kamil Vəli Nərimanoğlunun doğma, nurlu üzünü xatırlayıb kövrəldim. 2013-cü ilə "III Uluslararası Tatarların Tarixi Mirası Konfransı"na onun təşəbbüsü ilə dəvət olunmuşdum. Konfrans bitəndən sonra Konyaya gedib (yoldaşımıla birgə) Cəlaləddin Rumini, Şəms Təbrizini ziyarət etmək istəyimi biləndə Kamil bəyin "Bəy, narahat olma, bacımgilin ailəsi

Konyada yaşayır, istədiyiniz qədər onların evində qala bilərsiniz. İstanbulda qayıdanda "Aya Sofiya" məscidinin yaxınlığında yeriniz artıq bronlanıb. Elə orda da istədiyiniz qədər qala bilərsiniz" söylədiyi, şirin-şirin gülüb: - Birdən haçansa yolunuz Təbrizə düşsə, orda da dostlar çoxdu,- dedikləri qulağında aydınca səsləndi. "Dəli şeytan deyir Kamil bəyə zəng elə..." Bu fikir ağlımdan keçdiyi an, əliçomaqlı Abır-Həyanın Dəli Şeytanın qabağını kəsdiyini gördüm.

Sonuncu gecə qaldığımız otel yoldaşımın ürəyincə olmadığından burnunu salladığını görüb bir mahnını, bəstəcisini bilməsəm də, ancaq güman edirəm, bəstəkarı Elza İbrahimovadır, sözləri də Əliağa Kürçayının olmalıdır. Mizildiyaram:

- Harda olsan gələrəm, Təki sən səslə məni, Darda olsan gələrəm, Təki sən səslə məni... (Bakıya qayıdır Əliağa Kürçayının oğlu Ülfət Kürçaylıyla görüşəndə mahnının sözlərini dəqiqləşdirmek istədim. Ülfət bəy nə desə yaxşıdı, "Atam sovet dövründə o şeiri Təbrizə yazib" söyləyəndə çəşib yerimdə qaldım) yoldaşımın ovqatının dəyişmədiyini görəndə - Vur-tut bir gecəni rahatsız yatmışan də, ona görə bir həftə qəşqabağından qar yağacaqmı?.. Birgə baxdığımız, rusların "Dekabristlər" filmi yadındamı? Sibirə sürgünə yollanan inqilabçılar qoşulub gedən qadınlar... Qarlı yollar, şaxta, çovğun... Nə olsun mən inqilabçı deyiləm...

Qəfil şaqqıdayıb gurlayan hava, elə bil nəhəng qılincini endirib göyun qarının cirdiğindən selləmə leysan birdən tökülməyə başladı. Həmişə olduğu kimi, göy gurultusundan sonra yenə də yoldaşımın böyümüş gözlərində həyəcan və qorxunu görsəm də, gur yağış səsinin içindən sıyrılıb gələn küçədən keçən qızların açıq qırmızıya çalan şirin, musiqili səslerindən gizlince lezzət alırdım.

Küçəyə çıxdıq, yağış kəssə də titrəyən qarağac yarpaqlarından üstümüzə damcılar əلنirdi. Mağazalarda, binaların girişində, balkonların altında yağışdan daldalananlar yenidən hərəkətə gəlmışdı. Sağ qoluma girmiş yoldaşımıla addımlayanda, sol yanından çadrasının yeli məni vuran uca, sərv qamətlə bir xanımın gözəl və yeyin ceyran yerişi diqqətimi çəkdi. On addımacan aralanmışdı ki, birdən geri çəvrilib bizə sarı gəlməyə başladı. Yaxınlaşdıqca gah pəncərədən düşən işqdan, gah da toranlıdan keçən gözəl-İlahi sifətindən gözümü çəkəmmirdim. Bir az da yaxınlaşanda dodağında təbəssüm, məlek simalı o qızın mənəmi, yoxsa belkə bizim arxamızca gələn tanışına baxdığını anşıra bilmirdim. Aramızda bir addım qalmış onun doğma, odlu gözlerinin gözümə sancıldıguna əmin oldum. Yanımdan ötə-ötdə gözlərini gözümən çəkmədən dolu dodaqlarının aralandığını, incə, bəyaz mirvari dişlərini... gözlərini bir an bərk-bərk yumub-açıdığını (sanki məni gizlince salamlayırdı) gördüm. Özümdən asılı olmadan yoldaşımın qolunu qolumla özümə sarı sixdim. O: - Nə olub ki?- soruşdu. Başına gələn ani və mini macəranı danışib nə onun qanını qaraltmaq istədim, nə də onun məni danlamasını.

- Deyirəm, axşam nə yeyəcəyik...

Balaca marketin açıq olduğunu görüb sevincək ora girdiik. Saçı-saqqlı ağarmış nurani kişidən qaymaq aldıq. - Bəs şirin şey nəyiniz var?- soruşanda o, halva, şüşə qabda müreibəni, sonra balı göstərdi. - Balınız təbii olar...- deyəndə nurlu kişi şübhəli eyhamımı göydə tutaraq: - Baba, kim desə balım təmizdi, təbiidi, inanma...

- Onda o şan baldan iki yüz qram... Baba, düz, təmiz danışığınıza görə sizin balınızı təbii bal kimi yeyəcəyik,- dedim. Kişi gülümsündü, bıçaqla kəsdiyi şandan süzülən bal, mənə bir az qabaq küçədə gördüyüüm o qızın gülümşəməsini xatırlatdı...

Səhər tezdən dünən aldığımız qaymaq-ballı (dünənki qızın gülümşəməsi yenə də şan bala qarışıb) nahar etdik. Saat onu keçərsə, mehmanxanaya yenə pul ödəməli olacağımı biləndə çantalarımızı götürüb çıxarkən yoldaşım:

- Axşamacan bunları əlimizdəmi dolandırmalıyıq?

- Nəmənə?! - decək, yoldaşımın kefi açıldı. Təbrizlilərdən tez-tez eşitdiyimiz "nəmənə" sözüne güldüyünü görüb: - Nəmənə? Yorulanda, sürüdüyüm balaca təkerli çantamıza işarəylə: - Hoppanıb onun üstünə minə bilərsən. Axi mən sənin ömürlük yük atınam... Xolmoqor cinsindən olan atın...

Bakıya gedən avtobusun vaxtını bir daha dəqiqləşdirmək üçün bilet aldığımız yerə gəldik. Telefonla danışarkən, bəzi sözlərini Şəki ləhcəsində tələffüz edən başı daz kişi, nə biz otağa girəndə, nə telefon dəstəyini yerə qoyanda, nə də mənim sualıma "Axşam saat səkkiz-doqquz arası burda olun" cavab verəndə başını qaldırıb bize baxdığını gördim. Ancaq otaqdan çıxanda çantalarımıza işarəylə:

- Qoyun burda qalsın, axşamacan özünüzlə dolandıran deyilsiniz ha...- dedi. Şələ-şüləmiz o qədər ağır olmasa da, elə bildim ciynimdən ağır yük götürdü. Təşəkkürümüz bildirəndə də o, üzümə baxmadan başını tərpətdi. "Deyəsən, bu nəcib insan par-par yanana başıyla da görür..."

Hələ dünən yaxınlığından keçdiyimiz, görkəmindən qədimliyi bilinən, çatlı-çapılı divarı olan, hasar arxasındaki möhtəşəm abidənin adını yanımızdan ötən birisindən soruşanda "Ərk qalası" deyəndə çəşmişdim. Mən bu qalanın adına ilk dəfə görkəmlı şairimiz Rəsul Rzanın "Ərk qalası" adlı şiirində rast gəlmiş, bəzi misralarını-

*...Vuruşdular:  
onlardan yeddi dəfə - yetmiş qat  
artıq olan,  
süngülləri narın daraq dişi kimi  
six olan düşmənlə.  
Yaralılar ufuldamadı.  
Can verənlər inləmədi.  
Susuzlar yandım demədi...*

hələ də unutmadığım o şeiri çox bəyənmışdım. Ərk qalasını hansısa bir dağın başında, yaxud döşündə təsəvvür etmişdim. "Bəlkə bu adam abidənin adını yanlış bilir" düşünsəm də, qalanın fonunda dayanıb, yoldaşımı şəklimi çəkdirmişdim. Təbrizlilərin Müsəlla adlandırdığı, uzunluğu bəlkə altmış, yetmiş metr olan məscidin yanından bu gün ötəndə yoldaşımı: - Gedək sən orda namazını qıl,-deyəndə onun istəmədiyini görüb: - Bakıya qayıdanda danışmağa sözün-təessüratın çox olsun,- dedim.

- Onda sən də gəl gedək, tək qorxuram...

Məsciddən çıxb Ərk qalasına yaxınlaşaraq onun fonunda yenə şəklimi çəkdirdim. Üç yanında sonradan tikilmiş binaların möhtəşəm qədim qalanın qarşısını kəsdiyini görəndə, Bakıda Nəriman Nərimanovun monumental heykəlinin görünməməsi üçün qısqanlıqlandan, paxilliqdan hansi lənətə gəlmış xəbisin sıfarişiyələ heykəlin qarşısında ucaldılmış göydələn... Cəfər Cabbarlı heykəlinin qarşısını kəsmiş nəhəng bina yadına düşdü.

Bakıya yola düşməyimizə hələ bir neçə saat qalıb. Yol qıraqındakı "S"vari daşın üstündə oturub gəlib-gedənlərə baxırdıq. Yanımızdan ötməkdə olan iki qızın bizi diqqətlə süzdüyünü görəndə başımla onlara salam verdim. Güle-gülə onlar da bizi salamladılar. - Bir dəyqə olarmı?- deyəndə onlar ayaq saxlayıb gülümseyərək, bize bir az da yaxınlaşdırılar. Atüstü tanışlıqdan universitetin memarlıq fakültəsində oxuduqları bəlli oldu. Ərk qalasının tarixində danışdlar.

- Gələcəyin memarları kimi... Qalanın üç tərəfində binalar ucaldılar. Qazıntılarından qalada qorxulu çatlar əmələ gəlib, baxın, burdan görükür...

- Bilirik,- qızlar qalaya baxmadan dedilər.

- Sonradan tikilənlərə memar tələbələr, camaat münasibət bildirdimi? Sualıma biri susdu, birisə dodağıını büzərək ciyinlərini çekdi.

- Bağışlayın, milliyetiniz nədi?- soruşdum, onlardan dil-dil ötəni dərhal:
- İran!- ucadan dedi. Əlimi əlime vuraraq yoldaşima sarı çevrilib:
- Universitet tələbələrinə bax,- deyib, təessüflə:
- Qızım, İran dövlətinizin adı...- o, sözümü kəsərək:
- Azərbaycanlı!- dedi.
- Ay gözəl xanım, milliyet! milliyet! türkmü, kürdmü, yoxsa, fars?..
- deyəndə həmin qız piçiltıyla: -Türk- söyləyib, şəhadət barmağını bıçaq kimi boğazına çəkərək gülə-gülə, yenə də piçiltıyla:
- Zindan!- deyərək rəfiqəsinin qolundan dərtaraq uzaqlaşdırılar.

Mağazaların vitrinlərində köynək, kostyum, saat, gözlük, şirniyyatları gözdən keçirərək küçələri dolaşdıq. "Azərbaycan" otelində qaldığımız qatın divarına almanın fotoğrafının ustalıqla çəkdiyi şəkli yoldaşima xatırladaraq:

- Təbrizə gəlib "El gölü"nü görmədən getmək günahdır,- dedim.
- Altı gündü ayaqüstüyik. Ömründə ara vermədən, dincəlmədən bu qədər gəzməmişdim... Acmışam...- yoldaşım söylədi. "Azərbaycan" otelinin yaxınlığında bir yol olduğumuz yeməkhanada yenə də pitimizi yeyib kefikök "Gülüstan" bağına yollandıq. Günəşli gündü. Bağın girəcəyindəki qələbəlik aralıdan diqqətimizi çəkdi. Oraya çatanda yerə sərilmüş boxçaların, dəsmalların üstündə (bəzən qurucu yerə döşəli) nimdaş şalvar, köynək, çəkmə, çomçə-qasıqlar, çəngəl-bıçaqlar, saatlar, muncuqlar, təsbehlər, balta, kərki, çəkic... daha nələr, nələr... Bağdakı bu bazarı ötən yüzilin 1958-ində İrəvan şəhərinin harasındasə alici-satıcı əlindən, iyne atsan yerə düşməyən, həftədə bir yol insanların toplaşlığı cındır bazarını yadına saldı.

...Dülgərlik sənət məktəbini bitirmişdim. Uzun müddət axtarsam da, tapmadığım fuqanı (uzun, böyük rəndə növü) cındır bazarında görəndə gözüm işıqlandı. 1989-da ermənilər ata-baba yurdumuzdan bizi qovanda, mən Bakıda yaşayırdım, daha heç vaxt görə bilməyəcəyim atamın və digər doğmalarının mezarları, baxçamızda budağından budağına yüz yol adladığım tut, gilas, alma, ərik, hülü, zoğal... ağacları, iki mərtəbəli evimiz, evimizdəki nələr, nələrdən başqa, dülger olaraq düzəltdiyim, ilk əl işim sayılan balaca kitab rəfi kimi mənə əziz olan o fuqan da gözümün qabağından gəlib-keçdi...

Dünən bu bağdan keçəndə qəmli Aşura əyləncələri diqqətimizi "əlli-ayaqli" özünə cidarlamışdı. Bu gün Gülüstan bağındaki "cır-cındır" bazarından, məncə, belə bazarlar dünyanın bütün şəhərlərində fəaliyyət göstərməkdə, keçib addımladıqca skamyalarda uzanıb yatan adamlar... yenə ötən yüzilin altmışinci illərində bir ucu İrəvanın "Sevan" adlı mehmanxanasından başlayıb uzanan bağın sonundakı böyük hamamı yadına saldı. İrvanda texnikumda oxuyanda hər həftənin şənbə günü həmin hamama gedirdim. Ona yaxın (saymışdım) duşdan ələnən qaynar sudan yaranmış qatı buxarda, iki addım o yanı görmək olmurdu. Həmin dumanlıqda çımdıyım bir gün tosqun, boynuyoğun bir erməni kişi kisəsini mənə uzadaraq mehribanlıqla, daha dəqiq, qılıqlı-qılıqlı ermənicə astadan "qardaşcan, gəl bir-birimizi kisələyək" dedi. Tanımadığım birisinin məni kisələməsi ürəyimcə olmasa da, o adamı könülsüz kisələməyə başladım. O, dali-dalı yavaş-yavaş mənə yaxınlaşdıqça, mən də geri çəkilmək məcburiyyətində qaldım. Beləcə xırman öküzləri kimi bir dairə boyu hərləndik. O, yoğun boynunu azca geri döndərərək:

- Ciynimi... Ciynlərimi sürt,- deyəndə mən onun baş tərəfinə keçib ciynini kisələyəndə o, yenə dalını mənə sarı çevirdi. Mən geri çəkilə-çəkilə, bir də gördüm vuruşa-vuruşa geri çəkilən boksçu, meydançanın kanatına sıxlın təkin divara toxunuram. İri addımla cəld sıvişib qıraqa çəkiləndə o, qəddini düzəldərək kisəsini əlimdən aldı, - Əyil aşağı, kisələyim,- dedi. "Sağ olun, mən istəmirəm" deyib ondan aralananda arxamdan bir təpik ilişdirərək g..veran turk!- məni ana dilimizdə söyərək dumanlıqda qeyb oldu. Mən ilk dəfə erməni həyasızlığının, şərbazlığının şahidi oldum. Burda deyiblər, adımı sənə qoyum, səni də yana-yana.

Bu murdar xatirə göydə soncuxlayan şimşək kimi ani olaraq yaddaşımdan keçəndə eymənərək, qoluma girmiş yoldaşımı ehmalca itələyib ondan aralandı.

Göy üzündəki adda-budda pəmbe buludlar Günəşlə gizlənpaç oynadığından hava gah tutqunlaşır, gah da aydınlaşırırdı. Üşüdүümүзө görə irəliləyərək, bağın ortasındaki abidənin qarşısındaki skamyada oturduq. Fars dilində danişan bir böyük İran əsgəri yanımızdan ötərək, gedib azca aralıda ağacların altında yamyaşıl otluqda oturdular. Onlardan ayrılan bir əsgərsə dairə boyunca sıralanmış büstlərdən birinin yanında oturub, bəlkə də otuz-qırq dəqiqə ara vermədən mobil telefonla, çox güman ki, sevgilisiylə danişirdi. Böyrümüzdəki skamyada üzü tüklü, şışman qarınlı kişi köhnə ayaqqabılını başının altına qoyub xoruldaydı... Mən büstlərə işaretəyle:

- Çox güman ki, bunların arasında Saib Təbrizi, Qövs Təbrizi, Şəhriyar... da var,- deyib ayağa qalxaraq abidəyə yaxınlaşdım. İkimi, üçmü pilləkan aşağı düşüb saqqallı büstə aid əski əlifbayla yazını hərbbehərf höccələyib çətinliklə oxudum- "Mirzə Həsən Təbrizi (Rüştiyə)" Adı iki dəfə təkrarlayanda birdən, sanki başımın dumani çəkildi. Bayaqdan buz kimi soyuq tuncdan olan saqqallı çansız büst birdən elə bil nəfəs almağa başladı, onu siğallamaqda olan barmaqlarımın ucunda ilq hərəket hiss etdim. "Tanıdım! Tanıdım!.. İlk pedaqoji fəaliyyətə İrvanda başlayıb... Bir dəyqə, bir dəyqə... Təbrizdə ilk dəfə doğma ana dilində Rüşdiyyəye Müzəffəriyə məktəbini yaradıb... Dərslik üçün Türk dilində -Vətən dili - adlı əsər yazıb..."

Əl edib yoldaşımı çağırıldım, qocaman aydının - maarifçinin büstü yanında bir-birimizin şəklimizi çəkdik. Tarixi şəxsiyyətləri gözdən keçirə-keçirə hərlənib abidənin eks tərəfində əyləşib nə barədəsə mübahisə edən üç yaşılı kişinin qonşuluğundakı skamyada oturduq. Gəncmi, yaşlılığı olduğu bilinməyən yapon sifətli, orta boylu kişi diqqətimizi çəkdi. Tələsmədən dairə boyu addımlayaraq iri fotoaparatıyla müxtəlif bucaqlardan abidəni lente alırdı. Mən qalxıb yaxınlaşaraq yaşılı kişilərlə salamlaşdım, qarşımızdakı kompleksin ortasından göyə uçulan konusvari sütunun üzərindəki yazıldan birini oxumalarını xahiş etdim. Bir anlıq sükutdan sonra ortadaki kişi: - Gözlüyüüm evdə qalıb, oxuyammıram,- dedi. Məni söhbətə tutdular, Bakıdan gəldiyimizi biləndə yenə də ortadaki kişi: - Gedək, qonağımız olun,- söylədi, dilim dinc durmadığından: - Baba, ürəkdənmi deyirsən, yoxsa elə-belə, sözgəliş?- söyləyəndə, bayaqdan sakit görünən kişi qeyzlə:

- Getməyən kişi deyil!- deyib ayağa durmaq istəyəndə ona təşəkkür edib yolüstü olub tələsdiyimizi bildirdim.

Şələ-şülə adında vur-tut iki yüngülvari çantamız "Səfər Aram Bakı" avtobus xidməti şirkətinin otağındaydı. Nabələdliyimizi hiss edən Şəki ləhcəsində danişan həmin kişi: - Saat onun yarısında burda olsanız, bizim maşınla "Terminal"ə gedərsiniz - demişdi. Dediyi vaxtda gözlükli gənc oğlanın maşınına minib, həmin vaxt böyük yollarda tıxac olduğundan, Təbrizin kəsə yollarıyla gəlib "Terminal"ın qarşısına çatdıq.

Terminalın avtobuslar dayanan yerə açılan qapısı yaxınlığında skalyalarda əyleşmiş Quzey Azərbaycana gedən yerlilərimizin piçiltəri qulağıma dəydi. Bize sarı gələn üç qadın hamının diqqətini çəkdi. Onlardan biri ətrafdakı adamları sanki görmür, saymır kimi ucadan danişir. Sürüyüb gətirdikləri təkərli, iri çantalarını yerbəyer edəndən sonra ucadan danişan qadın: - Aaz, tutub aparıb zindana salacaqlar məni!- deyərək sürüşüb ciyinə düşmüş örپeyini qaldırıb başını örtdü. Onun belə deməyində kinayə və bir saymazlıq duyulur. Çünkü bircə yol aşağı əyilib yenidən qalxanda örپeyi yenə sürüsdü, zil qara telləri açıq qalsa da daha örtmədi. Görkəmli dramaturq Cəfər Cabbarlının "Sevil"i və Bakıdakı "Azad qadın" heykeli yadına düşdü...

Mənim istəyimi nəzərə alan şirkətin əməkdaşı avtobusun düz ortasında bize qoşa yer ayırdı. Bütün sərnişinləri yerbəyer edib avtobusdan düşəndə həmin

gözlüklü oğlanın yalnız mənimlə əl tutub gülə-gülə "yaxşı yol" deməsi mənim kimi, yoldaşımın da könlünü xoş elədi.

Təbrizdən tərpəniib yola düşcək başlayan yağış, ta Beyləqanacan yağıdı. Avtobus faralarından düşən işqda zərif tülə bürünmüş yağış damlları arasında müəllifi billinməyən Florensiya rəssamının yağlı boyayla çəkdiyi Şah İsmayıll Xətainin gözəl portreti gözümə görünürlər.

Şahım, məncə, fəth elədiyin on altinci məmləkət də var. Bize doğma, əziz olan bu on altinci məmləkət ərazisinin böyüklüyünə, möhtəşəmliyinə, hava, su kimi gərkli, zəruri olmasına görə fəth elədiyin ölkələrin ən ucası, əzəmetlisi ən əbədisi... şeirlərini doğma dilimizdə yazmağın, bu şipşirin, çoxqatlı, çoxlaylı, çalarlı zəngin, möcüzəli, sırlı dili, qurduğun böyük dövlətin dili halına, ucalığına, başının tacına gətirməyindir. Dədə Qorqud, Mahmud Qaşqarlı, Həsənoğlu, Əlişir Nəvaidən gələn qımlı, qıgilçım, alovları bir sönməz məşəl, bir enməz bayraq kimi Ay, Günəş ucalığına yüksəldən Sən oldun. Bunu, dəniz firtınası, yüzillik çinəri kökündən çıxarıb o çinərin yarpağı kimi havada qovan tufanla təkbaşına sinə gərib vuruşmağa cəsarati çatan cəsur, yenilməz edə bilərdi. O yenilməz cəsur Sən oldun. Sənin fəth etdiyin on altinci ölkədə birinci sınıf şagirdindən tutmuş böyük Füzuli, Nəsimi, Molla Pənah Vəqif, Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Məhəmməd Hüseyn Şəhriyara... qədər hamı, hamı qələmi əlində möhkəm tutmuş, bu soyumuzun dadlı, şirin dilinin indən belə də əbədi yaşarlılığına əminəm.

...Şahım, Şahdağ ərazisində (Şəki camaati Böyük Qafqaz sıra dağlarını "Şahdağ" adlandırır) ov etməyin nəhs getirməyi, pis sonluqla bitəcəyin sinaqdan keçdiyini Şəki aqsaqqalları, müdrikleri eyhamla bildirşələr də, Sən buna əhəmiyyət vermədən aludə olduğun "cərgə ovu"na başladın. Atdiğın sərrast oxlar neçə çüyürün, qabanın, bəbirin, qaplanın... üzəyinə sancılaraq qanını qəltən elədi. Sən bu əyləncənle bir an unuda bilmədiyin məğlubiyyətinlə bağlı qəlbində qövr edən kədərdən, qəmdənmi qaçmaqmı istəyirdin? Demiyəsən, Şahdağın sehrlənmiş hansı uzaq qatındasə Sənə tuşlaşmış Fələyin sərrast qara oxu da yayından çıxaraq süzə-süzə gəlib Sərab yaxınlığında Mənqutay adlı yerdə Səni haqlayacaqmış...

Avtobusun arxasında son oturacaqda əyləşmiş, işər qadınlar, istərsə də kişilər arasında artıq bir parodiyaçı kimi liderliyi ələ almış, yumorlu, satiralı söhbətləriyle hamını güldürə bilən həmin zil qara saçlı qadının yolun harasındasə sükütu pozaraq:

- Saxla! Saxla, ay sürücü qardaş! Maşının damır, islandım! Ay qız, ay qız zontikini ver bəri görmə,- deyəndə bir himə bəndiməş kimi hamı birdən güldü.- Bilseydim, Bakıdan bir zənbil qır gətirərdim, əridib tökərdik avtobusun üstünə - yenə xorla gülüşmə. Hamını güldürə bilən bu qadının əslən Ağcabədidən olub Bakıxanov qəsəbəsində yaşadığı Beyləqan keçid məntəqəsində bəlli olacaqdı. Az sonra avtobus dayandı, iki nəfər orta yerdə qalxıb avtobusdan düşüb getdi. Həmin səsli-küylü qadın gəlib bize yaxın boşalan yerdə oturub ayaqlarını ireli uzadaraq: - Oxxaay! Çoxdan düşəydiniz də, ay rəhmətliliklərin nəvələri. Neçə saatdı qırt düşmüş anaş toyuq kimi ayaqlarımı yığmışam qarnıma...

Yenə gülüşmə. Bu komplekssiz qadın elə bil hamını hipnoz edib, nəinki güləməli söz deyəndə, sadəcə, səsi eşidiləndə özümqarışq hamını güləmək tutur. Lap çox da güneylilərə, qadınların başlarını yarımcıq örtdüklərinə, onların səhər, günorta, axşam düyü yeməklərinə yumşaqca sataşanda, arxadan Təbriz ləhcəsində kişi: - Sizin yeməklərə, yaqlara, satılan saxta dərmanlara, həkimlərinizə söz ola bilməz! Nə yeyirsiz, necə yeyirsiz bilmirəm, ancaq hamınız töküllüşüb Təbrizə, Ərdəbile, Tehrana müalicəyə gəlirsiniz...

Kişinin sözünü sonakan dinləməyə ağcabədili qadının sanki hövsələsi çatmadı: - Gəldik sizin həkimlərə də rüşvətin dadını öyrətdik. Pislikmi elədik? Artıq

sizin həkimlər bizimkiləri də geridə qoyub. Keyləşdirici dərmannan, uyuşdurucu iynədən vurub gülə-gülə yola salırlar. Sərhəddi addacaq, sancılar oyanıb xəstəni çıxdan ayrılmış dost kimi salamlıyır... Ya Allah!- deyib söykənəcəkdən yapışaraq ayağa qalxdı, qadınlara səslənərək: - Arxamca gəlin, mən olmasam, birliniz də səsinizi çıxaran deyilsiniz. Maşın tərpəndi, bir də gömrükde saxlayacaq. Abırsız da desəniz, savab qazanacam. Gəlin, gəlin, bilirom nə haldasınız - deyə-deyə avtobusdan düşdü. Pıqqıldaşib gülən qadınlar da onun ardınca. Avtobus faralarından düşən işqda yağışdan qorunmaq üçün kimisi el çantasını, kimisi çətinini, kimisi yaylığını, kimisi sadəcə, əlini başının üstünə tutaraq ördək sürüşünü xatırladan qadınlar sağa burularaq qaranlıqda görünməz oldular.

Beşmi, onmu dəqiqədən sonra özü görünməsə də, ağcabədili qadının yağışdan islanmış yumşaq səsi eşidildi:

- Qara göbəlek kimi səpələnmişdiz çölün düzünə. Allaha dua eliin, burdan gecə keçirik. Abrımızı qaranlıq ört-basdır elədi...- qadınlar qabaq və orta qapıdan gülüşə-gülüşə tələsik avtobusa qalxdılar. Ağcabədili qadın yerində oturacaq ayaqlarını yenə qabağa uzatdı, gözünün üstünü örtmiş islanmış birçeyini yana eləyib örپəyini başından götürərək qarşısındaki oturacağın söykənəcəyinə sərdi. İçində qalmış qırıq-quruq etirazını, gileyini canından tamam çıxarıb rahatlaşmaq istəyi ilə elə bil kimsesiz çoldə əlindəki əyiş-üyüş ağacı yerə vura-vura dünyadanmı, yoxsa öz taleyindənmi gileylənərək, öz-özünə deyinə-deyinə, donquldana-donquldana yeriyən donqar qarı ədasiyla:

- Qapının üstünə də, iraq olsun, kənd anbarının qapısı kimi yekə bir qifil vurublar...- deyəndə qadınlar pıqqıldaşdı, oysa asta-asta sözünə davam elədi: - Bunların qoyduğu ada bax “Dəstşuyi! Dəstşuyi!”, yox bir, lənət şeytana... dilimin ucunnan qaytardım. Sorada mənə abırsız deyillər. Yaxşı, “tualet” demirsiz, deməyin, gül kimi “ayaqyolu, subaşı yeri” desəniz, dünyamı dağıllar...

\* \* \*

Güney Azərbaycan Ərdəbilində əlimdəki yağışdan islanmış təkərli çantani taksinin salonuna qoymağı duruxub tərəddüd elədiyimi görən sürücü tez maşının arxasına keçərək:

- Baba, istəyirsən gətir qoyaq Sandığa...

İlahi, gözlənmədən bir anın içindəcə adamı xoşbəxt eləməyinin möcüzəsinə həmd olsun! Bir yannan yağışdan islanmağımız, bir yannan da keçid məntəqəsindəki o gədənin həqarəti, ona cavab vere bilməməyimin acısı, dollarımı dəyişərkən aldanmağımın, həm də öz avamlığımın üst-üstə yiğilmiş ağırlığının, **Sandıq** sözünü eşitməyimlə bir andaca yox olması... Desəm, o anlar mən yup-yüngül quş kimiydim, uçmaq, uçmaq istəyirdim, desəm, mən xoşbəxt idim, desəm, o sürücünü qucaqlayıb öpməkdən özümü güclə saxladım, inanarsınızmı?..

Bax, mənim Güney Azərbaycandan gətirdiyim on qutu Urmiya noğulundan da dəyərli, qaçaq mal kimi gizlincə addatlığımdadlı-şirin **Sandıq** sözü oldu. Bu söz Quzey Azərbaycanda da işləkdir, hamiya bəlliidir. Ancaq məhz minik maşının yük yerinin sandıq adlandırılmasını ilk dəfə Güney Vətənimizdə eşidəndə necə sevindim, İlahi. Onda salonun içərisində sürücünün qarşısındaki “bardaçok”a da, oxuduğunuz bu mətnin ortalarında yazdığım *barxana-dan* daha münasib, daha uyğun elə **sandıqça** demək, yaxud yazmaq olarmış.

*oktyabr-noyabr, 2017*




## ◆ Yaziçinin arxivindən ◆

**Adil MİRSEYİD**

# AKVARİUM ŞƏHƏR

◆ *Kinopoema*



"Akvarium şəhər"ı mən bir yağışlı gecədə caz musiqisi kimi bəstələmişəm. "Akvarium şəhər" nə ssenaridi, nə də kinomatoqrafik nəşr; bu - Meqapolis və İnsan haqqında dastandı, bəlkə də kinopoeziyadı.

Mən kino, rəssamlıq və musiqi elementləri vasitəsi ilə İnsan və Şəhər obrazı çəkmək amacında bulunmuşum.

Mən estetik fəlsəfi baxışlarımı və bohem yaşım tərzimə görə urbanist adamam, amma boynuma alım ki, yaşa dolduqca urbanizasiyanı heç sevmədim.

Bu əsər İnsanın və Meqapolisin dialoqu deyil, meqapolis labirintində yaşayan bir şairin monoloqudur. Bu kinopoema Məhəbbət və Xoşbəxtlik, Ayrılıq və Ümid, Olum və Ölüm haqqında poetik fragmentlərdən ibarətdir. Poemanın qəhrəmanı yoxdur; meqapolis içinde Şair, Uşaq, Qadın və Musiqiçi var.

Bir də vağzallar, heykəllər, supermarketlər, vitrinlər, fəvvərələr, buludlar, ağaclar və dəniz...

Şəhərin bütün sakinləri poemada iştirak edirlər. Burda məndən, səndən, ondan - hamımızdan nələrsə var. Küçədə, izdihamda, metroda, vağzalda, kafedə, muzeydə, bazarda təsadüfən özümüzə, içimzdəki mənə rast gəlsəniz, təəcübəlməyin. Mən də sizlərdən biriyəm...

\* \* \*

*özünü şair sanan bir adam  
dəniz sahilinə gəlir hər axşam  
rüzgar göy dənizə dəniz rüzgara  
çırırıq işlaq qanadını bu ara  
özünü bir şair sanan sərsəri  
bəlkə divanədi bəlkə avara  
deyirlər bu adam bir azca o söz  
dəniz rüzgar və bahar dolur boğazına  
bu gecədən sabaha umudu yoxdu amma  
bulvarda oğrun - oğrun baxır bir zalim qızına  
hər axşam eyni vaxtda çayxanaya gəlir o  
burda onun öz yeri, masası aləmi var  
ağır illər sinib ayaqlarına*

*dolor boğazına dəniz və rüzgar  
gözlərində çarəsizlik buludu  
üzündə çapıq kimi bir təbəssüm  
o öz taleyi ilə oynamışdı bir zaman  
köhnə qumar yoldaşdı fələk və ölüm  
gecələr ay doğanda zeytunların üstündə  
çılpaq ruhlar görünür bəzən onun gözünə  
deyirlər bu adam bir azca o söz  
inanmayın adamların sözünə*

\*\*\*

*gəncliyində qafasında mavi yellər əsərdi  
umudun qapısında paslı qıfil göz dağı  
gəncliyi ağ kətanda yarımcıq bir əsərdi  
fələyin tuzağına düşdü bir axşam çağı  
o bu paslı kılıdin açarını bulmadı  
şeirlərdə qurduğu xəyalları yıxıldı  
gerçək sandığı şeylər sonda gerçək olmadı  
ay da onun halını görüb göydə sixıldı  
günah kimi daşıdı yalnızlığı sırtında  
yalnızlıq gecə gündüz güzgüdə tor hörürdü  
sanki günəş çiçəyi yidi ulduzların altında  
surreal röyalarda ölümünü görürdü  
payız axşamlarında qəfil yağış yağanda  
sərxiş ölüm mələyi azar dumanda sisdə  
saatin damarında zaman donar bir anda  
müsyo mefisto birdən peyda olar dənizdə  
o nə övliya idi nə şair nə qəhrəman  
şair kimi yaşadı qəhrəman kimi öldü  
o yaşam savaşında məğlub oldu hər zaman  
savaşda məğlub oldu özünə qalib gəldi*

\*\*\*

*siyah bəyaz bir xatırəm var gəncliyimdən  
siyah bəyaz fotoda malakan bağı  
malakan bağında iki adam  
iki adamdan biri mənəm  
siyah bəyaz fotodan bir adam var yanımda  
o adam bu şəhərdən qeyb olubdur bir axşam  
şəhərin mərkəzində malakan bağı var ha  
siyah bəyaz fotodakı o adam bağı sevərdi  
yadımdadı barmaqları yadımdadı  
barmaqları ilə oynamağı sevərdi  
sanki gözə görünməz pianinoda  
sanki gözəl bir sonata çalardı  
yadımdadı harasa getməliyidi  
harasa getməliyidi mütləq getməliyidi  
nədənsə həmişə son anda  
səfərini qəfildən təxirə salardı  
məncə şair idi o baxtsız talesiz şair  
amma heç şeir oxumazdı çayxanada  
bu şəhərdən baş götürüb gedəcəyəm deyirdi*

*deyirdi bu şəhər könlümcə deyil  
gizli bir sevdası varmış bəlkə  
bəlkə şair imiş bəlkə bir səfil  
siyah bəyaz bir xatırəm var gəncliyimdən  
siyah bəyaz fotoda bir adam var  
indi məni görə tanımaz əsla  
dəyişmişəm saqqal buraxmışam mən  
qəfil ürəyimdə axsayır hərdən  
indi harda barmaqlarıyla oynayan qərib bir adam görsəm  
onun görünməyən pianinoda  
çaldığı sonatanı eşidirəm elə bil*

\*\*\*

*fotolara baxıram ağ qara fotolara  
ağ qara fotolarda qalıbdı gəncliyimiz  
umudun qapısında paslı kılıd göz dağı  
qəhr olası qədərlə çoxdan barişmişiq biz  
hələ də canımdadı canımda qanımdadı  
son seans filimlərinin o xərif həyəcanı  
hələ də qafamdadı o illərin dumani  
bütün dünya bizim idi elə bil  
dəniz liman qağayılar gəmilər  
kitablar muzeylər bazar günləri  
bulvardakı çayxanalar kirayə zırzəmilər  
gənclik bir sevdaydı şer yazardıq  
bizim yazdığınız şərlər yasaq  
ağlımızda roknrol intiharı  
gecələri ay qızıl bir tutanaq  
etiraf edirəm nədən utanaq  
bir az fazla sevərdik beatlesi futbolu  
bir az fazla sevərdik tütünü alkolu  
bir az fazla sevərdik sırtımıza yapışan axşamları  
bir az fazla sevərdik impressionist rəssamları  
ürəyimdə xatırələr sizlayır indi  
alnimda yalqızlıq öpüşləri  
içimdə umudsuzluq sancıları  
bilməm nədən çin olmadı gəncliyimin düşləri  
paran yoxsa bu şəhərdə adam deyilsən  
boynuna almasan da yenə səfilsən  
mühəribə başlasa savaşa gedəcəyəm  
köksümü dəlsə düşmən güllesi  
qanım qarışdıqca tütya torpağa  
qulağıma gəlir anamın səsi*

\*\*\*

*rüzgar sərxoş səfil kimi dolaşır küçələrdə  
mən ömrümü uduzmuşam yağışlı gecələrdə  
indi sən qəfil qapımı döysən  
dibçəkdəki kaktus çiçək açacaq  
rəfdəki çini durna qanad açıb uçacaq  
sən bilirsən sevdiyimiz qadınların gözləri yalan  
sevdiyimiz nəğmələrin sözləri yalan*

*bir şüşə bolqar çaxırı var soyuducuda  
 sən yağışdan gəlmisən bir qədəh çaxır iç  
 sən yağışdan gəlmisən bir sıqaret yandır və  
 hə bu da qara günlərin sıradışı qara qəhfə  
 mən uyuya bilmirəm gecə yağışlarında  
 açılmaz bir sırr bulmuşam xalça naxışlarında  
 yağış kəsənə qədər çıxma odadan  
 şeir oxuyum sənə artur rembodan*

*sağ yer qalmayıbdı daha bu canda  
 abi həyat zəhərə dönür bəyaz fincanda*

\* \* \*

Yağış yağır...

Şəhər akvarel boyalarla çəkilmiş rəsmlərə bənzəyir.

Park. Skamy. Skamyanın üstündə süpürgəçi qaçqın qadının adı əşyaları.

Yağış gölməçəsi. Gölməçənin içində əlyazmaları vərəqlər. Balaca bir oğlan uşağı əyilib əlyazmalardan birini yağış gölməçəsindən götürür...

Qotik üslubunda bir bina, binanın pilləkənlərində işiq kölgə oyunu. Pilləkənin üstündə şüşə akvarium. Akvariumun içində telli-pullu mərcan balıqları üzür-qırmızı, sarı, narıncı və siyah balıqlar.

Balaca oda, - divardan Anri Matissin "Qırmızı balıqlar" əsərinin reproduksiyası asılıb. Pəncərənin qabağında kaktus və zəngli saat, saat zəng çalır.

Mətbəxdə zivədən asılmış uşaq paltarları elə bil ki, zəng səslərindən xəfifcə titrəyən kimi olur. Balaca oğlanın yağış gölməçəsindən götürdüyü əlyazma zivədən asılıb. Zivədən asılmış əlyazmadakı şeir.

*vitrinləri adamlarına  
 adamları vitrinlərinə  
 bənzəyir akvarium şəhərin  
 akvarium şəhərin vitrinlərində  
 hər işıqdan bir balıq adam asın  
 bir adam balıq asın hər işıqfordan  
 və bir qara şam yandırın  
 hər işıqforun altında  
 işıqforların altında yanın qara şamların  
 ölüziyən işığında  
 barışdım dönyanın faniliynən barışdım  
 və şüşə akvariumda bir mərcan balığı kimi  
 hürr və azad yaşamağa alışdım  
 və dönyanın faniliyi ilə barışdığını gündən  
 nə dostların dönüklüyü nə də yoxsulluq  
 nə ölüm nə axırət sindirə bilmədi məni  
 süd kimi bəyaz  
 yarpaq kimi yaşıl  
 qan kimi qırmızı  
 qız dodağıtək şirin  
 qara çörək kimi umudlu günlər yaşadım  
 bəyazı yaşıla  
 yaşılı qırmızıya  
 acını şirinə qatdım  
 buyur buda mənim ömrüm*

*dünyanın heç bir yerində  
hətta doğulduğum evdə belə  
gözləyən yoxdu məni  
ışiqforları dar ağacına bənzəyən  
akvarium şəhərdə  
sonuncu balıq adam  
könlülcə boyun əyəndə son dar ağacına  
mən son dəfə adam kimi girəcəyəm gecəyə  
yalquzaqtək çıxacağam gecədən*

\*\*\*

*avtomobilərin yağmur silgəcləri qaldırılıb yağışda  
şəhər abstrak qəsmələrə bənzəyir ilk baxışda  
küçələrdə harasa tələsən adamların silueti  
maşınların işığında monstra bənzəyir  
bir cazz kompozisiyası kimi dinləyirəm şəhəri  
ah bu yağmurlu cazz kədəri alkopol kimi işləyir qana  
qafamda cazz sərxoşluğu var  
içimdən bir səs gəlir həyat dediyin bu deyil  
ömrün son akkordları səslənir elə bil  
yağmurlar da yuya bilmir  
burda əski sevdaların qan izlərini  
unutmuşam haradasa sevdiyim adamların izlərini  
unutmuşam haçansa sevdiyim adamların üzlərini  
bu yağmurda rəhmətlik aydın əfəndi düşür yadıma  
nimdaş cins şalvarlı qolunda qızıl saat  
gözlərində dünyanın özü qədər absurd bir həyat  
bir cazz kompozisiyası kimi dinləyirəm şəhəri*

*cibimdə süleymani zəhəri  
ah bu yağmurlu cazz kədəri*

\*\*\*

*bulvarda yay kafesi var orda balaca bir quş  
səsiylə qırmaq istəyirdi dəmir qəfəsini  
bilməm unutmusanmı o quşun nəgməsini  
indi bilməm bəlkə də heç sevməmisən məni  
o kafe o musiqi bir röya imiş yəni  
quşcuğaz gözləriylə səni soruşur məndən  
sözə gəlməz bir ağrı keçir içimdən  
bir zamanlar gözlərində dəniz mavisinin  
ağlagəlməz çalarları vardi  
bir zamanlar səadətin nə olduğunu duymuşdum  
bir zamanlar gözlərin oxumuşdu mənə  
dünyanın ən gözəl eşq nəgməsini  
bir də o nəgməni görmək qismətim olacaqmı  
gözlərindən keçən rüzgar çəkib apardı məni  
çəkib apardı röyasız ayrılıqlara  
ümid qanadları qırılmış yuvasız quşdu artıq  
güssəli səsində sonsuz bir kədər  
bulvarda yay kafesi hüzünlüdü bu səhər*

\*\*\*

*yay şəhərində birazz gecəsi*

*yağış təzəcə kəsib  
 yay şəhərində birazz gecəsi  
 asvalt səkilərdə kölgələr dönub  
 ay işığında gitara səsi  
 sarı bir quş kimi çiynimə qonub  
 ah dostlar təsəlli verməyin mənə  
 bu gecə içimdə bir umud sönübü  
 gecə bürkü ay uzaq  
 ay uzaq mən yalquzaq*

*şəhərin mərkəzində durub aya baxıram  
 içimdən qurd kimi ulamaq gəlir  
 yenə də öz ömrümü taleyə buraxıram  
 viloanın səsi köksümü dəlir  
 alın məni violanın əlindən  
 violanın qüsəsi gah enir gah yüksəlir  
 gecə bürkü ay bərraq  
 ay bərraq mən yalquzaq*

*anam başım dönür səslər içində  
 anam bu şəhərdə yabancıyam mən  
 göydə ay boğulur sislər içində  
 inan vəfasızam yalançıyam mən  
 şəhərin üzərindən ay qeyb olsa bu gecə  
 indi durduğum yerdə bayılacağam həmən  
 gecə bürkü ay ağapaq  
 ay ağapaq mən yalquzaq*

*gecə bürkü ay uzaq  
 ay uzaq mən yalquzaq  
 gecə bürkü ay bərraq  
 ay bərraq mən yalquzaq  
 gecə bürkü ay ağappaq  
 ay ağappaq mən yalquzaq*

\*\*\*

*şəhərdə yay bürküyü ve melonxoliya  
 afişalarda cazz festifikasi cazz festifikasi  
 bir xəyalət yaşayır şəhərin tam mərkəzində  
 qədim qotik binanın qaranlıq çardağında  
 şeirimizin lirik klounları komik bir ciddiyətlə  
 çay içirlər nərd oynayırlar flarmoniya bağında  
 bilməm nədən bir birinə tor hörürlər  
 bilməm nədən hər kəsi xor görürler  
 bilməm nədən üşüyürlər hər bahar  
 bilməm nədən içlərində unutqanlıq acısı var  
 unudublar haçansa ilk sevgi məktubları  
 yazdıqları qızların sevdalı gözlerini  
 unudublar aynaların sırrını unudublar*

*unudublar duaların ovsunlu sözlərini  
 amma vaz keçməyiblər ilk gənclik illərinin  
 uzaq ilgimlərindən sərxoş umudlarından  
 buludlar yağmura dönüb yağanda  
 mən məndil toxuyuram yağmur buludlarından  
 şəhərdə yay bürkübü və melonxoliya  
 afişalarda cazz festivalı cazz festivalı  
 yarıyadək oxudum da vincinin kodunu  
 qəzətlərdə iraq savaşı qarabağ ulduz fali  
 şeirimizin lirik qəhrəmanları komik bir ciddiyətlə  
 guya ki xoşbəxtidilər filarmoniya bağında  
 mən bir xəyalət kimi yaşayıram allahım  
 qədim qotik binanın sehirlili çardağında*

\*\*\*

Daş döşənmiş dar küçə, yağış təzəcə kəsib.  
 Hardansa, lap yaxından fayton təkərlərinin və at nallarının səsi gəlir.  
 Akvariumda balıqlar üzür.  
 Akvariumun dışında balaca qırmızı balıq çırpınır.  
 Alber Makenin "Şəhər mənzərəsi" tablosu:  
 Saksafon və gitara, masanın üstündə fincan, külqabı, köhnə yazı makinası,  
 kağızlar və açarlar....  
 Yan qapıdan işıq zolağı süzülür, işıq zolağına düşmüş əşyalar sanki canlanır.  
 Divarda bir kölgə görünüb yox olur.  
 Qəfildən qapı çırpılıb örtülür.  
 Zəngli saatın səsi eşidilir.  
 Qapı örtülüb, amma işıq zolağı hələ də əşyaların üstündə dolaşmaqdadi.

***yağışdan sonra***

*indicə bir cüt mələk  
 akvarellə göy üzünə göy qurşağı çəkəcək  
 yağışdan sonra qaranquşların  
 uçuşuna baxıram  
 və heç nə ummuram fani dünyadan*

*həyəcanlıdı hələ  
 hardasa burula burula axıb gedən çay  
 qamışlıqda gizlənən balığın  
 mədəsində ölüm sancısı var  
 diksindim birdən birə  
 qəfil sancıdı gicgahımda bir damar*

*uzaqda sıra dağlar  
 sıra dağlar xınalı  
 dağlar dağlar aman dağlar  
 torpağın altında ölüller ağlar*

*əvvəlki ömrümdə də belə bir yağış yağıb  
 əvvəlki ömrümdən də burula burula axıb gedib çay  
 bir qızıl balıq donub qamışlıqda  
 mədəsində ölüm sancısı*

*onda da yağışdan sonra  
qaranquşların uçuşuna baxa baxa  
çay aşağı gedirdim  
və heç nə ummurдум fani dünyadan*

\*\*\*

*şəhər axşamlarının ən dalğın saatında  
bir bəyaz məlek uçar göyün yeddi qatında  
göydə uçan mələyin kölgəsi görünər  
sənin odandakı gümüş güzgüdə  
durub pəncərədən baxsan bu anda  
göy üzü çərçivədə ağ kətan kimi təmiz  
göy üzü sənin sevdalı gözlərin kimi buludsuz  
güzgüdə gəncliyini qeyb etmiş bir şair var  
bütün gerçək şairlər kimi divanə könlü mutsuz  
keçmiş şeirlərdə gizli bir şifre  
bu günü yarı sərəxoş yarınları umudsuz  
bir kimsəyə güvənməz daha heç güvənməz  
bir kimsəsi yoxdu allahdan başqa  
bu dünyaya bir cüt sözü qalmayıb artıq  
içində gəzdirdiyi bir qərib ahdan başqa  
bir qara sevdadan bir gözəl günahdan başqa  
şeir oxuduğu yerdə ürəyi sancar bəzən  
şeir oxuduğu yerdə qəfil qırılar səsi  
qarışar alında taleyin cizgiləri  
alnında bir vida busəsi  
hara getsə qürbət yükü daşıyar sırtında  
hara getsə orda ayrılıq hüzn  
harda olsa aynalardan  
gülümsəyər sənin sevdalı üzün*

\* \* \*

Yağışdan sonraki şəhər. Məscid, minarə, əzan səsi.

Pəncərələr...

Bir pəncərənin tül pərdəsi aralandı. Balaca oğlan pəncərədən boylandı. İndicə bu küçədən bir fayton ötüb keçib, hələ də küçədən at nallarının və fayton təkərlərinin səsi eşidilir.

Kimsəsiz, boş küçədə bir adam peyda olur. Adam Şairdi, uzun qara plasının yaxalığını qaldırıb. Adam dayanır, cibindən dəsmal çıxarıb eynəyinin şüşəsini silir. Elə bu anda gözü pəncərədən baxan uşağa sataşır, uşaq qeyri-ixtiyari olaraq gülümsəyir... Oğlan mətbəxə keçib zivədə qurumuş əlyazmanı çıxarır, yenidən pəncərə öününe qayıdır, pəncərəni açıb əlyazmanı şairə tərəf atır, şair kağızı havadaca tutur.

...Teleqraf dirəyinin məftillərinə qonmuş bir dəstə quş qəfildən perikib havaya qalxır.

... Kitab rəfində rəssam Sovrasovun "Dolaşalar qayıtdı" əsərinin jurnalından qoparılmış rəngli surəti.

... Bir qarı yatağının üzünü dəyişir, havada bəyaz quş tükləri uçuşur...

Oğlan atılıb havaya uçan quş tüklərini tutmaq istəyir. Bir quş tükü yavaş-yavaş enib akvariumun içinə düşür, quş tükünün akvariumun içinə düşməsi balıqların vecinə deyil.

Akvariumun dışında qırmızı balıq hələ də çırpinır...

"Bakı Arbatında" böyüklü-kiçikli rəsmlər, rəssamlar və küçə alverçiləri...  
 Bir rəssam oğlanın şəklini çəkir, oğlan gülümşeyir.  
 ... Kor musiqiçi. Şair kor musiqiçiye xırda pul verir.  
 Açıq havada kitab ticarəti ilə məşgul olan adamlar, yeni "soyuq bukinistlər".  
 ... Mağazaların vitrinləri. Vitrinlər, vitrinlər... Vitrinlərdə yarıçılpaq maniken xanımlar. Vitrinlərin şüşələrində küçədən ötüb keçən adamların silueti.  
 Şair bir vitrin önünde dayanıb - vitrində qırmızı lentlə bağlanmış yaşlı səməni var.  
 ... Bir qadın bədənnüma güzgüdə qürurla öz gözəlliyyini seyr edir.  
 ... İncəsənət muzeyi, məşhur rəssamların əsərləri sərgilənən böyük zalda balaca oğlandan savayı heç kim yoxdu.  
 ... Dəniz sahilində boş çərvivə. Çərvivənin içində qumlara batmış qədim divar saatları görünür. Saatların əqrəbləri fərqli zamanları göstərir, əqrəbləri işləməyən saatlar da var.  
 ... Sahildə masa peyda olur. Göyərçinə bənzər iki balaca qız şahmat oynayırlar.  
 Qızlar bir anda peyda olduqları kimi bir anda da qeyb olurlar. Göyərçin qızlar qeyb olan anda kor musiqiçi sahildə görünür.  
 ... Oğlan İçərişəhərin daş döşənmiş küçələri ilə addimlayır. Oğlanın əlində şüşə bardaq var, bardağın içində üç qırmızı balıq.  
 ... Şəhər mərkəzində xudmani kafə. Şair və aynaya baxan qadın qəhvə içirlər, söhbət edirlər. Kafenin bir küncündə nəhəng akvarium qoyulub. Kafenin divarları güzgüdəndi. Kor musiqiçi saksafon çalır. Kafenin pəncərəsindən binaların fasadları, küçənin profili görünür.  
 ... Qəfildən peyda olan polis avtomobilinin yanılıb-sönən işığı kafenin pəncərəsində əks olunur.  
 ... Dəmiryol vağzalı, insan qəlebəliyi. Qatar fit verib hərəkət eləyir (bundan sonrası yoxdur).  
 ... Vağzal saatı, şair vağzal saatının altında dayanıb bir siqaret yandırır.  
 Fernan Lejenin "Səhər" və "Vağzal" kompozisiyaları.  
 ... Qatar pəncərəsindən sənaye mənzərələri görünür. Mənzərələr süretlə bir-birini əvəzləyir.  
 İri zənbilli şışman alverçi qadın balaca oğlanla üzbeüz oturub, qadın dərindən köks ötürür. Şışman qadının zənbilində quru balıqlar görünür. Oğlan heyrətlə quru balıqlara baxır. Balıq təsvirləri olan natürmortlar.

\*\*\*

*melanxolik tənhalığın soyuq şüşə gözləri  
 dim-dik baxır gözlərimin içində  
 bu gün bütün güzgülər suçlu  
 bu gün bütün güzgülər qara  
 içimdəki şairin ürəyi  
 ilişib əski xatirələrə  
 sərxoş kimi səndərləyir bir ara  
 bəyaz bir qadın kölgəsi keçir ordan uzaqdan  
 bir qızılıgül can verir umudun bağlı qapısında  
 bəyaz kölgə gah görünür gah qeyb olur  
 yaşılı acı dadan zeytun ağacı arasında  
 arxada qaldı zeytun ağacı arxada qaldı şəhər  
 ayrılıq və ölüm soyuğu gəzir əzalarımda  
 irəlidə dəniz yağmur və kədər  
 əlini ürəyinin üstünə qoyub söylə  
 söylə allah eşqinə bu sənmiyidin sevgilim  
 ot basmış xatırə cığırlarından keçən*

*sən hansı dünyadan hansı röyadan  
 hansı aynadan çıxıb gəlmisən  
 axıb gedən zamanı durdura bilsəm bu gün  
 dünyanın ən gözəl eşq nəgməsini  
 bəsləyərdim yalnız səninçün*

\*\*\*

*metropolun son bahar yarpaqları  
 boğulur rüzgar burulğanında  
 adamı dəli edir rüzgarın öfkəsi  
 göydə buludlara çırpır özünü  
 yurdsuz yuvasız ruhların səsi  
 diz çöküb torpağı öpüb üç dəfə  
 bu torpaq mənim məmləkətim  
 bu məmləkət petrol filiz muğam və şairlər ölkəsi  
 qocaların gözlərində çarəsizlik dumani  
 gənclərin üzündə dollar kölgəsi  
 vuruşmadan savaşdan çıçəklənər şərəfsiz  
 mələk üzlü analar acı qusur qan qusur  
 petrol qan kimi fışqırır torpaqdan  
 məscidlər kilsələr sinaqoqlar susur  
 başını qaldırıb göy üzünə bax  
 ay bayılıb göy üzündə qalıb gecədən  
 son baharın ciyərləri yanır  
 bir cənazə mərasimi keçir küçədən  
 insan nasıl ölü bilir  
 yaşamak bu kadar güzəlkən  
 bilirsənmi kim demiş bu sözləri  
 soruşdum bulvarda qaçqın aşiqdan  
 susdu aşığın suçlu gözləri  
 ustad haqlısan dedim haqli  
 bu yerdə qarışır adamın ağılı  
 dilimiz lal qulağımız kar gözlərimiz kor  
 hərəmiz bir dəliyik aşiq eşmə bağlı  
 qolumuz bağlı yolumuz bağlı  
 bu öfkəli son bahar rüzgarında  
 diz çöküb öpdük ana torpağı  
 umud mənim könlümün budağında  
 ohenrinin son yarpağı*

\*\*\*

*vağzallarda gözləmə zallarının  
 şüşəsi sıniq pəncərələrini  
 xatırladıqca bir anda  
 üşüyərsən odanda  
 qar üstündə ayaqyalın gəzişən  
 sarı gözlü qara pişik düşür yadına  
 uzun bir yolçuluq keçir içimdən  
 bir gecə vağzalı bir yalnızlıq gəlir ağılıma  
 bir yarpaq budağından qopub düşür ürəyimdə  
 axan qan qışqırır damarlarimdə  
 bir qurşun yarası var sanki kürəyimdə*

*yaram od tutub yanır gözlərim alacalanır  
 yaşanmış günlərin ən şirin anıları  
 bir röyaymış kimi gəlir göz öünüə  
 buludlar buludlara arzular umudlara  
 umudlar sevdalara calanır  
 dumanlı dağın çobanı qərib ulduz  
 şimdi mən burda yalnızım sən orda yalnız  
 bir gün geri dönəcəyəm mən mütləq  
 gözləyin məni dəmiryol vağzalında  
 pəncərələrinin şüşəsi sıniq gözləmə zalında*

\*\*\*

*bakıda katolik kilsəsinin  
 yanından keçdim bu gün  
 məryəm ana daşa dönüb durmuşdu  
 qulaqlarında ave maria ave maria  
 qara sevdam başıma vurmuşdu  
 yuxu kimi yidi hər şey yuxu kimi  
 amma mən hər şeyi gerçek sanırdım  
 bir gün mən də isa kimi  
 qeyb olacağıma inanırdım  
 bakıda katolok kilsəsinin önündə  
 dörd yol ayrıcında dayanmışdım mən  
 qara libaslı bir adam çıxdı kilsədən  
 mənə baxıb gülümsədi yanımdan keçərkən  
 elə baxdı elə baxdı elə gülümsədi ki tanrı  
 elə bil cibindəydi cənnətin son biletini  
 gözlərim kimi islaq bir mavilik çökürdü şəhərin üstünə  
 tində nəşə çekirdi umudun skeleti  
 qafasının içində kamança səsi  
 iblis görünürdü onun gözüñə  
 sağ əlində insan kəlləsi*

*mən çarmixa çəkilmiş isa deyiləm məryəm anam  
 amma isa kimi göy üzündəyəm bu axşam*

\*\*\*

*burda hər şey bir zamanlar olduğu kimi  
 pəncərədə mavi dəniz ağ gəmi  
 üfüqlərin arxasında quş olub uçur könlüm  
 burda beton labirintində şeir yazıram tanrıının böyük adına  
 daha nə sevgi qalıb burda nə də şərəfli ölüm  
 hərdən dua eləyirəm hərdən şərab içirəm  
 özüm günah içində günahlardan keçirəm  
 və möcüzə gözləyirəm dan yerindən hər səhər  
 göy qübbəsi altında labirintdi bu şəhər  
 burda hər şey bir zamanlar olduğu kimi  
 pəncərədə mavi dəniz ağ gəmi  
 boz qayalar qağayılar  
 qağayılar bu gün yenə  
 gözlərimin içində baxa baxa  
 bir zamanlar olduğun kimisən demədi mənə*

*bir pəncərəm olaydı bu şəhərdə pəncərələr içində  
eyni rəngdədi pəncərələrdə bu gün sevinc də qəm də*

*qayalara çırpınan dalğaların  
ağırlığını duyдум sinəmdə*

\*\*\*

*gecə şəhər külək küçə reklamlar  
harasa tələsən lümpen adamlar  
of burda könüllər talandı dostum  
burda şair sözü yalındı dostum  
şeir yazdıq rəsm çəkdik yaşadıq  
itirdik hardasa dincliyyimizi  
biz meyxanələrin menyularında  
xərclədik sərxoş gəncliyimizi  
və fələyi mələk bildik inandıq  
o da utanmadan aldatdı bizi  
dəniz küləkləri petrol qoxuyur  
yenə radioda tarkan oxuyur  
qoy tarkan oxusun qoy əssin külək  
qoy köksümdə çatlaşın ürək  
saygım yoxdu bpiyə soroslara  
bir gün dostum varalım toroslara  
bir ayağım burda lümpen şəhərdə  
bir ayağım təbrizdə himalayda  
içimdəki şair üsyan eləyir  
mənim könlüm sərsəri dolunayda  
avqust ayı şəhər bürkü gecə yarı  
aya baxıb ulayıb bir toros canavarı*

\*\*\*

*gecə yarı boş küçədə sərxoş küçədə  
ölüm fit çala çala ötüb keçdi yanından  
qışılıb soyuq divara  
bir sıqaret yandırıram bu ara  
bu ara pəncərədən bir qadın mənə baxır  
janna ebüterin kimi məhzun  
göz yaşları səssizcə yanaqlarından axır  
ölüm yenə fit çalar hardasa uzun uzun  
allahım bu şəhəri tərk edib getməliyəm  
mən bir kənd məscidində diz çöküb tövbə etməliyəm  
bir daha şeir yazmayacağam  
bir daha şərab içməyəcəyəm  
bir daha bu şəhərin benzin və insan qanı  
gül və çörək qoxulu küçələrindən keçməyəcəyəm  
ölüm haqdı çıxmaq olmaz əmirdən\*  
ölümdən qorxmuram amma  
bir gözəl yay gecəsində  
şəhərin bir talesiz qaranlıq küçəsində  
pəncərədən sənə baxan  
yanağına yaşlar axan  
məsum məhsun bir qadının  
gözlərinin önündə yixilib ölmək nəsə  
ağır gəlir adama*

\*\*\*

*çimərlik çətirləri sərsəri dalğalar yorğun  
 üfüqün ötesində donub qalmış buludlar  
 indi mənim dünyamda hər şeyin rəngi solğun  
 boş şərab şüşələri ayrılıqlar umudlar  
 sən zaman dışındasən mən zaman içindəyəm  
 bir dəniz damlaşında bir bulud köçündəyəm  
 mənim rəsmilərimdə real cizgilərini  
 itiribdi görünən mənzərələr əşyalar  
 neçə gündü qarğaların səsiylə açılır burda səhər  
 sanki qara qarğaların qarğısına düşüb şəhər  
 nə yağış yağar nə gün çıxır  
 boz günlər könlümü sixır  
 hıçqırığa bənzəyir dostların təbəssümü  
 ağacların yaşılı acı quşların nəfəsi soyuq  
 göy üzündə donub qalmış o tənha buluda bax  
 ürəyi dəlik deşik gözləri bir cüt oyuq  
 mən bu anda yaralı qanadımda qurmuşun  
 şəhərin üzərində dövrə vurub uçuram  
 yuxarıda sonsuzluq aşağıda uçurum*

\*\*\*

... Dəniz sahili. Oğlan sahildən boş bir koka-kola şüşəsi tapır. Gölməcədən götürdüyü əlyazmasını cibindən çıxarıb oxuyur, sonra əlyazmanı büküb şüşənin içini qoyur. Oğlan şüşənin ağızını bağlayıb dalğaların qoynuna atır.

Üfüqdə bir gəmi görünür.

... Sahilə yaxınlaşan qayıq. Kor musiqiçi saksofon çalır. Musiqinin səsi dənizin matorlu, qayıqın, qağayıların səsinə qarışır.

Oğlan musiqiçiyə əl eləyir, musiqiçi oğlanı görmür.

... Dənizin üstünü tədricən duman bürüyür, peyzajın və musiqiçinin cizgiləri əriyib itir.

Elə bu zaman dumanın içindən fayton çıxır. Amma bu dəfə fayton təkərlərinin və at nallarının səsi eşidilmir.

... Ağ fonda iri akvarium, şahmat oynayan göyərçin qızlar akvariumda üzən balıqları yemləyirlər. Akvariumun içində balıqların arasında zəngli saat və əlyazma. Goyərçin qızlardan biri əlyazmanı akvariumdan çıxarıır, əlyazma islanmayıb. Qız vərəqdən ağ gəmi düzəldib dənizə buraxır. Uzaqdan gəmi fitinin səsi eşidilir.

.... Yenə dəmiryol vağzalı. Şair vağzal telefonuna yaxınlaşır, nömrəni yiğir. Disk fırıldاقca filmin kadrları da eyni sürətlə fırlanmağa başlayır.

Divar saatı, elektron tablo, dəniz, gəmi, rəsm əsrləri, kor musiqiçi...

Yağış. Daş döşənmiş küçə. Fayton. Akvarium. Koka-kola şüşəsi. Dəmiryol vağzalı. Elektrik qatarı, şışman arvad, sənaye mənzərələri...

Vitrinlər, vitrinlər. Səməni. Güzgüyə baxan gözəl qadın. Balaca oğlan, yastığının üzünü dəyişən ipək qarğı, zivədən asılmış əlyazma.

Dənizin sahilə atlığı balıq.

Kadr dayanır.

Kor musiqiçi qara eynəyini çıxarıb bic-bic göz vurur.

Balaca oğlan pəncərədən bayırı, yağmur altında uzaqlaşan Şairin arxasında baxır...



# ♦ Ə d ə b i s ö h b ə t l ə r ♦

## ÖLKƏDƏ KİTABLARI ƏN ÇOX SATILAN ÜÇ YAZIÇIDAN BİRİ

*Ədəbi mühitin və tənqidin susqunluqla  
qarşılılığı bu yazıçı dünyanın  
bir çox nüfuzlu mükafatlarını qazanıb*



**Yazıçı VARİŞlə tənqidçi NƏRGİZ CABBARLIının söhbəti**

*A*zərbaycan ədəbiyyatının sərhədləri aşması, dünyada tanınması hər zaman aktual olan problemlərimizdəndir. Və bu gün təəssüflə qeyd etməli oluruq ki, bu istiqamətdə görülən işlər yetəri qədər deyil, əksər hallarda da pərakəndə xarakter daşıyır, müəlliflərin öz təşəbbüslerinə əsaslanır.

Son zamanlar imzası Azərbaycan sərhədlərini aşan, müxtəlif beynəlxalq mükafatlara layiq görülən qələm sahiblərindən biri də VARİŞdir. İndiyə qədər müxtəlif beynəlxalq mükafatlar qazanmış yazıçının son uğuru mayın 24-dən 28-dək Rusiya Federasiyasının Soçi şəhərində Avrasiya materikinin 170 yazıçısının qatıldığı ədəbiyyat üzrə nüfuzlu "LiFFt-2018" üçüncü festivallar festivalında 1-ci yerə layiq görülməsidir. Festivalın qalibi kimi Varisə qızıl medal, "Qızıl LiFFt" seriyasından "Metamorfoza" romanının yüksək tirajla çap müqaviləsi, qiymətli hədiyyələr təqdim olunub. Xatırladım ki, təltif mərasimində, eləcə də "Rossiya" telekanalına müsahibə verərkən Varis bu qələbəsini Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr etdiyini söyləyib. Onu da qeyd etmək yerinə düşər ki, "LiFFt" festivallar festivalının Varisdən əvvəlki qalibləri arasında Konstantin Kedrov-Celişev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) da olub.

Bundan başqa, Varis UNESCO-nun və Varşavada keçirilən Slavyan Ədəbiyyat Festivalının Adam Mitskeviç medalına, Antuan de Sent Ekzüperi (Fransa) diplomuna, Beynəlxalq Moskva Ədəbiyyat Mükafatına layiq görülmüş, Nyu-Yorkda keçirilən Dünya Yazıçıları Kongresinin iştirakçısı olmuş, 50 dünya yazıçısından biri kimi "Promotion of Creative Writing in the USA" layihəsinə seçilmişdir. Azərbaycanda Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" ədəbiyyat mükafatına layiq görülmüşdür.

Hekayələri ilk dəfə 1990-ci illərin əvvəllərində Xalq yazıçısı İsmayııl Şixlinin təqdimati ilə "Ulduz" jurnalında dərc edilmiş, yazıçı onun haqqında "Varisin simasında Azərbaycan ədəbiyyatına yeni varis gəlir" söyləmişdi.

Azərbaycanda, Türkiyədə, Rusiyada, eləcə də Amerikada nəşriyyat hesabına kitabları dərc edilən bu qələm sahibi ilə əldə etdiyi uğurlar haqqında danışmaq istədik. Xüsusilə də Azərbaycan ədəbi mühitində susqunluqla qarşılığını nəzərə alaraq...

- Varis, mənim üçün maraqlıdır, SIZCƏ, təqdimatınızı necə edək: jurnalist, yoxsa yazıçı Varis? Hansı təqdimat sizni daha dəqiq xarakterizə edəcək?

- Düzdür, jurnalist kimi də kifayət qədər uğurlar qazanmışam. Beynəlxalq mükafatlarım da yetərincədir. Elə bir müddət önce Azərbaycan Prezidentinin Sərəncamı ilə Əməkdar jurnalist fəxri adına layiq görülmüşəm. Amma... Əslində, özümü yazar sayıram, qələm adamı hesab edirəm. Bu qələm yeri gələndə publisistikaya köklənir, yeri gələndə isə bədii ədəbiyyata.

- Ciddi ədəbiyyat və populyar ədəbi əsərlər - aradakı çizgini, sizcə, nə və kim müəyyən edir? Zaman-zaman Azərbaycan ədəbiyyatında da, dünya ədəbiyyatında da bununla bağlı çox ciddi mübahisələr meydana çıxır.

- Elbette, bu gün bütün dünyada popüler olan ədəbiyyat üçüncü minilliyyin ərəfəsində yaranan və geniş oxucu kütləsinə yönelik müasir ədəbiyyatdır. Orada, tutaq ki, Coan Roulinq kimi bir zərif xanım Harri Potter tək nağıl qəhrəmanı ilə at oynadır. Hazırda şərti olaraq "bestseller" adlandırılaraq ən çox satılan nəşr nümunələrini popüler ədəbiyyata aid etmək olar. Bu sıradə təkcə fantezi və macəra yox, həm də belletristika, detektiv, ekşn, kriminal, triller, sevgi romanları da yer alıb. Bu cür bədii ədəbiyyata mən popüler yox, kütłəvi bədii ədəbiyyat deyərdim. Digər - yəni sizin ciddi ədəbiyyat adlandırdığınız kateqoriya



Onun sayesinde festivallar festivalı  
2019-cu ildə Bakıda kecirləcək

isə özəl, xüsusi ədəbi zövqü olan oxucuya yönəlik ədəbiyyatdır. Buna isə elitar ədəbiyyat desək, daha düzgün səslənər. Amma bu bölgünün olduqca yanlış tərəfi var. Bu da odur ki, nəşr əsərlərini qəti olaraq bu şəkildə iki cəbhəyə ayıranlar eyni əsərin həm populyar, həm də ciddi kateqoriyaya aid olabiləcəyini yolverilməz hesab edirlər. Halbuki dünyanın müxtəlif “ən çox oxunan kitablar” reytinglərində mütləq və mütləq klassik və müasir ədəbiyyatın zirvə yazıçılarının əsərləri də yer alır. Uilyam Şekspir, Viktor Hüqo, Fyodor Dostoyevski, Çarlz Dikkens, Ernest Heminquey, Uilyam Folkner, Lev Tolstoy, Cerom Selincer, Qabriel Qarsia Markes kimi... İzlədiyim ən nüfuzlu reytinglərdə təkrar olunan isimlər bunlardır. Onlar əsərlərinin tirajı milyonları haqlayan ən populyar yazıçılardır. Özü də ciddi ədəbi əsərlər yazdığına zərrəcə şübhə edilməyən yazıçılar... Demək, populyar olanı ciddi olmayan hesab etmək düzgün deyil. Əfsus ki, xüsusən bizdə belə bir tendensiya geniş yayılıb. Yaxşı əsər statistik oxucunun dərk edə bilməyəcəyi və alınmayaçığı, rəflərdə qala-cağı proqnozlaşdırılan əsər hesab olunur.

- Mence, herkes belə düşünmür. Amma belə bir çizgi var və məsələn, Varis özü özünü onun hansı üzündə hiss edir?

- Mənim 2008-ci ildə çıxan ilk kitabım belletristik olub: "Sonuncu ölen ümidi-lərdir". Kitabın populyar olmadığı, kitab mağazalarının kütłəvi olaraq bəqqal dükənинə çevrildiyi bir zamanda cəmiyyətin diqqətini ədəbiyyata yönəltmək üçün bilərkəndən belə bir addım atdım və bu özünü doğruldu. Qısa müddətdə

on min nüsxədən ibarət rekord tiraj büsbütün satıldı, beş il dalbadal təkrar nəşr çıxdı, 6-cı da hazırlanır... On minlərlə pirat nüsxələri peyda oldu. Bakı Kitab klubu bu kitabı ölkədə ən çox satılan kitab elan etdi. Qısa müddətdə roman o qədər populyarlaşdı ki, artıq bizdə də ictimai nəqliyyatda əlində kitab olan gənclər görünməyə başladı. İkinci əl kitab əldə etmək prosesi gücləndi. Tezliklə bu romanın çapı ilə bağlı xaricdən ilk təklif gəldi. Özbəkistanda 126000 tirajla çap olundu. Ən əsası isə "Sonuncu ölen ümidi"dir" ölkəmizdə on minlərlə gənci bədii ədəbiyyat oxucusu etdi. Bu oxucuların çox az qismi belletristikada ilışib qaldı, böyük qismi isə sevə-sevə daha mükəmməl əsərlər oxumağa başladı. Bu mənim yazıçılığımın kütləvi ədəbiyyat tərəfidir. İkinci tərəfi isə tam olaraq sizin ciddi ədəbiyyat adlandırdığınız əks qütbə aiddir: Beynəlxalq Moskva ədəbi mükafatına layiq görülen "Yanvarın 13 günü" romanı, LiFFt festivallar festivalında qızıl medal qazanan "Metamorfoz" romanı, dünya yazıçılarının Nyu-York konfransında pitçinqi keçirilərək nəşriyyatlara tövsiyə edilən "Yetmiş yeddinci gün" romanı, Fransadan, Polşadan, Rusiyadan, Türkiyədən ödüllər qazanmış hekayələrim...

- **Söhbət ki bu istiqamətə yönəldi, Sizdə bəyəndiyim bir xüsusiyyət var - zəif yönərinizi bilməyiniz bir yana, onu etiraf etməkdən heç vaxt çəkinmirsiniz. Bu, çox yaxşıdır... Bu söhbət, sadəcə, jurnalist-yazıçı söhbəti olmadığı üçün deyim ki, tənqidçi münasibəti bildirmədən özümü saxlaya bilməyəcəyəm. Məsələn, mənim üçün çox dəyərli jurnalist-publisist Varis var ki, hər zaman qələmindən çıxan hər yazını böyük maraqla oxuya bilərəm. İkinci - məşhurlaşmış Varisin əsərlərini, demək olar ki, qəbul etmirəm... Məsələn, adını qeyd etdiyiniz əseri... O, oxucunu mətbuata cəlb etmək üçün, demək olar ki, biz "168 saat"çıların gözləri önünde yaranmışdı və qəzet üçün dövr baxımından məqbul idi, amma roman kimi bu sözü onun haqqında deyə bilməyəcəyəm... Bir də üçüncü bir Varis də var ki, mənçə, o yazıçını, xüsusişə hekayələrində dolu-dolu bədii mətn ortaya qoyan müəllifi hələ Azərbaycan ədəbiyyatı və ədəbi mühiti, eyni zamanda da tənqidi, demək olar ki, tanımır. Qəbul edirsinmi düşüncələrimi?**

- Razıyam...

- **Sizcə, səbəb nədir?**

- Başqa nailiyyətləri bir kənara qoyaq... Əgər beynəlxalq uğurları ilə heç də öyünməyən bir ölkənin yazıçısı dünyaca şöhrətli qazax yazıçısı Oljas Süleymenovdan sonra nüfuzlu "LiFFt" beynəlxalq mükafatını qazanırsa, materikin 50 ölkəsinin 200 yazıçısının qatılacağı bir nüfuzlu festivalı ölkəmizə gətirirse, yaxud ədəbiyyat meyarı çox böyük olan Rusiya kimi ölkədə dev yazıçı Boris Akunini qabaqlayıb Moskva Ədəbiyyat Mükafatını əldə edirse, bu nəhəng dünyada "Adam Mitskeviç medali"ni almış 101-ci yazıçı olursa, dünya yazıçılarının Nyu-York konfransında yuxarıda qeyd etdiyim uğurlara imza atırsa, onun öz ölkəsinin müasir ədəbi prosesində görünməməsi kimin günahıdır? Bu ədəbi prosesi idarə edənlərin, elə deyilmə? Düzdür, "Ədəbiyyat qəzeti", "Azərbaycan" və "Ulduz" jurnalları məndən vaxtaşırı yazı istəyirlər... Düzdür, mediada daim gündəmdəyəm... Düzdür, ədəbiyyatın obyektiv söz yiyələri uğurlarına reaksiya verirlər... Amma bütövlükdə ölkənin ədəbi prosesinin durğunluğu mənə münasibətdə də özünü bürüze verir. Lətifəsi bizim ədəbi prosesimizdən uzaq... Mənçə, ədəbi proses təmənna, dostluq-tanışlıq, yerli-bazlıq, bir də qarşılıqlı sədaqət prinsiplərinə söykənəndə yaxşı alınmır. Mən ədəbiyyatımızın renessansını arzulayan və buna xidmət edən adamam, ədəbiyyatımızdakı inkvizisiyanın isə qəti əleyhdarıyam.

Başqa bir söhbətin mövzusu isə budur ki, əksər ədəbiyyat adamı təkcə məni yox, ümumən kitab oxumur. Bir dəfə "Əli və Nino" mağazasından bir qu-

caq kitab alıb çıxırdım, Şahbaz Xuduoğluyla rastlaşdım... Dedi ki, sən tanıldıgım kitab alan yeganə yazılıçısın. O birilər kitab almırlar, səbəbini də belə izah edirlər ki, biz kitabın yazanıyıq, oxuyanı yox.

- **Bəs mənim gördüyüm bu səssizlikdə (!) ədəbi tənqidin Sizinlə bağlı susmasının rolü, payı nə qədərdir?** Buna münasibətinizi bilmək istədim. Heç bu barədə düşünmüsünüz mü? Sizə elə gəlmirmi ki, burada da ikinci Varisin "barmağı" və böyük "günahı" olub? Yeri gəlmışkən, məsələn, "Sonuncu mogikan" adlı əsərinizi oxuyanda çox maraqlı üslub, fərqli, hər dəqiqə qarşılaşmadığımız ədəbi qəhrəman, təzadlı mühit, bədii düşüncə, böyük sosial ziddiyətlər və qarşıdurmalar, deyilməli olan, lakin hələm-hələm bədii mətnə gətirilməyən həqiqətlər, bədii fikir, duyuğu, ifadə və təsvir qatının şahidi oldum ki, yaxşı mənada məni təəccüb-ləndirdi. O qədər maraqlı detallardan, situasiyalardan istifadə edərək fərqli bir xarakter yaratmışınız ki, oxucu (sıradan oxucu deyil, bədii zövqü olan oxucunu nəzərdə tuturam) böyük maraqla düşübardinizca gedir. Fürsətdən istifadə edib o əsərə görə sizi təbrik etmək istərdim. Ardınca isə soruşmaq istəyirəm: ümumiyyətlə, sizcə, müasir ədəbi prosesdə Varis adlı yazılıçı, görünürmü? Mən öz mövqeyimi - görünmədiyini bildirdim. Sizin düşüncələriniz...

- İlk dövrə "Sonuncu ölen ümidi lərdir"ə görə nokauta salınmağım, haradasa, anlaşılan idi. Ədəbi tənqidin susqunluğunu və bəzi məqamlarda mənə hücumunu belletristika nümunəsi yaratmağımı izah edirdim. Siz demişkən, özüm öz taktiki gedişimin qurbanına çevrilmişdim. Amma məncə, böyük hədəfə çatmaq üçün xırda qurbanlar vermək zəruridir. Amma sonraqı gedişlərimə də gözlədiyim reaksiya gəlməyəndə anladım ki, səssizliyi pozmaq üçün ortaya yaxşı əsər qoymaqdan çox, səs-küyə cavab verən adamlarla dil tapmaq lazımdır. Buna isə ehtiyac duymuram. Mən öz işimi görürəm. Və nəticə də, məncə, olduqca ürəkaçandır.

- **Amma müəyyən məşhur, sanballı yazılıçılardan, tənqidçilərin əsərlərinizlə bağlı yüksək fikirdə olduğunu eşitmışəm. Düzdür, şahidi olmamışam... Bəlkə, özünüz deyəsiniz, kimlərdir?**

- Bəli, var belələri... Məsələn, əger qocaman tənqidçimiz Vaqif Yusifli haqqında xoş sözələr yazırsa, Nizaməddin Şəmsizadə efirdən xoş sözələr səsləndirirsə, çəğdaş Azərbaycan nəşrinin zirvələrindən olan Elçin Əfəndiyev zəng vurub xoş sözələr söyləyirsə, demək, ölkəmizin əsl söz sərrafları yaradıcılığıma heç də biganə deyillər. Amma mənim ədəbiyyat üfüqlərim tək Azərbaycanla məhdudlaşdırırı axı. Bu sıraya yaradıcılığım barədə yüksək fikirdə olan əcnəbilərin bir qismını də əlavə etmək istərdim: tanınmış rus yazılıçları Sergey Lukyanenko, Aleksandr Qritsenko, Marqarita Al, populyar "Rossiyskiy kolokol" jurnalının ədəbi tənqid şöbəsi, tanınmış amerikalı ədəbiyyat funksioneri Lin Menken, tanınmış Belarus yazılıçısı Aleksandr Ratkeviç, populyar özbək yazılıçısı Rustam İqbol, Türkiyənin məşhur "Milliyet" qəzetinin ədəbiyyat redaksiyası və s.

Mən heç vaxt indi ölkəmizdə dəb olan tanınmış tənqidçidən, yazılıclardan müsbət rəy almaq üçün əyilib təmənna qapısından keçməmişəm. Buna heç lüzum da görmürəm. Məsələn, ədəbi tənqiddə söz yiyələrindən biri də sizsiniz. İllərin tanışlığı. Birlikdə çalışmışıq. Bircə dəfə də olsun, sizdən "mənim barəmdə nəsə yazın" deyə xahişim olubmu? Olmayıb.

- **Doğrudur, olmayıb... Mən məsələnin birinci tərəfinin üzərindən ötəri keçmək istəmirəm. Çünkü bestsellər müəllifi Varis Azərbaycanda müəyyən oxucu kütləsi arasında böyük populyarlıq qazanıb. Oxucusu çoxdur, bu, faktdır. Əksəriyyəti də gənclər. Özüm dəfələrlə kitabxanalarda gənclərin - həm də az deyil - məhz sizin kitablarınızı aradığının şahidi ol-**

**muşam. Necə düşünürsünüz, bu əsərlərdə onların diqqətini çəkən nədir? Dilin sadəliyi, hadisələrin sevgi-məişət ətrafında cərəyan etməsi, yoxsa başqa səbəb var?**

- Düzü, mən ədəbiyyatda hansı mövzulara sosial sıfarişin olduğuna diqqət yetirən adamam, dünyada gedən ədəbi prosesi kifayət qədər izləyirəm. Və bura onu da əlavə edək ki, Amerikada 58 akademik saat dərs aldiğim "Bestseller yazmağın qızıl qaydaları"ndan da faydalananıram.

- **Deməli, yazıçı oxucunun nəbzini tutmalıdır, ədəbi "planka" haqqında düşünməməlidir... Məncə də, sizin populyarlığınızın səbəbi "nəbz tutma" məsələsidir... Jurnalist Varis oxucunun nəbzini tutmağı bacararaq zamanında böyük populyarlıq qazanmış "168 saat" qəzetini yaratdı və xeyli də yaşıtdı. Yazıçı kimi də eyni üsula əl atmişınız...**

- Təbii... Mənim ədəbiyyat postulatım sadə və digərlərininkindən dabandabana zidd postulatdır. Öncə yazıçı öz oxucularının ardına getməlidir ki, sonradan onları öz ardına apara bilsin. Məncə, bədii əsər oxucunun beynindən və ürəyindən keçən, yaddaşında və qəlbində əyləc izləri buraxan bir ekspress qatardır.

Diqqətçəkən hadisə və bu hadisə ilə bərabər aşılanan fikir, düşüncə, fəlsəfə... Bunlar bir-birini tamamlamalıdır. Oxucu sevgisi qazanmaq, oxucuya nəsə aşılaya bilmək çox sevindiricidir. Özü də tək öz ölkəndə deyil, sərhəddən kənarda da vaxt öldürməyə yox, ruhunu oxşamağa, səni düşündürməyə, təcrübə və bilik qazanmağına xidmət etməyə hesablanan əsərlərlə sevilmək böyük xoşbəxtlikdir. Məsələn, bir faktı paylaşım sizinlə... Özbəkistanda ögey atasının zülmündən təngə gelib çardaqda özünü asmaq isteyərkən son anda yerdəki "Sonuncu olən umidlərdir"ın bir vərəqinə gözü sataşan, maraqla oxuduqdan sonra gedib əsəri tam əldə edib oxuyan, intihar fikrindən vaz keçib əsərin qəhrəmanı kimi haqsızlığa üsyan edən 15 yaşlı qız haqqında eşitdim. Bu əhvalat məgər yazıçı üçün stimul deyilmə?

- **Açığı, bu hadisənin özü də bir əsər süjetinə bənzəyir...**

- Amma belə faktlar bir deyil, beş deyil... Məsələn, Tbilisidə Şeytanbazarda yaşayan və heç vaxt kitab oxumayan, azərbaycanlı qonşularının kitaba aludə olduğunu görüb təəccübənən və bu qeyri-adı kitabı oxumaq üçün Azərbaycan dilini öyrənən gürcü xanımının hekayətini bilirəm... Yaxud "Yətmış yeddinci gün" əsərindən təsirlənən onlarca türk gəncinin körfəzdə 77 gün dalbadal günüşi qarşılıması əhvalatını eşitmışəm... Yaxud bir bolqar rəsmisinin internetdən rusça "Metamorfoz" romanından parçalar oxuduqdan sonra əsərin bolqarcaya çevrilib Bolqarıstanda çap olunmasına göstəriş verməsi faktı var... Son olaraq onu da deyim ki, "Bir ovuc torpağı"ın Azərbaycanın ən böyük milli qəhrəmanlarından olan Mübariz İbrahimovun stolüstü kitabı olmasının faktını da eşitmışəm. Bütün bunlar mənim üçün böyük stimuldur.

- **Amma jurnalist, publisist Varisin qələminə və zövqünə bələd olduğumdan deyə bilərəm ki - həm də kifayət qədər əminliklə deyə bilərəm ki - Varisin yazdığı əsərlərin arasında onun bələ ağız büzüb bəyənməyəcəyi əsərlər var...**

- Mən bir oxucu kimi özüm belletristika oxumuram. Burda qəribə bir şey də yoxdur. Yəni bu, ibtidai mütaliəyə hesablanan nəşr növüdür.

- **Əsərlərinizin arasında ən populyarı, Sizə ən çox qazandırıңı... İstərdim, bu barədə oxuculara məlumat verəsiniz...**

- Azərbaycanda təbii ki, ən populyarı haqqında çox danışdığını həmin o belletristik "Sonuncu olən umidlərdir" romanıdır. Maddi baxımdan da qazandırıb, üstəlik, mənə populyarlıq da gətirib. Amma Rusiyada, Avropada, Amerikada populyar olan əsərim felsefi roman olan "Metamorfoz"dur. Bu romanla nüfuzlu mükafatlar, nəşriyyat müqavilələri, ədəbi rezonans əldə etmişəm.

Türkiyədə isə ən populyarı psixoloji "Son məktub" romanıdır. Türkiyədə çap olunmuş həm klassik, həm də çağdaş Türkiyə və dünya yazıçılarının dövriyyədə olan 60 min bədii əsəri arasında bu əsər reytinqində düz 52-ci pilləyədək yüksələ bilib.

- **Bəs satış sayına görə ölkədə neçənci yerdəsiniz?**

- Burda konkret yer yoxdur. Amma hal-hazırda ölkədə ən çox kitabları satılan 3 yazıçıdan biriyəm.

- **Jurnalist Varisdən soruşmaq istərdim: Yazıçı Varisin ən çox bəyəndiyiniz əsəri hansıdır?**

- Mən ən çox "Yetmiş yeddinci gün"ü və "Sonuncu mogikan"ı bəyənirəm. Bunları o qədər içdən yazmışam ki... Hətta iddia etmək olar ki, qəhrəmanları da özüməm. Nyu-York konfransında "Yetmiş yeddinci gün"ə qiymət veriləndə, Türkiyədə televiziyyaya müsahibə verərkən gənclərin körfəzdə günəşin necə qarşılıqlarını eşidəndə gözlərim yaşarmışdı. Bu əsərin hələ əsl qiyməti sonra veriləcək.

- **Aldığınız mükafatlar çoxdur. Sualı açıq şəkildə verdiyim üçün, ümid edirəm ki, inciməzzsiniz. Amma ümumi mövcud təsəvvürdən çıxış edərək soruşuram: bu, ədəbiyyatın qələbəsidir, bədii mətnin gücünün qələbəsidir, yoxsa müəllifin populyarlığı ilə bağlı formalaşmış təsəvvürün?**

- İncimərəm... Mən populyar olduğum Azərbaycanda cəmi bir mükafat almışam, o da Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatıdır. Bu mükafat mənə "Bir ovuc torpaq" romanına görə verilib. Düşünürəm ki, bu mükafati nə mətnin gücünə, nə populyarlığımı görə almamışam, sadəcə, Qarabağ mövzusunda yazdığınıma, mövzunun aktuallığına görə almışam.

- **Səmimiyyətiniz üçün təşəkkür edirəm...**

- Dəyməz... Digər, müxtəlif xarici ölkələrdə, Rusiyada, Polşada, Fransada, Amerikada aldığım mükafatları isə populyarlığımın ayağına yazmaq mümkün deyil, çünki bu şərt sərf Azərbaycanla bağlıdır. Xarici ölkələrdə qazandığım mükafatlar, təbii ki, bədii mətnlərin gücünün müqabilində verilib.

- **Yeri gəlmişkən, son mükafatınızla bağlı Sizi təbrik edirəm. Nəhayət ki, Bakı, Azərbaycan ədəbiyyatla bağlı keçiriləcək tədbirə də ev sahibliyi edəcək...**

- Bəli, 2019-cu ildə Azərbaycana 75 ölkədən nümayəndələr geləcək. Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi bununla əlaqədar mənidəvət edib və artıq müəyyən hazırlıqlar gedir. 2019-cu ilin sentyabrında Bakıda 4 günlük festival keçiriləcək. 200 ən titullu yazıçılar qonağımız olacaq.

- **Bu festivala Sizin namizədliyinizi Azərbaycan Yazıçılar Birliyimi vermişdi?**

- Yox, Rusiya Yazıçılar Birliyinin tövsiyəsi və zəmanəti ilə özüm müstəqil olaraq festivala qatılmışdım. Münsiflər heyətindəki 15 nəfərdən 14-ü əsərimi bəyəndi. Bütün Rusyanın filologiya fakültəsinin tələbələri fan dəstəyim idi. Tamaşaçı simpatiyası 98 faiz mənim tərifimdə idi.

- **Azərbaycanda keçiriləcək festival çərçivəsində hansı tədbirlərin reallaşdırılması nəzərdə tutulub?**

- Festival 4 gün ərzində keçiriləcək, master klasslar, debatlar, ədəbiyyat haqqında diskussiyalar, festivala qatılan yazıçıların çıxışları nəzərdə tutulur. Oktyabrda elan çıxan kimi rəsmən özüm mediada elanı təqdim edəcəyəm ki, Azərbaycandan da yazıçılar qatılsınlar. Mənim öz düşüncələrim, planlarım da var festivalla bağlı. İstəyirəm ki, buraya gələcək yazıçıları Quba məzarlığına aparaq. Oradakı kütləvi məzarlığı görsünlər. Həqiqəti bilsinlər. Bilirsiniz, bunu çoxları başa düşmək istəmir, amma məgər ədəbiyyatdan böyük silahmı var? O, hər şeydən güclüdür. 200 yazıçı öz əsərində, öz romanında başımıza gələn hadisələrlə bağlı xırda bir detal belə versə, bu, böyük qələbədir. Ümumiyyətlə, istəyirəm ki, milli məsələlərlə bağlı nələrsə edək.

**- Nüfuzlu bir yaradıcılıq təşkilatına həmsədr seçilməyinizlə bağlı danışmağınızı istərdim.**

- İyun ayından etibarən təyin olunduğum beynəlxalq statuslu yüksək bir vəzifəni - Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri vəzifəsini icra edirəm. Bu mötəbər qurumda həmsədrlik missiyasını Almaniya, Fransa, Rusiya, Qazaxistan, Belarus, Danimarka, Avstriya və Çindən olan digər 8 həmsədrle birgə icra etməyə başlamışam ki, onların da arasında Sergey Biryukov, Nadaa Sendoo, Aleksandr Ratkeviç, Oljas Süleymenov kimi tanınmış və nüfuzlu şəxsiyyətlər yer alıb.

Həmsədlərin missiyası 5 milyard nəfərdən artıq əhali yaşıyan, 94 ölkəni birləşdirən bu nəhəng materikdə böyük və əhatəli ədəbiyyat layihələrinin təşkili məsələləri ilə məşğul olmaqdır. Əsas məqsədi xalqların geniş dialoqu, qarşılıqlı əlaqələri və ictimai diplomatiyası əsasında Böyük Avrasiya Əməkdaşlığı ictimai İnteqrasiya Modelinin formalasdırılmasını təmin etmək hesab edilən Avrasiya Millətlər Assambleyasının bir qurumu olaraq Ədəbiyyat Şurası özlündə cəmiyyətlərin ədəbiyyata, ümumən mədəniyyətə daha çox diqqət ayırmasına, mənəvi-əxlaqi dəyərlərə daha çox önəm verilməsinə xidmət edir. Belə yüksək beynəlxalq tribuna əldə etməyimdən böyük qürur duyur, fürsətdən istifadə edib Azərbaycanımıza, mədəniyyətimizə, ədəbiyyatımıza fayda gətirmek üçün əlimdən gələni əsirgəməyəcəyimi bildirirəm.

**- Məsələn, konkret olaraq Azərbaycanla bağlı hansı layihələrin reallaşdırılması nəzərdə tutulub? Tərcümə layihələridir, yoxsa başqa istiqamətdə də hansısa işlərin aparılması planlaşdırılır?**

- Azərbaycan yazıçılarının əsərlərini təqdim edən bir antologiyanın hazırlanmasını təklif etmişəm. Seçim tam olaraq mənim üstümdədir. Yazıçılar Birliyində müəyyən işıqlı adamlar var... İlqar Fəhmi, Rəşad Məcid... Seçimlə bağlı onlarla da məsləhətləşəcəyik. Bundan başqa, Rasim Qaracanın AYOsundan da müəyyən adamların orada təmsil olunmasını istəyirəm. Bir sözə, bütün ədəbiyyatımızın dəyərli nümunələrinin antologiyadan kənarda qalmaması nəzərdə tutulub. Bu, hekayələr və şeirlər toplusu olacaq.

**- Adətən, bu cür beynəlxalq ədəbi təşkilatlanmalarda müəyyən siyasi məqsəd də gizli olur. Dəfələrlə müşahidə etmişik... Məsələn, bir zamanlar erməni-müsəlman dostluğu və ya sevgisinin ədəbiyyata gətirilməsi məqsədi daşıyan layihələr reallaşdırıldı. Yaxud hamımız üçün maraqlı olan ümumtürk maraqlarının ədəbiyyatda ifadəsinə xidmət edən layihələr... Sizdə necə, belə bir istiqamət mövcuddurmu?**

- Əsas məqsəd xalqların mədəni yaxınlaşmasıdır. Başqa bir alt-məqsəd yoxdur...

**- Yenidən yaradıcılığa qayıdaq. Bir sıra əsərlərinizlə tanışam. Yazılırınızda hər zaman mənim bəzən zarafatla "xatirə dəftəri estetikası" adlandırdığım bir üslub, bir istiqamət duyulur. "Xatirə dəftəri" hər kəs üçün doğmadır və hər kəsin ani də olsa, öteri də olsa keçdiyi və ya keçirdiyi bir mərhələdir. Ona müraciət etməyiniz bu həqiqəti bildiyinizdən- dir, yoxsa özünüzün o mərhələdə ilişib qaldığınızdan?**

- Bu, yazdığınız nəşrin oxucu üçün doğmalaşması üsullarından biridir. Böyük Sellincerdə, Murakamidə, Pamukda döñə-döñə xatirə dinlənilməsinə şahid olmamışım? Əslində, bədii nəqletmədə üç qat aydın sezilir. Keçmişin, bugünün və gelecəyin təsviri. Keçmiş xatirələr, bu gün hərəkət və düşüncə, gələcəksə xəyallarla təsvir edilir. Mən daha çox olmuşları verməyə meyilliyməm deyə, dediyiniz o "xatirə dəftəri" estetikasını duyursan.

**- Mənçə, Sizin yazdıqlarınızda gənclərin diqqətini çəkən saf hislərin elep safcasına - onların öz yaşlarından - on yeddi-on səkkiz yaşın müstəvisindən təsvir etməyindir...**

- Bunu mənə rus tənqidçisi Yelena Vasilyeva da söyləmişdi. Hər şey öz qabında gözəl olur.

- **Əzbərlənmiş misralar, tanış fikirlər, deyilmiş kəlamlar, şədevrə, zərb-məsələ çevrilmiş düşüncələr...** Əsərlərinizdə buna müraciətin də bəlli bir səbəbi varmı? Yoxsa bu, sadəcə, bir oxucu kimi öz zövqünü bəlirtmək üçündür? Məsələn, “**Əzilmiş fotosəkillər**” bestsellerini götürək...

- Düzü, mən daha çox özümə məxsus kəlamlar yazmağa meyil edir, bunların zərb-məsələ, aforizmə çevrilməsini arzulayıram. Məncə, bu sayaq canlananda nəşr daha oxunaqlı olur. Məsələn, “Yanvarın 13 günü” əsərindən olan aforizmlərim Rusiyada məshhurdur. Onlar barədə ayrıca tədqiqat əsəri də yazılib. Məsələn, “Kiminin sinəsində ürek, kiminin sinəsində isə ət parçası yerləşir” ifadəmi yüzlərlə portal iqtibas edib. Özümün ən bəyəndiyim ifadəm isə budur: “Özünün ən güclü zərbələrini yaşadığın zamanın ən zəif vaxtına saxla”.

- **Çox sadə yazı üslubunuz var. Amma fəlsəfəyə meyilin, hər an olmasa da, mətn daxilində müəyyən məqamlarda (bəzən qəhrəmanlarının dili ilə) diqqəti çəkir...** “Xoşbəxtliyin dəqiq ünvanını bilən bir ovuc insan onu digərləri ilə bölüşmək istəmir...” kimi... “Maddi dünyanın qanunu bərabərlik, mənəvi dünyanın qanunu yaxşılıqdır. Əfsus ki, birincini sosial təbəqələşmə, ikincini isə ekoizm pozur” kimi... “Toxuna bilinən daha yaxın, hiss edilənsə daha uzaq olur”... kimi... “İnsan yalnız maddiyyatı imkan verdiyi qədər mənəviyyata malik ola bilir” kimi... “...Və ən böyük haqsızlıq odur ki, onu yalanla yox, həqiqətlə aldadırlılar. Yeni həqiqətsə köhnə yalanın övladı idı” kimi... Maraqlı əsərlərinən biri “Metamorfoz”dan gətirdiyim sitatlardır... Yaxud sənin başqa bir qəhrəmanın “palitramda bu qədər rəng var ikən niyə kətanımda çəkdiyim rəsm bozdur? O da çox aqil adamdır, xeyli düşünüb cavab vermişdi: “Necə ki rəngin olmamağı rəngsizlik yaradır, eləcə də, bəzən rəngin çoxluğu da rəngsizlik yaradır. Üst-üstdən yaxırsan hamisini, qarmaqarışlıq bir mənasızlıq əmələ gəlir...”. Amma bu düşüncələr yenə də qeyd edirəm ki, mətnə o qədər pərakəndə səpələnib ki, hər anda qarşılaşmırısan... Sanki mətnin üst qatında qalır, mahiyyətlə dolayı yolla qovuşmur... Elə bil müəllif hansısa müşahidələrini, qənaətlərini təqdim etməyin yolunu arayıb və...

- Hər şey proporsional olmalıdır. Adı nəqletmə ara-sıra bu cür ətə-qana getirilməlidir. Necə ki tam adilik, sadəlik qənaətbəxş deyil, eləcə də tam ət-qan da qənaətbəxş deyil. Təhkiyə nə arıqlıqdan, nə də köklükdən əziyyət çekməməlidir.

- **Bir çox əsərlərinizdə qarşılaştığım qənaət - qəhrəmanlarının qənaəti diqqətimi çəkib. İstərdim buna toxunaq.** “Düşündükcə əzilir, anladıqca tapdanırı. Xilas yalnız düşünməyi və anlamağı bacarmamaqda idi”. Müasir cəmiyyətin ən qlobal problemlərindən biridir düşünməkdən qaçış... Sizcə, həqiqətənmi, bu, çıxış yoludur? Məncə, əsərlərinizdə bu-nu belə təqdim etmək çabası var...

- Universitetdə oxuyanda meydan hərəkatı dönəmi idi, bir gün gördüm dəhlizə belə bir şürə vurulub: “İnsan dünyani dərk etdikcə bədbəxt olur. Lui Paster”. Ertəsi gün o şürəni götürdülər, amma mənim beynimə o sözlər əbədi yazıldı. İnsan təbiət və cəmiyyət qarşısında necə gücsüz, aciz olduğunu duyanda, proseslərə təsir imkanının sıfır bərabər olduğunu biləndə onun mənəvi intiharı başlayır.

- **O intihardan qaçmaq üçün də düşünməməyi seçirsiz... Adətən, sevgidən yazırsız, amma bunun da arxasında qabardılan mənəvi və sosial problemlər var. Bir də maddiyyatın mənəviyyatdan üstünlüyü məsələsi.**

**Cəmiyyətdənmi qaynaqlanır? Və Sizcə, nə üçün sosial problem dedikdə məhz maddiyyatı daha çox qabardırlar? Hətta yazıçı belə bir şəxsiyyət olaraq bu maddiyyatın (daha dəqiqi, maddiyyatsızlığı) təmsilçisinə çevrilib?**

- Reallıq budur.

- **Amma bu reallığa baxmayaraq, "Səadətlə arasında cəmi bircə qarış məsafə olan" insanların aqibətində pozitiv bir məqam - əl yeri qoyur, ədalətə zəfər çalması üçün imkan yaradırsız əsərlərinizdə. Bu, reallıqdan qaçış deyilmi? Məncə, Sizin əsərlərinizin oxunma rekordunun səbəblərini araşdırınlar bu məqama diqqət yetirməlidirlər.**

- Əfsus ki, indi dünyamızda tünd boyalar daha çoxdur, zülmət işıqdan güclüdür. Son illər kino industriyasında ucdantutma istibdadın, zülmün sonda qalib gəlməsinin labüdüyündən bəhs edən filmlər istehsal olunur. Kann qızılı qazanan iki istedadlı rejissor - Andrey Zvyagintsev və Abdulatif Keşiş kinoda şərin qəlebəsinin bərqrər olması tendensiyasının parlaq nümayəndələridir. Eyni hal ədəbiyyatda da müşahidə edilməkdədir. Zorakılıq, qan, savaş təbliği, haqsızlığın qalibiyəti bədii əsərlərdən qabarlıq xətlə keçir. Mənim Moskvada çıxan "Üç üstəgəl" adlı audiokitabımda "Zalımlar, babam və əncir ağacı" adlı bir hekayəm var. O hekayə "Azərbaycan" jurnalında da dərc edilib. İxtiyar yaşında bütün meylini əncir ağacına salmış bir qocadan və meyvələri həyatınə tökülb həyatını zibillədiyi üçün o ağacı kəsdirən harin bir varlıdan bəhs edən bu hekayə sarsıcı hadisəyle başlasa da, xoş sonluqla tamamlanır. Hekayəm böyük oxucu sevgisi qazandı və ictimai rezonans yaratdı. Yüzlərlə rəy bir-birinin oxşarı idi: "Onsuz da, həyat qəddardır. Onsuz da, addımباşı şər xeyiri tapdalayıb. Bari ədəbiyyatlaşa xeyirin qalib gələcəyinə aldanıb toxtayaq". Sonda həmin o zalının cəzalandırılması sanki ürəklərdən tikan çıxarırdı. Babanın timsalında minlərlə insan özünü, zalının timsalında isə ona qarşı həcansa haqsızlıq etmiş yuxarı kasta nümayəndəsini görürdü. Ədəbiyyat olan-qalan ümidi öldürməməlidir, əksinə, ümid gətirməlidir.

- **Bir qədər də yazı texnologiyasına toxunmaq istərdim. Yazdığınız, demək olar ki, bütün yazınlarda kollaj effekti duyulur. Hadisələrin kollajı, düşüncələrin kollajı, talelərin kollajı... Məsələn, "Metamorfoz"da olduğu kimi... Müasir həyatın özündə də bu var. Amma bu, daha çox postmodern ədəbiyyatın əsas xüsusiyyətlərindən biridir...**

- Düzü, yazanda heç bir normaya riayət etmirəm, heç bir qəlib tanımiram. Bəzən dəqiq fakt və informasiyalara söyklənib realist, bəzən kədərə, göz yaşlarına səbəb olduğu üçün sentimentalist, bəzən maarifləndirən, didaktik məyillərimə görə modernist, bəzən də kollaj-təsvirlərə, ironiyaya, qara yumra görə postmodernist oluram. Amma hər halda, mövzu və janrlar arasında sərhədləri yox edən postmodern ədəbiyyata sevgim böyükür. Borxes, Kundera ən sevdiyim yazarlardandır.

- **Kollajdan söz düşmüşkən, "Metamorfoz"da bədii mətnin içərisində elmi qənaətlərin verilməsinin, həm də mətn daxilində əlavə bir mətn kim təqdiminin səbəbi nədir? Mən bunu Sizin publisistik məqalələrinizdə də görmüşəm...**

- "Metamorfoz"da, digər əsərlərdə bu fragmetlərlədir, amma "Əzilmiş fotosəkillər", "Mariya Selestə ekipajının məhv", "Üçbucaq" bütbüüt bunun üzərində qurulub. Müasir, üçüncü minillik ədəbiyyatının daha bir səciyyəvi cəhəti sürətli İKT inkişafı şəraitində xeyli cansızıcı görünən bədii təsvir bolluğundan imtina edilməsi, daha cəlbedici olan elmi-informatik faktlarla zənginləşməyə meyil göstərilməsidir. Təklikdə sırf bədiilik də sırf elmilik, informatiklik qədər darixdıcı ola bilər. Amma bunlar birləşəndə olduqca maraqlı miks yaranır.

- “Metamorfoz”da həyatda xoşbəxt olmayan insanları bir araya gətirib dərdlərini bölüştürməklə rahatlaşdırı... Mənmiş qeyd etmək istərdim: bu qədərmi sadədir xoşbəxt olmağın yolu? Özünkimilərlə tapışmaq - vəssalam!

- Bir dəfə xərçəng xəstəliyinə tutulanların bir-birləri ilə dostlaşmaları barədə iri bir yazı oxudum. Hətta həbsxanada eyni maddə ilə tutulanların yaxınlaşması tendensiyası mövcuddur. Eyni kluba azarkeşlik edənlər kimi eyni avtomobilən sürənlər də bir-biri ilə sıx münasibətdə olurlar. İnsanlar necə ki, müxtəlif təşkilatlarda eyni maraq ətrafında birləşirlər, eyni problem, dərd də onları eləcə birləşdirir. Məselən, əllərin təşkilatlanması çox geniş yayılıb. Yəqin, Azərbaycanın bu atalar sözünü eşitmisiniz də: “Ellə gələn dərd toy-bayramdır”.

İnsan fərd olaraq elə bir bioloji varlıqdır ki, həmişə özü kimisini, özündən betərini görəndə təselli tapır. “Mənim kimilər, məndən betərlər də var imiş”, - deyir. O ki qaldı “Metamorfoz”dakı dərdlilərin təşkilatlanmasına, inanırsınız ki, əsər çıxandan sonra bəzi insanlar, həqiqətən də, bu cür təşkilatlanıblar?

- Əsərlərinizdə detallara deyil, təfərrüatlara daha çox yer verirsiniz, hər xırda təfərrüati belə izah etməyə çalışırsınız. Bir də dəbə, brendə, markaya və s. xüsusi maraq qabardılır... Bu, şəxsi maraqlamı bağlıdır?

- Təfərrüat bəzən yazıcının sezmədiyi bir oxucu sıfarişidir. Eləcə də, bərədin, markanın adının çəkilməsi. Xarakteri onun hər bir çizgisi kimi, xüsusiyyətləri kimi geyimi, eşyaları da xarakterizə edir. Obraz dolğun olmalıdır, oxucu onu tam olaraq görmürsə, inana bilməz. Əgər bir əsərdə “qəhrəman bahalı avtomobilə gəldi” cümləsi işlədirilsə, bu, sadəcə, məchulluqdur.

- Müasir ədəbi prosesi izlədiyinizi də əminəm. Amma bilmək istərdim, müasir nasırların - özünüzlə eyni dövrdə ədəbiyyata gəlmişlər arasında kimin yaradıcılığına qibətə hissi duyurusunuz? Bəs kimin populyarlığına?

- Məhz mənimlə eyni zamanda ədəbiyyata gəlib-gəlməyənlər arasında seçim ermək ağlıma gəlməyib. Ancaq ilk kitabım çıxanda “Əlkimyagər” əsəri bir milyon tirajla çıxmış Paolo Koelyoya qibətə etmişdim. Müasirlərdən yaratdığı xarakterlərin dolğunluğuna görə Murakamiyə, nəqletmə hafizəsinin gücünə görə Pamuka, detal-detallı təsviretmə məhərətinə görə Kutzeyə, əsl hiss-emosiya burulğanı yaratlığına görə Nikolas Sparksa qibətə edirəm. Paxillığım isə kitaba, ədəbiyyata sonsuz sevgi duyulan, sözün urvatı olan, 6 və 7 rəqəmli tirajlar fiksə edilən ölkələrin yazarlarını nadir.

- Məsələn, elə bir əsər adı çəkə bilərsizmi ki, son zamanlarda oxuyub sözün həqiqi mənasında heyrət və zövq yaşamısız?

- Joze Saramoqanın “Korluq”, habelə Meşa Selimoviçin “Dərvish və ölüm” əsərlərinin adını çəkə bilərəm.

- Son illərin uğurlu nasılrlarından Zahid Sarıtorpaq, , Fəxri Uğurlu, Orxan Fikrətoğlu Şərif Ağayar... kimin əsərlərini oxumusuz? Bədii cəhətdən dəyərli sayırsız?

- Mən bu sıraya Mübariz Örənin də adını əlavə edərdim. Hamisının nəşri, həqiqətən də, uğurlu nəşrdir. Şərif Ağayarın yeni kitabını oxumağa hazırlaşırıram, yeri gəlmişkən...

- Yazıçının vətəndaş missiyası haqqında danışaq... Bizdə bu çərçivədə olanlar da var, olmayanlar da. Amma bir çox hallarda olmaq olma-maqdan daha böyük zərər gətirir ədəbiyyata. Məcburiyyətin mətnində qeyri-səmimiyyətə çevriləməsi kimi... Bu barədə nə düşünürsünüz?

- Yəqin ki, Qarabağ məsələsindən, erməni-müsəlman davasından danışırınsınız... Hər bir yazıçının borcudur bu problemə üz tutmaq... Mənim də əsərlə-

rimdə, həm də bütün əsərlərimdə Qarabağ müharibəsinə az və ya çox dərəcədə toxunulur. Beynəlxalq məqyasda tanınmağımı, populyarlıq qazanmağımı həm də antierməni missiyasına köklənməyim təmin edib. Mənim əsərlərimin ideoloji xətti erməniləri tək türkün deyil, bütün bəşəriyyətin düşməni kimi göstərməkdir. 1918-ci ildə Qubada azərbaycanlılarla yanaşı, yəhüdilərin də ermənilər tərəfindən soyqırımına məruz qalmasından bəhs edən "Xrizantema dəstəsi" adlı əsərim Ümumdünya Yəhüdiləri Forumunun rəsmi internet səhifəsində "Məsləhət görülən ədəbiyyat" kimi təblig olunaraq yüz mindən çox oxunma sayı ilə rezonans yaratmışdır. İkinci Dünya müharibəsində ermənilərin 200 min nəfər heyətə ön və arxa cəbhədə faşist Almaniyasının tərkibində vuруşaraq ruslara divan tutmasından bəhs efən "Cənubda qar uçqunları" adlı əsərim isə Rusyanın illik 30 milyon oxucusu olan Proza.ru portalında 4 həftə liderlik reytingi qazanmışdır.

**- Səmimi deyin, ədəbi tənqid necə, izləyirsinizmi? Daha dəqiqi, oxuyurusunuzmu? Kimləri və hansı səviyyədə...**

- Hazırda dünyanın əsas ədəbi prosesləri ABŞ-dan idarə olunduğu üçün çağdaş ədəbi tənqidin patriarxları sayılan Corc Stayeri və Robert Pinskinin məraqla izləyirəm. Rusiyada "Litqazeta"nın ədəbi tənqid yazılarını qaçırılmamağa çalışır, Latinina və Piroqovu mütləq oxuyuram. Azərbaycandakı tənqidçilərdən Vaqif Yusiflini, Nizami Cəfərovu, sizi, Elnarə Akimovanı... oxuyuram.

**- Hələlik son ciddi əsəriniz...**

- Son ciddi əsərim "İyirmi ikinci mənzildə" adlanır. Azərbaycanda hələ dərc olunmayıb.

**- Son olaraq... Bir vaxtlar - o zaman ki özüm də mətbuatda çalışırdım və bizdən əvvəlki, bizdən sonrakı nəslin ən istedadlı yazıçıları, şairləri, qələm sahibləri qonorar xatirinə qəzetlərdə özlərini, istedadlarını xərcleməli olurdular, bax onda "Mətbuat qələm sahiblərini yeyir" adlı bir yazı yazmışdım. Çünki, sözün həqiqi mənasında, bunu öz gözlərimlə görürdüm. İstedadını səviyyəli bir əsərə xərclemək əvəzinə bəzən müsahibələrə, fərqli məzmunlu yazınlara xərcləyirdilər. Bu gün eyni proses, lakin bir qədər fərqli xarakterdə davam edir. İndi də o istedadlar mənasız seriallara, zövqsüz kütlənin "zövqünü" təmin etmək üçün sıfariş olunan "bestseller"lərə sərf edilir... Maddiyyat, maddiyyat, yenə də maddiyyat... Sizin "Sonuncu mogikan"da olduğu kimi, "Dünyanı mədəniyyət xilas edəcək" yox, "Dünyanı ət xilas edəcək"... Eləm?...**

- Hər bir sənət gelir getirməyə və özünü bu sənətə həsr edən insanı dolanırmışa hesablanır. Nədənsə, bizim Azərbaycanda ədəbiyyatın qazanc getirməsinə qısqanlıqla yanaşır, bunu top-tüfənglə qarşılıayırlar. Xüsusən mədəniyyət donorları olmayan bir şəraitdə yazı onu yazana çörək qazandırmağa borcludur.

"Sənət sənət üçündür" mahiyyətli burjua-dekadent çağırışları sarayın mədəniyyəti maliyyələşdirdiyi orta əsrlərə aiddir. Sənətin ideologiyaya xidmət edib büdcədən maliyyələşməsi isə bir kommunizm deqradasiyasıdır. Amma düz buyurursunuz ki, heç bir böyük məbləğ sənətin bayağılaşmasına vəsilə ola bilməz. Sən həm sənətə xidmət elə, şədevr yarat, həm də qazandığın mənəvi kapitalı maddiyə çevirməyi bacar. Bax, ən böyük cəsaret tələb edən budur...

**Layihənin rəhbəri:  
Südabə AĞABALAYEVA**

## ◆ D e b ü t

Ülviyyə HEYDƏROVA

# USAQLIQ

◆ Monopyes



*Otaq. Bir tərəfdə şifoner, kreslo; önündə kiçik masa. Masanın üstündə içkilər, qədəh. Otağın digər tərəfində güzgülü tumba, onun üstündə qrim üçün lazım olan ləvazimat, telefon aparati. Qapının yanında nərdivan, halqalar.*

*Otaq işıqlanır. Kloun geyimində qadın yorğun halda daxil olur. Əvvəlcə əlindəki rəngli pariki şkafa qoyur, sonra ayaqqabısını çıxardır. Kresloda oturur. Bir az keçəndən sonra güzgülü tumbanın yanına gəlir. Pambiğı kremə batırıb, qrimini silir. Telefonun düyməsini basır. Avtocavab işə düşür. Kişi səsi eşidilir: «Eşidirsən? Sən o gecələrimizi unut. Mən də, arvad-uşağım da...» O, telefonun düyməsini bir daha basır. Bu dəfə qadın səsi eşidilir: «Necəsən? Telefonun niyə bağlıdır? Qan analizinin cavablarına baxdım. Xəberin var? (gülür) Zəng edərsən!» Qadın çantasını götürür. Mobil telefonunu yandırır, nömrəni tapıb düyməni basır.*

- Alo! İsdən elə indicə gəldim. Nə? Neçə həftə? Ola bilməz! Yox, yox! İlahi! (əli ilə başını tutur) Sevimliyəm? Hm, inana bilmirəm. Bu, neçə olur? Axi... Onu düz deyirsən. Yox, yox deməyəcəm. Nə bilim, guya bilib nə edəcək? Məni indidən qəbula yaz. Aha, gəlməzdən qabaq zəng edəcəm. Sağ ol!

*Qadın telefonu kresloya atr. Yavaş-yavaş otağın ortasına gəlir. Əlini qarnının üstünə qoyur. Sonra qəfil işığa baxır.*

- Ey, işiq, bircə sən şahidsən ki, mən onu heç istəmirdim. (*qarnına baxır*) Sən... sən... Bəlkə elə işiq sənsən, hə? Ay Allah, mən nələr deyirəm? Axi səni heç ağlımin ucundan belə keçirmirdim. Yox, yox, düşünürdüm, amma başqalarının. Hiss etdin ki, uşaqları çox sevirdim, ona görə içimdə kök atdin? Onsuz da hamı uşaq görən kimi oynatmaq istəyir. Hə, şirindilər, bal kimi... Yox, bir dəqiqə. Yanılıram. Bal olmasına baldılar, amma elələri var ki, zəhər içmə düşürlər. Bax, elə mənim kimi! Görəsən, bir damcı balı zəhərə qatanda necə olur? Balmı zəhəri şirin edir, yoxsa zəhərmi balı? Bəlkə eksperiment edim? Balmı olmasına var, amma zəhərim yoxdur. Nə fərqi var? Olmasın zəhər, olsun..? Olsun nə? Heç nə. Niyə bu sözləri dilimə getirirəm? Axi istəmirəm bunları eşidəsen (*qulaqlarını tutur*).

*Qadın otaqda həyəcanla var-gəl edir. Özünə sərinlik verib, sakitləşdir-məyə çalışır.*

- Deyirəm, bəlkə sən göz açında dünya düzələcək, hə? Eh, nə danışıram? Dünyanın başına oyun açan biz deyilikmi? Bax, elə biri bu mədəmiz! (*əlini mədəsinə aparır*) Bir tikə çörəkdən ötrü döyüşə çıxan kimdir? Biz! Biz həyatın üs-

tünə düşürük, o da dünyanın. Odur ki, indidən aç qulaqlarını! Deyəsən, axı birinci qulaqlar formalaşır, yox? Hər şeyi eşidəsən deyə. Belə çıxır ki, elə bu boyda olandan (**barmağının ucunu göstərir**) qulaqlarımızı şəkləyirik (**Ayaq saxlayır**). Göresən, ilk eşitdiyim söz nə olub? Anam sağ olsayı... Hm, sağ olsayı?! Bəlkə o, elə yaşayır? Elə bu şəhərdə, bu küçədə, bəlkə elə qonşumdur? Bəs, atam? Allah bilir! İndi nə mənası var? Lap olsunlar! Düzü, hərdən onları qınamıram. Bəlkə rahat yaşasınlar deyə məndən vaz keçiblər? Bəlkə, eksinə, məni yaşıtmaq üçün ora qoyublar? Eh, onsuz da hamımız dünyaya tək gəlirik. Nə fərqi var harda yaşayıraq? Yox, amma var. Bir bilsən orda günlərim necə keçirdi? İnsan doğulduğuma görə özümü həmişə qınayırdım. Elə ona görə gündüzlər göydə uçan quşlara, gecələr küçələrdə sülənən itlərə qıbtə edirdim.

(**Qarnına baxır**) Yox, narahat olma! Getdi o günlər. İndi hamı ananı çox istəyir. Özüm də insanları sevirəm. Hətta xoşuma gəlməyənlərin belə üzünə gülümşəyirəm. Yox, bu nə ikiüzlülükdür, nə də qeyri-səmimilik. Elə bilirsən, həyatda təkbaşına yaşamaq asan məsələdir? Bax, məni qoruyan bu təbəssümümdür (**gülümsünür**). Elə bilmə ki, silahımdır! Əsla! Gülüşümle heç kəsi öldürmək niyyətim yoxdur (**kresloda oturur**). Fikirləşirsən ki, yaman çox danışıram, hə? Yox, elə deyil. Daha çox susuram... sevinirəm. Bilirsən, əslində, işim sevindirməkdir. İnanırsan? (**piçılıtı ilə**) Bir dəqiqə.

**Ayağa qalxır, çantasından bir neçə üfürülməmiş rəngli şar çıxarıb divanın üstünə səpir. Qırmızı və göy şarı götürüb, seçim etməyə başlayır. Bir az düşünəndən sonra göy şarı götürür.**

- Gel, səninlə oyun oynayaq. Sənə şar köpürdüm, sonra ikinizi də havaya uçurdum. Hə, nə deyirsən? Başlayaqq?

**Şarı bir az doldurandan sonra onun başını bağlayıb əlində saxlayır.**

- Bilirsən, şarı niyə sevirəm? Çünkü uşaqqı evindəki tədbirlərdə onu köpürtmək mənə həvalə olunurdu. Bir gündə iki yüz, bəzən üç yüz şar doldururdum. Günün sonunda gicgahları, ağızım keyləşsə də bezmirdim, eksinə, sevinirdim. Axi, həmin günü otaqda tək olurdum. Üstəlik, incidən də yox idi. Otağı şarla doldurandan sonra əvvəlcə özüm oynayırdım, özü də hara gəldi tullayırdım. Hətta etiraf edirəm, bir-ikisini də qəsdən partladırdım. Şarları sapa dolayıb, bir-birinə bağlayandan sonra otağı tərbiyəciyə təhvil verirdim. Düzü, şarlardan ayrılmış istəmirdim. Elə bil onların içinə nəfəsimlə birgə ürəyimi də boşaldırdım. Heyif ki, ilde iki-üç tədbir olurdu. Ən qəribəsi bilirsən nə idi? Tədbirdən sonra şarlar bir göz qırpmında yoxa çıxırı. Bir Allah bilir o şarlar hansı evlərdə partlayırdı. Amma nə yalan danışım, şarların dərdini çəkmirdim. Başımı bilirsən nə ilə qatırdım? Dayan, şara bir nəfəs verim.

**Qadın şarın başını açıb bir az doldurmağa başlayır. Sonra yenə yarımcıq saxlayır.**

- Hə, onu deyirdim axı. Səncə, orda, o musibətin içində məni saxlayan nə olsa yaxşıdır? Xəyallarım. Demə, insanın heç nəyi, heç kəsi olmayıanda xəyalları onun dadına çata bilərmiş. Bəlkə də elə ona görə gözüm heç vaxt kiminsə əlinde olmadı?! Çünkü özümçün bir dünya qurmuşdum. Desəm, inanmazsan. O dünyada şarlardan, xəyallarından başqa bilirsən bir də nə vardı? Kino! Böyük zalda uşaqlarla toplaşıb filmə baxardıq. Düzdür, serial başlayanda tərbiyəcilər bizi otaqdan çıxarırlılar. Yəqin elə ona görə də indi seriala baxa bilmirəm. Hərdən fikirləşirəm ki, nə əcəb bizə filmlərə baxmağa icazə veriblər? Yadımdadır, «Tarzan» filmine baxandan sonra həyətdə hamımız onun kimi çıçırmaga başladıq. Bax belə! (**Əlini ağızına tutub Tarzan kimi çağırmağa başlayır**) Sonra hamımızı sıraya düzdürər və bir-bir... Hə, nə olsun? Bu ki kino sevgimi əlimdən almadı. Əksinə! Yasaq şey həmişə şirin olur. Bir də axı kinodan əl çəkə bilməzdəm. Bilirsən niyə? Çünkü o xəyallarımın təsvir dili idi. Özümü o qəhrəmanların yerinə qoyub uşaqqı evində olduğumu unudurdum. Deyirəm, nə yaxşı ki, xəyallarım məni tək qoymadı. Elə bərk-bərk yapışmamışdım ki. Bəlkə xəyallarım da

məni sevdiyi üçün tərk etmədi, hə? Ola bilər. Ona görə də asanlıqla aktyorluğa qəbul olundum.

**Əlindəki kiçik şarı barmağının ucuyla uçurtmağa başlayır. Sonra şarı göydə tutur. Qaşlarını çatıb qarnına baxır.**

- Bura bax, elə bilərsən sənin üçün uşaq evində böyümüş məzлum rolunu oynayıram? Yox, danışdıqlarım həqiqətdir. Nə gizlədim, aktyorluğunu bitirsəm də hələ ki, böyük səhnə, çəkiliş meydançaları görməmişəm. Elə oxumağımın birinci ayından klounluq edirəm. Sirkdə də ayda bir dəfə nömrəm var. Daha çox şənliklərə gedirəm. Sən heç bilərsən nə qədər uşaq sevindirirəm?! Bayaq əbəs yerə demədim ki, sevindirmək işimdir. Düzdür, məni ilk dəfə görüb ağlayanlar da az deyil. Amma sirkdə həmişə gülürəm. Orda əlimə şeypur alıb guya ki, çala bilmirəm. Sonra partnyorumla velosipedə minib arenanı fırlanıraq, qəfil dayanıb, yenə şeypur çalıram, uşaqların üzünə üfürürəm. Onlar bir uğunurlar, gel görəsən. Heyif, burda şeypurum yoxdur, yoxsa sənin üçün də çalardım. Hələ bu harasıdır?! Kəndir nərdivanla da bir nömrəm var. Deməli, kəndirlə qalxıram, yarı yolda ayağımı saxlayıram. Guya ayağım kendire ilisir. Pehləvan gəlir məni xilas edir. İndi yorğunam. Bir az özümə gəlim, göstərəcəm sənə.

**Kresloda oturur. Şarı yanına qoyur. İçkinin qədəhə süzəndə əlini saxlayır.**

- Yox, yox. İndi mənə belə şeylər olmaz. Heç imkan verərəm sərxoş olasan? İstəyirəm məni ayıq başla dinləyəsən! Bir fincan yaşıl çay içsəm etiraz etməzsən ki? Bundan sonra sənə görə gərək özümə fikir verim.

**Otaqdan çıxır, əlində fincanla qayıdır. Kresloda əyləşir. Bir qurtum çay içir.**

- Of, həyat varmış. Onu deyirdim ax... (**şarı oynatmağa başlayır**) Sirkə təsadüfən düşdüm. Şənliyə gələn klounlardan biri qəzada həlak oldu. Məni onun yerinə götürdülər. Bir yaşılı klounvardı, dedi, əsas içindəki uşaqlığını qorù, gerisini burax bize. İçimdəki uşaqlıq?! Ürəyimdə dedim, uşaqlığım olub ki? (**qarnına baxır**) Bura bax, öz aramızdır, elə sən də uşaqlığımızdasan. Düzünü de, orda yerin necədir? Görəsən, səni qucağıma alanda, öz uşaqlığım qayıdacaq, yoxsa əksinə? Yox, yox, uşaqlığımı istəmirəm. Nə isə... O vaxta kimi sirk televizorda görmüşdüm. Həmişə arzulayırdım, nə olardı uşaq evinə sirk artistləri gələydi, fokus-mokus eləyib məni yoxa çıxardıqlar. Bir də gözümü istəvə açardım.

Beləcə, düşdüm arenaya. Amma nə gizlədim, ordakı heyvanlara yazığım gəlir. O vəhşi heyvanlar heyvanöyrədənlərdən daha rəhmlidi. Bilərsən, onları - o heyvanöyrədənləri bir-bir sıraya düzüb insan dərsi keçməyim gəlir. Hərdən mənə elə gəlir ki, heyvan təlimçiləri uşaq evindəki tərbiyəcilərlə eyni məktəbi qurtarıblar. Axi onlar da bizi çubuqla əhilləşdirirdilər. Bəzən sirkdə xahiş edirəm ki, heyvanlara yeməyi özüm verim. Düzdür, razı olmurlar, amma israr edirəm. Bilərsən, onlara qulluq edəndə elə bilirəm yetimlərə baxıram. Yəqin dilin olsaydı, soruşardin ki, belə ürəyin ağrıyır, bəs niyə hərdən ora qayitmırsan? Heç olmasa yarım saatlıq. Elə yerlər var ki, ora getmək olmur. Heç uşaqlığımızdan da qopa bilmirəm. Deyirəm, bəlkə o uşaqlığımı içimdən çıxardan elə sən olacaqsan, hə? Bilərsən, uşaq evinə niyə getmək istəmirəm?.. Eh!

**Ayağa qalxır, saatına baxır. Kostyumunu soyunmaq isteyir, düyməsini açanda əlini saxlayır.**

- Yorulmuşam, amma yatmaq istəmirəm. Gərək özümü bundan sonra gecələr oyaq qalmağa öyrəşdirim... Orda qalanda da yuxum gecə yarısı gəlirdi. Bədənim çox sizildayanda (**əli ilə kürəyini, ciyinlərini ovuşdurur**) heç yata bilmirdim. Sabahı günü gözlərimdən yuxu töküle-tökülə dərslə məşğul olurdum, iş göründüm, üstəlik tərbiyəcilərin nazını çəkirdim. Beynim sönmək üzrə olanda isə başımı xeyallarimla qatırdım. Xeyallarım beynimdə elə-bələ fırlanırdı, görüntüsü istəyirdi. Lap kinoteart ekranı kimi geniş (**hər iki əlini açır**). Gözlərim də himə bənd idi. Göz qapaqlarımı aşağı endirəndə yuxu qılınc kimi başımın

üstünü kəsdirirdi. Bir gün sinifdə necə yuxuya getdimsə, gözlərimi açanda tək müəllimlərimi yox, elə direktorumuza da gördüm. Biz qonaqların yanında onlara «ana» deyirdik, adı günlərdə isə müəllimə. Hə, o müəllimlər məni döymədilər, söymədilər, sadəcə, elimdən tutub nəmli otağa apardılar. Vəssalam! Nə isə...

***Qadın otaqda gəzişməyə başlayır. Kresloya yaxınlaşır. Şəri əlinə götürüb diqqətlə baxır. Sonra onu açıb yenidən üfürmək istəyəndə şar əlindən çıxır. Qadın şarı götürüb, yenidən dolduranda əlini saxlayır. Qarnına baxır.***

- Narahat olma. Onu sənin üçün Yer kürəsi boyda edəcəm. Bir az səbr elə. İnidən səni səbrli olmağa öyrədim. Axi, biz də Allahın səbrdən yaranmışıq... Hə, harda qalmışdım? Uşaq evindən danışıldım. Sənə deyim ki, ora getməsəm də əvəzində xəstəxanaya baş çəkirəm. Hə, hə, düz eşitdin, xəstəxanaya. Deməli, həftənin dörd günü bir-iki həmkarımla uşaq xəstəxanasına gedirik. Körpələri əyləndirə-əyləndirə heblərini veririk, nağıl oxuyuruq, hələ yatızdırıq da. Elə mişl-mişl uyuyurlar ki... Əlimdə imkan olsayıdı, məmnuniyyətlə onların yuxularına gedərdim (**əllərini birləşdirib, qulağına dayayırlar**). Görərdim yatanda nəyə gülürlər? Bura bax, sən də yuxu görürsenmi? Görəsən, yuxunda necə görünürəm?

Elə bayaq sənin xəbərini də orda işləyen rəfiqəm dedi. Nə qəribədir. Neçə aydır ora gedib-gəlirəm. O günü dəhlizin başından təzə doğulmuş körpə səsi eşidəndə ürəyim tez-tez çırpinmağa başladı. Demə, sən də altı həftədir içimdə döyüñürsən (**qarnını sığallayırlar**).

***Qadın otaqda gəzişir.***

- Amma axşamları şənliliklərə, ad günlərə getməsəm, həyatım donar. Çünkü qazancım ordan çıxır. İşim də asan deyil. Elə bilirsən, uşaqları inandırmaq olur? Sual verirlər ki, niyə saçın pırızdı, niyə burnun qırmızıdır? Əyilmeyimə peşmanam, bir də görürsen, başıma dırmaşırlar, parikimə el atırlar, burnumu qoparmaq isteyirlər. Eh, hələ bu harasıdır? (**şarı əlində yelləyir**). Butulka ilə üstümə şirə tökürlər. Amma nə olsun? Onlarla o qədər xoşbəxtəm ki. Bilirsən niyə? Elə bilirəm onlar itirdiyim uşaqlıq illərimi qaytarırlar... Görəsən, o vaxtı uşaq evində əziziyət çəkməsəydim uşaqları əyləndirə bilərdimmi? Görəsən, atam-anam yanında olsayıdı, hansı peşəni seçərdim? Həkim, müəllimə, belkə elə rəssam? Eh, yenə suallarım növbəyə düzülür. İndi hələ azaltmışam, əvvəllər özümə o qədər sual verirdim, gəl görəsən. Suallarım məndən qaçırdı. Axi orda sual vermək cinayət sayılardı. Çünkü cavabları bilmirdilər, biləndə də demək istəmirdilər. Əziliydi. Təsəvvür etməzsən neçə əziliydi. Ona görə də əyilməkdən sual işaretinə oxşayırıqdı. Amma sənə deyim ki, nida kimi məğrur dayananlarımız da az deyildi. Döyülsələr də, ac-susuz qalsalar da inadlarından dönmürdülər. Mən də bir-iki dəfə inad göstərdim. Bacarmadım, çünkü məni inandırılmışdır ki, özümü sakit aparsam, onlar valideynlərimlə görüşməyə icazə verəcəklər. Necə də səfəh idim, İlahi?!

İndi bilirsən nə düşünürəm? Görəsən, səni ürəyim istəyən kimi əyləndirə biləcəyəmmi? Aha, bir dəqiqə gözlə.

***Qadın şkafı açır. Oradan cürbəcür uşaq oyunaqları çıxardır. Yerdə oturub, oyunaqları ətrafına düzür. Şəri oyunaqların yanında bir kənara qoyur.***

- Şar bizi gözləsə də olar. Dünyanın axırı deyil ki?! İstəyirem səni inidən oyunaqların içində atı. Hə, nə deyirsən? Amma bil ki, həyat tekçə oyunaqdan ibarət deyil... (**oyunaqlardan birini əlinə götürür**) Orda olanda da oyunaqlarım vardı. Vardı deyəndə ki, ümumi idi. Guya nəyim vardı ki? Kuklaları əlime alanda elə bilirdim canlı varlıqlıqlar, lap elə doğmalarım kimi. Yadımdadır, evcik-evcik oynayanda özümə kuklalardan ata-ana, bacı-qardaş, hətta qonşular da düzəldirdim. Elə ki oyunaq üstündə dava düşürdü... Eh! Onda elə bilirdim, qurdugum o ailəmi əlimdən alırlar. Gözün görə-görə əzizlərini əllərindən qapmaq bilirsən, nə deməkdir? (**kuklaları sinesinə sıxır**) Sonra parçadan gəlincik hazırlamağı öyrəndim. Deyim sənə, elə də çətin deyil. Özümə ancaq ata-ana düzəldə bildim. Bacı-qardaş hazırlasayıdım, dəqiq bilirdim ki, əlimdən

alacaqdılar. Ata-ana bildiyim gəlinciklərimi həyətdə, borunun içində gizlədirdim: kədərimi hamidan gizlətdiyim kimi...

***Qadın şarı götürüb qalxır. Bir az doldurandan sonra əlini saxlayır. Şarı bağlayır.***

- İndi heç nə gizlətmirəm. Çünkü özümdə olan heç kimə lazım deyil. Bu oyuncaqlar, parıklar, halqalar, nərdivan... Kloun evi kimə gərəkdir, hə? Heç qonşularımın da məndən xoşu gəlmir. Hər dəfə məni görəndə ağız büzürər. Heyif deyil uşaqlar?! Düzdür, əvvəllər məni itələyib qaçırdılar. Sonra öyrəşdiłər. Amma hər dəfə liftin düyməsini basanda Allaha yalvarıram ki, boş olsun. Axi uşaq şənliklərinə birbaşa evdən gedirəm. Orda əynimi dəyişməyə yer yoxdur. Olsa da orda qırmılənmərəm. Bilirsən niyə? Çünkü bəzənsəm, uşaqlardan məni görən olar. İstəyirəm məni elə beləcə xatırlasınlar. Elə qonşular da məni həmişə belə görüb. Heç yadımdan çıxmaz, təzə köçəndə başıma ağ mələfə atdırıram ki, heç kəs məni görməsin. Tərs kimi, qonşu üç uşağıyla aşağı düşürdü. Aləm dəydi bir-birinə. Arvadın çıçırtısı hələ də qulağımdadır. Qəribəsi bilirsən, nədir? O qonşular məni adı geyimdə görəndə tanışırlar. Düzü, hərdən tanışlıq vermək istəyirəm, amma fikrimdən vaz keçirəm. Deyirəm, qoy elə gözlərində kloun kimi qalıım. Heç adımı da bilmirlər... Hm, indi fərqinə varıram ki, bu neçə ildə məni adımla çağırıñ yoxdur. Elə kloun deyirər. Təsəvvür edirsən, həyatda ola-ola adımları unudulub. Bəlkə bu, ən yaxşısıdır, hə? Guya adımlı çəkilsə, nə olacaq ki? Dünya düzələk? Olsun bir adsız adam. Görəsən, sən məni necə çağıracaqsan? Nə isə...

***Qadın masanın üstündəki içi suyla dolu butulkani başına çəkir. Bir-iki qurtumdan sonra əlini saxlayır. Bir şara, bir qarnına baxır.***

- Bura bax, bir halda ki, səni ətrafımla tanış edirəm, qoy yuvamızdan da danışım. (**şara baxır**) Sən bir az da gözlə... Hə, bax, bu gördüyüñ dörd divarda kirayə qalıram. Tək yaşayıram. Ev sahibinin də üzünü ayda bir dəfə görürəm. Hər dəfə vicdanını çöldə qoyub içəri girir. Elə ki, evin problemlərindən danışıram, o dəqiqə saatına baxır, guya tələsir. Onun üçün əsas puldur. Əslində, elə hamı üçün... Deyə bilərsən ki, narazisansa, bəs niyə burdasan? Bilirsən nə qədər ev dəyişmişəm? Şəhərin hər küçəsində bir xatirəm var. Deyim sənə ki, o xatirələr elə həmin otaqlarda qalır. O evlərdən özümlə ancaq uşaqlığımı götürürəm... daşıyıram... sürüyürəm. Hara gedib çıxacam, hə? Heç özüm də bilmirəm... Bəlkə elə uşaqlığım məni ciyinə alıb aparır?

Bura gələndən daha heç yere getmirəm. Nə vaxt evim olar, onda çıxaram. Amma baxıram ki, necə? Ad günlərindən, şənliklərdən, sirkdən qazandığımın yarısı kirayəyə gedir. Görünür, alnına isti evdə oturub, rahat-rahat yatmaq yazılmayıb. Axi kirayə ev isti olsa da, heç yeri qızdırırmır. Sən də mənim kimi üşüyəcəksən. Bura bax, mənimlə birlikdə bu dörd divarda tır-tır əsməyə hazırlısan? Düzdür, səni nəfəsimlə, sevgimlə qızdıraram... Amma bilirsən, bunların hamısı illüziyadır. İnsan əvvəl-axır rahatlıq istəyir. İlahi, (**əlini qarnına tutur**) buna necə dözərəm?

Yaxşı, bəs uşaqları əyləndirməyə gedəndə sənə kim baxacaq? Dayə? Onun aylıq maaşı kirayədən də bahadır. Hələ sənin bətnimdə böyüməyin var. Hamilə klounu şənləyə aparmırlar. Bəs, bu necə olacaq? Hm, ata? Yox, onu düşünməyə dəyməz. İndi belə çıxır ki, tanımıdığım uşaqları sevindirmək üçün səndən...? Yox, yox! Qorxma, səni uşaq evinə vermərəm, öz uşaqlığımı yaşatmaram! Əsla! (**əlini alnına aparır, sanki ağlına bir fikir gəlir**) Bir təklifim var... Deyirəm, bəlkə öz istəyinlə gedəsən, hə? Özün də görürsən ki, sənə firavan həyat verə bil-məyəcəm... İlahi, mən nə danışıram? (**əllərilə üzünü örtür**) Bağışla, bağışla sən Allah!

***Qadın əllerini üzündən çəkir. Gülümsünür. Qarnına sığal çəkir. Gözləri ni yumub, dərindən nəfəs alır. Sonra şarı götürüb doldurmağa başlayır. Şəri axıra kimi köpürür. Cibindən qırmızı ip çıxarıb bağlayır. Havadə yellədir.***

- Bilirsən, əzizim, gəl birlikdə həyatın üzünə gülək. Məşq edək, unudaq hə şeyi. Əvvəlcə nərdivandan başlayaq (*şarı bir kənara qoyur, nərdivanı otağın ortasına gətirir*). Bax, görürsən bunu? Hər gün sirkə gede bilmirəm. Formada qalmaq üçün nərdivandan tullanıram (*bir neçə dəfə nərdivanın başına çıxıb tullanır*). Hə, necədi? Görürsən necə əyləncəli işim var? Yox, narahat olma! Bunun sənə ziyanı yoxdur (*əlini qarnına sürtür*).

***Qadın bir daha nərdivana qalxır. Pilləkəndə ayağını bilərəkdən ilişdirir.***

- Sirkə də kəndir nərdivanda belə ilişirəm. Bağışla, pehləvanım indi evində xoruldayır. O burda olsayı... (*xəyala dalır*) Hm.! Xoşuna gəldi? Hələ bu harasıdır? Səninlə bütün günü atılıb-düşəcəm. Ta ki... Yox, yox, ləp aşağıdakı qonşular deyinsələr belə. Qoy onlar indidən sənin varlığına alışınlar. Axi bizi qarşıda uzun (*əllərini geniş açır*) illər gözləyir.

***Qadın nərdivandan düşüb, kreslonun yanına gəlir.***

- Bax, bu kreslo var ha... Təsəvvür edək ki, bu, akrobatların sirkə tullandığı tordu (*tullanmağa başlayır*). Bir dəfə onlarla belə bir nömrəm olub. Onlar daha hündürdən tullanırdılar, mənsə alçaqdan. Uşaqlar mənə baxıb o qədər güldülər: Mən də yalandan yixildim ki, daha da əylənsinlər (*yixılır*). Bax belə! Of-of! Yox, qətiyyən canım ağrımır (*əlini qarnına tutur*). Sən orda yaxışsan? Darıxmırsan?

***Divara söykənmiş halqanı gətirir. Onu əvvəlcə qollarında, sonra bədənində fırlatmağa başlayır.***

- Bax, bu halqalar məni incə saxlayır. Həm də əzələlərimi bərkidir. Axi bədənim həmişə cavan qalmalıdır. Düzü, özümü qoca kloun kimi təsəvvür etmirəm. Görsem ki, əlim top tutmur, üzüm qrim tutmur, bax, onda sənətimi dəyişəcəm. Oturub memuar yazacam. Hamının yolu əvvəl-axır sözdən keçir. Səni hərflərə, sözlərə, cümlələrə bürüyüb, bax, bu oyuncaqlara qatacam (*oyuncaqları göstərir*). Gör, halqa məni haralara fırlatdı. Offf yoruldum! Qoy axırıncı dəfə də fırladım. Təsəvvür elə ki, öz oxun ətrafında dövrə vurursan. Axi sən yupyumru planetsən, bax, o şar kimi (*şarı göstərir*). Mənim planetim.

***Qadın halqanı bir kənara qoyub, şarı götürür. O tərəf- bu tərəfinə baxır.***

***Sonra şarı libasının altına qoyur. Şifonerin önündə dayanıb, güzgündən qarnına baxır, əlini ona sürtür.***

- Sən bir neçə aydan sonra, bax, belə olacaqsan. Ordan uşaqların sevincini görəcəksən, onlarla birgə güləcəksən. İnanıram, sənin üzün elə burdan - bətnimdən güləcək. Niye də yox? Elə işim-güçüm əyləndirmək deyil?

***Qadın güzgündə özünə baxıb sevinsə də, sonradan kədərlənir. Qarnını bərk-bərk qucaqlamağa başlayır. Hönkürəndə qarnını daha bərkdən sıxır. Bu an şar qarnında patlayır. Təəccüblənir. Gözlərinin yaşını silib diqqətlə qarnına baxır, geri çəkilir.***

- Yox, yox, bu sən deyilsən! Ola bilməz! Bu şardır. Adı, həmişə əlimdə partlayan şar. (*əlini qarnına tutur*) Əminəm ki, yaxışsan. Gəl gedək, əynimizi dəyişək. Səni oppalara aparacam. (*iki addım gedəndən sonra dayanır, qarnına baxır*). Bura bax, deyirəm bəlkə özün... (*əlini ağızına tutub, özünü susdurur*)

***Qadın otaqdan çıxır. Bir qədər keçəndən sonra qara dar libasda qayıdır. Özünə güzgündə baxır. Saçlarına əl gəzdirir. Çantasını hazırlayıır. Kreslonun başından mobil telefonunu götürüb, düyməni basır.***

- Necəsən? Gəlmək istəyirəm. Bilirəm, bilirəm... Yox, fikrim qətidir. Gələndə ətraflı danışaram. İndi çox yorğunam. Boğuluram, təmiz hava istəyirəm. Hələlik!

***Qadın telefonu çantasına qoyur.***

- Hə, əzizim, gedək. Səni də yaman yordum. Gördün ki, heç də güclü deyiləm. Bağışla məni! Amma söz sevirəm, sənə Günəş bağışlayacam.

# ◆ P o e z i y a



*Ofelya BABAYEVA*

## VƏTƏN

Məndən sənə,  
Səndən ona  
Uzanan qollardı  
Vətən!  
Məndən, səndən,  
Ondan sonra yaşayacaq  
Yoldu Vətən!  
Gəldi, getdi  
İgidlərim, ərənlərim.  
Hey boşaldı, doldu  
Vətən!  
Sərhəd bilməz  
Quşlar kimi,  
Gah yaz, gah da  
Qışlar kimi  
Əbədidir...  
Uçar Təbriz,  
Dərbənd sarı.  
Bu Borçalı,  
Bu da Göyçə  
Qarabağda dərdim  
Sarı....  
Sarı-sarı tarlaları,  
Yaşıl-yaşıl bostanları,  
Nəhayətsiz ostanları,  
Bər-bəzəkli ormanları

Vaxtsız soldu...  
Vətən, Vətən...

Yollar çəkdik  
Dağlar boyu,  
Körpü saldıq  
Namərd keçdi.  
Unutmadıq  
Neçə soyu,  
Neçə boyu.  
Vətən., Vətən...

Ərənlərin gəldi,  
Getdi.  
Üz sürtərəm,  
Şəhidlərin,  
İgidlərin  
Torpağına  
Vətən, Vətən...

Dərd içində yandım,  
Yandım...  
Səni nədən  
Yağı çaldı?  
Diri ikən  
Ömür bitdi...  
Məlul-məlul dolanıram.  
Yoxdu kölgəm,  
İzim mənim.  
Tanıdınmı?  
Mən ki, ruham.  
Yoxdu daha  
Üzüm mənim.  
Ancaq qəlbim,  
Duyğularım,  
Hey yanacaq,  
Yaxılacaq  
Sənin üçün,  
Onun üçün,  
Bizim üçün...  
Vətən, Vətən...

\* \* \*

Gözümün giləsinə  
Sıxmışam kainatı.  
Yumub-açıdım bircə an  
İtirdim bu həyatı.

Heydən düşmüş dünyada,  
Bu bürüşmüs dünyada,  
Bircə göz qırpmı da  
Nə zor imiş dünyada.

Bir işiq arayırsan,  
Fərqi yox, yaşıl, sarı.  
Yoruldun, geri qaldın,  
Hər şey yaribayarı.

Ağacların, güllərin  
Dilini öyrənmişəm.  
Bəzən aydın, buludsuz,  
Bəzən duman, çənmişəm.

Dünən yoxdur, bu gün var,  
Ömür xəzri, gilavar,  
Sabah varmı? Ya qismət,  
Sabaha bir ömür var...

\*\*\*

An idim, ilə döndüm,  
Bəm idim, zilə döndüm,  
Atəşdim, külə döndüm  
Sənsiz...

Bütövdüm, paralandım,  
Sevincdən aralandım,  
Əbədi yaralandım  
Sənsiz...

\*\*\*

Min ildir yol gəlirəm,  
Mənzilə çatmamışam.  
Nə bir dost, nə bir həmdəm  
Arayıb-tapmamışam.

Cismim dərdə aşıyan,  
Ruhum göylərə uçdu.  
Mənzilim göy, kəhkəşan  
Yolum eniş-yoxuşdu...

Mən dağlar övladıyam,  
Anam dağ, atam zirvə.  
Heç nə əbədi deyil,  
Ömür yol gedir hələ...

Könül qırıq, ruh xəstə,  
Sanki axır-zamandır.  
Vaxt ötür asta-asta,  
Dövran yaman dövrəndir...

Sanma dağ-daş əbədi,  
Hər şey ürəkaçındı.  
Sənə doğru, ilahi,  
Yol gəlirəm haçındı...

## TAR

*Xızıda uca dağ başında Müşfiqin  
büstü ilə üzbəüz tara heykəl qoyulub...*

Dağa böyük  
Tar qoyulub.  
Xatirədir, başdaşdır  
Müşfiqimə...  
Tarzən külə,  
Dinləyici  
Yaradandı...  
Dağdı, daşdı...  
Bu iltifat,  
Bu böyüklük,  
Haradandı?  
Onu sevən, sevdirən də  
Yaradandı, yaradandı...

## BİLMƏDİN

*Məmməd Araza*

Min illərin qorxusunu  
Atam, bilmədin, bilmədin,  
Yuxuların quş yuxusu  
Yata bilmədin, bilmədin.

Yer gizlədi igidləri,  
Hər biri bir dünya idi...  
Dəli könül, ağla, kiri,  
Taleyə bata bilmədin.

Fələk necə yazdı, pozdu,  
Bilmədin ki, qısdı, yazdı,  
Sabaha inamın azdı...  
O dağa çata bilmədin.

Ömrünün mənası budur?  
Zaman hər şeyi soldurur.

Dəli şeytan, uzaqda dur,  
Günaha bata bilmədin.

Yol gedirsən yorğun, arğın,  
Öndə dağlar, mənzil uzun  
O illər qar, boran, çovğun  
Gəldin həyata, bilmədin.

Neylim saçında qirovu,  
Ağlıın qəlbiniñ girovu.  
Ucuz alıb sözü, sovu  
Sən baha sata bilmədin.

Qadağalar yerli-yersiz,  
Keçmədi ömründən izsiz.  
Sevgini duyğusuz, hissiz  
Odlara ata bilmədin.

\*\*\*

Mən bir Allah bəndəsiyəm,  
Məndə günah axtarmayın...  
Özü görür,  
Mən bilərəm...  
Nədir günah...  
Cavab məndə,  
Sorğu onda.  
Nə olacaq,  
Olmayacaq,  
Bilinəcək  
Ancaq sonda...



## **OXULARIN NƏZƏRİNƏ!**

**2019-cu İL ÜÇÜN**

**“AZƏRBAYCAN”**

**jurnalına abunə yazılışına başlanıb.**

**“AZƏRBAYCAN”**

**jurnalının bir nüsxəsinin qiyməti 1 manat 50 qəpik,**

**illik abunə qiyməti 18 manatdır.**

**İNDEKS: 76300**

## ◆ Θ d ə b i t a l e l ə r ◆

# Mixail Bulqakovun həyatı və müəmmalı ölümü



“... Marqarita bunları deyib Masterlə onların əbədi evinə yönəldi. Masterə elə gəldi ki, Marqaritanın sözləri onların arxada qoyub gəldiyi çay kimi xəfifcə və piçltı ilə axır və onun narahat yaddaşı oləziməyə başladı...”

Bu sətirləri Bulgakova ölümcül xəstə ərinin diqtəsi ilə yazdı...

### *Başlangıç*

Mixail Afanasyeviç Bulgakov 5 may 1891-ci ildə Kiyevdə dünyaya gəlib. Onun atası Afanasi Bulgakov Kiyev Ruhani Akademiyasının məzunu idi. İki il sonra “Metodizmin tarixinin ocerkləri” mövzusunda magistr dissertasiyasını müdafiə edib kafedranın dosenti statusuna yiyələnmiş, 1893-cü ilin oktyabrından isə Kiyevdə əcnəbi dildə olan nəşrlərə nəzarət edən idarədə işə başlamışdı.

Afanasi Bulgakov 1890-ci ilin 1 iyulunda qadın gimnaziyasının müəlliməsi Varvara Mixaylovna Pokrovskaya ilə evlənmişdi. 1869-cu ilin 5 sentyabrında dünyaya gəlmış Pokrovskaya Kazan kilsəsində keşşə olan Mixail Vasilyeviç Pokrovskinin qızı idi. Anası Anfisa Ivanovnanın qızlıq soyadı Turbin idi. “Turbinlər ailəsinin günləri” əsərini yeqin ki, xatırladınız. Turbin soyadı yazılışının “Ağ qvardiya” romanında da anılır.

Afanasi İvanoviç və Varvara Mixaylovnanın nə az, nə çox - 7 övladı dünyaya gəlmişdi: Mixail, Vera, Nadejda, Varvara, Nikolay, İvan və Yelena.

Mixail doğulanda ailə Vozdvijenski küçəsindəki 28 nömrəli evdə yaşayırırdı, sonra Ruhani Akademiyasının İlinski küçəsində yerləşən binalarından birinə daşınırlar.

Bulgakovlar həyatı, təbiəti, musiqini çox sevirdilər. 1900-cu ildə Kiyev ətrafında Buça qəsəbəsində bağ alan ailənin sevincinin həddi yox idi. Yazarının bacısı Nadejda yazırırdı: “Bağımızın bütün təmtəraqı təbiətin özündə gizliydi. Anam gülləri çox sevirdi, öz əlləriylə güllük ərsəyə getirmişdi. Yaşılıqlı bizi qoynuna almışdı. Biz uşaqlar isə azadlıqda, açıqlıqda böyükür, təbiətin gözəlliklərindən həzz alırırdı”.

Varvara Pokrovskaya oğlanlarıyla bərabər qızlarını da savadlı, təhsilli görmək istəyirdi: "Sizə dəbdəbəli cehiz verməyə imkanım yoxdur. Yalnız bircə kapital - yaxşı təhsil verə bilərəm".

Kiçik Bulqakovlara musiqiyə sevgi aşılanırdı. Opera ilk yerdə qərar tuturdu. Uşaqlar opera, ciddi musiqiyə məşğul olur, ifaçılığı mənimsəyirdilər. Bu evin balaca sakinləri Şopen melodiyalarının sədaları altında yuxuya getməyə alışmışdır - ana uşaqları yerlərinə saldıqdan sonra piano arxasına keçirdi.

Yuxarı siniflərdə oxuyanda Bulqakovlar simfonik konsertlərin daimi izleyiciləri idilər. Tacirlər bağında yay mövsümünün açılışını səbirsizliklə gözləyirdilər. Evdə isə Bulqakovların ailə xoru ərsəyə gəlmişdi. "Axşam zəngi" və "Təkcə yola çıxıram" mahnlarını xorla oxuyurduq, - deyə Nadejda xatırlayırdı, eləcə də "Krambambuli", "Antonçı", "Cüçələr"i ifa edirdik. Əsgər mahnlarını da çox sevirdik. Mixail Afanasyeviç "Turbinlər ailəsinin günləri" əsərində həmin əsgər mahnlarından bəzilərinin adını çəkir".

Mixail Bulqakov yumşaq bariton səsə malik idi. O, opera artisti olmaq istəyirdi. Mixail pianoda sevdyi operaları - "Faust", "Karmen", "Ruslan və Lyudmila", "Seviliya bərbəri"ndən üvertüralar ifa edir, ariyalar oxuyurdu. Sevimli operalardan sitatlar Bulqakovun bütün əsərlərinə səpələnib.

Onun yazı masasının üstündə Kiyev operasının artisti Lev Sibriyakovun imzalı şəkli vardı. Şəklin arxasında artistin öz xəttiyə yazılmışdı: "Arzular bəzən həqiqətə çevrilir".

Amma Bulqakovun opera artisti olma arzusunun həqiqətə çevrilməyi müşkül idi. Yaxınlarının dediyinə görə, Mixail bariton səsini tez itirdi. Amma musiqi qulağı öz həssaslığını itirməmişdi.

Nadejda qardaşlarının skripkada əla ifa edən Aleksandr Qdeşinski ilə kiçik konsertlərini təbəssümlə xatırlayırdı: "Kolya Vanya ilə balalaykada, Saşa skripkada ifa edirdi. Mixail isə pianoda çalır və dirijorluq edirdi".

Nadyanın sözlərinə görə, Mixail "Faust"a düz 41 dəfə qulaq asmışdı. "Master və Marqarita"nın Fausta dair motivlərində bu operanın rolu Hötenin orijinalindən az rol oynamamışdı.

Bulqakov "Ağ qvardiya" əsərində Turbinlərin evini sevgi və nəvazişlə təsvir edir. Həmin ev uzun illər Bulqakovların yaşayış məskəni olub. Andreyevskidə yerləşən 13 nömrəli evə onlar 1906-ci ildə daşınmışdır. "Qonaq otağında qərar tutmuş böyük kaşı soba balaca Yelenanı, böyük Alekseyi və lap çäga olan Nikolkani soyuqdan qoruyurdu. Tez-tez istidən buğlanan meydanda Furmanın "Şah və dülger" əseri oxunurdu, küçə saatı fransız musiqisi çalırdı və həmişə dekabrin axırında iynəyarpaqlıların qoxusu gəlir, yaşıł budaqlarda rəngbərəng parafin parlayırdı".

Yeri gəlmışkən, sonralar 13 nömrəli evin bəzi sakinləri də "Ağ qvardiya" əsərindəki obrazların prototipinə çevrilir. Məsələn, Vasili Pavloviç Listovniç... Onun Bulqakovdan onsuz da zəhləsi gedirdi, onu "üğursuz həkim" adlandırır, "baş-beynimi aparmısız" deyə gileyənirdi, "Ağ qvardiya" əsərində özünü gördükdən sonra isə yazıçıya lap nifrat etməyə başlamışdı.

1906-ci ilin payızında ailə başçısı ölümcül xəstələnir. İşdən çıxməq haqqında ərizə yazan Afanasi İvanoviç ertəsi gün dünyasını dəyişir.


Ailəyə 3000 rubl illik təqaüd kəsilir. Mərhum Afanasi İvanoviç universitetdə və senzura idarəesində işləyəndə 1200 rubl alırdı. Qəribə təzad idi; ailənin maddi vəziyyəti yaxşılaşmışdı, amma buna səbəb olan ata artıq həyatda yox idi.

18 avqust 1901-ci ildə Bulqakov Aleksandrovski gimnaziyasının birinci sinfinə qəbul edilir. Yazıçı "Ağ qvardiya" əsərində gimnaziyani incə detallarla təsvir edir; dörd mərtəbəli nəhəng binanın hüzur və dincliyini, 8 il boyunca sevimli təhsil ocağının nəhəng meydanında arzularının ardınca qaçmağını, həm yaz, həm qış ümidi lərini...

Bulgakovla bir yerdə təhsil almış yazıçı Konstantin Paustovski xatırlayırdı: "Bulgakov məndən yaşça böyük idi, amma onun məqsədyönlü dinamikliyi, qətiyyəti, güclü xarakteri hafizəmdə yaxşı qalıb. Lazım geləndə acidil olur və heç kimə rəhm eləmirdi. Onun kəskin reaksiyalarından və atmacalarından hamı çəkinirdi. Amma zarafat etməyi də bacarırdı. Mistikaya xüsusişə meyl edirdi. Bütün hallarda o, qalib idi, onun yeri həmişə ön sıralarda olurdu".

Mixail ən tehlükeli yerlərdə əlbəyaxa döyüşə atılırdı. Qələbə eley bil qarabaqara onu izləyirdi. Yaşlıları ondan çekinir və bəzən şərləməyə çalışırırdılar, guya ki, Bulgakov cığallıq edib, döyüşdə qaydadankənar üsullardan istifadə edib. Amma heç kim bu iftiralara inanmırırdı.

### *Bulgakovun ilk məhəbbəti*



**Bulgakov həyat yoldaşı Tatyana Lappa ilə**

1908-ci ildə gimnaziyanın 7-ci sinfini bitirən Mixailin həyatına Tatyana daxil olur. O, Saratov ictimai palatasının sədrinin qızı idi. Lappa ailəsi imkanlı, ziyalı və soylu idi. Tatyana Lappa xatırələrində yazırırdı: "Atam yüksək təhsil görmüş insan idi, Moskva Universitetinin iki fakültəsini bitirmişdi. Evimizdə böyük kitabxana vardı, kitabları atam özü seçirdi. Biz hamımız mütlək etməyi sevirdik və tez-tez

evimizdə oxu saatları təşkil edirdik".

Tatyananın anası gözəl qadın idi, yolda gedəndə hamı ona baxırdı. Nikolay Nikolayeviç teatrla çox maraqlanırdı, hətta ona tamaşalarda rol təklif edirdilər. Nikolay Nikolayeviç artist olmaq istəyirdi, amma həyat yoldaşının sözləri onu çəkindirirdi: "Əgər artist olsan, səni tərk edəcəyəm".

Tasya Kiyevə bibisigilə tətilə gəlmİŞdi. Onun bibisi Sofya Nikolayevna tərbiyə işinə yardım fondunda işləyirdi, Bulgakovun anası da ərinin vəfatından sonra fonda işə düzəlmişdi, onlar dostluq edirdilər.

Tatyana Nikolayevna o günləri belə xatırlayırdı: "1908-ci ildə Sonya bibidən məktub gəldi; məni evinə dəvət edirdi. Onların öz uşaqları yox idi, məni isə çox sevirdi. Atamın içəzəsiylə Kiyevə yola düşdüm. Bulgakovla tanışlığımın təməli belə qoyuldu".

Sofya Nikolayevna rəfiqəsinin oğlundan - Mixaildən xahiş edir ki, qardaşı qızını şəhərlə tanış etsin. Tatyana üçün unudulmaz anlar idi! Onlar bütün günü Kiyevin küçə və parklarında yorulmaq bilmədən dolaşır, Peçerski monastrına gedir, muzeyləri ziyarət edirdilər. Axşamlar isə Opera teatrına "Seviliya bərbəri", "Karmen", "Faust", ya da "Aida" tamaşalarına baxmağa gedirdilər.

Mixail və Tasya arasında sevgi qıgilcımları yaranır. Yay tətilindən sonra qız Saratova qayıdır, amma Milad bayramında yenidən gələcəyini vəd edir.

Milad bayramında Tasyanın Kiyevə gəlişi baş tutmur. Belə ki, atası onun hissələrindən xəbər tutur və hesab edir ki, könül işləri qızının təhsiline təsir edə bilər. Mixail dilxor idi, həmişəki kimi yaxın dostu Saşa Qdeşinski ilə dərdləşirdi. Yeri gəlmışkən, Tatyana Lappa xatırlayırdı ki, onun üstündə Mixailin az qala Saşa ilə münasibətləri pozulacaqdı: "Bir dəfə Mixail, Saşa və

mən şəhərdə gəzirdik. Bir mağazaya girdik. Orda çox gözəl qravüralar vardi. Çilpaq qadının təsvir olunduğu bir qravüra mənim xoşuma gəldi. Çox gözəl əsər idi. Saşa qravürənə aldı və mənə bağışladı. Mixail əsəbiləşdi: "Tulla bu şəkli, - dedi, - bircə o çatmırı ki, mənim dostum arvadıma çilpaq qadın şəkli hədiyyə etsin!" Mən şəkli büküb şkafın dalına qoydum. Sonra onlar barışdılar".

8 iyun 1909-cu ildə Mixail Bulqakov yetkinlik haqqında attestat alır. İki fənnindən əla qiymət almışdı - "Allahın qanunları" və coğrafiyadan. Bibliyanı bilməyi "Master və Marqarita"nı yazanda çox gərəyi olur. Aleksandrovski gimnaziyası isə "Ağ qvardiya" və "Turbinlər ailəsinin günləri" əsərlərində xatırlanır. "Ağ qvardiya" əsərində hadisələr gimnaziyanın yerləşdiyi məkanda cərəyan edir. Mixail Afanasyeviç öz romanının kulminasiyاسını divarları arasında özünü xoşbəxt və ümidi saydıği bu məkanla əlaqələndirmək istəmişdi.

Nadejda Bulqakova 28 yanvar 1962-ci ildə Paustovskiye göndərdiyi məktubda böyük qardaşının mütaliə dairəsindən bəhs edirdi: "Mixail Afanasyeviçin sevimli yazıçıları Qoqol və Saltikov-Şedrin idi. Qərb yazıçılarından isə Dikkensə üstünlük verirdi. Çexovu döñə-döñə oxuyur, əsərlərindən sitatlar gətirirdi. Dostoyevskini hamımız oxuyurduq. Qorkini, Kuprini, Bunini... Qərb klassiklərini və Qərb ədəbiyyatını: Mopassani, Materlinki, İbsen, Qnut Hamsunu, Oskar Uayldı, Qərb dekadentlərini və simvolistlərini oxuyurduq, onlar haqqında mübahisə edir və Solovyovun parodiyalarını təkrar edirdik: "Nə olsun ki, göylərdə çırqabandır, qəbirde ki, zülmətdir". Siyasətdən, qadın problemlərindən, qadınların təhsilindən danışır, müzakirə edirdik. Balkanlardan, elm və dindən, "üstün insan"dan fikirlər yürüdür, Nitsşeni mütaliə edirdik".

Bulqakovun ən yaxın dostu Pavel Sergeyeviç Popov da öz məqaləsində yazıcının Qoqoldan bəhrələndiyini yazırı: "İlk hekayəsini Mixail Afanasyeviç 7 yaşında yazmışdı. 9 yaşından isə artıq rus klassiklərini, o cümlədən Qoqolu oxumağa başlamışdı. "Ölü canlar" əsərini xüsusiilə çox sevirdi. Gimnaziyada olanda müxtəlif müəllifləri oxuyurdu. Saltikov-Şedrinlə bərabər Kuprine də rəğbət duyurdu. "Ölü canlar"ı macəra romanı kimi qiymətləndirirdi. Yaxşı inşa yazırı, hərcənd deyirdi ki, ümumi insanlıq baxımından içtimai mövzularda yazmaq saxtakarlıqdır." "Sosial sifarişlə" yazmaq - hələ gimnaziya illərindən Bulqakov üçün yolverilməz idi, sonralar özünə qoyduğu bu qadağa sovet ədəbiyyatında onun vəziyyətini çıxılmaz edirdi.

Növbəti dəfə Tasya Kiyevə 1911-ci ilin yayında gəlir. Bulqakov artıq İmperator universitetinin tibb fakültəsinin tələbəsi idi. "Ağ qvardiya"da müəllif yazırı: "Qarşıda əbədi məşəl var - universitet. Deməli, azadsan. Siz başa düşürsüz universitet nə deməkdir? Dneprdə qürub çığı, iradə, güc, pul, şöhrət. 8 illik gimnaziyadan sonra Anatomiya teatrının cəsədləri, ağ palatalar, əməliyyat otaqlarının dəmir səssizliyi..." Buna baxmayaraq, Bulqakov universiteti sevmirdi, ancaq nəzəri cəhətdən maraq duyurdu.

Nadejda Bulqakova 27 iyul 1911-ci ildə gündəliyində yazırı: "Mixailin kefi kökdür: Tasya Lappa yay tətilinin sonunda Kiyevə gəlib. 29-dan bizdə qalır. Mən də onun gəlişinə sevinirəm. Tasya yaxşı qızdır. Mişa imtahanlara hazırlaşır - kəpənək tutur, böcəkləri kolleksiya edir."

1911-ci il noyabrın 23-ü 19 yaşı tamam olan Tasya Kiyev yüksək qadın kurslarının tarix-filologiya şöbəsinə qəbul edilir. Nadejda gündəliyində yazırı: "Onlar bir-birlərinə necə də yaraşırlar! Tasyanı deyə bilmərəm, amma Mişa onu çox sevir!" 1916-ci ilin 16 oktyabrında gündəliyə belə bir cümlə əlavə olunmuşdu: "İndi deyərdim ki, əksinədir".

Varvara Mixaylovna onların nikahının əleyhinə idi. Bəlkə də Mixailin hələ evliliyə tam hazır olmadığını düşünürdü. Tatyana Nikolayevna Varvara Mixaylovnanın bu etirazını anlayışla qarşılıyordı: "Günlərin bir günü Varvara Mixay-

lovnadan məktub aldım: "Tasya, zəhmət olmasa yanına gəlin". Mən getdim. Varvara Mixaylovna sözə başladı: "Tasya, sizinlə açıq danışmaq isteyirəm. Siz Mixailə ərə getməyə hazırlaşırsınız? Mən sizə məslehhət görmürəm. Siz necə yaşayacaqsız? Ailə - ciddi məsələdir. O hələ oxumalıdır..." və bu qəbildən sözlər. Sonda xahiş etdi ki, mən Mixailə bu barədə heç nə deməyim. Mən Mixailə heç nə demədim, sadəcə ona eyham vurdum ki, Varvara Mixaylovna bizim evlənməyimizi istəmir. Mixail: "Çox da ki istəmir, dedi, mən onszu da evlənməliyəm", - dedi. Biz qərara aldıq ki, Pasxadan sonra evlənək.

Nikah 1913-cü il aprelin 26-sı Kiyevdə Dobro-Nikolayevski kilsəsində baş tutur. Mərasimi Bulqakovların ailə dostu Aleksandr Qlaqolev icra edirdi. Varvara Mixaylovna təlaş və həyecanına baxmayaraq, cavanları duz-çörəklə qarşılıyır. Tatyana isə gəlinlikdən məhrum olsa da, xoşbəxt idi: "Gəlinliyim və duvağım yox idi, atamın göndərdiyi 100 rublu biz xərcləmişdik. Anam məni görüb dəhşətə gəldi. Mən büzmələri olan kətan ətək geyinmişdim. Anam mənə köynək aldı... Nikah mərasimi əyləncəli keçdi, biz durmadan gülür, qəhqəhə çekirdik. Sonra karetaya əyləşib Varvara Mixaylovnaginiə yola düşdük. Orda mənə gül dəstələri təqdim etdilər, biz nahar edib kirayə tutduğumuz evə getdik".

### *İlk tibbi təcrübələr*

1916-ci ildə Bulqakov universiteti bitirir və hər hansı bir Kiyev hospitalında işləmək üçün Qırmızı Xaç Cəmiyyətinə müraciət edir. Amma onu Kamenets-Podolskiyə göndərilər. May ayında Bulqakov hospitalda işə başlayır. Ərini tək buraxmayan Tasya da bir həftə sonra Kamenets-Podolskiyə yola düşür.

Birinci Dünya Müharibəsi dövründə Bulqakovun könüllü olaraq Qırmızı Xaç Cəmiyyətinə müraciət etməsi yalnız vətəndaşlıq hisslerindən və zərərçəkmislərə yardım etmək niyyətindən qaynaqlanmındır. Tatyana Lappann sözlerinə görə, maddi ehtiyaclar onları cəbhənin bir addimliginə çəkib gətirmişdi. Tasyanın valideynlərinin göndərdiyi 50 rubl ailənin ehtiyaclarını tam ödəmirdi.

Bulqakovların Kamenets-Podolskiyə gəlisiindən az sonra cənub-qərb cəbhəsində hücumlar başladı. Qadınları arxa cəbhəyə çağırıldılar, hospitalı isə Çernovitsı şəhərinə köçürdüler.

Cəbhə Çernovitsı şəhərindən 80 km uzaqlaşanda Mixail Tasyanı geri çağırıldı və tibb bacısı işinə düzəltti. Bulqakov cərrah idi, əməliyyatlar bəzən gecəyə qədər uzanırdı. Müharibənin fəsadları, yaralıların əzabları onu pasifist etmişdi. 1922-ci ildə qələmə aldığı "Həkimin qeyri-adi macəraları" avtobioqrafik hekayəsində onun pasifist düşüncəsi öz əksini tapır. "Master və Marqarita"da da belə bir süjet var: Marqaritaya büllur qlobusda müharibənin dəhşətini göstərən Voland deyir ki, nəticələr hər iki tərəf üçün həmişə eyni dərəcədə acınacaqlı olur.

Bulqakovlar Çernovitsı şəhərini sentyabrın ortaları tərk edirlər. Yüksək dairələrdə bu qərara gəlmİŞdilər ki, cəbhədə böyük təcrübəsi olan həkimlər işləməlidir, cavanları isə arxa cəbhədə onların yerinə təyin etmək lazımdır. Beləcə Bulqakov Smolensk quberniyasına göndərilir.

Bulqakov 20-ci illərdə yazdığı "Gənc həkimin qeydləri"ndə Smolensk mərhələsini kifayət qədər işıqlı boyalarla təsvir edib: baş qəhrəman cahil kəndliləri maarifləndirir, azar-bezardan müalicə edir, kənddəki xidmətini isə böyük missiya kimi dərk edir.

Bulqakov işini sevirdi, tək dərdi ziyanlı mühitindən uzaq düşməsi idi. Kitablar bu boşluğu ancaq qismən doldururdu. Hətta 1917-ci ilin payızında işləmək üçün təyinatını aldığı Vyazma da onun üçün yalqızlığı ifadə edirdi.

Hərçənd mahal mərkəzində kiçik, özünəməxsus ziyalı dairəsi vardı. Ən yaxın mahal mərkəzinə 35 verst məsafə olan Nikolskidəki şəraitdən isə heç danışmağa dəyməzdı.

Nikolskidə Mixail Bulqakov hətta ginekoloq vəzifəsini də icra edir. Xəstə üstünə çağırılan həkim doğuş sancısı çəkən qadını görüb özünü itirsə də mamaçayla köməkləşib işin öhdəsindən gəlirlər. Üstəlik, xəstənin cahil əri əlindəki bıçaqla “əger arvadım ölsə, mən də səni öldürəcəyəm”, deyib həkimi hədələyirdi. Xoşbəxtlikdən, hər şey yaxşı sonluqla bitir; ana da, uşaq da xilas olur.

Nikolski Bulqakovun həyatında daha bir qara zolaqla yadda qalır; o, morfiyə qurşanır. Əslində, deyilənə görə, həkim özünü buna məcbur hiss edir. Belə ki, difteritə yoluxmuş xəstə uşağı müalicə edərkən özü də bakteriyalara yoluxur. Köməyə çağırılan başqa bir həkim ağrıların azalması üçün morfi iynələri yazır. Bulqakov gündə iki dəfə morfi qəbul edir. Sağalandan



*Bulqakov həyat yoldaşı Lyubov  
Belozereskaya ilə*

sonra isə morfiyə tələbat hiss edir. Artıq Bulqakovda narkotik asılılığı yaranır.

“Master və Marqarita”nın epiloqunu xatırlayaq. Professor Ponirova çevrilmiş İvan Bezdomnının hali pisləşir, yalnız morfi onu özünə getirir. Morfinin təsirilə yuxuya gedən İvan, İesua və Pilatani, Master və Marqaritanı röyada görür. Əsərin izahlarından biri də bu məqamla bağlıdır; çox güman ki, romanda baş verənlər narkotikin təsirindən doğan qarabasmalar kimi təqdim olunur.

Ərini narkotikdən aslılı vəziyyətdə görmək Tatyana əzab verirdi. Üstəlik, Bulqakov onun “köməyindən” istifadə edirdi. Ərinin təkidilə morfi almaq üçün aptekləri gəzirdi, bəzən mahal mərkəzinə qədər gedirdi. “Küçədə isə məni bənizi ağappaq ağarmış Mixail gözləyirdi. Gözləri dəhşətlə baxırdı. Ölümündən bir az qabaqkı fotonu xatırlayırsınız? Morfi ehtiyacı yarananda üzü ölü bənizini xatırladırdı. Ona yazığım gəlirdi. “Bircə məni xəstəxanaya vermə”, deyib yalvarındı. Bəzən hər şeyi atıb getmək istəyirdim. Amma onu kimin ümidiన qoyardım? İndi o, kimə lazımlı idi ki? Dəhşətli vaxtlar idi”.

Bulqakovun “Morfi” hekayəsində oxşar süjet var. Çox güman ki, qələmə alarkən öz təcrübəsindən yararlanıb. Amma deyilənə görə, hekayədən fərqli olaraq, gerçək həyatda morfi əhvalatı xoşbəxt sonluqla qurtarır. 1918-ci ilin fevralında Kiyevə qaydan Bulqakov Tanyaın köməyilə tədricən asılılıqdan yaxa qurtarır. Tanya deyirdi ki, o, bir də morfi qəbul etmədi, bu barədə danışmağı da sevmirdi.

“Bir də heç vaxt morfi qəbul etmədi” iddiası bir qədər mübahisəlidir, çünkü yaziçinin ölümündən sonra ortaya çıxan bəzi versiyalara görə, o, son illərdə morfi qəbul edirdi, elə bu vərdişi də onun həyatına son qoymuşdu. Hər halda bir nüansı da nəzərə almaq lazımdır ki, yaziçinin ömrünün son illərində Lappa onun həyatında artıq yox idi.

### *Bulgakovun həyatındaki “çevrilişlər”*

1919-cu ilin fevralında Bulgakovu orduya səfərbərliyə alırlar, avqustda o, artıq Qızıl Orduda hərbi həkim kimi çalışır. Eyni ilin oktyabr ayında Mixail Afanasyeviç Cənubi Rusiya ordusuna keçir və kazak alayında həkim kimi xidmət edir. Daha sonra isə Şimali Qafqazda qulluq edir.

Bulgakovun Rusiyada qalmasının bir səbəbi vardı, Ağ qvardiya ölkəni tərk edəndə tif xəstəliyinə yoluxmuş yazıçı yüksək hərərətlə evdə xəstə yatırdı. Tatyana Lappa onu Rusiyadan çıxarmadığı üçün dəfələrlə ərinin qınağına, danlağına tuş gəlmışdı. Bulgakov Rusiyani tərk etmək istəyirdi, çünki siyasi dairələrlə münasibəti mürəkkəb hal almışdı.

Bir müddətdən sonra Bulgakovun həyatı çevrilişlər zolağına düşür, əvvəla, tibbi atır və qəzetlərlə əməkdaşlığı başlayır. Bu mərhələdə onun “Həkimin qeyri-adi macəraları”, “Fəlakətli yumurtalar”, “İblisnamə”, “İt ürəyi” və s. əsərləri işiq üzü görür.

İkinci, ilk məhəbbəti Tatyana Lappadan ayrılib başqa qadınla evlənir.

Bu qadın Lyubov Belozerskaya idi. Onlar yazıçılarla jurnalistlərin görüşünün keçirildiyi malikanədə tanış olmuşdular.

Həmin tədbirdə Lyubov Belozerskaya zövqlə geyimmişdi, Bulgakovun isə əynində babat bir kostyum vardı, yeganə diqqət çekən ayağındakı sarı üzlü lək çəkmələr idi.



*Bulgakov həyat yoldaşı Şilovskaya ilə*

Estetik gözəlliyə dəyər verən Lyubov Belozerskaya yazıçı ilə söhbətində çəkmələrin “cücə rəngli” olduğunu deyib gülür. Bulgakov əsəbiləşib kəskin reaksiya verir. Deyir, sizin kimi geyimli-keçimli bir xanım əger bu çəkmələri hansı çətinliklə əldə etdiyimi bilsəydi, onları məsxərəyə qoymazdı. Belozerskaya özünü itirir. Anlayır ki, zahirən soyuqqanlı və laqeyd görünən bu adamı əslində incitmək çox asandır.

Mixail Afanasyeviç Lyubov Belozerskaya ilə ikinci dəfə təsadüfen küçədə rastlaşır. Lyubov ayaqüstü söhbətdə bildirir ki, boşanma ərəfəsindədir və qohumlarının yanına köçüb. O, yeni ünvanını yazıçıya verir. O gündən Bulgakov tez-tez yeni rəfiqəsinin evinə qonaq getməyə başlayır, günlərin birində isə evlilik təklif edir...

1895-ci ilin 30 sentyabrında Polşada dünyaya gələn Lyubov Yevgenyevna zadəgan soyuna mənsub idi, atası diplomatiya ilə məşğul olurdu, anası Sofiya Vasil'yevna Belozerskaya isə Nəcib qızlar universitetinin musiqi bölümünü bitirmişdi.

Atasının ölümündən sonra Lyuba uzaq qohumlarının yanına - Rusiyaya köçür. Sankt-Peterburqdə Demidov gimnaziyasını gümüş medalla bitirir. Eləcə də özəl balet məktəbində təhsil alır.

1918-ci ildə Kiyevə gələn Belozerskaya hələ Sankt-Peterburqdan tanıdığı “Ne-Bukva” təxəllişli jurnalıst İlya Markoviç Vasilyevski ilə rastlaşır. Onlar evlənlərlər. 1920-ci ildə Fransaya gedirlər, Marseldə İlya Vasilyeviç “Azad fikirlər” qəzeti nəşr etdirir. Qişda vəsaitin bitməyi qəzetiñ də fəaliyyətini

yarımçıq qoyur. 1921-ci ildə Belozerskilər Berlinə köçürlər, İlya Vasilyeviç "Ərəfə" qəzetiylə əməkdaşlıq edir. Əri ilə münasibətlərinin pozulduğunu hiss edən Lyubov 1923-cü ildə Moskvaya gəlir və həyatını yenidən qurmaq üçün yeni tanışlıqlara başlayır.

Bir müddətdən sonra Belozerskayanın həyatında yeni kişi peyda olur - Mixail Bulqakov. Bulqakov o zaman təzəcə tanınmağa başlayırdı. Lyubov onu zahirən Şalyapinə bənzədirdi.

İlk məhəbbəti Tatyana gənc yazıçı üçün bütün marağını itirmişdi. O, fərqlinə varmağa başlayırdı ki, Tatyananın xüsusi istedadı yoxdur, onun aid olduğu ədəbi mühitə tamamilə ögeydir. Halbuki Lyubov onu bir yaradıcı kimi anlayır, ona rəğbət bəsləyirdi.

Mixail Bulqakovla Lyuba Yevgenyevna nikahlarını 30 aprel 1925-ci ildə rəsmiləşdirilər. Bulqakovun doğmaları Lyubanı ailələrinə qəbul etmişdilər. Lyubov Yevgenyevnanın özü bu barədə şahidlilik edirdi: "İt ürəyi" povestindəki professor-cərrah Filip Filippoviç Preobrajenskinin prototipi Varvara Mixaylovnanın doğma qardaşı Nikolay Mixayloviç Pokrovskidir. Nikolay Mixayloviç ginekoloq idi, vaxtilə məşhur professor Snejqirevin assistenti olmuşdu. Çılğın və inadkar idi. Qardaşı qızı zarafatla deyirdi ki, nə etsək də Kolya dayı məmnun qalmayacaq, nə doğmağa icazə verir, nə də abort etdirməyə. Ad günlərində qohum-əqrabani süfrə arxasına yiğirdi, özü isə tanrı Savaofsayağı yuxarı başda otururdu. Onun arvadı Mariya Silovna süfrəyə piroqlar düzürdü. "Tanrı Savaof" lətifə danışmağı sevirdi, hamiya məlum olan gülməcələri elə dəyişib söyləyirdi ki, cavanlar gülməkdən uğunurdu.

Mixail Bulqakov uşaqları sevirdi, onları əyləndirir, güldürürdü. Amma Lyubayla uşaq sahibi olmağa tələsmirdilər. Əvvəla, Bulqakovun uğurları qısaömürlü olurdu, az sonra maddi böhran başlayırdı. İkincisi də, görünür, Bulqakov ürəyinin dərinliyində bu nikahın çox çəkməyəcəyini bilirdi. Bütün bunlar onu uşaq sahibi olmaq fikrindən daşındırırdı.

20-ci illərin sonları Bulqakov mənəvi böhran keçirir. Tənqidlər üstünə yağış kimi yağır. Onun adına ümumiləşdirici "bulqakovşına" kəlməsini möhür kimi yapışdırırlar. Amma o, əsəb gərginliyinə baxmayaraq, bütün bunların öhdəsindən gəlməyə çalışırdı. O, mübarizə edirdi. Yaziçı və aktyorların yiğisidə restorana nahar etməyə gələndə adamların arasına piçhapiç düşürdü. Amma Bulqakov zahirən həmişə parlayırdı. Kənardan elə təsir bağışlayırdı ki, o, artıq sabit mövqe əldə edib. Tənqidçilərin səyləri eks təsir göstərirdi, ona olan maraq daha da artırdı. O, Krima, Yaltaya, Batuma, Koktebelə, Vladiqafqaza səyahət edirdi, oxucularıyla görüşləri təşkil olunurdu. Evə qayıdanda isə onu dostları əhatə edirdi. Az qala hər gün onun yanına pərəstişkarları, onun yazıçı taleyini bölüşməyə hazır olan Moskva universitetinin tələbələri gəlirdi. Həyatı zahirən əyləncəli görünən də, o özü hər şeyin boş və mənasız olduğunu hiss edirdi.

Lyubov Yevgenyevna isə özünə yeni əyləncə tapmışdı, meylini atlara salmışdı. Vaxtının çoxunu cıdırda keçirirdi. Onun marağını bölüşən yeni tanışları meydana çıxmışdı. Axsamlar cıdırdan tanıldığı dostları Bulqakovların evinə təşrif gətirir, atlardan danışır, deyib-gülürdülər. Bu söhbətlər Bulqakova yorucu gəlirdi, hiss etdirmədən öz otağına çekilir, kağızlarının arasında itibatırdı.

Bu məqamda Bulqakovu yeni sırlı ideya öz ağuşuna almışdı. "Nallı kansler" haqqında düşünməyə başlamışdı. Elə sırlı romanın - "Master və Marqarita"nın ilk adlarından biri də bu idi.

### ***Mənim içimdə İblis yuva salıb***

“Əlyazmalar yanmir”, - “Master və Marqarita”nın qəhrəmanlarından biri demişdi. Yazıçı bunu dəqiq biliirdi. Mixail Bulqakov da Master kimi əlyazmasını məhv etmişdi, amma qəhrəmanından fərqli olaraq, yaddasının köməyilə onu yenidən həyata qaytarmışdı.

Bu, 30-cu il martin ortaları baş verir. Baş Repertuar Komitəsi onun müəllifi olduğu pyesi səhnələşdirməyi qadağan etdiqdən sonra (halbuki teatr mətni qəbul etmişdi) qəzəblənmiş yazıçı heyfini “İblis”dən belə alır. Bir həftədən sonra isə hökumətə məktub göndərir: “Və şəxsən mən, öz əllərimlə İblisdən bəhs edən romanımı sobada yandırdım...”

“Master və Marqarita” romanının taleyi onun baş qəhrəmanlarının taleyi kimi faciəvi olur. Əsər on iki il ərzində yazılır, amma onu başa gətirmək yenə də mümkün olmur. Müəllifin ölümü əsəri yarımcıq qoyur.

Sonuncu redaktəni ölümündən bir ay əvvəl edir. Onun ölümündən sonra 26 il əsər rəfdə qalır. Əger yazıçının dul qalmış qadınının səyləri olmasayıdı, dünya ədəbiyyatı bu şədevrən məhrum olacaqdı. Yazıçının qadını əsəri zamanın qoşgalarından xilas edib qoruyur. Bir vaxtlar Masterin Marqaritası da belə eləmişdi.

Bulqakov əsəri yandırıldıqdan bir il sonra yenidən öz süjetinə qayıdır. Dostuna məktubunda yazılırdı: “Elə bil içimdə şeytan yuva salıb. Evdə boğuluram. Məhv etdiyim romanı təzədən çizma-qara etməyə başlamışam. Niyə? Bilmirəm. Bəlkə də özümü ovuduram”.

İkinci romanın bəxti gətirir - müəllif onu yandırmır. “Master və Marqarita” üzərində iş bütövlükdə 5 il çəkir. Yazıçı sıfariş aldığı pyes və ssenariləri qələmə almaq üçün roman üzərindəki işi dayandırmalı olurdu. Mətnin həmin illerdə xeyli adı vardı - “Qüdretli kansler”, “İblis”, “Bu da mən”, “Əcnəbinin nali” və s. Yalnız 37-ci ilin ikinci yarısında “Master və Marqarita” meydana çıxır. Yazıçı romanın artıq üçüncü - sonuncu versiyasını yazmağa başlamışdı.

Romanın özəlliklərinə gəlincə, Bulqakovun hər bir qəhrəmanı hansısa vacib keyfiyyətin daşıyıcısıdır. Master - yaradıcıdır, Marqarita - fədakar məhəbbətin simvoludur, İeşua obrazı İisus Xrista çox oxşayır, Voland isə özünün dəstəsi ilə daim şər arzulayan, amma xeyirxahlıq edən qüvvənin ayrılmaz hissəsidir.

Romanın fərqli özəlliklərindən biri də hadisələrin üç müxtəlif məkanda - üç müxtəlif zaman layında cərəyan etməsidir. Hadisələr 30-cu illərin Moskvasında, qədim Yerşalaimdə və Volandin mistik dünyasında baş verir.

Amma üç ayrı məkan Bulqakova azlıq edir. Onun qəhrəmanları hansısa ümumi cəhətlərlə birləşərək triadalar yaradırlar. Məsələn, Volanda Yerşalaim təhkiyəsində prokuror Pontiy Pirat, real dünyada isə psixiatriya klinikasının direktoru Stavinski uyğun gəlir. Bu üç hakim personaj süjeti hərəkətə gətirirlər.

Romanda siyasi satira var. Satirik pafos müəllif tərəfindən ört-basdır edilsə də, yenə də öz effektini, təsir gücünü göstərir.

### ***Biz bir-birimizi hələ tanımadan sevirdik***

Əslində, Marqaritanın real dünyada prototipi vardı. Bu qadın - Yelena Sergeyevna Şilovskaya idi.

Bulqakovun ikinci arvadı Lyubov Yevgenyevna Şilovskaya ilə tanış olduğu o məşum günü belə xatırlayırdı: “29, ya 30-cu il idi. Mixail Afanasyeviçlə köhnə tanışlarımıza qonaq getmişdi. Süfrənin arxasında maraqlı bir xanım -

Yelena Sergeyevna Şilovskaya əyləşmişdi. Qısa bir vaxtda o mənim rəfiqəmə çevrildi və tez-tez bizi gəlməyə başladı. Mixail Afanasyeviçin yeni sevgilisi həyatımıza belə daxil oldu”.

Yelena Sergeyevna (əsl soyadı Nünberq, ikinci ərinin soyadına görə Şilovskaya) 2 noyabr 1893-cü ildə Riqada doğulmuşdu. Etibarlı mənbəyə görə, 1700-cü illərdə Almaniyadan Rusiyaya daşınmış Nünberqlər yəhudi mənşəlidir, hərçənd bu soydan olanların əksəriyyəti özlərini alman mənşəli hesab edir.

Yelena Sergeyevnanın atası vəkil Sergey Markoviç Nünberq Kiyevdə güzəran keçirirdi. Amma vəkillər arasında güclü rəqabət başlığına görə Jitomirə köçməyə məcbur olmuşdu. Jitomir və Sankt-Peterburqda müəllimlik kurslarını bitirən Nünberq altillik peşə məktəbində dərs deyir, sonra isə Riqaya köçür. Riqada KİV-lə fəal şəkildə əməkdaşlıq edir, “Teatr və incəsənet”, “Yeni zaman” qəzetlərində təqnidçi kimi çıxış edir.

1911-ci ildə Yelena Sergeyevna qadın gimnaziyasını bitirəndən sonra ailə Moskvaya köçür. Yelena Mərkəzi Teleqraf Agentliyinə daxil olur, sonra isə “İzvestiya” qəzetinin redaksiyasinda katibə kimi işə başlayır.

Yelena makinada yazmayı öyrənib atası Sergey Markoviçə şəxsi dəftərxana işlərində kömək edirdi, sənədləri çap edirdi.

1917-ci ildə, inqilabdan sonra Nünberqlər ailəsi Riqaya qayıtmayı qərara alırlar, Yelena isə Moskvada qalıb kiçik poruçık Yuri Momontoviç Neelevlə ailə qurur.

Kiçik poruçık olan Neelevin böyük perspektivləri yox idi. Yelenanın yeni tanışı - zabit Yevgeni Aleksandroviç Şilovskinin isə əksinə, gələcəyi parlaq idi. O, zadəgan soyundan idi. Baş Qərargah Akademiyasını bitirmişdi, Birinci Dünya Müharibəsində iştirak etmişdi. Hərbi mütəxəssis kimi orduda xidmət edirdi.

Neelevin Moskvadan uzaqlaşdırılmasında yəqin ki, Şilovskinin də “əməyi” var idi. Poruçık cənub cəbhəsinə göndərildikdən sonra Yelena ilə nikahı ləğv edilir. 1921-ci ilin payızında Yelena artıq ikinci əri Şilovskinin soyadını daşıyırırdı.

Yevgeni Şilovski həyat yoldasını dəlicəsinə sevirdi. Yelenanın hissələrinə gəlincə isə, o, bir dəfə bacısı qızına etiraf etmişdi ki, sadəcə olaraq, “qumarda” qalıb gəlib. Şilovskiyə nikahı o, belə dəyərləndirirdi.

Şilovskilərin iki oğlu dünyaya gəlir. Yevgeni yaxşı ər idi, amma ailədə elə bil nəsə çatmırıldı. Belə sakit həyat Yelenaya görə deyildi. O, tək-tənha küçələri dolaşır, düşündürdü, amma fikirlərin sonu görünmürdü.

Mixail Bulqakovla tanışlıq Yelenanın həyatını əyləncəyə, oyun ovqatıyla, sevincə doldurur. 1929-cu il fevralın 28-də baş vermiş həmin o görüşü sevgiylə xatırlayırdı: “Mən yaraşlıqlı, alicənab general-leytenant Yevgeni Şilovskinin həyat yoldaşıydım. Mənim xoşbəxt ailəm, yüksək mənsəb sahibi olan ərim, iki gözəl oğlum vardı. Ümumiyyətlə, hər şey yaxşı idi. Amma Mixaili görən kimi başa düşdüm ki, o, mənim taleyimdir. Ailədən getmək ağrılı,



faciəvi idi. Amma mən hər şeyi gözə almışdım, çünkü Bulqakovdan ayrı yaşamağı təsəvvür edə bilmirdim. Onsuz həyat mənasız idi. Sonra daha çətin günlər başladı. Ailədən getmək elə də asan deyildi, çünkü ərim çox yaxşı adam idi. Əvvəl mən qalmağı qərara aldım. Biz Bulqakovla 20 ay görüşmədik. Mən özümə söz vermişdim ki, ondan bircə məktub da qəbul etməyəcəyəm, telefona yaxın durmayacağam, təkbaşına küçəyə çıxmayaçağam. Amma görünür, bu, tale idi. Çünkü mən birinci dəfə küçəyə çıxanda onu gördüm. Onun ilk sözü "Mən sənsiz yaşaya bilmirəm" idi. "Mən də" - deyə tez-tələsik cavab verdim. Və biz heç nəyə baxmayaraq, birləşməyi qərara aldıq. O mənə dedi: "Söz ver ki, mən sənin qolların arasında ölücəyəm." Mən bunu gülərək qarşılıdım. Amma o, "söz ver", - deyə təkid etdi. Mən söz verdim".

Bulgakov "Master ve Marqarita"da sevginin varlığını necə təsvir edir?

"Sevgi bizim aramızdan elə sıçrayıb çıxdı ki, elə bil döngədə yerin altından qatıl sıçrayıb çıxdı. Və bizi sarsıdı.



**Bulgakov həyat yoldaşı Yelena ilə**

İkinci həyat yoldaşı Belozerskaya Şilovskayanı ciddi qəbul etmədiyi üçün sonralar özünü çox qınayırdı. O elə sanındı ki, Şilovskayada Mixaili cəlb edən onun makinada yaza bilməsidir. Axi hələ evlənməmişdən əvvəl Bulgakovun bütün məktublarını və əsərlərini, eləcə də onun 1930-cu il martın 28-də hökumətə ünvanladığı məşhur məktubunu Yelena makinada çap etmişdi. Həmin illərdə Bulgakovun bircə pyesi də səhnələşdirilmirdi, mətbuatda bircə yazısı da işıq üzü görmürdü. Bulgakov məktubunda xahiş edirdi ki, ona ölkədən çıxmaga icazə verilsin, ya da işləyib özünü təmin etməsinə imkan verilsin. Təsəvvür etmək olar ki, Yelena o məktubu çap edərkən hansı hissələr keçirmişdi. Axi Stalin Bulgakovu ölkədən xaric edəcəyi təqdirdə yazıçı həyat yoldaşı Lyubov Yevgenyevna ilə ölkəni tərk edəcəkdi. Demək, Şilovskaya öz məhəbbətindən uzaq düşəcəkdi.

Bulgakov "Gizli dostuma" povestini Yelenaya həsr edir... 1931-ci ildə gizli dostların əlaqəsindən Yevgeni Şilovski xəbər tutur. Üçünün iştirakıyla qalmaqallı söhbət olur. Yevgeni Aleksandroviç arvadını qorxudur ki, usaqları ona verməyəcək, Bulgakovu isə tapança ilə hədələyir. Bulgakov bənizi ağarmış halda "Siz ki silahsız adama atəş açmayıacaqsınız. Mən duel təklif edirəm", - deyir.

Nəhayət, Şilovski anlayır ki, zor gücünə məhəbbət olmaz və boşanmağa razı olur. Büyük oğlu atası ilə qalır, kiçiyi isə anasıyla gedir. Şilovskayanın kiçik oğlunu Bulgakov öz doğma oğlu kimi sevirdi.

Yevgeni Şilovski keçmiş arvadına və oğluna maddi kömək edirdi, Bulgakovla isə bir də heç vaxt üz-üzə gəlmir.

İnsanı belə ildirim sarsıdar, fin biçağı sarsıdar!

Qadın nə üçünsə təkid edirdi ki, bu belə deyil... Biz əlbəttə ki, bir-birimizi ləp çoxdan, hələ tanımadan sevirdik...

Marqarita Yelenanın obrazı idi.

Bulgakovla Şilovskayanın məhəbbətinə heç nə əngəl deyildi, hətta Yelenanın yəhudü əsilli olması belə. Axi Bulgakovun antisemitizmə meylli olduğunu deyirdilər.

Yəqin ki, Bulgakovun

Dörd ildən sonra tale Yevgeni Aleksandroviçin də üzünə gülür, rus ədəbiyyatının ustadı, yazıçı, ictimai xadim Aleksey Nikolayeviç Tolstoyun qızı Marianna Alekseyevna Tolstoy-Dimşitslə evlənir. Ehtimallara görə, Stalin repressiyasından məhz bu nikahın sayəsində xilas olur. 1936-38-ci illərdə hərbi qulluqçuların repressiyası başlamışdı. Aleksey Tolstoy isə rus ədəbiyyatının miflərindən biri idi, onun kürəkənini, nəvəsinin atasını xalq düşməni elan etmək ağlaşılmaz idi.

### ***“Qoy onlar bilsinlər”***

14 mart 1933-cü ildə Mixail Bulqakov əsərlərinin müəllif hüquqlarının etibarnamesini rəsmən Yelena Sergeyevnaya verir. 30-cu illərdə yazıcının diqtəsi ilə bütün əsərləri Yelena makinada yazırı.

1939-cu ildə yazıçı “Raşel” librettosunun üzərində işləyir, eləcə də Stalinə həsr olunmuş pyes (“Batum”) yazır.

Bulqakov həyat yoldaşının ona verdiyi vədi tez-tez xatırladırdı: “Söz ver ki, mən sənin qolların arasında ölücəyəm”. 1939-cu ildə dost məclislərində “Mən bu il ölücəyəm, siz isə yaşayacaqsınız”, - deyirdi. Dostları bu sözləri zarafat kimi qəbul edirdilər. Yazıcı onda sağlam və gümrah görünürdü.

Amma elə həmin il Bulqakovun səhhəti kəskin ağırlaşır. Həkimlər hipertonik nefroskleroz diaqnozunu qoyurlar. Bir həkim kimi sonun yaxınlaşdığını gözəl bilirdi, həkimlər də onun şübhələrini təsdiqləyirdilər. Amma Yelena ərini sakitləşdirməyə və ürək-dirək verməyə çalışırdı. Xəstəliyə üstün gəlmək üçün ruh yüksəkliyinə ehtiyac vardı. O, həyatı sevirdi və ölmək istəmirdi.

Ölümünə dörd həftə qalmış həyat yoldaşına “Master və Marqarita”的nə son sətirlərini diqtə edir. Amma xəstəliyi kəskinləşdikcə danışq qabiliyyətini itirirdi.

Son günlərində Bulqakov həyat yoldaşına əlleriylə nəsə başa salmağa çalışır. Yelena elə düşünür ki, ona dərman lazımdır. Amma sonda “Master və Marqarita”dan bəhs etdiyini anlayır. Bulqakov arvadının onu başa düşdүүнү görüb sevinir, böyük çətinliklə bu sözləri deyir: “Qoy onlar bilsinlər, qoy bilsinlər”.

Yelena Sergeyevna “Master və Marqarita”的nə işiq üzü görməsi üçün əlindən gələni edir. Ərinin ölümündən sonra Stalinə məktub yazır, amma o vaxt bu da işə yaramır. Nəhayət, Yelenanın yeddinci cəhdindən sonra, 1967-ci ildə əsər işiq üzü görür.

Yelena Sergeyevna qorxurdu ki, ərinin son istəyini yerinə yetirməyə macal tapmamış, dünyasını dəyişər.

Yelena Bulqakova ərindən sonra 30 il yaşayır və vəsiyyətinə əsasən onun yanında Novodeviçi qəbiristanlığında torpağa gömülür.

...Marqarita özünün əbədi məhəbbətiylə Masterə onun layiq olduğu şeyləri əldə etməyə kömək edir. Amma Faustdan fərqli olaraq, burda qəhrəmanın mükafatı işiq deyil, hüzur və dinclikdir: “Sən yuxuya gedəcəksən, sən dodaqlarında təbəssüm yuxuya gedəcəksən. Yuxu səni güclü edəcək və sən müdrikcəsinə düşünəcəksən. Sənin yuxunu isə mən qoruyacağam”...



**Günel NATIQ**

## ◆ Tənqid və ədəbiyyatşünaslıq ◆

Güldəniz QOCAYEVA

### "Məgər mən Xristofor Kolumbdan əskik oğlanam..."

(Ə.Haqverdiyevin "Xortdanın  
cəhənnəm məktubları" povesti əsasında)



Az qala ədəbiyyatın özü qədər qədim tarixə malik axirət mövzusunun erkən orta əsrlərdən bu yana ekstoloji təsəvvürlərlə bağlı yazılı mətnlərdə də yer aldığı müşahidə etmək olar. Avropada işlənmə dairəsi geniş olsa da, Şərq ədəbiyyatında bu cür bədii nümunələrin sayı nisbətən azdır. Zeynalabidin Marağayının "İbrahim bəyin səyahətnaməsi" romanı Azərbaycan ədəbiyyatında digər dünyaya səyahətin təsvir olunduğu ilk bədii əsərdir. Əlbəttə, bu romandakı cəhənnəm səyahəti bir az başqa məcradadır, yəni əsərin qəhrəmanı Yusif əmi axirəti yuxuda görür. Kor Şeyx Qədirin bələdçiliyi ilə cəhənnəmə düşür, orada dünyanın cahangirlərinin, zalımlarının, müxtəlif rütbəli adamlarının real dünyada çəkdirdikləri zülmlərin əvəzində cəzalandığının şahidi olur. Bu baxımdan Z.Marağayının təsviri Ə.Haqverdiyevin povestinə həməhəng olsa da, yazıldığı dövr üçün təbii olan ideya və məzmun fərqliliyinə malikdir. Orta əsrlərdən bu yana ən çox elmi-felsəfi, dini-mistik əsərlərdə, Quran təfsirləri dairesində işlənmiş bir mövzunun satirik-ironik planda təqdimatı yazıçıdan çox böyük cəsarət tələb edirdi və mövcud şərait uzun illər bu məsələyə gözəgörünməz bir yasaq qoymuşdu. XIX əsrin sonu - XX əsrin əvvəllərində axirət dünyasının təsvirinə həsr olunmuş dini əsərlərin sayı pərakəndə şəkilde çoxalmağa başlamış, kəmiyyət bolluğu əsərlərin səviyyə və keyfiyyətinə təsirsiz qalmamış, mövzunun ekzoterik mahiyyətini önəmsiyyən aşağı səviyyəli əsərlərin sayı sürətlə artmağa başlamışdı. Bu mətnlərin əksəriyyətində mifoloji hadisələrə, obrazlara müxtəlif kontekstlərdə uyarlı-uyarsız təfsirlərə yer verilir və bəzən mübaliğənin üstünlüyü mövzunun parodiyyaya, satiraya doğru inkişafına yol açırdı. Cünki parodiya xüsusilə dövrün ictimai-siyasi məsələlərinə həsr olunmuş mövzularda konyuktura dəyişikliyinin son mərhələsi kimi meydana çıxır və XX əsrin əvvəllərinin Azərbaycan ədəbiyyatında da artıq belə bir zəmin mövcud idi. "Xortdanın cəhənnəm məktubları"nın əvvəlində verilmiş ironik qeyd də bu fikrə dəstəkdir. Əbdürrehim bəy- "Mədinənin ətrafında peyda olan əjdaha və Adəmlə Həvvanın Xənnası yedikləri xüsusda yazılınları oxuyanlar deyəcəklər: "Bu müsənnif tərəfindən böhtandır". Sizi inandırıram ki, bu böhtan isə də müctəhidlərin kitablarında yazılıbdır"-deyə bu dəfə məsələyə ciddi tənqid münasibət bildirirdi. Beləliklə, yazıçının dediyi kimi, "ciddi mahiyyət" daşılmalarına rəğmən, dini-mistik məzmunlu belə mətnlər kütləvi bir axınlı satiraya doğru istiqamətlənmişdi və bu yolun öndəri Ə.Haqverdiyevin povest janrında qələmə aldığı "Xortdanın cəhənnəm məktubları" əsəri oldu. Nəhayət, milli koloritli, orijinal üslublu, "mənfi tiplər cəmiyyəti"nin odlu əxbarı olan "Cəhənnəm məktubları"nın "Molla Nəsrəddin" jurnalının səhifələrində görünməsi, ictimai-siyasi şüurda milli intibah

dövrünün yeni deyim formaları, dövrə cavab verəcək yeni ruhlu, yüksək səviyyəli əsərlər tələb etdiyi bir zamanda lap yerinə düşmüş və janr baxımından ədəbiyyatımızda dövrə müvafiq yeni bir səhifə açmışdı.

Məsələ budur ki, XIX əsrin ikinci yarısından rus ədəbiyyatında şox geniş yarılmış povest janrının konkret hüdudları, yarandığı dövrən bu günə qədər tam mənasiyla müəyyənləşdirilməmişdir. Hətta bir çox görkəmli rus yazıçıları bəzi mətn nümunələrini gah povest, gah da roman adlandırmışlar. (İ.S.Turgenyevin "Rudin", A.S.Puşkinin "Atəş" əsərləri və s.) Əsərin baş qəhrəmanının adıyla və ya əsas hadisəyə işaret vuran ifadəylə adlandırılmasından kassik povest janrının şərtlərindən biri hesab olunur. Povestin bizim dilimizdə "hekaya", "təhkiyə" kimi anlayışı janrın xarakteri haqqında nisbətən aydın təsvvvürə imkan yaradır, əsas əlamətlərinin təhkiyə üzərində çəmləşdiyini öne çəkir.

Ə.Haqverdiyev dövrünün parlaq zəkali siması olmaqla yanaşı, özünün erudiyasına, dünyagörüşünə, bilik dairəsinə böyük tələbkarlıqla yanaşan ziyalı idi. Bu baxımdan, yazacağı əsərin janr xüsusiyyətlərini, strukturunu, spesifikasını əvvəlcədən ətraflı öyrənməsi şübhə doğurmur. Ədibin bədii yaradıcılığın nəzəri məsələlərinə xüsusi önem verməsi onun bir çox məqalələrindən, məktublarından, arxiv sənədlərindən də məlum olur. "Xortdanın cəhənnəm məktubları" povestinin ideya-məzmun xüsusiyyətləri yanaşı, mükəmməl bədii sənətkarlıq keyfiyyətləri də yazıçının yaradıcılığa həqiqi bir məsulliyətlə yanaşmasının təzahüründür. Bu baxımdan ilk nəzərə çarpan uğurlu cəhətlərdən biri əsərin təhkiyəsidir. Məlumdur ki təhkiyənin müxtəlif variantlı funksional üslublarını təsvir predmeti, janrın fərdi üslub xüsusiyyətləri şərtləndirir. Xarakterinə görə təhkiyə obyektiv, neytral, yaxud müəllifin hissələrində asılı olaraq subyektiv səciyyə daşıya bilər, struktur özəlliyi əsasən narratorun (fransız dilində "narrateur"-söyləyici deməkdir. Təhkiyəni aparan real və ya qeyri-real şəxs anlamındadır.) mövqeyindən və təsvir olunan hadisəyə münasibətdən asılı olur. Hadisələrin təqdimati, dərk olunması və digər personajların hərəkətlərinin şərhinə münasibətdə subyektiv mövqə tutması, malik olduğu məlumatın natamamlığı, digər iştirakçı surətlərə münasibətdə eksplisit psixoloji qiymətləndirmə meyarı birinci şəxs söyləyici personaj üçün səciyyəvidir və hərəkətin iştirakçısı olan söyləyici qəhrəman müəyyən yerde, konkret bir zamanda mövcud olduğu üçün başqa yerde baş verənləri görür kimi söyləyə bilməz, elə bu səbəbdən birinci şəxs narratorlu əsərlərdə paralel süjet xətlərinin təbii təsvirinə imkan yoxdur.

"Xortdanın cəhənnəm məktubları" povestində oxucu, Ə.Haqverdiyevin yaratdığı "mən" narratorlu təhkiyənin sözün əsl mənasında zəngin üslubi variantlarıyla rastlaşır və hər bir "mən" in özünəməxsus keyfiyyətləri, xarakteri ilə tanış olur. İlk narrator, yəni Xortdan həm də əsərin baş qəhrəmanıdır, hərəkətin inkişafı, tanışlıq, təqdimat, hadisələrə münasibət onun baxışıyla həyata keçirilir. İkinci narrator hadisələrin müəyyən dövründə süjet xəttinə qoşulan Məşədi Səttardır, onun bir qəhrəman kimi statusu Xortandan fərqli olduğu kimi söyləyicilik funksiyası da fərqlidir. Xortdana təsadüfən yol yoldaşı olan bu adam yol boyu rast gəldikləri, Xortdanın marağını cəlb edən tanıldığı adamlar haqqında məlumat verir və qəhrəmanla bağlı söylənilənlər qəhrəmanın şəxsiyyətini üzə çıxarmağa istiqamətlənmiş xüsusi hadisələri əhatə edir, təəssüratın formalaşmasında söyləyicinin subyektiv münasibəti də mühüm rol oynayır. Üçüncü narrator Xortdanın cəhənnəmde rastlaşlığı və burada ona bələdçilik edən Odabaşıdır. Əgər Xortdan bir surət kimi səciyyəvi cəhətləri ilə yetkin qəhrəman səviyyəsinə qalxa bilirsə və təhkiyəçi kimi subyektiv "mən" söyləyiciliyini doğrudursa, yəni təhkiyəsində də "özü" mövcuddursa, Məşədi Səttarın subyektiv və "məqsədli", qəhrəmanın psixoloji portretini tamamlamağı bacaran təhkiyəsi onun özünün də obrazını huşyar, ağıllı zəmanə adamı kimi təqdim edir. Odabaşı isə həm qəhrəman, həm də təhkiyəçi mövqeyində tam aşkarlanmir, oxucu marağından kənar da qalır. Odabaşının portreti Xortdanın təqdimatıyla verilir, fəaliyyəti Xortdanın

suallarına cavab verməkdən ibarətdir və müvafiq olaraq təhkiyəsi də əvvəlkilərə nisbətən neytraldır, üçüncü şəxsin dilinə yönəlir. Məsələnin bu yönünün bir çox obyektiv və subyektiv səbəbləri arasında ən çox nəzərə çarpanı yenə də "Oda-başının hekayəsi"nin povestə sonradan əlavə olunmuş əlahiddə konstruksiyalı mətn olması ilə izah oluna bilər. Çünkü ədib bu hissəni 1907-ci ildə "Molla Nəs-rəddin"də dərc olunmuş "Cəhənnəm məktubları"na əlavə etməklə yenidən işləmiş, "Xortdanın cəhənnəm məktubları" adıyla nəşr etdirmişdir.

Müxtəlif funksiyalı, çoxcəhətli mürəkkəb təhkiyə sistemi vasitəsilə Ə.Haqverdiyev, povestdə zahirən sadə hərəkətli (Xortdanın səfərləri) görünə də, geniş panoram, zəngin kolorit, rəngarəng tipaj qruplarını çevik dinamikaya malik ümumi bir mətn kontekstində məhərətlə toplamışdır. Əsərdə Xortdanın həm qəhrəman kimi fəalliyəti, həm də narrator kimi təhkiyəsi, dediyimiz kimi, aparıcı mövqeyə malikdir və bu baxımdan onun oxucu ilə "ərkyana" münasibətinə dəstək verən ikinci formal cəhət, ünsiyyət cəhd-i-oxucular məni bağışlaşınlar...", "soruya bilərsiniz..." və.s. bu kimi "dialoqları" (əlbəttə, bu, şərti dialoqdur, çünkü oxucunun qarşı tərəf olaraq funksiyası "dinləməkdən"-oxumaqdan ibarətdir) və əsərin əvvəlindəki daxili monoloqudur: "Öz-özümə dedim: məgər mən Xristofor Kolumbdan əskik oğlanam, getdi Amerikanı açdı və ya Magellandan əskigəm ki, dünyani dörd dəfə dolanıb, nə qədər bilinməz yerlər, cəzirələr tapdı. Doğrudur, yolda vəhşilər onu öldürüb bozbaş bişirdilər. Bu da onun öz taktikasıdır. Bir "ismi-əzəm"oxuyub onların gözünə üfürsəydi, hamisinin gözləri tutulardı, o da yolu ilə düz çıxıb gedərdi. Kafir olduğundan "ismi-əzəmi" bilməyirdi. O idi ki, bələya uğradı. Və ya Vasqo de Qamadan, ya Nansendən qalanam və ya İskəndəri-Zülqərneynle zülmata gedənlərdən aciz oğlanam və ya şeyxi-səyyahdan acizəm ki, illərlə zövrəqnişin olub Hind dəryasına səyahət edib və Avropaya indi də məlum olmayan günbədi-dəvvarı tapıb, onun divarına mum yapışdırıb kimya duasını götürübdür.

Mən bunların heç birisindən geri qalan və heç birisindən aciz oğlan deyiləm. Gərək mən də gedib cəhənnəmi səyahət edib oradan xəbər gətirəm." (Sitatlar Ə.Haqverdiyevin 2005-ci ildə nəşr olunmuş iki cildlik Seçilmiş Əsərlərinin II cildindən götürülmüşdür.)

Xortdan ilk monoloqundan etibarən savadlı, özünə güvənən, bir az inadkar, bir az da "dünya həyatına" ironik yanaşmağı bacaran bir şəxsiyyət kimi tanınır və təlqin etdiyi fikirlərinin cəlbedici yumoristik mahiyyəti oxucu marağını səfərbər etmək qabiliyyətindədir. Xortdanın həyata baxışı əlbəttə, Əbdürəhim bəyin müəllif obrazının məsələlərə münasibətinə köklənib, onun fikirlərinin təcəssümüdür. Amma oxucu üçün bir qəhrəman kimi yenidir, maraqlıdır, orijinaldır. Yəni, yazıçı bu surəti əsərin dayaq nöqtəsinə çevirməyi bacarmış, oxucunun təsəvvüründə canlanması üçün lazımlı bütün imkanlardan istifadə etmişdir. "Müqəddimə"də Xortdanın, əsas qəhrəman kimi, xarakteri haqda artıq müəyyən fikir yaradan yazıçı, daha sonra yola hazırlıq və səfər məqamında oxucunu sanki onun yol yoldaşına çevirir, "yaxşı yoldaş yolda tanınar" deyiminə müvafiq situasiyalardan keçirir, narrator qəhrəmanın incə müşahidəciliyinin, şən, nikbin ovqatının sayəsində sərgüzəştlərlə dolu yolçuluq əhvalına kökləyərək bu tanılılığı davam etdirir.

### **"Xəbər aldım ki, Şuşaya poyezd nə vədə gedəcək?"**

Dedilər:

-On beş ildən sonra bəlkə gedə.

Dedim:

-Yox. Bir belə müddət gözləməyi mən bacarmayacağam. İşim əcələlidir.

Dedilər:

-Onda gərək faytonla gedəsən.

-Çox gözəl -deyib faytonçu çağırıldım:

-Bala, faytonun sazdımı?  
 -Belə faytonum var ki, avtamabel onun yanında heçdir!  
 ...- Xub, get qoş, gel.

Faytonçu getdi, mən də əyləşib çay içdim. Bir az keçmişdi, gördüm ki, fayton ildirim kimi stansiyaya tərəf çapır.

Çıxb əyləşdim.

Faytonçu əlini havaya qaldırıb, bir qamçı mənim papağıma, birini də atlara vurub yola düşdü."

Xortdanın Qarabağ səfəri sözün tam mənasında oxucunun gözü qarşısında açılmış "tamaşa səhnəsidir" və bu "səhnənin iştirakçıları" bazar əhli, sənətkarlar, şəhərlilər, kəndlilər, tacirlər, din xadimləri kimi silklərə ayrılmış, əksərən bütün məqamlarda insanlıq simasını itirməyən, həyatını kiməsə yük etmədən, güzaran qurmağa çalışan Qarabağ camaati-azərbaycanlılardır. Epizodik olsa da, maraqlı, orijinal səhnələrlə yadda qalan bu qəhrəmanlar çox vaxt dövrün yaratdığı naqisliklər içərisindən birtəher siyrılıb çıxmış, fəaliyyətsiz, əli-qolu bağlı həyatın dibinə çökəkdənse, müəyyən bir çıxış yolu tapmağa, ailəsini, özünü yaşatmağa çalışarkən bəzən görünən və görünməyən manələr qarşısında məcburən kələyə də əl atırlar. Komik vəziyyətlərə düşürlər, uğursuzluğa uğrayırlar, amma dayanırlar. Çevikdirlər, yeni yollar axtarır tapmağa, çalışmağa, nə olur olsun, hərəkət etməyə, yaşamağa meyilli idirlər. Yəni, bu qəhrəmanlar müəyyən bir səbəbdən, yaxud bir səhvinin üzündən zamanın, imkanlarının cilovunu əldən buraxa bilərlər, amma bütün məqamlarda öz "mən"inə sadıq qalır, irəliyə baxır, pis-yaxşı hərəkət etmək haqqında düşünürler. Bu adamlar ifrat müsəlman tənbəlliyyindən və avamlığından uzaq canlı tipajlardır. Oxucu qeyri-iradi olaraq rəğbətinə onlardan əsirgəmir və bu rəğbətin təminatında Xortdanın başına gelənləri lətifəvari söyləmi də çox iş görür. Bir sözə, Xortdanın yolu Şuşaya qədər bacardığı kimi gündəlik ruzisi üçün əlləşən kiçik adamlardan ibarət "dirilər cəmiyyətindən", daha sonra "Cəhənnəm"də toplanmış cahilliyin, şöhrətpərəstliyin, acgözlüyün yetişdirdiyi "mənfi tiplərdən" ibarət "ölülər cəmiyyətindən" keçib gedir. Yaziçi bu "marşrutu" rəngarəng kolorit zəngin boyalar, bol təfərrüt, daim aktual olan milli xüsusiyyətlər məcmusunda və çox dəqiqlikli qurulmuş panoramda elə məhəbbətlə işləyib ki, əsərin xronotop sistemi bu gün belə o yerlərin mənzərəsini, özəlliyini bərpa etməyə kifayət edər. Əlbəttə, bu sahədə Ə.Haqverdiyevin rejissorluq qabiliyyəti, (Əbdürrəhim bəy dramlarının bir çoxunun səhnə quruluşunu özü hazırlamışdır) səhnəni tam rakursda göre bilmək bacarığı da öz təsirini yeterincə göstərmüşdür. Oxucu isə bu mənzərələrin, insanların, onların həyat tərzinin təsvirini hər bir hadisəyə "müvafiq" bir başqa olayı xatırlayan və özünəməxsus şərhərilə zənginləşdirən, fikir təlqin edən "Tiflisli qonaq" Xortdanın yarızarafat, yarigerçək, yarı kinayəli söyləmindən "eşidir", onun gözü ilə "görür":

"Tiflisdə gedərsən restorana, çığırtmanın adını çexoxbılı qoyub gətirib verirlər adama. Nə yağı var, nə dadı, nə də duzu. Bir manat yarımda adamdan alırlar. Bu kişi məndən bir manat aldı, amma çığırtması dəyərdi iki manata. Sonra eşitdim ki, Qarabağda bir cür quş var, adına sağsağan deyirlər. Bu çığırtma onun ətindəndir. İnşallah cəhənnəmdən qayıdan baş, yenə Bərdə bazarından ötüb, bir neçə dənə sağsağan alıb Tiflis rəfiqlərimə peşkəş aparacağam. Çox dadlı quşdur. Hələ də dadı damağımdan getməyib."

"Ağdam bazarı böyük bir meydançada vaqe çargül tikilmiş, içərisi, çölü dükənlərdən ibarət bir bazardır. Bazarın qabağı həmçinin bir açıq meydandır ki, burada bazar günləri adam əlindən tərpənmək mümkün olmur. Ətraf kəndlərdən mal alanlar, mal satanlar hamısı bu meydançaya cəm olurlar.

Bir yanda cuval-cuval buğda qoyulub. Bir yanda yağ-pendir. Bir yanda satlıq qoyun və qaramal. Bir tərəfdə arvadlar əyləşib qazanlarda ciyər qovurması qovururlar. Bir yanda görürsən dəllək bir nəfəri daş üstündə əyləşdirib başını qırxır.

Hər bazar günü bu meydanda iyirmi-otuz min manatlıq alış-veriş olur. Dükəncilərin da alış-verişləri öz qaydası ilə.

Meydanda bir nəfər dəllək mənim diqqətimi cəld elədi. Bu adamın nə başında, nə sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen.

Dedilər: bu, məşhur usta Quludur. Bazarda dolanır, elə ki gördü kəndlinin biri daş üstündə əyləşib, xəlvətcə daldan gedib, qəfildən onun papağını götürüb, başını islatmağa başlar. Kəndlinin qışqırtısı heç bir fayda verməz. Güclə başını qırxb, bir şahı pulunu alıb əldən qoyacaq." "Restoranın təmizliyinə söz yoxdur. Divarlarının yanında çarpayıllar qoyulmuş, hamısının üstünə fərşlər salılmışdır. Bir kənarda küre qoyulub. Restoran sahibi də başında araqcın, döşündə döşlük, kürənin arxasında durub, qabağında düzülmüş tavallardan, qazanlardan müştərilərin istədikləri xörəkləri çəkib verir. Çarpayılların üstündə neçə nəfər əyləşib. Kimi xörək yeyir, kimi içir, kimi qəlyan, ya çubuq çekir." "Qərvənddə camaat çıxdur və camaatın həştad faizi Kəkilbəyovlardır. Hər baqqalı, dəmirçini, kömürçünü, arabaçını...dindirirsən, deyir, mənim familim Kəkilbəyovdur.

Kəkil bəy keçmişdə Qərvənddə və ətrafında sayılan bir adam imiş. Qocaların dediyinə görə onun on iki oğlu var idi. Hər sübh çıxıb qapıda qoyulmuş çarpayının üstündə əyləşərdi və on iki oğul da səf çəkib qulluğunda durub onun əmrini gözləyərdi. Hər birinə vəzifəsini söyləyib yola salardı. O on iki nəfərin övladından bir kənd əmələ gəlib." "Əger Ağdamın hamı hacılardan və kərbəlayı-məşədilərindən, seyidlərindən, kəndlər arasında olan qurtarmaz və tükənməz müharibələrdən səhbət başlasaq, gərək bir il burada oturaq." "Bir qədər gedib uzun bir hasara çatdıq. Hasar bir dağın başında "Qarqar" deyilən bir çaya tərəf enib, çaydan keçib o biri dağın üstünə diklənibdir. Gəndən baxanda guya bir bayquş qanadlarını çayın kənarlarına sərib, çaydan su içməkdədir.

Məşədi Səttar dedi:

-Bu hasara Əsgəran deyirlər. Gərək eşitmiş olasınız.

Dedim:

-Çox gözəl eşitmışəm və oxumuşam...İxtiyar mənim əlimdə olsayıdı, bu hasarı, qədim hasardan olmasına baxmayaraq, kökündən qazardım. Bəlkə bayquş kimi göz qabağında durub, keçmiş qanlı günləri baxanların yadına gətirməyə" və s... (Xortdansəfər boyu "bitərəf səyyah müşahidəçiliyi"nə əksərən sadiq qalsa da, göstərilən sonuncu dialoq yeganə epizoddur ki, Əbdürrəhim bəy olaraq müəllifin məsələyə münasibəti nizamı pozur.)

### **"Yoldaşımın adı Məşədi Səttardır"...**

Yol təessüratı digər bir narratorun söyləmində konkret istiqamətlərə yönəldilir və situativ məqamlarda dəqiqləşdirilir. Xortdanın—"Yoldaşımın adı Məşədi Səttardır. Şuşada sərrac dükanı var və hər bazar günü Ağdama gəlib gedərdi. Bu, bir səhbətcil arif adam idı və danışığından da əhli-savad olduğu da anlaşıldı"—deyə təqdim etdiyi ikinci narrator, Ağdamdan Şuşaya çatana qədər hər halına bələd olduğu ərazinin, yolüstü rastlaşlığı, portreti Xortdanın təsviri ilə çəkilməklə paralel təhkiyəyə imkan yaranan obrazların tipik xüsusiyyətlərinin özünməxsus təhkiyəçisi qismində təqdim olunur. Yazıçının təqdimatında Məşədi Səttar həm də bir bələdçidir, bu yerlərin adamıdır. Xortdanın söyləmindəki "üfüqi" zahiriliyin "şaqlı" dərinliyini, yəni zahiri yaradan səbəbləri də ətraflı bilir, bütün həyatını bu yerlərdə yaşamış, keçmişin, reallığın bütün məziyyətlərini araşdırıb düzgün qərarlar qəbul etmiş bu "müsinni" şəxs dünyagörmüş adamdır, hətta sanki öz qədim yurdunun yaşıdır, tarixi hadisəleri gözü ilə görmüş kimi danışır və artıq ətrafında baş verənlər, gördüyü, eşitdiyi qeyri-adi olaylar belə onun təcəübündən kənarda qalır."Xocalı çayını və "Çaparxana"sını keçib bir səhraya çıxdıq.Yolun altında və üstündə nizamla düzülmüş "Tökme təpələr" var idi.

Məşədi Səttar nağıl etdi ki, bu təpələr də qədim hasardandır. Burada qədim zamanda Sultan Səlimlə Şah İsmayılin arasında böyük müharibələr olubdur."

Yazıcı "məkan"ı qurur və oxucuda məkan haqqında müəyyən təsəvvür yaradır. Sonrakı prosesdə ilk baxışdan seçilməyən rənglərin, görünməyən tərəflərin spesifikasını tam işıqlandırılması üçün yeni bir cəhd lazımlı gəlir. "Romançının həyat görüntüləri üçün həm özünün mövqeyini, həm də bu həyatın ifadəsini yaratmaq mövqeyini müəyyənləşdirən hansıa forma-janr mahiyyətli maskaya ehtiyacı olur" (M.M.Baxtin) ki, Məşədi Səttarın bir surət kimi səhnəyə gətirilməsi məhz bu məqsədə xidmət edir, bir obraz kimi funksional fəaliyyəti yalnız onun təhkiyəsi ilə bağlıdır və bədii priyom kimi bunu da Əbdürrəhim bəyin uğurlu yazı manerası olaraq qiymətləndirmək lazımdır. "Bir-iki verst getmişdik ki, "Nəsirbəyli" adlı bir kəndin qabağında bir nəfər müsinni kişi əl eləyib faytonu dayandırdı və yavaşcadan nə dedisə, faytoncu üzünü mənə çöndərib dedi:

-Bu kişi mənim dayımdır. Şəhərdə vacib işi var, izin verin yanımda əyləşdirim.

Cavabında dedim:

- Sənin dayın mənim yanımda da əyləşə bilər. Bahəm söhbət edə-edə gedərik. Təklik də mənə əl verməz."

Elə qəhrəmanın tanımıADI yol adamina belə kübar münasibətindən Qarabağın nəcib övladı olduğunu artıq biruze edən yazıçı, adlarından tutmuş, ərazinin detallaşdırılmış təsvirinə qədər dəqiqliklə qələmə aldığı ətraf kəndləri, dəyişmiş məkanı, eləcə də ümumi panoramdan ayırib ön plana çəkdiyi üç tipajı nabələd narratorun - Xortdanın söyləmində təqdim etməklə ekspressivliyə xələl getirməsin deyə, bu yerdə təhkiyəni hər həftə Şuşadan Ağdama gedib-qayıtmalı olan Məşədi Səttara "həvalə edərək" ustalıqla yeni vəziyyət yaradır. Yolda rastlaşıqları "evini imam yıxmış" üç nəfərin əhvalatını olayların şahidi və sərracliqla uyuşmayan geniş dünyagörüşlü, bir az da Yusif Sərrac kimi açıq düşüncəli (Ə.Haqverdiyevin öz qəhrəmanını M.F.Axundzadənin qəhrəmanı kimi sərracliq peşəsinə bağlaması bəlkə də təsadüf deyildi) Məşədi Səttarın söyləmində və şərhində təqdim olunmasına ədibin məqsədli seçilmiş ifadə tərzi desək, səhv etmərik. Məşədi Səfər, Məşədi Seyfulla və Hacı Mehdi oğlu Əsgər, Məşədi Səttarın yaxşı tanığı, ünsiyyətdə olduğu adamlardandır, bu yerlərin yaşam mentalitetinin müxtəlif yaş qrupunu təmsil edən nümayəndələrdir. Hər üçü iflasa uğramış ticarətçidirlər və hər üçü ticarətə yaraşmayan israfçılığın, diqqətsizliyin, plansızlığın qurbanı olmuşlar. Məşədi Səttarın söyləmində hər üç personaj eyni ritmə, əsluba malik təhkiyə və inkişaf xətti üzrə təqdim olunur. Əvvəl qəhrəmanın ilk görünüşü, zahiri portreti, bundan sonra Məşədi Səttarla "təması", daha sonra Məşədi Səttarın söyləmində dəqiq mahiyyətli bədii detallardan qurulmuş süjet daxilində qəhrəmanın şəxsiyyətinin aşkarlanmasına yönəlmış inkişaf xətti təhkiyəni konkret mərhələlərə böllür və müəllifin məramını uğurla doğrudur.

### **"Bu kişi varlı-hallı bir adam idi"...**

Birinci personaj - "Bu kişi varlı-hallı bir adam idi. İldə bir-iki dəfə Şiraza gedib, oradan neçə yük papaq dərisi gətirərdi. Yaxşı da qazanardı."

Məşədi Səfər hər ilin məhərrəm ayında yeddi gün bol-bol imam ehsanı verərək ehtiyacı olanlardan daha çox mollaların, seyidlərin qarnını doyurmaqla, satdığı evinin son pullarını Məşhəd ziyarətinə xərcləməkələ var-yoxdan çıxıb. Yəni "axiret cənnətini qazanmaq" naminə gerçək dünyasını cəhənnəmə döndərib. Artıq ömrünün çoxunu yaşamış bu adam böyük peşmançılıq keçirədə, dəyişmək, əvvəlki həyatını qaytarmaq iqtidarında deyildir. O, başına gələnlərdən dərs alıb başqa yönlü yeni həyata da cəhd göstərmir, artıq olanlarla barışmış, taleyin hökmünə boyun əymışdır.

-"Əhvalin necədir, ev-uşaq salamatdırımı?

- Nə əhval, ay məşədi? Əhvalım budur ki, görürüsən. Qoca vaxtimda görəcəkli günlərim var imiş. Bir vaxt var idi sənin kimi qonaqların iyirmisi qapımdan girərdi. Xəcalət çəkmirdim. İndi...Özün görürsən. İndi, budur, səni görüb

xəcalətimdən isteyirəm ki, yer ayrılsın, girim içində. Mən Məşədi Səfər olam, sən gəlib mənim evimin yavuqluğundan ötəsən, mən də səni yoldaşınla bir yerdə aparıb evimdə bu gecə qonaq saxlamayım? Bu mənim üçün ölümdən betərdir."

Həyatının məcrasının dəyişməsinə, gün-güzaranının ağırlaşmasına baxmayaraq, Məşədi Səfər əvvəlki xisəltini unutmayıb, onunçunun evinin qarşısından keçən tanışını qonaq kimi ağırlamağın imkanından məhrum olmaq "ölümdən betərdir." Yaziçi burada incə bir nüansı da nəzərə çatdırır: Məşədi Səfər üçün indiki durumu özünün, ailəsinin müflis vəziyyətinin, övladlarının qaranolıq gələcəyinin faciəsi deyil, qonaq qəbul edə bilməməyin faciəsidir. Çox güman ki, əvvəlki məişət şəraitini, maddi imkanlarını bərpa edə bilsə, yəne elə əvvəlki həyat tərzi ilə yaşayacaqdır. Yeri gəlmışkən, bu əsər boyu və digər əsərlərində müxtəlif münasibətlərlə tez-tez rast gəlinən ifrat "qonaqpərəstlik damarı", kişinin camaat arasında mövqeyinin "qonağa hörmət"inin, məclisindəki plovun kəmiyyəti və çəşidinin səviyyəsi ilə müəyyənləşməsi yazıcıının ironik gülüş hədəflərindən biridir. Milli ənənələrimizin özəlliyini qatbaqt bilən və təəsübünü çəkən yazıçı (əsərlərindən əlavə məqalələrindən də bu aydın görünür) özünəməxsus bir nəcabətlə bəzən normal həyata dəxli olmayan məsələlərdə bəhskarlığa girərək canfəşanlıq göstərməyi millətimizin tənqid olunası xüsusiyyətləri sırasında görür və əsas səbəbi qlobal baxımdan işıqlandıraraq bütün müsəlman dünyasının zəifliyi kimi göstərir: "Müsəlman tayfası indiyədək yabilidə olub, nə maarif arpasından, və nə təməddün samanından, və nə tərəqqi otundan ona qarindolusu indiyədək verilməyib" - deyirdi. ("Bizim yabiligimiz"məqaləsindən) Qəhrəman haqqında son fikir isə yenə narratorun subyektiv rəyinə əsasən yozulur: "İndi buna "evini imam yıxsın" demək olar, ya yox? Özü ölündən sonra da balaları yeqin dilənəcəklər. Buna "imam balalarını yetim qoysun" demək olar, ya yox?" Yəni, Məşədi Səfərin maddi və mənəvi durumu söyləyicinin subyektiv münasibətlə oxucunun emosional vəziyyətinə istiqamət verir, əlavə psixoloji təsire çəvrilir. Əvvəldə verilmiş - "Bir qədər getmişdik, "Qarahacılı" deyilən yerdə bir qoca kişiye çatdıq. Təqrübən almış yaşında, qırmızı saqqal, sinəsi açıq, başına papaq əvəzinə yaylıq bağlamış, qabağında bir yüksək uzunqulaq yavaş-yavaş gedirdi" - tanışlıq epizodu ilə Əbdürəhim bəy sənətkarlığında yüksək mövqeyi ilə seçilən bədii detal öne çıxır və fikir tamamlanır. Məşədi Səfərin psixoloji vəziyyətini belə məqamda əvvəlcədən nəzərə çatdırın detal (başına bağlanmış yaylıq) incə bir tərzdə fikrə yol açmağa və uğurla başa çatdırmağa müvəffəq olur. Məşədi Səfərin papaq əvəzinə yaylıq bağlaması kasıblığın əlamətindən daha çox keçmiş günlərin nostaljisindən uzaqlaşmaq istəyindən, acı təəssüf hissinin hər an onu incidən təəssüratını unutmaq meylindən irəli gəlir. Digər tərəfdən obrazın mənəvi keyfiyyətlərini tamamlayan uğurlu bədii detal onun zahiri portretinə əlavə olunmuş qarşısında gedən yüksək uzunqulaqdır. Uzunqulağın belindəki yükde, yerişinin ağırlığında, fağırlığında və kültlüyündə Məşədi Səfərin taleyinin rəmzi mənəsi gizlənir. Qəhrəmanın mənəviyyatında başlıca cəhət kimi göstərilən gerilik və süstlük belə bir detalın vasitəsi ilə daha görümlü olur. Faytonun onu haqladığı və geridə qoyub uzaqlaşdığını gösterilməsi də təsadüfi deyildir, Məşədi Səfərin məişətinin və taleyinin son şərhi kimi maraqlıdır.

### **"Məşədi kişisən, səndə yalan olmaz"**

Ikinci personaj - orta yaşı Məşədi Seyfullanın taleyini də "imam evini yıxmış"lara aid etmək olar. Amma o, Məşədi Səfərdən aktiv və "tədbirli"dir. Arvadının zinət əşyalarını satıb kiçik dükən açmaqdan tutmuş, avam camaata qara daşların Məşhəd ziyarətini gözü ilə gördüyüնü danişmaqla emosiyalarına hakim olmaq və elə o fürsətdə yeni bir rəvayətlə and içərək evində çılpaq oturan seyid qızına (əslində seyid qızı öz arvadı idi günortaya qədər paltarsız oturmağı ona özü tapşırılmışdı) ianə toplamaq "məcburiyyətini" bəyan etməyə qədər, müxtəlif avantuklärələr vəziyyətdən çıxmağı bacaran bu adam sonunda daha "optimal" varianta əl atır. Ətraf kəndlərdə vəfat edən imkanlı adamların təziyə mərasiminə gedir,

başsağlığı verir, məclisi tərk edərkən ev sahibinə yaxınlaşış mərhumun ona borcu olduğunu bildirir. Ev sahibi bir müddət tərəddüd etdikdən sonra mərhumun xatırına "borc"u verməyi qərarlaşdırır. Yəni, öz həmyerilərinin etik-psixoloji durumunu, mental dəyərlərə, adət-ənənəyə bağlılıq səviyyəsini mükəmməlliklə mənimsəmiş Məşədi Seyfullanın qurduğu oyunlarda hər variant üçün hazır "taktika"sı var, qazanc götürmək üçün doğru olan və olmayan bütün yollar onunçun münasibdir.

"-Gərək mən söhbəti açmayıaydım. İndi ki bir səhv elədim, gərək deyim, rəhmətliyin mənimlə bir xırdaca hesabı var. Keçmişdə mal aparıbdır, bir əlli manat qalıbdır. Mən bir söz demirəm, istəmirəm də. İstəyirsiniz mərhuma halal eləyim. Ancaq deyirəm ki, bilesiniz. Mərhumun varisləri bir-birinin üzünə baxıb, ürəkləri yumşalmış hallarında ölülərini şüglizimmə eləmək istəməyib pulları verirlər. Bəzən oxu daşa da toxunur: mərhumun varisləri görürsünüz ki, deyirlər: - A məşədi, sənin sözünə inanmamağa haqqımız yoxdur, məşədi kişisən, səndə yalan olmaz. Ancaq nisye mal almaq mərhumun adəti deyildi. Bir il çılpaq qalmağa razı olardı, üç arşın nisye qədək almazdı. Cavabında məşədi deyir: - Nə etməli, siz vermirsiniz, mən də istəmirəm. Pul deyəndə əl çirkidir, rəhmətliliklə iyirmi il duz-çörək yemişik, qurban olsun o duz-çörəyə..."

Bir neçə gündən sonra görürsünüz varislər şübhədən çıxmaq üçün özləri gəlib azdan-çoxdan məşədiyə verib halallıq alırlar."

Qəhrəmanın sərgüzəştərindən, planlı bleflerindən ətraflı söhbət açan Məşədi Səttar, fikrini "Bu yaxında "Xocalı" adlanan bir kənd var. Bu günlərdə orada Hacı Zeynal adlı bir varlı kişi vəfat eləyibdir. Məşədi yəqin onun təziyəsindən gəlir. Görəsən varislərindən nə qədər çırpıbdır."-sözlərile yekunlaşdırır. Onun bu qəhrəmana münasibəti fərqlidir, bilir ki, Məşədi Seyfulla biciliyi, fırıldaqçılığı ilə ən çətin vəziyyətlərdən çıxış yolu tapacaqdır, əvvəlki qəhrəmanından fərqli olaraq bu kişinin özündən sonra "balaları dilənməyə" məhkum deyillər. Əslində, təsvir olunan ikinci tipaj da xarakterinə görə Əbdürəhim bəyin dövr üçün yeni tapıntısı idi və müxtəlif səviyyəli belə qəhrəmanları onun digər əsərlərində də müşahidə etmək mümkündür. "Qarabağlı pikaronun" obrazı hələ struktur və inkişaf baxımından pikareska (diribaş, fırıldaqçı qəhrəmanın sərgüzəştərində bəhs edən orta əsrlər Avropa romanı) qəhrəmanı statusuna yetməsə də, müəyyən cizgiləri ilə bədii tipikləşdirməyə imkan yaradır. Ə.Haqverdiyevin qəhrəmanı çoxvariantlı ənənəvi pikaro obrazının ümumi cəhətlərini özündə toplayır; tədbirlidir, işbazdır, çevikdir, ağıllıdır. Lakin bununla yanaşı, fərqli mentalitetin nümayəndəsi kimi daha çox özəl keyfiyyətlərə malikdir. O, iddialı olduğu qədər də özünə inamlıdır. Öz baxımından anormal gördüyü situasiyaları çox incəliklə təhlil edir və "uyğun" qərar qəbul edərək vəziyyətdən çıxa bilir. Əslində yönümündən asılı olmayaraq iti aqlına, intuisiyasına qibət olunası bu adam "camaat" deyilən məfhumun dəfələrlə oxuduğu kitab kimi hər səhifəsinə bələddir və başqa həmyeriləri kimi özü üçün ondan umacağı, alıb verəcəyi, çəkinəcəyi bir yer də saxlamayıb. Bütün bu əcaibliyin anonsu kimi müəllif Xordanın sözləriylə qəhrəmanını mövqeyinə, şəxsiyyətinə, əməlinə müvafiq bir gözlənilməzliklə: - "Bir də baxdıq, bir nəfər qızımızsaqqal, uzunboylu, ariq kişi, özü kimi bir ariq yabinin belində, tərkində xurcun, atıla-atıla gəlir"- deyə təqdim edir.

### **"Bu da bir tühaf vücuddur"**

"Məşədi Səttarın qəhrəmanları" içərisində struktur baxımından ən mürəkkəbi və maraqlısı onun -"bu da bir tühaf vücuddur" - deyə təqdim etdiyi üçüncü personajdır:

"- Bu şəxsin adına Hacı Mehdi oğlu Əsgər deyirlər. Atası buna böyük sərvət qo-yub getmişdi. Sərvətin çox yarısını dost-aşna yolunda xərc etdi. Qiş fəslində az gecə olardı ki, bunun evində neçə nəfər qonaq plov yeməsin. Bahar fəslində hər həftə dost-aşnalarını şəhərin ətrafindəki çay kənarlarına, meşələrə, bulaqlara, "Turş su" deyilən yerə qonaq çağırıb, xanəndə və nəvazəndələrlə onlara kef verərdi.

...Qalan dövlətinin də axırına İrandan gəlmış bir dərviş daş atdı. Dərviş elmi-kimyada məhərət yetirdiyinə bunu inandırıb və hər mədəni döndərib qızıl eləmək sırrını bildiyini söyləmişdi. Bu bədbəxt oğlu da aldanıb dərvishi gətirib saldı evinə. Əlinde olan mayanın hamisini kürədə yandırandan sonra, bir səhər durub dərvishi qaçmış gördü."

Göründüyü kimi, bu qəhrəman "Hacı Mehdi oğlu Əsgər" adlandırılır və artıq adı qəhrəman haqqında müəyyən bir fikir yaradır. Şəxsiyyəti hələ də yəqin ki, yaxşılığıyla məşhur kişinin kölgəsində qalmış, amma hissyyatı, zəka potensialı, Dilboz atının sürətinə müvafiq, qaynarqanlı bu gənc sadəcə Əsgərdir, atasının hacı "tituluna" rəğmən, bəlkə də soydaşlarından daha geniş imkanlara malik olsa da, adının qarşısına rütbe qoşulmasının "qayğısına qalmamışdır", özəlliyilə öz mühitini çıxdan arxada qoymuşdur. "Bir dəfə dost-aşnasına xəbər verdi ki, hamısı cümə günü ona, aşırımaplova qonaqdırlar. Biz çox fikir elədik ki, "aşırıma plov" bu nəyə deyir, bir şey anlaya bilmədik.

Axşam cəm olduq bunun evinə. Adama bir-iki stekan şirin çay içib bir qədər söhbət edəndən sonra hər iki adama bir məcməyi plov gəldi və hər məcməyidə iki ədəd kəklik ayaq-ayağa bağlanıb plovun üstündən aşırılmışdı. Aşırıma plov bu imiş." Məşədi Səttarın söylədiyi bir-neçə kiçik, lakin tutarlı epizoddan məlum olur ki, Əsgər həyatı bütün gözəlliyi ilə, sevə-sevə, duya-duya yaşamaqdan zövq alır və ətrafindakı hər kəsi bu zövqün içinde görmək istəyir, ancaq "hər birinsanın bir zəif cəhəti vardır" məntiqilə yaşayan camaat üçün, bu özəllik onun kəsiri, sizıntı örənən catdır. Əsgər bu baxımdan camaat arasında bir növ "ağ qarğı" təsiri bağışlıyır. "İndi bunun Ağdamda bir xirdaca dükanı var, oturub alış-veriş eləyir. Hər nə qazansa, dost-aşna yolunda xərc eləyir. Bir nəfər onun axırıncı köynəyini istəyə, yəqin çıxarıb verər" - ifadəsi ilə yazıçı qəhrəmanın portretinin yekun cizgilərini vurur və eyni zamanda həm oxucu, həm də qarşı tərəfə, camaatla qarşı-qarşıya qoyur. Sanki "nəticəyə" hazırlıq görür, oxucunun diqqətini sözün tam mənasında fəallaşdırmaqla öz ardınca aparır.

Yeri gəlmışkən, Ə.Haqverdiyevin nəşr əsərlərində qəhrəmanı əhatə edən konkret bir icma, insan toplumu, cəmiyyətin, camaatin obrazı (camaat obrazı adlandırmaq daha uyğundur) haqqında xüsusi mövqeli və statuslu qəhrəman kimi söz deməyə dəyər, çünkü bütün situasiyalarda bu obraz öz siması, xarakterik cəhətlərilə müəyyən bir səviyyədə görünür və tipik səciyyə daşıyır və Camaat obrazının stabil mövqeyi daha çox Ə.Haqverdiyevin yaradıcılığının fərdi xüsusiyyətləri kimi özünü doğruldur. Bunu "Xortdanın cəhənnəm məktubları"nda yer almış bir neçə variantdan əlavə, yazıçının "Uca dağ başında", "Çəşmək", "Haqq Mövcud", "Şeyx Şəban", "Mirzə Səfər" və s hekayələrində müşahidə etmək olar. M.M.Baxtin "Romanda zaman və xronotopun formaları" adlı tədqiqat əsərində kökü çox qədim dövrlərlə bağlanan plut, axmaq və təlxək obrazlarının prozaik janrlarda funksiyasını təhlil edərək göstərir ki, bu obrazlar öz ətrafında xüsusi bir ovqat, xronotop yaradır. Bu fiqurlar özlərilə ədəbiyyata əvvəla xalq meydən tamaşalarının havasını getirirlər, yəni xalq gülüşüyle əlaqədardırlar. İkincisi bu fiqurların elədikləri, danışdıqları meydan teatrında olduğu kimi zahiri örtük, maska xarakteri daşıyır, əslində onların fəaliyyətini olduğu kimi deyil başqa yönən, hətta bəlkə eks mənada qəbul etmək lazımdır. Üçüncü məsələ isə onların mövcudluğunun digər bir mövcudluğu dolayı yolla eks etdirməsidir. Onlar özəl bir əlahiddəliyə və hüquqa - bu dünyaya özgə olmaq hüququna malikdirlər, onlar mövcud yaşayış qaydalarının heç birilə ittifakaq girmirlər, heç nə onları razı salmir, onlar hər bir vəziyyətin astarını, yalanını görürlər".

Ə.Haqverdiyevin maarifçilik baxışlarının əsas cəhətlərindən biri hər bir vətəndaşında, zəkanın, düşüncənin və enerjinin işığını görə bilmək, duymaq bacarığı idi. Camaatın hər bir üzvünün "dəliliyə" namizədliyi, yəni camaatdan ayrılib "təklənmiş"liyə təhkim edilməsi hər bir üzvün öz daxilində narahatlıq yaranan, düşündürən insanlıq zəkasının, təbii insan psixologiyasının nəyisə

dərk etmək, özü haqda, özünə aydın olmayanı, yaxud aydın olsa, özünə etiraf edə bilmədiyini eşitmək ehtiyacından irəli gəlir.

Ə.Haqverdiyevin təsvirində rəngarəng variantlı "camaat" ümumi bir yolla gedən insan qrupudur. Xalq gülüşüylə bu insan toplumunun üzvləri arasında o bütün fərqləri aradan götürür, obrazda ümumi bir bütövlük, vəhdət yaradır. Yazıcının "Camaat"ı qəhrəmanlarla münasibətdə inkişaf etdiyi, daha doğrusu, onun xarakterik xüsusiyyələri öz üzvlərinə münasibətdə aşkarlandığı kimi, ayrı-ayrı qəhrəmanların Camaata münasibəti, davranış və fəaliyyəti də qəhrəmanın təleyini müəyyənləşdirir. Camaatin bir personaj olaraq davranış stereotiplərinin hüdudları müəllif tərəfindən dəqiqliklə, aydın şəkildə göstərilir və bununla da onun funksional xarakteristikası öz təbii axarı ilə biçimlənib müəyyən şəkil alır. Onun bir obraz olaraq portret cizgiləri müəyyən bir fərd ömrünün ümumiliyinin təsdiqi, yaxud inkariyla meydana gəlir. (Şeyx Şəban, Mirzə Səfər) Yəni yazıçı əsərdə qəhrəmanın bütöv ömrünün ayrı-ayrı situativ məqamlarında səciyyəvi cəhətlərini aşkar çıxarırsa, eyni zamanda onunla qarşılıqlı şəkildə Camaat obrazı da bütövləşir. Lakin fərd və cəmiyyət qarşıdurması həmişə eyni tipdə olmur, dramatik pafosdan asılı olaraq Camaat obrazının və onu təşkil edənlərin xarakteri dəyişilir, nəticə məhz qarşıdurmanın yekunu kimi meydana çıxır.

Bizim nəzərdən keçirdiyimiz Camaatın mənsub olduğu şəhər qlobal baxıma daxil deyildir, yəni Azərbaycan şəhərinin ümumiləşdirilmiş obrazı deyil, özünün konkret məkanına, əhvali-ruhiyyəsinə bağlı olan əyalət şəhəridir. Yazdan payızda qədər təbiətindən tutmuş, iqtisadiyyatına, məişətinə qədər çoxluq, bayram əhvali-ruhiyyəsi ilə yaşayan, payızdan yeni bahara qədər isə həmin əhvali-ruhiyyənin havası ilə o şəraiti bərpa etməyə çalışan şəhərin özünəməxsus stereotip qaydaları, psixologiyası vardır və yazıçı həmin yerlərin sakininin söyləmində bu ovqatı çox təbii bir şəkildə ifadə edir:

"Bizim Ağdam bazarını gördünüz. Tühof bir bazardır. Orada bu bazardan o bazaradək tamam bikarlıqlıdır. Alış-veriş nüdrətən olur, bəlkə bir yerdə ölü düşə, kəfən, sidrү kafur üçün bazara gələn ola. Dükəncilər dəstə-dəstə bu dükanda o dükanda yiğisib boş söhbətlərlə vaxt keçirirlər.

İttifaqən, Bakıdan, Tiflisdən, ələlxüssü Moskvadan tacirlərin biri qayıdır gələndə bazarda bayram olur. Neçə günlərlə bədbəxtlərə rahatlıq verməyib, hər gün başına cəm olub, onu gördüyündən, eşitdiyindən, gedib gəldiyindən danışdırıb qulaq asırlar."

Əsgər, var-dövlətinin "dibinə daş atmış" dərvişə aldanarkən artıq öz əhatəsinin əyləncəsinə, təlxeyinə çevrilən "sözbirliyi" təhlükəsinə tuş gəlməşdi. Lakin camaata maymaq biçimində görünən cavan, mənsub olduğu toplumdan daha tədbirli, daha ayiq, daha xarizmatik olduğunu və ondan daha yüksəkdə dayandığını arifanə hərəkətile sübut edir. Qəhrəmanın mənəvi portreti bu dəfə davranışında tamamlanır. Məlum olur ki, Əsgər göründüyü kimi sadəlövh deyil, dost-tanışa göstərdiyi xidmet, diqqət də axmaqlığının, avamlığının nəticəsi deyil, sadəcə onun həqiqi istəyi, həyata bağlılığı, bir az da gerçəkliyə maksimalist yanaşma tərzindən irəli gəlir. Əsgər müəllifin yazıçı müşahidələrinin "yetirməsi" olan müasir gəncliyin tipik nümayəndəsidir, şəxsiyyəti məkanının sərhədlərini aşış keçən zəmanə cavanıdır və düzünü desək, müəllif rəğbətinin onun tərəfində olduğu da açıq-aydın duyulur. Hissiyatına azadlıq vermiş Əsgər onu əhatə edən bazar əhlinin, Camaatın nəbzini tutmağı da bacarır. Ə.Haqverdiyev bu əsərində humoristik tonda olsa da, "hədəfə alınmış" və "hədəfə almışların" fövqünə qaldırır, bu dəfə "şuxluq etmək" üçün dəli hazırlayan camaat ("Uca dağ başında", "Çəşmək" hekayələrində olduğu kimi) özü "dəli"liyə tuş gəlir.

"Haman buradan atlı keçən oğlan birdən bazardan yox oldu. Tamam iki həftə dükəni bağlı qaldı. Sonra məlum oldu ki, Qazax qəzasında bir nəfərdə "Diliboz" cinsindən bir atın sorağını eşidib, onun dalınca gedib. Haman atdır ki, indi altında idi.

İki həftədən sonra bazar adamı bunun qayıtdığından xəbər tutub, bir-birlərinə söz verdilər ki, Hacı Mehdi oğlundan haraya getdiyini və bu iki həftənin ərzində nə yerlərdə gəzdiyini bir nəfər xəbər almasın. Guya ki o, buradan heç bir yana getməmişdi.

Əsgər gəlir bazara. Dükənlərin qabağında dolanır. Ancaq bir dükənci buna etinə eləməyir. Salam verir. Salamını soyuq bir halda alıb, yenə işinə məşğul olurlar. Əsgərin bağırı çatlayır. Necə ola bilər ki, bu bir belə zəhmət çəkib gedib "Dilboz"lardan at gətirsin, amma bunu bir adam xəbər almasın!

...Dükəncilər bununla bir neçə dəfə belə rəftar edəndən sonra Əsgər əhvalatı duyur.

Bir dəfə yenə görür ki, bir dükanda neçə nəfər əyləşib laqqırtı vurur. Durub yavaş-yavaş o tərəfə yönəlir.

O biri dəfələr tək dükəncilərən biri qalxıb deyəndə ki:

-A kişi, yaxşı yadına düşdü, Hacı İmamqulunun vekselinin vaxtıdır, aparım, onun pulunu verim.

Əsgər ondan cəld qalxıb, əbanın altından beşəçilan tüfəngi çıxarıb, patronlayıb dedi:

-Əyləş yer! Yoxsa odladım! Hər kəs yerindən qalxa, atamın oğlu deyiləm cəmdəyini yerdə qoymasam.

Həm susub sakit əyləşdi. Əsgər dedi:

-İndi qulaq verin. Bir nəfərdən xəbər aldım ki, Qazax mahalında Rüstəm bəyin ilxisində "Dilboz" nəslindən bir at var ki, dünyanın yarısına dəyər...

Burada Əsgər iki həftənin içərisində başına gələnləri tüfəngi adamlara təref tutmuş nağıl eləyib qurtarandan sonra dedi:

-İndi mən sözümü qurtardım. Hər kəsin harada nə işi var isə buyurub gedə bilər.

Camaat gülüşüb xəbər verdilər ki, heç kəsin heç yerdə işi yoxdur. Həm avaradır. Elə məhz onunla şüxluq eləmək istəyirdilər."

Əsgər Camaatin onu gülüş, "şuxluq" yerinə çevirmək istəyini onun özünə qarşı yönəldir və bütün mənalarda ondan üstün olduğunu, hər hərəkətinə cavab vermək qabiliyyətini göstərir, ən əsası isə ona qarşı göstərdiyi qeyri-etik davranış "həmləsini" elə camaatin "öz dilində" cavablandırır, onun özünü "şuxluq" hədəfinə çevirir.

"Kürən atın belində yel kimi gələn" oğlanın hekayətinin bitirilməsi və Xortdanın Şuşaya çatması ilə yolçuluq süjeti yekunlaşır və buna müvafiq olaraq yol boyu rastlaşıqları üç qəhrəmanın təqdimatçısı Məşədi Səttar da "fəaliyyətine son verir", mənzil başına çataraq "səhnədən" kənarlaşır.

**"Gecə saat on ikiyə yaxın Şuşaya varid olduq. Ancaq şəhər görünməyirdi. Ətrafda xarabaliqdan savay bir şey yoxdu..."**

**P.S. Şuşaya varid olmaq yanğısı...**

*Ə.Haqverdiyevin bədii nəşrinin tədqiqinə həsr olunmuş monoqrafiyanı nəşr etdirdiyim 2002-ci ildə artıq on il idi Şuşa cəhənnəm zilləti çəkirdi, bu ağrıyla kitabın adını "Nagah xəyalıma cəhənnəm düşdü" qoydum. Amma onda da inanırdım, indi də əminəm: günlərin birində yenə Əbdürəhim bəyin Şuşasına varid olarıq. Ləp "ətrafda xarabaliqdan savay bir şey" olmasa belə, kül olmuş torpağını öpüb gözlərimizin üzərinə qoyanda bizi nəfəsimizdən tanıyar, ruhları pərən-pərən düşmüş şərəflə övladlarının xatırına bağışlayar, bir də o dogma bağrına basar bizi gözəl yurdumuz.*




# ◆ Kitab rəfəi



## OQTAY MİR QASIM ONDA HAMI HƏLƏ SAĞ İDİ

Bakı, "Azərbaycan" nəşriyyatı, 2018

Görkəmli kinorejissor Oqtay Mirqasimov uzun illərdir ki, bədii yaradıcılıqla da məşğul olur. Bir çox filmlərinin ssenariiləri onun özüne məxsusdur. "Onda hələ hamı sağ id" kitabında müəllifin son illər yazdığı hekayə və povestləri toplanmışdır. Bu əsərlərdə rejissor Oqtay Mirqasimovun dəstxətti, nəfəsi duyulmaqdadır. Xalq yazıçısı Anar kitaba "İşqli adam" adlı ön söz yazmış, onun bədii yaradıcılığı haqqında fikir söyləmişdir.



## RAMİZ QUSARÇAYLI GEDƏSƏN DÜNYANIN AXIRINACAN

Bakı, "Azərbaycan" nəşriyyatı, 2017

Tanınmış şair Ramiz Qusarçayının "Gedəsən dünyanın axırınacan" adlı bu yeni kitabı "Çörəyim dəşdan çıxar", "Ömür qapıları", "Bir çiçək axşamı", "Almalı kitab" və "Nə gözəldi yolun, Allah" adlı şeirlər kitablarından sonra oxucularla növbəti görüşüdür. Kitabda şairin son 10 ildə yazdığı seçmə şeirlər toplanmışdır. Filologiya üzrə elmlər doktoru, professor Ramiz Əsgər kitaba "Mükəmməl poeziya" adlı ön söz yazmışdır.




## MURAD İBRAHİMBƏYOV ANTROPOLOQUN GEDİŞİ (rus dilində)

Azərbaycan Dövlət Nəşriyyatı, 2018

Murad İbrahimbəyov görkəmli Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun oğladur; kinorejissordur. Atasının roman və povestləri əsasında o, "Mosfilm" kinostudiyasının bazasında bir neçə bədii film çəkib. Son illər Murad özünü bir nasir kimi də sınayır və zənnimizcə, bu onda uğurlu alınır. Azərbaycan Dövlət Nəşriyyatının nəşr etdiyi "Antropoloqun gedisi" kitabı belə deməyə əsas verir. Kitaba yazıçının yaradıcılıq palitrasını əks etdirən povest və hekayələri daxil edilmişdir.

Kitabın redaktoru tanınmış yazıçı Azər Mustafazadədir.



## MƏHƏRRƏM QASIMLI ÖMÜR YOLU VƏ BİBLİOQRAFIYA

Bakı, "Uğur" nəşriyyatı, 2018


Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının 60 illik yubileyi münasibətilə nəşr edilən bu kitabda alimin keçdiyi ömür yolu, elmi və bədii yaradıcılığı haqqında yazılar toplanmışdır. Kitabda həmçinin bibliografiq göstəricilər də öz əksini tapmışdır - həyatındaki mühüm məqamlar, kitablarından seçmələr, tərtib edib hazırladığı kitablar, müsahibələr və s.



### MƏHƏRRƏM QASIMLI FOLKLOR VƏ ƏDƏBİYYAT ARAŞDIRMALARI

Bakı, "Elm və təhsil", 2017


Professor, tanınmış folklorşunas və şair Məhərrəm Qasimlinin bu kitabında müəllifin elmi yaradıcılığından nümunələr təqdim edilir. "Qurbanidir mənim adım", "Abbas Tufarqanlı", "Xəstə Qasım", "Hüseyn Şəmkirli", "Molla Cuma" və s. məqalələr portret səciyyəlidir. Kitabın redaktoru filologiya elmləri doktoru Mahmud Allahmanlıdır.



### BƏHRUZ AXUNDOV XATIRƏLƏRDƏ

Bakı, "Təhsil", 2018

Əməkdar mədəniyyət işçisi Bəhruz Axundov tanınmış naşır, kitab təbliği sahəsində geniş fəaliyyəti ilə seçilən ziyalı idi. Kitabda şüurlu həyatını kitab nəşrinə və təbliğinə həsr etmiş B.Axundov haqqında xatirələr geniş yer tutur. Həmçinin fotosəkillər onun həyat yolu haqqında bitkin təsəvvür yaradır. Kitabın ideya müəllifi Toğrul Bəhruz oğlu Axundov, redaktoru Mustafa Çəmənlidir.




### İLHAM QƏHRƏMAN AĞLAMA, QƏLƏM EŞİDİR

Bakı, QANUN nəşriyyatı, 2018

Lirik şair kimi tanınan İlham Qəhrəman çağdaş Azərbaycan şeirinin tanınan isimlərindəndir. Folklor ənənələrinə bağlı olan şairin "Ağlama, qələm eşidir" kitabında şairin son illər qələmə aldığı şeirləri toplanmışdır. Kitab "Elə yerlər olsun ki, alma bitməsin", "Dəryada yanın gəmiyəm", "İstanbul heyrət görküdür" fəsillərindən ibarətdir.

Kitaba tənqidçi Nərgiz Cabbarlı ön söz yazıb.




### ANAR SÜLEYMANOV SULTAN MƏHƏMMƏD

Bakı, "OL" NPKT, 2018

"Sultan Məhəmməd" romanı gənc yazıçı Anar Süleymanovun ilk kitabıdır. Roman Xarəzmşah Sultan Məhəmmədin döyüş yollarından, saray həyatından və son taleyindən söz açır.

Müəllif Xarəzmşahlar dövlətinin yaranmasını, burada Çingiz Xaqanın rolunu xüsusi nəzərə çarpdır. Kitabın redaktoru yazıçı - publisist Səyavuş Süleymanlıdır.



### ALƏM KƏNGƏRLİ NAMƏLUM ADAM

Bakı, QANUN nəşriyyatı, 2018

1980-ci illər ədəbi nəslinin nümayəndələrindən olan Aləm Kəngərlinin povest və hekayələrdən ibarət ilk kitabı çapdan çıxb. "Naməlum adam" povestinin də daxil olduğu kitaba Sabir Rüstəmxanlı ön söz yazıb.

